


S O N A XƏYAL

# ELÇİN



«Müasirlərim» seriyasından: ELÇİN

## SONA XƏYAL

Əlçin inşafet  
Bəzəkərəm oğlu over  
Gələn işləyib evdən  
Mənim inşafetləri bəzən over  
Əlçin 06.06.08.

Əlçin

## ELÇİN

(Yaradıcılığı üzərində düşüncələr)

AzF - 25863

Azərbaycan Dövlət Nəşriyyatı

Bakı - 2006

M.F.Axundov adlına  
Azərbaycan Milli  
Kitabxanası

Nəşriyyat redaktoru *İslam Sadıq*.

Redaktoru və ön sözün müəllifi – *Dilsuz*.

X-48

Sona Xəyal. Elçin (yaradıcılığı üzərində düşüncələr)  
Bakı, Azərnəşr, 2006, 160 səh.

Azərbaycan MƏA Məhəmməd Füzuli adına Əlyazmalar İstítutunun böyük elmi işçisi, şair və tədqiqatçı Sona Xəyalın yeni kitabı müasir Azərbaycan ədəbiyyatının ən görkəmlə nümayəndələrindən biri, xalq yaziçisi Elçinin yaradıcılığına həsr olunmuşdur. Geniş oxucu auditoriyası üçün nəzərdə tutulmuş bu kitabda müəllif sada bir təhkiyə ilə Elçin yaradıcılığının sənətkarlıq xüsusiyyətlərini açmağa çalışır, böyük sənətkarlı həm bədii, həm də elmi və publisistik əsərlərini təhlil edir.

4603010000  
M-651(07) 2006

© Azərnəşr, 2006.

### BİR NEÇƏ SÖZ

Müasir Azərbaycan ədəbiyyatının böyük simalarından biri, xalq yaziçisi Elçinin çoxsahəli yaradıcılığı həmişə ədəbi tənqidin diqqət mərkəzində olmuşdur. Hələ gənclik vaxtlarından etibarən Məmməd Arif, Məmməd Cəfər Cəfərov, Həmid Arası, Mir Cəlal, Mirzə İbrahimov, Mehdi Məmmədov, Əziz Mirzəhmədov və digər nüfuzlu qələm sahibləri Elçin yaradıcılığına xüsusi məqalələr həsr etmiş, bu yaradıcılığın Azərbaycan ədəbiyyatında tutduğu mövqeyini və bədii-ictimai fikrimizin inkişafındaki rolunu yüksək qiymətləndirmişlər.

Qeyd etmək lazımdır ki, ədəbi tənqidin, görkəmlı qələm sahiblərinin Elçin yaradıcılığına marağı Azərbaycanın hüdudlarını çoxdan aşmışdır. Misal üçün, Lev Anninski, Zoya Kedrina, Alla Marçenko, Yevgeni Şklovski, Pavel Ulyashov, Nikolay Vladimirov və s. kimi görkəmlə rus tənqidçiləri Elçinin yaradıcılığına xüsusi maraq göstərmiş, onun haqqında məqalələr yazmışlar. Yaxud bu gün qardaş Türkiyədə ən çox nəşr olunan və haqqında yazılın yazıçılardan biri Elçindir.

Eyni zamanda, Elçin yaradıcılığı ədəbiyyatşunaslıq elminin də ciddi tədqiq və təhlil predmetidir. Elçinin roman, povest və hekayələrinin, dramaturgiyasının, elcə də elmi-tənqid yaradıcılığının bədii-estetik və elmi-nəzəri xüsusiyyətləri haqqında nəşr olunmuş əsərlər arasında Vaqif və Cavanşir Yusiflilərin «Bu nə sehrdir belə» (Bakı, 1996), Nərgiz Paşayevanın «İnsan bədii tədqiq obyekti kimi» (Bakı, 2003), «İnsan – surət – ədəbiyyat» (rus dilində, Bakı, 2003), Baybala Ələsgorovun «Elçin» (Bakı, 2003), Nərgiz Lədən Bayramovanın «Elçin nəşrinin poetikası» (Bakı, 2003), Nərgiz Paşayevanın «Yeniləşən ədəbiyyatın yeni insanı» (Bakı, 2004), Elmira Əlizadənin «Elçinin yaradıcılıq təkamülü» (Bakı, 2004) və digər elmi monoqrafiyaları, elcə də Baybala Ələsgorovun tərtib etdiyi geniş bibliografiyanı («Elçin», Bakı, 1997) göstərmək olar.

Elçin yaradıcılığı haqqında dissertasiyalar, o cümlədən doktorluq dissertasiyaları yazılmış və uğurla müdafiə olunmuşdur (misal

üçün, N.A.Paşayeva, «Müsəir Azərbaycan ədəbiyyatında insanın bədii-estetik dərki. Xalq yazıçısı Elçinin yaradıcılığı əsərində»).

Fərəhli haldır ki, Elçinin əsərləri haqqında xarici ölkələrdə də doktorluq dissertasiyaları yazılır. Misal üçün, Türkiyədə, Atatürk universitetində türk ədəbiyyatşunası Sedat Adigözəl «Elçinin «Ölüm hökmü», «Ağ dəvə», «Məryəm və Mahmud» romanlarının elmi təhlili» mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.

Oxuculara təqdim olunan bu yeni kitabı Elçin yaradıcılığı haqqında şair düşüncələri adlandırmaq olar.

Sona Xəyal sadə bir təhkiyə ilə Elçinin əsərləri barədə səmimi mülahizələrini söyləyir. Müəllifin özü də etiraf edir ki, bu kitab elminənəzəri tədqiqat yox, səmimi düşüncələrdir.

Sona Xəyalın bu səmimiyyətini, sənətlə bağlı ürək sözlərini onun Elçin yaradıcılığına dərin hörməti və marağı müəyyənləşdirmişdir.

Təsadüfi deyil ki, Elçinin özünün də bir şəxsiyyət kimi psixoloji portreti müəllifi maraqlandırır. Müəllifin yazıcıının əsərləri barədə bir-bir konkret olaraq mülahizələrini bildirərkən, həmin hörməti və marağı daim hiss etmək mümkündür.

Bu kitabda Elçin yaradıcılığının yüksək bədiliyi, yazıcıının ədəbi-intellektual səviyyəsinin geniş miqyası barədə kifayət qədər məlumat əldə etmək mümkündür.

Sona Xəyal Elçinin yaradıcılığından bəhs edərkən, lazım gəldikcə bol-bol sitatlar göturməkdən belə çəkinmir və maraqlıdır ki, kitab çox səmimi yazıldığı üçün, həmin sitatlar da artıq görünmür, əksinə, Elçin haqqında daha dolğun təsəvvür yaratmağa kömək edir.

Sona Xəyalın əsərinin maziyətlərindən biri də budur ki, o, Elçinin yaradıcılığını tam şəkildə ehtiva etməyə çalışır. Müəllif nasır, dramaturq Elçinə bərabər, tənqidçi, ədəbiyyatşunas, publisist, hətta tərcüməçi Elçin haqqında da öz fikir və mülahizələrini bildirir.

Kitabda bəzi mübahisəli fikirlərə də rast gəlmək mümkündür, eyni zamanda, Elçinin bir sira sanballı əsərləri (misal üçün, məşhur «Tənqid və nəşr» monoqrafiyası) kənarda qalıb, lakin ümumilikdə, bu yeni kitab ədəbiyyatsevərlər üçün Elçin yaradıcılığından bəhs edən maraqlı bir mənbədir.

## DİLSUZ

## SADƏCƏ ELÇİN

Hər bir insanın öz tale yükü var. Kim harada doğulur, nə zaman doğulur, hansı mühitdə tərbiyə alır, hansı zaman kəsiyində yaşayır... Mənim də qismətimə öz adət-ənənəsini qoruyub saxlayan, güclü dini və ədəbi mühiti olan bir kənddə doğulmaq düşüb. Uşaqlarının meyxana, böyüklerinin qoşma, qəzəl, qocalarının, qəsidi ilə danışlığı Maştağanın ab-havasındandır, ya nədəndi, bilmirəm, şeirə nə qədər yaxinamsa, nəşrə bir o qədər uzağam. Bir də... bizim kəndin çox zəngin bir kitabxanası var. Əvvəller Qala - Maştağa rayonunun mərkəzi olduğundan, sonralar bütövlükdə rayon kitabxanasına sahib olan qəsəbə digər qəsəbələrdən başqa cəhətlərinə görə də seçilir. Uşaq kitabxanası və kütləvi kitabxananadan başqa qəsəbənin altı ümumtəhsil orta məktəbində də kitabxanalar vardır. Söhbət bugünkü kitabxanalardan deyil, bizim dövrümüzdəkilərdən gedir. Çoxlarına məktəb kitabxanası, bəzilərinə uşaq kitabxanası bəs eləyirdi. Çox az şagird isə kütləvi kitabxanaya yazılırdı. Səkkizinci sinfə qədər kitabxanada olan bütün şeir və nəşr kitablarını oxumuşdum. Hətta tərcümə ədəbiyyatına qədər. Kitab olmadığından, elmi kitablar sıfariş etməli olurdum. Çox vaxt kitabxanaçılar bu kitabları hansı bir tələbə üçün aldıgımı zənn edirdilər. Bunun fərqi yox idi. Sadəcə oxumağa can atlığı, hamının təriflədiyi bir əsər ortaya çıxırdısa, məcburi oxuyurdum. Deyək ki, «Təyyarə kölgəsi», «İtkin gəlin», «Beş mərtəbəli evin altıncı mərtəbəsi» və s.

Elçinin isə ən məşhur kitabı «Mahmud və Məryəm» idi. Kitabi satışdan almışdım. Və bu Elçinin məndə olan yeganə kitabıdır. Elə bəlkə oxuduğum sonuncu kitabı da bu idi. Amma ədəbi orqanlara abuna yazıldıqdan kitablar haqqındaki resenziyaları və eləcə də Elçinin məqalələrinin eksəriyyətini oxumuşdum. Tibb məktəbinin

universitetin biologiya fakultəsini bitirməyim, on səkkiz il tibb işçisi olmayım və daim tibbi-bioloji ədəbiyyat oxumağım, nə şeir, nə də elmi-ədəbi yazılar oxumağıma mane olmurdu. Təkcə nəşrə olan məraigim dirilmədi ki, dirilmədi. Və bu gün də yazı dilimdəki nöqsanların məhz buradan irəli gəldiyini düşünəndə nəşrə qayitmaq istəyirəm, amma hövəsələm çatır. Bütün bunları ona görə yazıram ki, sonradan Elçinin nəşri haqqında danışanda, oxucu səhvlerimin ünvanını tapa bilsin. Bilsin ki, nöqsanlarından özümün də xəbərim var. Oxucu deyər ki, nöqsanlı olduğumu bila-bila niyə yazıram? Cox düzgün irad olar...

Ədəbiyyata gəlmiş cəmi on ildir, onun da beş ili tələbəcilik olub. Son beş ildə iyirmidən çox kitab yazmışam, hamısı da şeirdən, hamısı da şairlərdən. Ancaq hiss edirdim ki, Elçindən yazmaliyam...

Elçinin təqnidə yazıları məni çox çəkirdi. Bəlkə elə məni bir az ürəkləndirən də bu oldu. Amma Elçin hər şeydən əvvəl nasırdır, onun nəşr yaradılığından danışmamaq qeyri-mümkündür. Ona görə də Elçin yaradılığından bütün danışmaq qərarına gəldim. Bacarmadığım işə girişdiyim üçün həm oxuculardan, həm də müəllifdən üzrxahlıq eləmək istəyirəm, hər halda mən təqnidçi deyiləm. Sadəcə bir müasirim haqqında söz demək istəyirəm. Sadəcə Elçin haqqında.

Mən Elçini həyatda cəmi bircə dəfə görmüşəm. Keçən il Rəsul Rza adına mükafatı alanda. Qəzetdə siyahı getmişdi. Yəqin ki, Elçin mənim imzamı da eşitmışdı. Həmin gün Yazıçılar Birliyinə gələndə, qapıda eyni vaxtda həm Qabil müəllimlə, həm də Elçinlə rastlaşdım. Elçin, Qabilin mənimlə yaxın, doğma adam kimi görüşdүünü görüb soruşdu ki, mən kiməm. Qabil də, adəti üzrə, açdı tərif kisəsini. Və biz Elçinlə belə tanış olduq. Mükafatlar paylananda isə mənə səhvən İltifat Salehin diplomu verilmişdi. Fikrət müəllim dəyişmək istəyəndə, Elçin yerdən zarafatla dedi ki, vermə, sənə ikisi düşür. Hərə öz replikasını atdı. Nə isə, yerimə oturanda, Elçin geri çevrilib ona verilən gülü mənə uzatdı, «mən də öz gülümü sənə verirəm» dedi. Elçin tələsirdi deyə, bizi dən əvvəl Fəxri Xiyabana getdi. Biz xiyabana daxil olanda, o, artıq Rəsul Rzanın məzarını ziyarət edib, qayıdırı. O vaxtdan mən Elçini bir daha görə bilmədim. Amma bu ilk görüşün təəssüratı indi də xatırımdədir. Və Elçin mənim yadimdə səmimi bir insan kimi qaldı.

Elçin haqqında yazıları araşdıranda, ən çox yaradıcılığı haqqındaki yazılar rast gəldim. Yaradıcılığı haqqında çox yazılıb, amma onun özü haqqında, şəxsiyyəti barədə o qədər də yox. Bəlkə də Elçinin yazılarındakı ciddilik onun haqqındaki yazıların ciddiliyinə səbəb olub. Hətta ən yaxın dostları belə onun özündən yox, yaradıcılığından danışırlar. Hətta, yubiley yazılarında da tamkin, ciddiyət var. Haçansa Anarın «Sızsız» əsərində Elçin haqqında oxumuşdum. Anar ən ağır anlarında məhz Elçini xatırladığını yazar. Elə bu fikir Elçinin bir insan kimi, bir dost kimi qiymətləndirilməsi üçün kifayət edir. Anar «El üçün yaşayıb yaradan Elçin» adlı məqaləsində isə yazar: «Bütün bu ağır sınaq illərindən Elçinin sədəqətli, etibarlı dost kimi çıxdığını da məmənluqluq hissi ilə xüsusi qeyd etmək istədim.

Bu yubiley yazısında bəlkə də ilk dəfə olaraq Elçini bir sənətkar kimi, şəxsiyyət kimi, vəfali dost kimi layiqincə qiymətləndirdiyimi bildirməyə mənəvi ehtiyac duyuram.

Elçini yüksək dəyərləndirməyimin bir səbəbi də onun oğulluq borcunu qeyrətlə və bu qadər zəhmət bahasına ödəməsidir...».<sup>1</sup>

Sadəcə Elçin haqqında az söz deyildiyindən və onunla dostluğum olmadığından, yəqin ki, mən də onun özü haqqında çox danışa bilməyəcəyəm. Elçin haqqında heç düşünməmişəm desəm, yalan olar. Hər bir yazıçının, hər bir şəxsiyyətin müyyənədici cəhətləri və bu cəhətlər içərisində isə onu başqalarından fərqləndirən məxsusi cəhəti və ya cəhətləri olur. Hər bir adam hansı bir daxili, hansı bir zahiri cəhəti iləsə daha çox yaddaşa hopur. Həmin adam haqqında söhbət gedəndə, ilk əvvəl, həmin cəhəti xatırlayırsan. Və ya hər hansı bir insani xüsusiyyətdən söz düşəndə, ən əvvəl, o cəhətin qabarıq olduğu insan yada düşür. Elçinin şkillərinə baxanda, ilk növbədə onun baxışlarındakı kədər səni tutur. Elə bil nədənsə incimis uşaq bir söza bəndmiş kimi, bu saat ağlayacaq. Elçinin canlı baxışını müşahidə etmadıymən, fikrimi dəqiqləşdirmək çox çətindir. Elçin həmisi mi dolmuş bulud olub? Ya bəlkə... Nə isə, doğrudan da Elçinin özü haqqında söz demək çətindir. Burada Çingiz Əlioğlunun «Portret cizgiləri» yada düşür:

mənim ərim dəlidir  
heç görün sözdür sən Allah?  
dəlixanadan dəli qaçıb

çox elə ağ günə çıxıb o bədbaxt  
 guya ki bu dünya bütbütin tamam  
 dəli yığıncağı deyilmiş balam  
 indi bız neyləyək  
 külli əqli dəliyə  
 ölüm hökmü oxutduraq  
 of yandı içim dolça ver içim  
 səninki bir cüt ağlar gözdür elçin  
 ağlayırsan içün-için  
 ovsanadı bu dünya gümüş əfsanə  
 həyat bir görüşün tarixçəsidir  
 hər gecə dumdur röya gölünə  
 dipdiri gözlüca ölü batıram  
 uşaqtaq tovlayıb özüm özümü  
 bülbülin nağlıyla mən baş qatıram<sup>2</sup>

Elçinin həm yaradıcılıq fəaliyyətini, həm daxili aləmini oxucuya açıqlayan bu kiçik şeir, belə Çingizin yaratdığı portretlərin ən dəqiqidir. «Səninki bir cüt ağlar gözdür, Elçin, ağlayırsan içün-için» - iki misrada Elçinin bütün kədər dünyası yerləşdirilib. Cəmi ikicə misrada. Yəqin ki, Çingiz bu ağrıyan qəlbin, bu ağlar gözlərin dərdini hamidan yaxşı bilir. Amma Çingizin Elçin haqqında yazısı yoxdur. Heç kim sadəcə Elçin haqqında yazmaq istəmir. Hami yaradıcılığından yazar. Mən də biliram ki, bu sadəcə Elçininin içində nasır Elçin var. Dramaturq Elçin, ədəbiyyatşunası Elçin, publisist Elçin, tərcüməçi Elçin var. Amma məni, nədənsə, sadəcə Elçin daha çox maraqlandırır.

Adətən, yazıçılar hansı əsərindəsə tam özünü yaradırlar, deyək ki, cüzi dəyişikliklə. Amma Elçin və Anar özlərini obrazları arasında paylaşdırıblar. O obrazların xarakterik cəhətlərindən, o insanların dərdindən-kədərindən yiğib, sadəcə Elçinin obrazını yaratmaq, Elçinin dərd dünyasını quraşdırıb, baxışlarındakı buludun mənasını anlamaq mümkünürmü? Mən Elçin yaradıcılığını demək olar ki, başdan-ayağa oxudum. Amma yənə də Elçinin özü mənim üçün sərr olaraq qaldı. Bəlkə belə dəha yaxşıdır. Yaxşısını Allah bilir!..

Bu gün ədəbi fikir tariximizə daxil olan Elçin obrazı daha çox diqqəti çəkir. İstər respublikamızda, istərsə də onun hüdudlarından kənarda tanınan, sevilən Elçinin qırx ildən artıq bir dövrü əhatə edən

yaradıcılıq fəaliyyəti haqqında çox yazılıb, çox danışılıb. Şirindil «Xalqa və sənətə məhəbbətlə» adlı məqaləsində yazır: «Çağdaş ədəbi-ictimai fikrimizin Elçin obrazı onu təyin edən mənavi, ictimai, estetik daşıyıcıları ilə təkamülə yaranıb. Bu obrazı bütün zənginliyi ilə dərk etmək, dediyimiz silsilədə onun yerini təyin etmək baxımdan, 40 ilin sənət göstəriciləri ilə yanaşı, Elçin şəxsiyəti də müstəsna rol oynayır. Elçini bir nasır, dramaturq, tənqidçi-ədəbiyyatşunası və ictimai xadim kimi xarakterizə edən ümumi cəhət onun fərdi istedadıdır. Bədii istedad Allah vergisidir, gen yaddaşdır. Elçin istedadının vüsəti, məna tutumu onun 40 illik zəngin ədəbi-ictimai fəaliyyəti boyu aşkarlanıb. İstedadın, ağlin milli sərvətə çevrilməsi üçün vətəndaş mövqeyi, vətəndaş yanğısı garəkdir. Elçinin 40 illik ədəbi-ictimai fəaliyyətinin mərkəzində onun öz xalqına, öz ədəbiyyatına, öz ziyanlarına hörmət və ehtiram hissi, can yanğısı dayanır. Ədəbi-ictimai fikrimizə liderlik səlahiyyətinə 60 illik ömrün sənət və vətəndaşlıq meyarları reallaşdırır».<sup>3</sup>

Elçin yaradıcılığına altmış illik ömrü çərçivəsində baxan, bu ömrün qırx dörd illik yaradıcılıq uğurlarından danışan və məqaləsini yazıçıya verdiyi ən yüksək qiymətlə «Zaman səddini aşmış sənətkar» adlandıran İntiqam Qasimzadə təbrikinin ilk abzasında Elçin müdrikliyinin «altmış illik bir ömrün enişli-yoxusu yollarında yuxusuz gecələr hesabına qazanıldığını»<sup>4</sup> qeyd edir.

Elçinin 60 illik yubileyi ərafəsində xarici mətbuatda da müxtəlif yazıçılar, digər peşə adamları tərəfindən yazılın yazilar, səslənən təbriklər də maraq doğurur. Yazıçının yaxın dostu, görkəmlı türk yazıçısı Yücel Feyzioğlunun «Şairlər yurdunun oğlu: Elçin» adlı məqaləsində səmimi duyğuların, gözəl arzuların şahidi olurq. Müellif Elçini oxuculara belə təqdim edir: «Elçin – yazıçı, tənqidçi, dramaturq, filologiya elmləri doktoru, professor, şairlər yurdunun sevilən oğlu, görkəmlı bir el adamı... 1980-ci illərdə millət vəkili, 1993-cü ildən isə Azərbaycan Respublikası Baş nazirinin müavini. Hamisindən əhəmiyyətli – sadə insan. Özü kimi düşünməyənləri də dirləməyi bacaran... Göstərişə boyun əyməyən, dostluğu dərinləşdirən...»<sup>5</sup>

Sadəcə Elçin – sadə insan, gözəl dost, göstərişə boyun əyməyən məqrur iş adamı, danışmağı kimi dirləməyi də bacaran müdrik bir insan!...

## NASİR ELÇİN

Ədəbiyyatda 1959-cu ildə «Azərbaycan gəncləri» qəzetində çap etdirildiyi «O inanırdı» adlı hekayəsi ilə gələn Elçin bu gün Azərbaycan nəşrinin ən görkəmli nümayəndələrindən biridir. İki müəllif haqqında söz demək çatın olur: bir haqqında heç yazılmayan, bir də haqqında hədsiz çox yazılın müəllif haqqında. Elçin ikincilərdəndir. Elçin nəşrinin içində itib-batmamaq üçün müəllisin yaradıcılığına kitablarının çap olunma ardıcılılığı ilə nəzər yetirməyi qəraraşdırıldı. 1966-ci ildə Azərnəşər tərəfindən buraxılmış ilk kitab «Min gecədən biri» adlanır. Kitaba daxil edilmiş yeddi hekayənin qəhrəmanları sadə adamlardır. Əsərlərdə təsvir olunan həyat da olduqca adı həyatdır. Amma qoyulan problemlər nə sadədir, nə adı. «Nərdivanın birinci pilləsi» hekayəsindəki on bir yaşlı oğlanın ilk dəfə təkbaşına qərar qəbul etması, bu qərarın icrası yolunda başına gələn hadisələr, onun bir günün içində böyüməsi, uşaqlığına «əlvida» deməsi ilk baxışda adı görünə bilər. Amma, sən demə, yerində sayan illər kimi, insanı bir gündə uşaqlıqdan alıb tamam başqa bir dünyaya, onun bu zamana kimi görmədiyi, hiss etmədiyi, daha irəli bir dövərə aparan anlar da var imiş. Çətinin nərdivanın birinci pilləsini keçməkdir. Sən demə, uşaq illərlə böyük yetkinləşmirmiş, uşaqlıqdan yetkinliyə bir an məsafəsi var imiş. Özü də bu anı dərk eləmək kimi üçün acı gülüş, kimi üçün də acı göz yaşıymış.

«Yüz qram şit yağı» hekayəsində isə müharibənin ağır günlərində nikbin əhval-ruhiyya ilə bir qarnı ac - bir qarnı tox yaşayan yeddi tələbənin dostluğu təsvir olunur. Bir tələbənin səmimi etirafı az sonra bu dostların hamısının üç ildən artıq bir vaxtda şit yağı yemədiyini aşkar edir. Əsərin qəhrəmanı dostlarının istəyini yerina yetirmək məqsədilə təqəbüdünən hamısını verib yüz qram şit yağı alır. Yağı yataqxanaya gətirib stolun üstüne qoyur, dostlarını çağırır. Dostları isə onun bütün təqəbüdü hesabına başa gələn bu neməti yeməkdən boyun qaçırlırlar. Hərə bir bəhənə ilə çıxıb gedir. Otağa sənki qar yağır, şaxta dolur. Yavan çörəyin birləşdirildiyi dostları ayran şit yağı lazımsız şey kimi stolun üstündə qalır. Müəllif əsəri qəhrəma-

nın dili ilə belə bitirir: «Mən hər şeyi başa düşdüm. Onlar cürət etmirdilər. Bəli, cürət etmirdilər. Cəsarət etmirdilər. Bəli, cəsarət etmirdilər. Mən bütün varlığımla dərk etdim ki, onlar bu yüz qram şit yağı toxunmağa cəsarət etmirdilər. Çünkü bu yağ mənim idi. Bu yağ neçə kilo çörək idi və bu yüz qram şit yağ mənə məxsus idi...»

Mən masanın üstündəki şax-şax kağıza bükülü yüz qram şit yağı, işli yağı, təzə, təmiz yağı, sapsarı kəhrəba kimi yağı qamarlaşdırıb və var gücümle pəncərədən çöla tulladım, elə bil bununla bizim balaca otağımızda gınaş doğub buz laylarını əritdi.

Yeddimiz də masa arxasında əyləşmişdik. Söhbət etmirdik. Danışmındıq. Lakin bir-birimizi başa düşürdük. Çünkü yeddimiz də dost idik. Ağır günlərin dostu»,<sup>6</sup>

«Min gecədən biri» hekayəsində isə müharibənin tənhalığa sürüklədiyi Zəhra xalanın, doğması Mahmudu itirib, yadları özünsə doğmalasdır, bir gün gəlməyəndə lap ozızləri kimi nigaran qalan Zəhra xalanın obrazını görürük. «Kəskir», «Salim, Fatma və haciley-ləklər», «Bir nəfər qanlı oğlan haqqında» adlı hekayələr də tamam başqa-başqa mövzulara aiddir. Amma hamisini birləşdirən bir xətt var: adı həyat tərzi, sada insan obrazları. Eyni zamanda, hamisində yaziçinin insanlarda görmək istədiyi, insanlara göstərmək istədiyi insan xarakterləri var.

Kitaba daxil edilmiş «Meteorlar» da maraqlıdır. «Əslİ və Kərəm» adlı kiçik yumoristik povestin qəribə süjeti var. Əsrlərdən bəri dastanın çevrilən Əslİ ilə Kərəm sevgisinin əksinə olaraq, müəllif tərəfləri ayri-ayrı qütblərdə ayri-ayrı adamlarla birləşdirir. Sanki bununla Əslİ-Kərəm vüsülinin qeyri-mümkünlüyünü bir daha sübut etmək istəyir. Və çox-çox sonralarsa «Mahmud və Məryəm» adlı əsərini yazacaq Elçinin pozulmamış qanunları pozmaq cəhdindən uzaq olduğunu görürük. Amma əsərdəki obrazların səmimiliyi, açıq etiraflar oxucuda xoş təsir oyadır. Kitabda əsərlər ilk qələm təcrübəsi olsa da, elə bil ki, onlarda da bu giñkü Elçindən çox şey var. Bəlkə fikrimi izah edə bilmirəm. Amma elə bil ki, Elçin bu mövzularda bu gün hekaya yazsa, elə belə yazar, o qədər de fərqli olmaz. Elçinin obrazları öz aralarında danışmaqdən əlavə, həm də öz dünyalarında danışırlar və bu danışq ancaq oxucu üçündür. Burada oxucunun obrazı tanımaq imkanı da çoxdur, bəlkə elə Elçinin qəhrəmanının çox sevilməsinin bir səbəbi də budur.

«Azərnəşr»in 1969-cu ildə çap etdiyi «Açıq pəncərə» adlı kitabda ancaq eyni adlı povest verilmişdir. Burada müəllisin bir qədər də irali getdiyinin şahidi olurq. Eyni bir dövrün müxtəlif cür düşüncənə adamlarının bir arada, hətta bir ailədə verilməsi, fikir ayrilığından doğan ayrıqlılar, uzaqlaşmalar, haqqın uzun müddətdən sonra nahaqqala qalib galməsi və bütün bunlardan alınan dövrün, mühitin əyə bilmədiyi, yolundan sapdırı bilmədiyi insanların həmişə mövcudluğu inamı, oxucuda həyatın inam yaratmaqla birgə, insan psixologiyasının hər addımda üzə çıxmayan, yalnız ən kəskin məqamlarda aşkarlanan cəhətlərini açıb göstərir. İntiqam Qasızmazə «Doğmalar və yadlar» adlı məqaləsində yazar: «Bu povestdən görünür ki, Elçin əhatasında olduğu insanlardan danışmaq istəyir, cəmiyyətdə mövcud olan kəskin problemlərə doğru gedir, şeylərin real vəziyyəti, ziddiyət və mürəkkəbliyi onu qorxutur. Bu mənəda bizi elə gəlir ki, Elçin «Açıq pəncərə» povestində Həsənlə onun ailə üzvləri arasındaki münasibətləri, Həsənin ailəsində gördükllərini, necə deyərlər, iri planda vermekdə haqlıdır.

Povestdə müəllifi narahat edən, düşündürən mühüm məsələlərdən biri – doğma və yad adamlar problemidir. Əsas məsələ bu problemin bədii həllində müəllisin insanlar arasındaki münasibətləri, onların hərəkatlarındanın, davranış və psixologiyasındaki həqiqiliyi, həyatılılığı na dərəcədə saxlaya bilməsindədir.<sup>7</sup>

Bu əsərdə mənəm diqqətimi çəkən bir şey vardır: ata-ana nəvazişi ilə böyükən, ziyan ailənin tərbiyəsini görən uşaqlarla uşaq evində böyüyən Həsən. Həsən atadan-anadan uzaq idi. Doğrudanmı Həsən böyüksüz idi. Ya Həsən özünün dediyi kimi, uşaq deyildi, heç zaman uşaq olmamışdı, ona heç böyük də gərək deyildi? Yox! Həsənin böyüyü var idi. Kəpəz baba. Tez-tez xatırladığı, çətin anlarda məsləhət aldığı Kəpəz baba. Və bir də başqalarının görə bilmədiyi qeyri-adı qüvvə. Həsənə yol göstərən, onu həmişə düzgün yola aparan qüvvə. «Məgər mənim uşaqlığım olub? Yox, yadına gəlmir, bir dəfə, cəmi bircə gün – Şuşadakı uşaq evinə köçürüldüyü gün – təzə dostlarılma (onda dost olmağına var idi ki!) səhər tezdən axşam qasqaralanı qədər atılıb düşdükdən sonra, mən özümü uşaq hiss etmişdim. Lakin həmin gecikmiş uşaqlıq elə həmin gecə də yox oldu, səbəbsiz-zadsız. O gecə indiki kimi yadimdadır: ay çıxmışdı, gipgirdə idi; aydan cəmi bir qarış aralı ulduz parlayırdı, yegana ulduz; göyün sonsuzluğunda onlardan başqa heç nə yox idi – tərtəmiz mavilik.

Sonra haradansa bir topa kiçik bulud geldi, ayın və həmin tek ulduzun altında keçdi, axdı, axdı, görünməz oldu və nədənsə mənənə elə gəldi ki, o kiçik bulud topası mənim yenice hiss etdiyim uşaqlığımı da otuz-qırq nəfərlik otaqdan dartıb çıxardaraq, özü ilə birgə apardı... Mənim nə gücüm var idi ki, onu saxlaya biləydim – nə olsun ki, ondan ayrılməq istəmirdim, heç istəmirdim?!».<sup>8</sup> Elçinin müsbət qəhrəmanlarına diqqət yetirdikdə görürük ki, onların heç biri uşaq olmayıb: nə bir günün içində uşaqlığını tərk edən on bir yaşı oğlan, nə təqaüdünə verib yüz qram şit yağ almaqla dostlarının arzusunu yeri-nə yetirmək istəyən, lakin o yağı pəncərədən küçəyə tullamağa məcbur olan tələbə, nə Həsən, nə də başqaları. Amma bu adamlar uşaq məsumluğunu, uşaq saflığını ömürləri boyu qalblərində qoruyub saxlaya bilən insanlardır. Bu qəhrəmanların daxili aləmini izlədikcə, mənənə elə gəlir ki, Elçin özü heç zaman uşaq olmayıb...

«Açıq pəncərə»dən az sonra «Gənclik» nəşriyyatı Elçinin «SOS» adlı kitabını çapdan buraxdı ki, burada da eyni adlı bir povest verilmişdir. Bu əsərdə bərabərhüquqlu insanların yaşadığı sovet məkanının gizli varlıklar-kasıblar dünyasının kiçik bir hissəsinə görürük. Sevgisiz həyat, nəsilartırmanı instinkt kimi qəbul edib dünyaya uşaq gətirən, ana olan qadınların özünəməxsus düşüncələri, eləcə də biabır olmamaq üçün sevmədiyi qızla ailə qurmağa razı olan, hətta buna görə Leylaya yalvaran Rövşənin arzu və xəyalları, nəhayət, Leylanın atasız uşaq böyütməyə məcbur olub, amma Rövşən kimi biabırılıqdən çəkinməyərək, qərar qəbul etməsi, anası Səfurənin ona yardımçı olması çox adı bir şey kimi verilir. Burada həm Səfurənin, həm də Leylanın içində iki adam görürük. Toğrulun ölümüne inandıqdan sonra, tənhalığı qəbul edib iki balasını böyüdən, qızının başına gələni biləndən sonra Rövşəngilə gedən Səfurə və Rövşəngildən qayıdan Səfurə. Daim gülüb-danışan, zarafatlaşan, Rövşənin isti münasibətinə inanıb aldıran, elə böyük səhvə yol verən Leyla və ayılıb səhvini başa düşən, Rövşən kimi adamlı həyat qurmağın yanlışlığını anlayıb onu rədd edən, bu hərəkəti ilə də növbəti qarşısılınmaz səhvini edən Leyla. Sovet dövründə Leyla kimi səhv edən qızlar çox olub, amma sonda onun kimi qərar qəbul edən adama rast gəlməmişəm. Bəlkə də olub, ya bəlkə də bu müəllifin səhv eləyən qızları bu cür görmək arzusudur. Burada çox qəribə mənzərə var: arxada bir səhv, öndə bir səhv. Arxadakı səhvi örtbasdır etmək üçün öndəki səhvi etməlisən. Öndəki səhvi etmək istə-

mirsənə, yənə də səni növbəti səhv, özü də daha böyük səhv gözləyir. Müəllif atasızlığı, ata evində qeyri-qanuni ana olmayı hissiz, duygusuz adama arvad olmaqdan, yaramaz ataya oğul olmaqdan üstün tutur. Mənim fikrimcə, «Açıq pəncərə»dəki xarakterik obradın sonra, bu əsərdəki qəhrəmanlar belə zəif olmamalıdı. Əlbəttə, bu sadəcə oxucu fikri kimi də qəbul edilə bilər. Və hər hansı tənqidçi deyə bilər ki, mən səhv edirəm. Hətta misallar da çəkə bilər: «Onsuz da biliirdi ki, heç Rövşənə əra getməyəcək. Rövşən lap özünü öldürsəydi də, ona əra getməyəcəkdi. Bütün aləmdə rüsvay olsayıdı da, ona əra getməyəcəkdi. Rövşəndən iyrənirdi Leyla – heç özü də bilmirdi niyə, hiss eləyirdi, sövqi-tabii hiss eləyirdi bunu. Bütün yer üzündə tək qalsayıdı, Rövşən də tək olsayıdı, getməzdi ona; hər tərəfi basmış tənhalıq içinde qorxudan uşuna-uşuna öldəri – getməzdi ona. Rövşən onun ürəyindəki rıtsarı, ürəyindəki cəsur, igid ərinin ölümündü. Həzin-həzin, inca-inca layla deyəcəyi bahar gecəsinə xəyanət etmişdi, xayallarına, fərəh, istək, qızılıq, analıq, qocalıq hissələrinə xəyanət etmişdi. Bütün daxilindəki vüsal-hosrat nağməsini, laylasının musiqisini tar-mar salmışdı, qəlbinin qığırdağını cılık-cılık eləmişdi»,<sup>9</sup> məhz güclülərin bu cür düşündüryünü də xatirlarda bilər. Eləcə də Səfurənin qızına yardımçı olduğunu, ərinin xatırasını də, oğlunun əsgərlərdən galəcəyini də unudub qızına tərəfdar çıxmığını, Elçinin 1973-cü ildə «Gənclik» nəşriyyatı tərəfindən buraxılmış «Gümüşü, narinci...» adlı kitabı üç əvvəlinci kitabdan fərqlənir. Bunu kitabdakı hekayələrin həm mövzu rəngarəngliyi, həm də sənətkarlıq xüsusiyyətləri açıq göstərir. Kitab haqqında yazılan röylərin kəmiyyəti və müəlliflərin əsərlərə verdiyi qiymət diqqəti çəkir.

Məmməd Arif «Gümüşü, narinci...» adlı məqaləsində yazar: «Elçinin hekayə və povestləri yalnız mövzuca deyil, forma və üslubca müxtəlifdir. Yaziçinin yazı tərzi, üslubu hələ tam mənəsi ilə sabitdir. Yaradıcılıq axtarışları davam edir, palitrasındaki rəngləşməmişdir. Yaradıcılıq axtarışları davam edir, sınaqdan çıxır. Buna baxmaya rəq, Elçinin üslubunda indidən fərqləndirici cahətlər özünü göstərir, onu biz yazardan, xəttindən tanımağa başlayırıq, özünəməxsus keyfiyyətlərini ayırdı edirik.

Bu özünəməxsusluq yazıçının hayatı müşahidəyə, hadisələrə baxma, onları görmə, duyma xüsusiyyəti ilə əlaqədardır!».<sup>10</sup> Doğrudan da kitabdakı ilk hekayəni - «Gürüstana teleqram»ı oxuyursan, sonra ikincini – «Gümüşü, narinci, məxməri»ni oxuyursan və sənə elə gəlir ki, bunları ayrı-ayrı müəlliflər yazıb. Amma üçüncü – «Qatar. Pikasso. Latur. 1968»ı oxuyanda isə, artıq bu müxtəlifliyə alışmağa başlaysan, bunları eyni müəllifin qələmindən çıxan əsərlər kimi qəbul eləyirsin. Amma bu hekayələrdə də uzun-uzadı «olmuşlar»ın təsviri adamı bezdirir. Elçinin hekayələrini oxuyanda nədənsə öz yuxularını xatırlayırı. Cox vaxt bu hekayələrə bənzər yuxulur olur. Tez-tez mətbəb dayanır, araya mətbəb dəxli olmayan şeylər daxil olur və birdən yənə də həmin əsas hadisə bərpə olunur. Hətta yuxu ilə aylıqlı arasında da xəyal şəklində davam edir. Bəlkə də, bu kiməsə gülünc görünə bilər. Amma bu bir həqiqətdir. Hərdən bu yuxuları yazmaq istəyirəm, amma vaxtım olmur...

Bu kitabdakı əsərlərin qəhrəmanlarından danışmaq istəmirməm, çünki bu barədə çox söz deyilib, onları təkrarlamaq kimə gərəkdir? İstər Allahverdi, istər Sədəf, istər Ağagül, ya Məmmədbağır, lap elə Sənubər, hamisi heç kimin görmədiyi, heç kimin yadına da düşməyen sadə adamlardır. Amma eyni zamanda Elçinin müasir, ziyalı, yüksək intellekt sahibi olan qəhrəmanları var. Camiyyətdə olan, çoxunun görə bilmədiyi adamlar. Amma bütün bu adamlar Elçinin ətrafında olan adamlardır. Başqalarından fərqli olaraq, Elçin onların hamisini görür. Şəhər hayatından xəbərsiz olan kəndli balası, dörd divar arasında olan kənd qızı, eləcə də Laturun çəkdiyi şəkildə Sebastyanın ürəyində oxu dərtib çıxaran və onu hamidan gizləyən Məleykə xanım. Və eləcə də öz-özündən qaçmaq üçün qataraya tanımadiği ünvana bilet alan, şifonerin içinə atdıığı, lakin sonradan onun ardınca qataraya minən cansız qırmızı ayı balasının təkidi ile evinə, ömür-gün yoldaşına və qızına qayıdan Səlimov.

Pedaqoji elmlər doktoru Camal Əhmədov «Gümüşü, narinci» adlı məqaləsində Elçin yaradıcılığının bəzi rənglərində danışır, müsbət və mənfi cahətləri göstərmək üçün əsərlərə müraciət edir. Müəllif yazar: «Elçinin qəhrəmanları müasir və intellektual adamlardır. Onlar incəsənəti sevir, ondan baş çıxarırlar. Bu qəhrəmanlar həyatın estetik gözəlliklərini dərk etməyə və qiymətləndirməyə layıq adamlardır...

Elçin öz hekayelerinde bədii kamilliya fikir verən bir nasirdir. Ona görə də onun bəzi əsərlərində kompozisiya dağılılığına, uzunçułuq hallarına yol verməsi nöqsan sayılmalıdır...

Elçin həmişə müasir həyatın gur axarında fəaliyyət göstərməyi sevir, yeniliyi, inkişafı, daha tez və iti nəzərlə görüb qiymətləndirməyi bacarıır. Gənc yazılıçı «Gümüşü, narinci...» kitabı ilə öz oxucusunu bədii cəhətdən inandırır ki, o böyük yaradıcılığın astanasına möhkəm inamla, yaxşı nəzəri hazırlıq və bədii axtarışlarla qədəm qoymuş, özünü ən yaxşı əsərlər yaratmağa hazırlamışdır.<sup>11</sup>

Kitabda maraqlı hekayelərdən biri də «İki çal papağın və bir qara kepkanın nağılı»dır. İstar sovet dövrü üçün, istorşa də elə bu günümüz üçün xarakterik olan insanlararası münasibətlərin bəls bir nağıl şəklində verilməsi, bəlkə də verilə bilməsi çox təqdirolunan haldır. Burada Elçinin başqalarından fərqlənməsi daha qabarıqdır. Adətən, insanlararası münasibətləri heyvanların, quşların üzərinə köçürmək, hətta daşların, qayaların üzərinə də köçürmək hallarına çox rast gəlinir. Səxsən mən bu münasibətin papaqlar üzərinə köçürülməsini heç təsəvvür eləyə bilməzdim. Bu mənada bu yazı dəha çox diqqətimi çəkdi. Hətta buradakı təkrar söyləmələr də adamı bezdirmir.

«Gənc şairlər haqqında bəzi qeydlər» adlı məqaləsində Elçin yaradıcılığına hərtərəfli diqqət yetirən Qəzənfər Talibov yazar: «O, əsasən, müasir mövzuları qələmə alır. Özü də maraqlıdır ki, Elçin obrazın həyat yolunu izləyən, necə deyərlər, «salnaməçilərdən» deyil. Bəzən insan ömrünün bir neçə anı bütöv bir hekayənin süjetinə çevrilə bilir. Lakin bu anlar dəqiq müşahidənin nəticəsi olduğu və ömrün xarakterik hissəsini ifadə edə bildiyi üçün, personajların bir xarakter kimi tamamlanmasına kömək edir, onun həyatının görmədiyimiz tərəflərinə açır».<sup>12</sup>

Yuxarıda qeyd elədiyimiz kimi, Elçin yaradıcılığında obrazlar aləmindən çox danışlığından burada hər hansı əsərin məzmununu, təhlilini və ya müsbət-mənfi qəhrəmanların səciyyəsini vermək fikrindən çox uzağıq. Amma Elçin yaradıcılığında, əsərlərin həcmi artırsa da, ara-sıra verilən folklor nümunələri, obrazların dilə gətirmədiyi düşüncələri maraq doğurur. «Gümüşü, narinci...» adlı kitabda da bələ detallar yetərincədir. Bunların bəziləri oxucuda gülüşə səbəb olur, bəziləri sadəcə vaxt alır, bəziləri isə adamı düşündürür, tamam başqa aləmə aparır. Onlardan bir neçəsini qeyd eləmək istəy-

irəm: «Həmin göy gözlər gülümsədi yenə və yenə də elə gülümsədi ki, elə bil təlxəyin balası ölüb, özü sirkin meydançasına çıxıb – üzü gülür, ürəyi ağlayır», «Mən bələ fikirləşirəm: tənhalıq təkbətəklilik, insanın özü ilə özü arasındaki təkbətəklilik; mən bu təkbətəklilikdən zövq alıram, çünki mənim ən yaxşı müsahibim mən özüməm; çünki, özümüzdən başqa heç kim məni başa düşməz, necə ki, mən başqalarını özləri kimi başa düşə bilmirəm; tənhalıq deyilən anlaysış insan ömrünün tələbatıdır – bunu dərk etmədikdə, faciə baş verir, dərk etdikdə isə hər şey öz qaydasına düşür». «Nə üçün biza elə gəlir ki, ən yaxşı müsahibimiz, ən yaxın, doğma adamımız özümüzük?», «Biz hamımız nə desən edərik, ən ağla gəlməyən işlərə qadırıq və bu ağla gəlməyən işlərin dərdinə tab da gətirə bilərik. Yəqin elə buna görə də bu işləri edirik, hərçənd əvvəlcədən bu baradə fikirləşsək, dəhəst bəsar bizi», «Doğrudan da əgər Tolik sürüsüb suya düşsə, boğulsə, mən də yaşaya bilmərəm, mən də ölərəm. İndi mən nədən qorxuram: Tolikin boğulacağından, ya özümün ölməyimdən?»<sup>13</sup>

Kitabdakı «Dunayda «Amur» üzürdü» adlı yol qeydlərində də Elçinin maraqlı düşüncələrinin şahidi oluruq. Nədənsə Elçin hər gördüyü, beynində inikas olunan hər bir varlığı, hadisəni vərəqələrə tutub saxlamaq istəyir... «Ədəbiyyat və incəsənat» qəzetiñin

Komsomolun XXIX qurultayıñ nümayəndələri ilə görüşündən həzırlanmış «Danışır qurultay nümayəndələri» rubrikasındakı «Əlamətdar günlər» adlı yazında Elçin öz yaradıcılığı haqqında deyir: «1973-cü ildə mənim hekayelərdən ibarət «Gümüşü, narinci...» adlı yeni kitabım nəşr olundu. Kitab ədəbi ictitaiyyətin diqqətini calb etdi. Onun haqqında akademik Məmməd Arif və tənqidçi Yəhya Seyidovun məqalələrini xüsusi qeyd etmək istəyirəm, çünki bu məqalələrdə həm tərif, həm də tənqidçi fikirlər məni dərinəndə düşündürmiş, öz yazılarına «kənar» bir gözlə baxmağa şərait yaratmışdır». <sup>14</sup> Təbii ki, otuz yaşında dörd kitab müəllifi olan nasir haqqında akademikin, professorun, tanınmış tənqidçilərin söz deməsi böyük hadisədir və hər yazılışa nəsib olan xoşbəxtlik deyildir. Akademik Məmməd Arif həmin kitab haqqındaki eyni adlı məqaləsində yazar: «Onu bəzi gənclərimizdə təsadüf olunan xoşagelməz əlaqəli keyfiyyətlər, ictimai məsələlərə laqeydlidir, xudbinlik, lovgəlilik və tüfeylellik ahval-ruhiyyəsi düşündürür. Yazıcı gözəl insanlar arasında yaşayan bələ adamlara qəzəblənir. Elçinin əsas qəhrəmanları vətənpərvərlik, insanpərvərlik ruhunda yetişən əməksevən sovet adamla-

ridir, yazılı hayatı müsbət hadisələri daha həssaslıqla görür, duyur və təsvir edir».<sup>15</sup>

Bəli, vaxt var idi, otuz yaşlı yazılı hayatı haqqında akademiklər, professorlar, tanınmış yazılıçılardan müsbət fikirlər söyləyirdilər. Tənqid edəndə də qərasızlıq tənqid edirdilər və bu tənqidlər öyrətmək məqsədi daşıyırırdı. Bu gün də otuz, bəlkə bir az çox və ya az yaşlı yazarlar var, amma onların haqqında yaşlı nəsil söz demir, daha doğrusu, heç o cavanlar həmin nəslə bəyənmirlər. İndi, əksinə, otuz yaşlılar atası-babaları yerində olanlar haqqında söz deyir. Söz də nə söz? Vaxtilə akademikin bəyəndiyi Elçinin bu günün gənc yazarı bəyənmir. Deyirlər sevmək üçün öyrənmək, öyrənmək üçün sevmək gərkədir. Bu zələm uşaqlarında nə öyrənmək üçün baş var, nə də sevmək üçün üzək. Zəmanət neyləsin ki...

Elçinin müvəffəqiyyət qazanan növbəti kitabı «Bu dünyada qatarlar gedər» adlanır. 1974-cü il «Azərnəşr»də çap olunmuş bu kitabda «Duyuların rəngi» adlı ön söz yazan professor Yaşar Qarayev buradakı əsərləri belə dəyərləndirir: «Burada toplanan əsərlər hər şeydən əvvəl öz əslub fərdiliyi ilə diqqət cəlb edir. Aydın və lakonik dil, özünməxsus qeyri-şablon poetik sintaksis, hissi və psixologiyası; mənəvi keyfiyyətləri predmetda, detalda əyanlışdırən epitet və obrazlar sistemi bu üslub üçün səciyyəvidir.

Elçin rəmzdən, bədii-fəlsəfi şərtlikdən, kəskin məcazdan cəsərətlə istifadə edir, psixoloji əhvalı-ruhiyəni detalda əyanlışdırən mizanlar və cizgilər axtarır, onları görümlü, duymulu, baxımlı obrazlara çevirən epitetlər tapır. Məhz bu epitetlərin təşkil etdiyi bir mozaikada bəzən nağıl və hekaya, əfsanə və həqiqət bir-biri ilə barişa və qaynayıb-qarışa bilir.<sup>16</sup>

Bu kitabdakı hekayələri oxuduqda düşünürsən ki, Elçinin yuxarıda verdiyimiz fikrindəki «özünə kənardan baxmaq» deyimi sadəcə söz deyildir. Bu hekayələrdə doğrudan da püxtələşmə hiss olunur. Elə eyni adlı hekayəni götürək: Elçin əvvəlki əslubuna sadıqdır, yəni yenə də uzun-uzadı söhbətini edir. Amma burada yoruculuq yoxdur. Əbilinin düşüncələri oxucunu başqa bir aləmə aparır, Əbilinin gözərini yumaqla gördüyü, özü də bu görünümə yalançı olduğunu bildiyi aləmə. Amma oxucu bilir ki, belə bir aləm var. Dünyadakı çəhrayı uşaqlardan forqlənən kənd uşağı Əbilinin arzular dünyası da, hamidən gizli saxladığı bakirə fikir sandığı da oxucu üçün məraqlıdır. Burada müəllif öz qəhrəmanının nəinki altıncı duyusunun,

sadəcə görünən beş duyğu üzvünün də qəbul etdiyi informasiyaları oxucuya çatdırır. Burada Əbilinin gözü ilə gördüyü adamlar, qatarlar, qulağı ilə eşitdiyi adı və qeyri-adı səsler, burnu ilə qoxuladığı şokolad qoxusu ilə yanaşı, şəhərlərdəki uşaqların qoxusu, papagın içində gizlətdiyi şokoladın dadi və eləcə də bu ləzzətin yaratdığı «şokolad bayramının dadi», yaşadığı kəndin isti-soyuğu ilə yanaşı, yaşadığı həyatın isti-soyuğu və Əbilinin arzuları, xəyalları, hamısı bu balaca hekayədə verilmişdir: «Bütün bunlar uzaq-uzaq ölkələrdən, böyük-böyük şəhərlərdən gəlib-gedirdi və həmin uzaq-uzaq ölkələrdə, uzaq-uzaq şəhərlərdə heç kim bilmirdi ki, dünyada Əbililigin balaca kəndi var və bu balaca kənddə Əbili adında bir oğlan var ki, hər gün qatarların ardınca baxar». «Burası doğru idi ki, Əbili gözərini yumub istədiyini gördü, amma burası da var idi ki və Əbili də bunu çox gözəl başa düşürdü ki, bütün bunlar doğruğu görmək deyil», «Uşaqlıq vaxtları, o vaxtlar ki, ayağı yalnız, başı açıq atılıb düşürdü və dünyanın işləri vecinə deyildi, birinci növbədə yaşıdları, yaşıdlarının əcaib-qəraib şalvarları, köynəkləri yanında qaldı. Əbili bu uşaqları qırmızı rəngin, yaşıl rəngin, çəhrayı rəngin içində görürdü və bu uşaqlar başqa bir aləmin, nağıllı-sehirləri bir aləmin uşaqları kimi ondan çox-çox uzaqlarda idi», «Qatarдан düşmüş uşaqlar hərdən lap onun burnunun qabağından töbü qaçırdı və Əbili bu tərləmiş, sir-sifati qızarmış uşaqlardan gələn qoxunu hiss edirdi. Bu qoxu bir az kəndlərindəki dəllək Qafarın dəlləkxanasından gələn iyə oxşayırdı, bir az atası ildə-ayda bir dəfə Bakıya gedib qayıdanda gətirdiyi peçenye, pryanik, kağıza bükülü konfet iynə oxşayırdı, amma Əbili belə fikirləşirdi ki, bu qoxu tamam-kamal dəlləkxana iyi, yaxud peçenye, pryanik iyi deyildi, bu qoxu böyük-böyük şəhərlərdəki uşaqların qoxusudu», «Ötə ürpəşdi ki, niya bir adamın üstünə şeir yazıb başqa bir adama bağışlaşdı bir kitabın vərəqləri cirilib günlərin bir gündə yumurta qabığı və pomidor artığı ilə bir yerdə vaqonun pəncərəsindən atılmalıdır?», «Əbili bu dəfə lap doğrusunu başa düşdü ki, bundan sonra bütün ömrü boyu na edəcəksə, bu yerlərin, bu balaca kəndin sayında edəcək; başa düşdü ki, bütün ömrü boyu bu yerlər, bu balaca kəndə borclu olacaq və heç vaxt həmin borçundan çıxa bilməyəcək, ən xoş vaxtlarında da, ən ləzzətli çağlarında da hərdən bu borcluluq onu sıxacaq, sıxacaq, cünki dünyada çox şey qatarlar kimidir, gedir, gedir...».<sup>17</sup>

Kitabdakı ikinci hekayə «Baladadaşın ilk məhəbbəti» adlanır və bu əsərdəki obrazlar, hadisələr eyni adlı bədii filmdən biza daha əyani tanışdır. Burada şəhərdə və kənddə yaşayan insanların həyat tərzi, habelə xarakterlərdəki ziddiyət qabarğı verilmişdir. İlk baxışda diqqəti çəkən də elə sadə həyat tərzi keçirən insanlarla «böyük» adamlar arasındaki fərqliidir.

Həsən Quliyev «Müasirlərimizin mənəvi aləmi» adlı məqaləsində yazar: «Biz Elçini maraqlı povestlər, hekayələr müəllifi kimi tanıyırıq. «Bu dünyada qatarlar gedər» (Azərnəşr, 1974) adlı kitabı mövzü və obrazları, əslubu ilə diqqəti cəlb edir, yaşınının bədii nəşr sahəsindəki inkişafını aydın göstərir. Müəllifin qəhrəmanları bizim müasirlərimizdir; ziyanlılar, qulluqçular, pensiyaçılar, yeniyetmələrdir; kənd adamları və şəhər adamlarıdır. Yazıcısını düşündürən və məşğul edən müasirlərimizin necə və hansı hiss-həyəcanlarla yaşıması, necə düşünməsi, öz vətəndaşlıq təbiətlərini hansı şəkildə ifadə etməsidir...

Bizə elə galir ki, müəllif öz qəhrəmanına ikili münasibət bəsləyir. Lakin, eyni zamanda, onu məzəmmət edir, qınayır — həyatını boş keçirdiyinə görə, vaxtını öldürdüyüնə görə. Ümumiyyətlə, bu əsər həm də orijinal təsvir vasitələrinin təzəliyi etibarı ilə diqqəti cəlb edir».<sup>18</sup>

«Dəyişmə»də S.Qayıblının köhnə pencəyinə sədəqəti də, fanatizmə fanatik münasibəti də, başına gələn qeyri-adı hadisə də, Fərrhad Xoşbəxtin obrazı da maraqlıdır. «Qış nağılı»nda Kərim kişinin qarlı-çögünlü-havada bağa getməsi, Nabranə yem aparması da, Margaritə haqqında düşündükləri də, Marqaritanın özünə və Kərimə münasibəti də, müəllifin Bakıdakı «qış»ı təsvir edərkən işlətdiyi ifadələr də oxucuda dərin təsir oyadır. «Günlərin bir günündə» adlı hekayədə isə insanlararası münasibətlər ziddiyətlidir, obrazların daxili aləmi, düşüncələri, düşündükləri kimi danışmamağa məcbur olmaları, ana ilə qızın münasibətindəki səmimiyyət və bunun arxasındaki əzab oxucunu daha çox düşündürür. Elçinin qəhrəmanları olduqca müxtalif xarakterlərə malik adamlardır. Elə bil müəllif obraz seçkən başqa-başqa adamları bir araya gətirir, hərənin həyat tərzini və xəyal dünyasını açıqlayanda da özünə sadıq qalır. Bu qəhrəmanların mühiti ilə arzuları heç vaxt uyğun olmur. Z.Kedrina «Yaşlıların həyat təcrübəsinə düşünərkən» adlı məqaləsində Elçin yaradıcılığının səciyyəvi cəhətlərini açıqlamağa çalışaraq, müqayisə-

lər aparır və yazar: «Tənqidçi Lev Anninski cavan Azərbaycan yazıçısı Elçinin Moskvada rus dilində buraxılan ilk kitabına yazdığı son sözə göstərmişdir ki, müəllif öz təhkiyisində maraqlı bir üsuldan istifadə edir: orada sənki canlı bir divar durur, bu divarın bir üzündə qəhrəmanın real həyatı, o biri üzündə isə arzuları dayanır... Bu çox yaxşı müqayisədir: ona görə ki, yazıçı cavan, yaxşı bir adamin (Elçinin bütün qəhrəmanları, daha doğrusu, lirik qəhrəmanları bu qəbiləndən) həyat tərzini realist cizgilərlə canlandırarkən açıq-əşkar hiss eləyir ki, bu qəhrəmanlar xeyirxâliğa, gözəlliyyə nə qədər can atsalar da, onun meydənında bəzən darisqaldır...

Elçin sağlam varlığında çıxış yolunu əlaqə-iqtisadi planda da axtarır, bunu insanın özü üzərində fantastik, möcüzəli qələbəsində görür. Onun qəhrəmanlarının arzu, xəyal aləmi gözəldir, zəngindir: bize doğma görünən sadəlövh Baladadaşın saf məhəbbəti təsirlidir». <sup>19</sup>

Arzu və xəyalları ilə sadəlövh görünən Baladadaş heç də öz mühiti üçün balaca adam deyil. Ümumiyyətlə, müəllif öz qəhrəmanını heç də axıra kimi sadəlövh təqdim etmir. Əksinə, Muradın «haqqını verəndə» bizim Baladadaş yox, Murada yazıçıımız gelir. Baladadaşın öz mənini səbut eləməsi isə bizi sevindirir. Ümumiyyətlə, Elçin öz qəhrəmanlarını rəzil görmək istəmir. Hətta ən çətin anlar yaşayandan sonra belə, nəhayətdə də olsa, onları müsbət maqama getirib çıxarıır.

«Dəyişmə»ni oxuyarkən, yadımıza «Qırmızı ayı balası» düşür. Ümumiyyətlə, psixologizm Elçin yaradıcılığına xas cəhətdir və Elçində bu bir qədər də aydın alınır. Çünkü Elçin əsər boyu buna mayıl eləmir, müəyyən məqamlarda psixologizmə müraciət edir. Nədənsə, ister Elçində, isterse də digər müəlliflərdə bu məqamlar mənə yuxarı təsiri bağışlayır...

Akademik M.Cəfər «Ürəklərə yol tapanda» adlı məqaləsində Elçin yaradıcılığına bütöv nəzər salır, onun qəhrəmanlarının səciyyəsinə bir ömrü çərçivəsindən (təbii ki, əsərdəki ömrü) baxır, həm obrazlara, həm də əsrlərdəki hadisələrə münasibətini bildirərək, yazar: «Ümumiyyətlə, Elçin ömrün uşaqlıq və yeniyetmalik dövrünü fərdi xarakter və temperamentin bünövrəsini təşkil edən bir dövr kimi göstərməyi, xüsusi nəzərə çatdırmağı sevir. Əgər qəhrəman ahil, qocadırısa, yiğcam poetik ricətlər, detallarla onun ötən günlərinə, gəncdirəsə, yeniyetmə dövrünü, yeniyetmədirse, uşaqlıq illərinə qayıdır, şəx-

siyyətin, xarakterin formalaşmasına ömrü boyu xüsusi təsir göstərən mühiti gözdən kecirir.

Məhz bu poetik ricələrin, xəyal və xatirələrin, yığcam detalların nəticəsidir ki, Elçinin obrazları canlı, ətli-qanlı çıxır və hər tipin, fərdin həyatı bütövlükdə oxucunun nəzərində canlanır bilir.

Yazıcı varlığı, hadisə və insan səciyyəsini canlandırmakda bir-birini tamamlayan bədii təsvir vasitələrindən istifadə edir. Göz önlündə aşkar olan reallığın təsviri yanaşı, obyekt üçün pərdəli, ancaq subyektiñ özü üçün aşkar olan daxili aləmi də, - əgər bu aləm gözəl isə gözəlliyyini, ziddiyətlə isə ziddiyətlərini də - daxili nitq, surətin öz-özünü mühakiməsi, xəyal, xatira, yuxarı vasitəsilə əyanılışdırmaqla ustalıq göstərir. Yazıcıının hekayələrində yüz yaşı tut ağacı da, hər hansı bir sənətkar tərəfindən na zamansa yaradılmış bir şəkil də, qayalarla əmələ gələn təbii «atəşgahlar» da, adı uşaq oyuncağı da, qışın qarı-çövgunu, gecənin qaranlığı, günün işığı, əlvən rəngləri də, dənizin dalğaları, kəndlərdən-obalardan sürətlə tövbə keçən qatarlar da insan həyatının mənasından danişır, insanların mənəvi aləminin izahına kömək edir».<sup>20</sup>

Elçinin «Azərnəşr» tərəfindən 1977-ci ildə çapdan buraxılmış «Bir görüşün tarixçəsi» kitabı elə eyniadlı povestlə başlayır. Povest «Bir görüşün tarixçəsi» adlanı da, əslində, bir görüşün tarixçəsi ilə paralel müxtəlif görüşlərin tarixçələrini də bizi danışır. Mirzoppa ilə Məmmədağanın uşaqlıq illərinə qayıdış, Məsməxanının xatirələrinə qayıdış, hər görüşdən yaddaşlara keçənlər oxucunun gözü qarşısında canlanır. Qəribəlik bundadır ki, uzun illərin görüşlərində sothi danişan müllif, bir gecənin görüşünü daha qabarıq verir və bütün əsəri də bu görüşün üzərində qurur. Burada başqa-başqa mühitlərin adamları olan Məmmədağa ilə Məsməxanının görüşdürülməsi, nəticədə bu adamların daxili aləmlərinin eyniliyinin açıqlanması adamda heyrat doğurur. İlk baxışda Məsməxanımı manfi obraz kimi görürük, hətta Məmmədağanın onunla münasibəti də adama qaribə golur və hadisələr elə inkişaf etdirilir ki, birdən-bire Məsməxanım irəli keçir və Məmmədağanı ötür, oxucu öz fikrini yüz səksən dərəcə döndərməli olur. Məsməxanının mənəvi aləminin daha zəngin olması üzə çıxanda heyratın daha da artır. Burada manfi obraz kimi verilən Mirzoppa da hardasa müsbət cəhətə malik olan bir adam kimi görünəndə də səni düşündür. Və Elçinin bu manfi qəhrəmanının ən manfi cəhəti də budur ki, Mirzoppa özünün müsbət cəhətlərini

hamidən gizli saxlayır və «qorxurdu başqaları onun yaxşı cəhətlərini bilsin; yalan, adama sataşmaq onun üçün elə mötəbər idi ki, qorxurdu məhəllə uşaqları onun yaxşı bir işini eşidib üz döndərsinlər, bütün hörmətini itirsən...». Bu bəlkə də Mirzoppanın ən xarakterik cəhətidir və müəllif bunu açıqlamaqla sanki insanlarda hər iki aləmin - yaxşılıqlar və pisliklərin eyni vaxtda mövcudluğunu bildirmək istəyir. Bu mənənədə Məsməxanıma verdiyi tarif də maraqlıdır: «Məsməxanımın ikinci dünəsi var idi: birincisində dərslərini hazırlayırdı, məktəbə gedirdi, özünə xörək bishirirdi, köhnə paltarlarını söküb təzədən tikirdi, anasının əyninə olmayanları öz əyninə düzəldirdi, axşamlar klubda kinoya baxırdı, anasının yolunu gözləyirdi, hərdən Güldəstə ilə birlikdə Bakıya gedib mağazaları gözirdi və başqa bu kimi işlərlə məşğul olurdu, yəni o işlərlə ki, hamı bunlarla məşğul olur; Məsməxanımın ikinci dünəsi isə təkcə onunku idi, yavaş-yavaş əmələ gelmişdi və yavaş-yavaş da böyükmişdi; bu dünyada istədiyin vaxt yağış yağırırdı, qar yağırırdı, gün çıxırırdı, istədiyin vaxt uşaq olurdun, istədiyin vaxt böyük olurdun, öz uşağı olurdu, bu uşağı əzizləyirdin, ona laylay deyirdin və ürəyində dediyin bu layla ilə özün də yuxuya gedirdin.

Məsməxanımın bu iki dünyasından başqa bir də «nə isə»si var idi. O, bu «nə isə»nın nə olduğunu bilmirdi, amma bunu biliirdi ki, dünyada bir «nə isə» var və bu «nə isə»ni gözləyirdi; biliirdi ki, gün keçəcək, ay dolanacaq, «nə isə» olacaq.<sup>21</sup> Müəllif yazır ki, Məsməxanımın həyatında bu «nə isə» olur. Amma bu «nə isə» onun ürəyincə olmur. Mirzoppa Məsməxanımın ikinci dünyasına gira bilmir. Biz Məsməxanımın ikinci dünyasını Məmmədağaya ilə görüşündə dəha aydın görürük. Onu da görürük ki, Məsməxanım «nə isə»yə tələsib və öz ikinci dünyasına layiq «nə isə»ni tapandı isə artıq gecikmiş olur və bu «nə isə» onun üçün bir görüşün xatirəsindən başqa bir şey deyildir... Yəhya Seyidov «Bicdani təmizliyə çağırış» adlı məqaləsində yazır: «Elçin bir-iki cizgi, bir-iki mənali ifadə ilə yaddaşalan surətlər yaratmaq ustalığına get-gedə daha artıq yiylənir...»

Elçin 60-70-ci illərdə Azərbaycan nəşrində baş verən müasirləşmə prosesinin dərinleşməsində, yenilik axtarışlarının vüsətində böyük xidməti olan nasirdir. Bəzi yazıçıların ilk əsərləri diqqəti dəha çox cəlb edib həm oxucular arasında, həm də ədəbi tənqiddə müxtəlif fikirlər doğurur. Başqaları isə sənət aləminə sanki nəzərə çarpmadan gəlirlər; əməksevərlik, söz əzabına dözüm fitri istedadı cilalandı-

ran qüdrətli usta əli kimi onları əsərdən-əsərə, ildən-ilə püxtələşdirib, sənət zirvəsinə aparan öz cügurlarına salır. İkincilərdən olan Elçinin son əsərlərinin, o cümlədən rus dilində orijinala dərin sədaqətlə səsləndirilmiş (təcüməçi Henrix Mitinin yaradıcı əməyini yüksək qiymətləndirmək lazımdır) «Bir görüşün tarixçəsi» povestinin «Yunost» jurnalının redaksiya heyəti tərəfindən Azərbaycan SSR Dövlət mükafatına təqdimi ədəbiyyatımızın diqqətəlayiq nailiyyatlarından birinin təsdiqi kimi də əhəmiyyətlidir».<sup>22</sup>

«Bir görüşün tarixçəsi» kitabında Elçinin «Ox kimi biçaq» adlı kinopovesti də maraqlıdır. Burada Gündüz Kərimbəyli obrazı əsərin əvvəlindən sonuna kimi diqqət mərkəzində durur və oxucuda ideal bir insan təsiri oyadır. Öz işini yaxşı bilən adam, bu adamın cəmiyyətdə görünməsi, dəyərləndirilməsi, hətta müəllimin tələbələr arasında digər müəllimlərdən fərqləndirilməsi, əsərin sonunda isə Kərimbəylinin iş üsulundan, onun daşıqlıqından, işə münasibətdən «ibrət dərsi» alan prokuror Dadaşının öz xahişi ilə istəfa vermək fikrinə düşməsi oxucuda rəğbət oyadan detallardır. Kərimbəylinin İmaşa münasibəti, eyni zamanda, Mürşüdələ uşaq kimi davranması da diqqəti çəkir. Bu əsərdə Elçinin bir qədər də irəli getdiyini görürük. Deyək ki, əvvəlki əsərlərdə Elçin surətlərin xarakterini açarkən, onların keçmişinə qayıdır, burada isə artıq müəllifin xalqın keçmişinə qayıtdığının şahidi oluruq. Fəttah dayını Qurd Cəbrayıl eləyənə qədər müəllifin uzatdığı xətt, bu xətt boyunca kənarlara verilən şüalar, bu şuanın işığında görünən kölgələr, köməkçi obrazlar, köməkçi hadisələr, bütün görüntülərlə oxucuya mövzunu tam qarşamada yaxından kömək edir. Əsərdə cinayətlə bağlı elə məqamlara rast gəlirik ki, müəllifin müşahidələrinə heyət etməyə bilmirik. Hiss olunur ki, müəllif əsəri yazmamışdan əvvəl bu hadisələr, hadisə ilə bağlı detallar üzərində yetərinə müşahidə aparıb, qədərinə düşünmüşdür.

Bu əsər əsasında çəkilən «Arxadan vurulan zərbə» adlı bədii film isə bizim əsər haqqındaki fikirlərimizi bir qədər də əyanılaşdırır. Xalq artisti, kinorejissor Tofiq Tağızadənin «Haqqın təntənəsi» adlı yazısında oxuyuruq: «Azərbaycan filmdə» istehsal edilmiş «Arxadan vurulan zərbə» bədii filmi göstərir ki, bu janrıñ məziyyəti təkcə hadisələrin dütününüñ açılışında deyil. Yaziçı Elçinin ssenarisində daha dərin mənəvi-əxlaqi problem qoyulmuşdur. Müəllif adı cinayətkarın yox, uzun zaman simasını gizlətmış, neçə-neçə insanın qanını

tökmüş, nəhayət, yeni ictimai quruluş əleyhinə qalxmış sınıfı düşmanın üzündən maskasını qoparıb atır».<sup>23</sup>

Kitaba müxtalif illərdə yazılmış hekayələr daxil edilmişdir. Bu hekayələr haqqında əvvəlki kitablardan bəhs edərkən danışmışıq. Kitaba salınmış sonuncu «Talvar» hekayəsi isə gərək ki, əvvəlki kitablarda çap olunmayıb. Akademik Məmməd Arif Dadaşzadənin xatirəsinə həsr olunmuş bu hekayədə yüz yaşlı xartutun gövdəsinin parçalanması, camaatin təccübü, Əliabbas kişiinin sözünün düz çıxmazı, xartutun hamisinin yığılb-yeyliməsi üçün canfəsanlıq etməsi, daha sonra alətlərinə satmaq istəməsi, əslində isə o alətlərdən istifadə edəcək ustani tapmaq istəməsi, nəhayət, satılmışın alətlərlə skamyalar, kətillər düzəltməsi, ləp sonda Balacaxanının qapısı ağzında düzəldiyi skamyanın üstündə peydə olan talvar bir-birini növbələyən maraqlı, oxucunu düşündürən məqamlardır. Ən maraqlı detal Əliabbasın yüz yaşlı xartuta münasibəti, hətta yüz yaşın bayram edilməsidir. Əsərin sonunda isə xartutun ölümündən sonra bütün xatirələrini kino lenti kimi göz öndən keçirən Əliabbasın ölümü... Müəllif Əliabbasın ağaca münasibətini belə çatdırır: «Tez eləyin!-dedi. -Tez eləyin! Biri də gərək qalmasın yerdə! Hamisini yığın bir-bir! Bircəsi də qalsa, günah olar! Hamisini yığın! Yeyilsin gərək hamis!-dedi. -Tez eləyin! - Sonra özü əyilib ağacın dibindən bir dənə tut götürdü, qoydu ağzına və doğrudan-doğruya kişiyyə elə gəldi ki, ömründə bu ləzzətində tut yeməyib. -Yüz ilin tutudu bu, yüz ilin! - Sonra da əllərini ağacın ikiləşmiş gövdəsinə səkəyib yarığa baxdı - yarığın hər iki üzü qupquru idi, elə bil neçə vaxtdı günün altında qalib qurumuşdu; qocalıqdan idi bu, canından şirə çəkilib getmişdi.

Axır ki, yüzü haqladı bu xartut.

Əliabbas kişi başını ikinci mərtəbəyə tərəf qaldırıb böyük gəlini Anaxanıma dedi:

- Aş bişir bu gün».<sup>24</sup>

Kitab haqqında bir çox ədəbiyyatşunaslar öz fikirlərini bildirmiş. Elçin yaradıcılığının səciyyəvi cəhatlərindən söz açmışlar. Professor Abbas Hacıyevin «Bir görüşün tarixçəsi» adlı məqaləsində də bu fikirlərin bir qismi ilə tanış oluruz. Müəllif kitabdakı əsərlər haqqında öz fikrini belə ümumiləşdirir: «Elçində görmək, sevmək, ümumiləşdirmək və mənalandırmaq, gözəlliyi məişətdə, davranışın və münasibətdə axtarış tapmaq bacarığı güclüdür. Onun hekayələrində

hər şeyin öz yeri, öz məqamı, öz mənə və məzmunu olur. Gözoxşayan bir talvar, uşaq oyuncası – qırmızı ayı balası, dənizin ləpə və piçiltisi, telefon nömrəsi, qiymətli das-qas qutusu, kənddən şəhər, şəhərdən kəndə gedən qatarlar, bir dülgerin işlətdiyi alətlər, qollubudaqlı xartut ağacı, təbiətin rəng və çalarları təsirli bədii üsula çevrilir, hissin və duyğunun, arzunun və diləyin, mənəvi-psixoloji aləmin açılmasına kömək edir.

Müasirlərin fikri və istəyi səviyyəsində dayanan Elçin gəncərin narahat və yaradıcı axtarışlarından, onların romantik xəyal, arzu və düşüncələrindən, məisətdən, ailə həyatından tez-tez yazar.<sup>25</sup>

«Ədəbiyyat və incasənat» qəzeti 1978-ci il 20 may tarixli sayında Elçinin «Bir görüşün tarixçəsi» povestinin uğurlu taleyindən söz açaraq, əsərin «Gümüşü furqon» adı ilə «Yunost» jurnalında dərc olunduğunu, ədəbi ictimaiyyətin diqqətini cəlb etdiyini, sonra isə «Sovetskaya literatura» jurnalında çap edildiyini və nəhayət, Daqmar Yanlova tərəfindən cəx dilinə tərcümə edildiyini xəbər verir.

1981-ci ildə isə «Bakı» qəzeti 7 sentyabr nömrəsində, «Ədəbiyyat və incasənat» qəzeti isə 28 avqust nömrəsində bu kitabın macar dilində çap olunması xəbərini oxuyuruq. «Ədəbiyyat və incasənat»da «Macar dilində» adlı yazida bildirilir: «Budapestin «Yevropa» nəşriyyatı yazıçı Elçinin «Gümüş furqon» adlı kitabını macar dilində nəfis şəkildə çap etmişdir. Kitaba yazarının «Bir görüşün tarixçəsi» («Gümüşü furqon»), və «Toyuğun diri qalması» povestləri, «Qırmızı ayı balası», «Dəyişmə», «Qış nağılı», «On ildən sonra» və «Baladadaşın ilk məhəbbəti» hekayələri daxil edilmişdir. Məşhur macar ədəbiyyatşunası Laslo Zahemski «Gümüş furqon» kitabına geniş öz söz yazmışdır. L.Zahemski Elçin yaradıcılığında bədii-estetik xüsusiyyətlərdən ətraflı bəhs edir, onun son illərdə sovet matbatında dərc olunmuş və ümumittifaq ədəbi tənqidinin diqqətini cəlb etmiş əsərlərinin təhlilini verir.

Kitaba toplanmış povest və hekayələri macar dilinə Margit Herni, Anna Vakdor və Erjetet Katona tərcümə etmişdir.<sup>26</sup>

Elçinin «Povestlər» kitabı 1979-cu ildə «Gənclik» nəşriyyatı tərəfindən çapdan buraxılmışdır. Həqqında yazılın resenziyalardan görünür ki, bu kitab da uğurlu olmuş və müəllif hörmət, yaradıcılığına daha böyük inam yaratmışdır. Kitaba daxil edilmiş «Toyuğun diri qalması», «Dolça», «Şuşaya duman golib» povestləri, eləcə də «Poçt şöbəsində xəyal» dramatik povesti bir daha sübut edir ki, El-

çin bir nöqtədə dayanmayıb, daim irəliyə hərəkətdədir. Kitaba xalq yazarı Mirzə İbrahimovun yazdığı «Mənəvi saflığa çağırış» adlı önsöz da Elçin yaradıcılığını öyrənmək baxımından dəyərlidir. Mirzə İbrahimov hələ bu yazidan əvvəl qələmə aldığı «Ədəbiyyat və incasənat» qəzetindəki «Nəsrin yeni yollarında» adlı məqaləsində də Elçin yaradıcılığından söz açmış, müəllifin povest və hekayələri haqqında qiymətli fikirlərini söyləmişdi: «Elçin müasir həyatdan, uşaq vaxtlarından bələd olduğu adamlardan və mənzərədən yazar. Təsadüfi deyil ki, Abşeronun bağları və kəndləri, Xəzər dənizini əsərlərində poetikləşdirir. Zahirən o qədər də parlaq və cazibədar olmayan, hətta ilk nəzərdə çansıxcı görünən dar və əyri-ürrü küçələr, dalanlar, ağ neft piltəsinə qızdırılan balaca otaqlar, boz, naham-var daş-divar belə şairənə rənglər kəsb edir, gözümüzdə yeni, xoş görkəmlə canlanırlar. Bizi əhatə edən xarici ələm, yaşadığımız evlər, gəzdiyimiz dəniz sahiləri, Bakı bağlarının sarı qumu, dadlı üzüm yetirən meynələri, çadır kimi kölgə salan tut ağacıları, çılpaq qayaları Elçinin hekayə və povestlərində daim insan hissələrinin hərərətini, insan ürəyinin romantik çırıntılarını əks edir, çünki yaxşı onları təsvir xatirinə deyil, qəhrəmanlarının həyəcan və iztirablarının, dərəcəni hislərinin tərcüməni kimi əsərə daxil edir. Bu təsvirlərin yığcamlığı və təbiiyyi bizi o qədər cəlb edir ki, gözlənilmədən özümüzü başqa aləmdə hiss edirik».<sup>27</sup>

«Povestlər» kitabındaki ilk yazı «Toyuğun diri qalması»dır. İlk baxışda toyuğun mətləbə dəxli yoxdur. Amma bu toyuq başqa toyuqlardan fərqlidir. Bu toyuq Zübəyda kimi adamın iç dünyasındakı dəyişikliyi biza açıqlayır. Kimdir Zübəyda? Hamının ifriti kimi tanıldığı əyyəs, pozğun bir qadın. Amma müəllif göstərir ki, bu qadının da içində insani duyğular var. Bu qadın da yaxşı adam olmaq istəyir. Bu qadın da doğma münasibətdən yumşala bilir, adı bir «xalla» sözündən dəyişib başqa adam ola bilir. Adı yalvarışdan içindəki ifritinə mələyə döndərə bilir. Tənqidçi Akif Hüseynovun «Yanıqli təssüf hissə» adlı məqaləsi belə başlayır: «Toyuğun diri qalması» povestində Elçin qəhrəmanı Zübəydənin həyatının cəmisi birəcə gününü təsvir edir. Lakin yazarının humanist qayə ilə aşılanmış həssaslığı sayəsində həmin birəcə günlük təsvir, əslində, qəhrəmanın bütünlükdə ömrünə, təleyinə nəzər kimi ümumiləşir və insan həyəcanlarına bigənə qalmamaq çağırışı bu kiçik həcmli əsərin başlıca motivinə çevirilir».<sup>28</sup>

Buradakı əsas qəhrəmanların hamisini dəyişən görürük. Həyali-abırı, ziyalı ailənin, müəlliminin qızı Nisə birdən-birə Zübeydənin rişxəndinə hədəf olur. Heç kimin hörmət eləmədiyi, sadəcə Zübeydə dediyi qadına «xala» deyir və yalvarmalı olur. Eləcə də vüqarlı Ağagül, ilk anda Zübeydəni təhqir edən Ağagül, birdən-birə Zübeydəyə minnətçi düşür, hətta ona «rüşvət» də götür, onun həytindəki işlərini də görür. İfrita Zübeydə işa hardasa Ağagülün bu mütiliyyindən dəyişilir, fikrində tutduğu işi daha ona demir, hətta çıxıb gedəndə bir fikirləşir ki, toyuğu da ona qaytarsın, amma «xəcalətindən çıxmağı toya saxlayır». Əsərin sonunda isə biçaqdan qurtulan toyuğun öz məkanına qayıtdığını görürük. Müəllif öz mənfi qəhrəmanını yenə də tam mənfilikdən çıxarırlar və «İfritənin» də içində yaxşı cəhətlərin olmasını göstərərək öz yaziçı üsuluna sadıq qalır. Bununla belə, yenə də yaxşı və pis adamlar haqqında müəllifin müqayisəli fikirlərinə əsər boyu rast gəlirik. Bir yanda Nisə, Ağagül, bir yanda Zübeydə, onun rəfiqələri – tamam başqa-başqa dünyaların adamları. Amma hamisi bir göyün altında, bir yerin üstündə yaşayan insanlardır: «Ağagül evin dalındakı pomidor, badımcan ləklərini şlanqla su-laya-sulaya hirsindən bütün ləkləri tapdaq-tapdaq eləmək istəyirdi, bu soğan-vəzərini də, bu bibəri, xiyarı da yerlə yeksan eləmək istəyirdi, amma burasını da yaxşı başa düşürdü ki, bu gözəl tərəvəzin də, bu gözəl göy-göyərtinin də heç bir taqsırı yoxdur ki, dünyada Zübeydə kimi bir ifrita var və Ağagül sidqi-ürəkdən qeyzə gəlməmişdi ki, bir tərəfdən dünyada Nisə kimi pak, güləndəm, ağıllı qızlar var, Nisənin anası Firuzə xala kimi mehriban bağça mülliimləri var ki, uşaqlara can deyib can eşidir, o biri tərəfdən də dünyada Zübeydə kimi küpəgirən qarılardır var, amma, bax, bu yə da, bu ulduzlar da, bu dəniz də, lap elə bu göy-göyərti də, bu ağaclar da onlara təsfavüt qoymur, həm onlar üçündür, həm də o birilər üçündür, eynidir yaxşılara da, pislərə də».<sup>29</sup>

Əsərdə Zübeydənin gənclik xatirələri də maraq doğurur. İfrita Zübeydə bir gecədə dəyişib tamam başqa bir adam olur. Bir vaxt Zakirin görüşünə getməyən, rahat həyat arınca gedən Zübeydə, indi Zakiri xatırlayıır. O zaman mənəsiz bir şey kimi siyirmənin bir künküñün atlığı, hətta birini də rəfiqəsinə verdiyi məktubu oxuyur. Əvvəlcə, adı məktub kimi oxuyur, ikinci dəfə hər cümləsinə cavab verəverə oxuyur. Oxucu da bu anda onun iç dünyasını görür. Görür ki, Zübeydə də insandır, onun da insani hissələri var, o da ağlaya bilir, o

də mərhəmətli ola bilir. Görür ki, əslində, insan deyilən bir varlığı Allah doğrudan da gözəl yaradıb və sonradan hansı mühitin təsiriləsə, hansı tərbiyənin bəhrəsiyləsə insanlar dəyişilib, başqa adam olub. Eləcə də Zübeydə... Professor Təhsin Mütəllimov «Mənəvi gözəlliyin vəfsi» məqaləsində yazır: «Özü də Elçin çox vaxt insan ömrünün ən eziz, ən təzadlı və həyacanlı çağlarını qələmə alır. İnsanın xoşbəxtlik sorağında ilk çırptılarını – ən qaynar, narahat və fərqli günləri olan gənclik illərini... Həm də onun qəhrəmanları həyatın mürəkkəb məchulluqlarına cəsəratələrə baş vuran uca, ülvî hiss və arzularla yaşanan insanlar kimi çox cazibədar görünür, diqqəti calb edir. Ümumən onun əsərlərində gəncliyin coşqun həyat istəkləri, qurub-yaratmaq, sevib-sevilək arzuları çox güclü inikasını tapmışdır».<sup>30</sup>

Kitabdakı ikinci povest «Dolça»dır. Əsərin adını oxuyanda düşünürsən ki, görəsən müəllif dolça ilə bağlı nə danışacaq, dolcanın mətləbə nə dəxli var. «Bir itin aqibəti haqqında povest» sözlerini oxuyandasə, düşünürsən ki, dolça hara, it hara, əsəri oxumaqə başlayırsan, dənizə çatanda düşünürsən ki, bəlkə dolça macazı mənədə işlədilib. Və sair və iləxir fikirlərlə beynini yorduğun anda birdən-birə galib çıxırsın Dolcanın adının qoyulduğu yerə və bu an bilmirsin müəllifi yaxşı manada qınayasan, yoxsa özüna güləşən... Beləcə əsəri oxuyub başa çıxırsın. Adətən, bir nəşr əsərini oxuyanda az da olsa süjeti düzüne bilirsən, müəllifin daha na deyə biləcəyini köşdirə bilirsən. Bəlkə də nəşr əsəri oxumaq elə buna görə də xoşuma gəlmir. Amma bu əsəri oxuyanda hər dəfə na düşündümsə, düşündüyüm olmadı, hər dəfə əsər gözləmədiyim xətt üzrə davam elədi. Mən çox az belə əsərə rast gəlmışam. Söhbət na məzmundan, nə hadisələrin qeyri-adiliyindən getmir. Sadəcə, qəribə əsərdir. Aydin Məmmədov həle «Dolça»nın jurnal çapını oxuduqdan sonra yazdığı «Dəniz saflığı sevir» adlı məqaləsini belə başlayırdı: «Elçinin «Azərbaycan» jurnalının 11-ci nömrəsində çap olunmuş «Dolça» povestində hər həyətə, hər evə xas ola biləcək adı bir hayat həqiqəti və ictimai təzadlardan törəyən insan fərqləri orijinal bədii həllini tapmışdır.

«Dolça» povestində bu gün çoxlarını düşündürən antipodlar məsələsi real həyatlövhələri fonunda fərdi keyfiyyətlərlə kənar obyektlərin – dənizin, tənha cüllütün, Alabaşın, Sarıbaşın və s. qarşılılaşmasından yaranan təassüratlar fonundan verilir. Əsərdəki mühit təbii və əlvəndir, lakin bu vahid mühit ayrı-ayrı obrazlarda müxtəlif

əks-sədalar verir. Hərə öz ətrafına öz həyatının bacasından baxır, onu öz dünyagörüşünün ölçüsü ilə qiymətləndirir».<sup>31</sup>

«Dolça»da bizə əvvəlki povestdən tanış olan surətlər də var. Bu bir daha sübut edir ki, Elçinin əsərləri real hayatı əks etdirir. Müəllif şahidi olduğu və ya eşitdiyi hadisələri, ona tanış olan adamların həyatını əsərə gətirməyi üstün tutur. Mərkəzdə insan əxlaqi durur. Mərdlik, kişilik, qeyrət, namus, mənəvi saflıq müsbət qəhrəmanların başlıca keyfiyyətləridir. Ağababanın mənəvi dünyası və ailə hayatı. Böyüdüyü uşaqlar, hamiya örnək olan Ağababa və onun qanunları məcəlləsi... Müəllif Ağababani biza belə təqdim edir: «Şənbə və bazar günləri kəndin itləri səhər tezden bütün günü çımrılıkdə olurdu. Bütün itlər, təkcə Dolçadan başqa. Dolcanın şənbə və bazar günləri bu çımrılıkdəki kolbasa falından, qutab qırıntıından, toyuq sümüyündən, dondurma artığından xəbəri olmurdu, çünki Dolcanın yiyesi Ağababa belə şəylərə çox pis baxirdı. Ağababanın əqidəsinə görə kişi gərək kişi kimi yaşayayı və kişinin evindəkilor də bu kişiye layiq olaydı və Ağababanın bu əqidəsi elə möhkəm bir əqidə idi ki, Dolcanın da taleyinə təsir eləmişdi və ümumiyyətlə, əslində Ağababanın evində on bir ağız yox, on iki ağız var idi – böyükələr, uşaqlar, bir də Dolça». <sup>32</sup>

«Dolça»da müəllif qarşısına bir sıra əxlaqi normalara toxunmaq, insanlararası münasibətdəki ziddiyətləri araşdırmaq, bir-birinə əks olan mühitlərin yetişdirdiyi insanları, eləcə də bir-birinə əks olan insan xarakterlərini müqayisəli şəkildə səciyyələndirmək məqsədi qoymuşdur. Burada insanlardan başqa, məhz insanların səciyyəsini vermək üçün heyvanlardan istifadə edilmişdir. Əsərdə Dolcanın da yiyesi kimi təmiz, ağıllı olduğunu görürük. Amma bir ayın içinde Dolça dəyişir, sırtıqlaşır, vecsizləşir. Gözümüz öndən mərd dönüb namərd olur. Amma müəllif göstərir ki, dəyişən təkcə Dolcadır. Nə Ağababa, nə də onun ailə üzvlərindən heç biri bu tüfeyle adamlara qoşulmur, qaynayıb-qarışır. Hətta qadının əxlaqsızlığını hiss edən Ağabacı ona salam belə vermir. Ağababa isə kirayaçıləri həmin gün evdən qovur. Burada müəllif insan nafsinin toxluğunu qalib gəldiyini nümayiş etdirir. Və deməli, şərait dəyişəndə dəyişən, nəfsi ilə bacarmayan insanlar da elə heyvan kimi bir şeydir. İnsan hər cür dözlüməz şəraitdə öz mənini qoruyub saxlamağı bacarmalıdır. Deməli, mərdi qova-qova namərd eləmək mümkün deyil. Yusif Səmədoğlu «Əxlaqi kamilliyyin keşiyində» adlı məqalə-

sində yazar: «Elçinin «Gənclik» nəşriyyatı tərəfindən çap edilmiş «Povestlər» kitabına daxil olan əsərlərində yaşadığımız illerin sosio-loji təzadalarından, yeni yaşayış tərzindən irəli gələn fərdi keyfiyyətlərindən, ən başlıcası isə, mənəvi kamilləşmə və saflaşma yollarının müxtəlifliyindən doğan problemlərin müəyyən mənada səsioloji və psixoloji anatomiyası verilmiş, böyük içtimai proseslərlə «adi adəmin» adı qayğıları arasındaki mürəkkəb tənasübərin kökünü və göləcək perspektivlərini müəyyənləşdirən bədii təhlil yolu tapılmışdır». <sup>33</sup>

Bu əsərdə diqqətimi çəkən halallığın dairə tamlığıydı. Bir var halal pul qazanıb cörək yeyən adam. Belə adamları az-çox cəmiyyətdə indi də görürük, o dövrə də var idi. Bir də var bu halallığı hər şeydə qorumaq. Deyək ki, Ağababanın kirayənişinliyə razı olmaması, nəhayət, ələcsiz qalıb razı olsa da «amma bax yaxşı adamlar olsun» hökmü, sonda sahəvini başa düşüb onları qovması, uşaqların hər gün bişən kababın iyindən evdən getməsi, onlardan pay ummaması, onların verdiyi pulun hamisinin bir nahara xərclənməsi, hətta Nuh-balanın Nərgizə verdiyi söz, qadını görməmək üçün evə gecədən keçmiş gəlməsi, hətta Dolcanın da «tərbiyələndirilməsi» hardasa müəllifin bu halallıq dairəsini tam görmək istəyidir və bu əsərdə alınır. Kamil Vəliyev «Povestlər» adlı məqaləsində yazar: «Müasir Azərbaycan nəşrinin forma və məzmunca seçilən nümayəndələrindən biri də Elçindir. Yazıcıdan-yaziya püxtələşən Elçinin əsərlərindən mərkəzi mətbuatda dəfələrlə bəhs olunmuş, müəllifin bəzi hekayə və povestləri mübahisə obyekti qəvrilmiş, təbii ki, müasir sovet nəşrinin müxtalif ideya bədii problemləri araşdırılrakən, onun əsərlərinə də üz tutulmuşdur». <sup>34</sup> Kamil Vəliyev «Azərbaycan gəncləri» qəzetiinin 1982-ci il 4 noyabr tarixli sayında çap olunmuş «Üzü işığa doğru» məqaləsində də Elçin yaradıcılığının məziyyətlərindən danışır və sonda «...hər bir əsər bir səfərdir. Bu səfər insana doğrudur, onun mənəvi aləminə səfərdir. Bu səfər adı bir səyahət deyil, bu səfərdə yaxıcı təzə bir qita axtarır. Azərbaycan yəzici Elçin də səfər dədir. Səfərin uğurlu olsun!» - deyir.

«Povestlər»dakı növbəti əsər «Şuşaya duman gəlib» adlanır. Əsərdəki əhvalat bir o qədər də güclü təsir bağışlamır. Əvvəlki povestlərə baxanda, burada o qədər də qeyri-adı bir şey yoxdur. Müəllifin Doppa Dadaşla, Hüsaməddin Alovunun, eləcə də Gülməmmədin ifaları haqqındaki təsvirləri, şerin, müsiqinin insanda yaratdığı

hiss və duyğuların tərənnümü, Dürdanonun sevgisi, Cavanşirin uşaq dünyasında yetişən kişiliyi, öz haqqında böyük fikirdə olması, heç kimin onu başa düşə bilməyəcəyi fikri, hətta Dürdanonu yox, özündən iki dəfə böyük olan memar qadını düşünməsi maraqlı olsa da, çox zəif təsir yaradır. Müəllif öz qəhrəmanını oxucuya belə təqdim edir: «Üç gün idi ki, gölmüşdilər Şuşa sanatoriyasına və düz üç gün idi ki, Cavanşir öz taleyinin uğursuzluğunu barədə fikirləşirdi, həyatın cansıxılığı və yeknəsəqliyi barədə fikirləşirdi, heç kimin onu başa düşmədiyini və başa düşə bilməyəcəyini, cavan yanında ikən qocaldığını fikirləşirdi, hamı onu sütlü cavan bilirdi, evdə isə onu lap uşaq hesab edirdilər, amma daha demirdilər ki, bu uşaq dünyasının hər üzünə bələddi, düzdü, Cavanşir dünyasının cürbəcür üzünü özü üçün tam daqıqlaşdırırdı, yəni ki, bu üzlər nədən ibarətdi, amma hər halda, Cavanşirə belə golirdi və Cavanşir bütün bunları barədə fikirləşəndə özü də hiss etmədən, yavaş-yavaş xəyal aləminə gedirdi, gah həyatdan, yaşayışdan sidqi siyrilmiş bir əyyaş görürdü özünü, daha doğrusu, camaat, ətrafdakılar onu əyyaş hesab edirdi və camaat bilmirdi ki, bu əyyaş dünyanı dərk eləmiş adamdı, gah da hər gün gözəl, təmiz zövqlə geyinib adamlar arasında tək-tənha gəzən, dinib-danişmayan bir yaraşıqlı kişi görürdü özünü və camaat, o cümlədən qız-qadınlar böyük maraqla, həsəndlə bu sirlə və tənha kişisinin hər addımını izleyirdi, dalınca piçapiç edirdi və hamı çalışırdı ki, onun sırrına bələd olsun, ürəyindəkiliəri bilsin, amma bu heç vaxt mümkün deyildi və mümkün olmayıacaqdı da, çünki həmin tənha kişisinin ürəyində heç kimə yer yox idi, çünki heç kim onu başa düşə bilmədi...».<sup>35</sup>

Deyək ki, müəllif burada yeniyetmə bir gəncin özü haqqında fikirlərini verir və bu fikirlər təbii ki, yaş dövrü ilə əlaqədar yaranan fikirlərdir. Amma sonra necə olur ki, bir anın içində Cavanşir «ağillanır», özünü dərk edir və ona elə gəlir ki, elə Dürdana də onu başa düşə bilər və memar qadından qaçırlar, düzgün yolunu tapırlar. Axi insanda belə bir fikrin birdən-birə yaranması, tez bir zamanda belə dəyişmə necə baş verə bilir? Bu mənim üçün qaranlıqdır. Bəlkə də mümkündür, sadəcə mən anlamırıam. Ümumiyyətlə, bu əsərdə müəllifin məqsədi mənim üçün qaranlıq deyildir, sadəcə elə bil nə isə çatır, ya müəllif əsəri bitirməyə töhfədir. Hər halda, məqsəd ayındır, müəllif öz qəhrəmanını «ağillandırır» düz yola istiqamətləndirir. Elçinin bir hekayəsində on bir yaşılı qəhrəman bir günün içində uşaq-

lığına «Əlvida!» deyir və müəllif bunu elə inandırıcı verir ki. Amma burada on doqquz yaşılı qəhrəmanın bir anda «ağillanması» şübhə doğurur, inandırıcı çıxmır. Elə bil ki, burada nə isə çatır...

Keçən əsrin səksəninci illəri Elçin yaradıcılığında daha böyük uğurlarla yaddaşalandır. Bir çox mükafatlarla yanaşı, Ümumittifaq Lenin Komsomolu mükafatına layiq görülən Elçin «Kommunist» qəzetində T.Seyidova ilə müsahibəsində əməyinin yüksək qiymətləndirilməsinə sevindiyini bildirməklə bərabər, bu mükafatı təkcə özünün deyil, onunla birlikdə ədəbiyyata gələn bütün ədəbi nəslin mükafatı sayırlar. (1982-ci il, 30 oktyabr).

1983-cü ildə Elçinin «Yazıcı» nəşriyatında «Bülbülin nağılı», «Gənclik» nəşriyatında «Mahmud və Məryəm» adlı kitabları çap olunmuşdur. Birinci kitabda on yeddi hekayə, iki povest verilmişdir. Əvvəlki kitablarla düşməyən «Bülbülin nağılı» və «Baladadaşın toy hamamı» adlı hekayələr diqqəti çəkir. «Bülbülin nağılı» elə bil hekayə deyil, şeirdir. Əsər boyu insan hissələrinin, xəyallarının təsviri gözümüz önündə canlanır, bir insanın və bu insanın misalında bir ömür yolunun ağ-qara xəttini görürük. İnsanın ölümqabağı hiss elədiyi naməlum şəyər, yaxın-uzaq xatirələr, insanın ömrün sonunda gəncliyə, uşaqlığa qayıdı, nəhayət, son – insanın yuxarıdan aşağı özünü baxışı... Bu əsərdə bir də bülbul obrazı var. Qəfəsə sığmayıan, azadlıq eşqilə yanan bir bülbul və nəhayət, təbiətin qoynunda son dəfə yanğınlı mahnısını ötüb ürəyi partlayan bülbul. Əsəri oxuduğu sənədə elə gəlir ki, bu əsər bitməyəcək. Elə oxuyub gedəcəksən, ardı gələcək. Amma bir zaman kəsiyi, bir an galır ki, insan ömrü bitir və müəllif «Hər şey bitdi» deyir. Əsərdə istifadə olunan hikmətli sözlər, Dədə Qorqud nəsihətləri, dünyanın faniliyi haqqında fikirlər təsirliyi bir qədər da artırır. Bir insanın bir neçə günlük ölümqabağı keçirdiyi hissələrin təsviri bu hikmətlərlə daha da aydınlaşdırılır.

Polad Məcnunbəyovun xatirəsinə həsr edilmiş və 1982-ci ildə «Nedelya» jurnalının ən yaxşı hekayə mükafatını almış «Baladadaşın toy hamamı»nda isə tamam başqa bir mənzərənin şahidi olur. Elçinin əvvəlki kitablarından biza tanış olan hekayələrdənki, povestlərindəki Baladadaş, nəhayət, evlənir. Müəllif məkan məsələsində özünə sadiqdir, yəna də hadisələr Abşeronda Xəzərin sahilində baş verir. Baladadaş da elə həmin Baladadaşdır. Əsgərlikdən geləndən sonra bir qədər də kişiləşib, qırurlu, vüqarlı olub. Və elə başına gələnlər də bunun ucbatından olur. Amma müəllif həmişə öz qəhrə-

manlarına qahmar çıxır, mələk kimi başlarının üstündə durub, onları bələldən qurtarır. Burada da ilk baxışda Baladadaşın işinin şuluq olduğunu görürük. Amma əsərin sonunda müəllif işi elə macraya döndərir ki, əsərdəki surətlər də, oxucular da bu qələbəyə ürkəndən sevinirlər. Əsərdə mənfi tiplərin xarakterinin açılması da maraqlıdır. Müəllif Gümüş Malikin də, Ələkbərin də, heç kimdə işi olmayan Əmirqulunun da xasiyyətindən bizi xəbərdar edir. Bəzən isə mənfinin səciyyəsini verməklə, həm də müsbətin səciyyəsini vermiş olur: «...düzdü, çayçı Qəzənfər pullu müşərəlinə xətrini sövqi-təbii istəyirdi, amma içmiş adamla söhbat eləməyi heç xoşlamazdı və xüsusən də ki, Gümüş Malik içəndə, kefi kök olanda, zalim balasının elə bil bütün xasiyyətindən nə zay şeylər vardı, çıxırdı ortaya, açılırdı sandıq, töküldürdü pambıq; içməyəndə yenə dərəd yarı idi, böyük-kicik biliirdi, xətit-hörmət başa düşürdü, hərçənd burası da bütün kənd camaatına malum idi ki, Gümüş Malik dovsana qaç, təzəyi tut deyənlərdəndi.

Gümüş Malik bila-bila, qəsdən beləcə bərkədən dedi ki, əntiqədi, çünki Abşeron olanda nə olar, adamın öz kəndi olanda nə olar, onu gözü görməyən çıxdur, qoy görsünlər ki, lap əvvəlkindən də yaxşıdı Gümüş Malik, lap əntiqədi».<sup>36</sup>

Amma hamiya meydan oxuyan Gümüş Malik Baladadaşın qabağında susmali olur. Vaxtikən «Baladadaşın ilk məhəbbəti»ndə Muradın cavabını verən Baladadaş yada düşür.

Əsərdə varlı-kasib qarşılışması verilir, amma mənəvi cəhətdən güclü olan kasib varlıya qalib gelir. Toy günündə Ələkbərə əyləməyən Baladadaş heç kimin göznləmədiyi halda bəylək hamamını dənizlə əvəz edir. Bəlkə də, Abşeronun tarixində görünməyən bir iş baş verir və bundan xoşallanan camaat da dənizə üz tutur, bu payız günündə əvvəlki günlərdən fərqli olaraq daha qızızar olan günəş də Baladadaşa kömək edir. Günəşin bu toy hədiyyəsindən razı qalan camaat da sevinir. Müəllif isə təbiətin həmişə yaxşılardın tərəfində olduğunu, Allahın həmişə «xeyir işə zəmin olduğunu» bir daha oxucuya xatırlatmış olur. Professor Abbas Hacıyev «Təzə rənglər, təzə duyğular aləmi» adlı məqaləsində yazar: «Elçin mövzu seçəndə, həyatın bir «parçasını» təsvir edəndə, surətin daxili-mənəvi aləminə enəndə, heç kimə bənzəmər; həmişə özünün ıslubuna, şirinli və axarlı yazı tərzinə sadıq qalır, geniş, əhatəli təbiət təsvirləri vermir, əlavə haşiyələrlə düşünmür, bir qayda olaraq mahiyyətə, psixologiyaya, hiss və düşüncə aləminə enir, surətin daxilində gizlətdiyi ziddiyətləri, qeyri-

adi keyfiyyətləri açır. Buna görə də bu istedadlı sənətkarın yaratdığı surətlərin taleyi, əxlaqi-mənəvi keyfiyyətləri, istək və arzuları, onların özlərinə məxsus hərəkət və fəaliyyətləri ilə maraqlanır».<sup>37</sup>

Elçinin «Mahmud və Məryəm» romanının işq üzü görməsi müəllifin yaradıcılıq yolunda yeni uğurlu addımı oldu. Roman əski Əslı-Kərəm əfsanəsini xatırlatsa da, bu romanın əsas qayası deyildir. Burada bəlkə də on az yer tutan məsələ elə məhəbbət məsələsidir. Əsər başdan-başa şahlıq, xanlıq dövrünün səciyyəsini, taxt-taca hərisliyi, orta əsrlər dövrünün insan psixologiyasını, ailə-məişət məsələlərini, ağalar-qullar dünyasının rəzzilliklərini oxucuya açıqlayır. Əsərdə xarakterik obrazlar, ziddiyətli xarakterlər var. Professor Tofiq Hüseynov «Birliyin zəruriyyəti» adlı məqaləsində Elçinin əsərlərindəki qəhrəmanların xarakterik xüsusiyyətlərindən söz açır, məqaləsinin sonunda «Mahmud və Məryəm» haqqında konkret fikrini bildirir: «Elçinin əsərlərində insana böyük məhəbbətə yanaşı, böyük inam da ifadə olunur. Təsadüfi deyil ki, oxucu onun qəhrəmanlarınıñ çoxunun varlığında, içində bir insaniyyət işığı ilə rastlaşır...

Fikrimizcə, Elçinin «Mahmud və Məryəm» əsəri yaziçinin roman kimi çoxşaxəli, mürskəkəb ədəbi formaya uğurlu keçidi olmaqla bərabər, həm də müasir ədəbiyyatımızda reallıqla şərtliyin vəhdəti baxımından təqdirəlayıq hesab oluna bilər».<sup>38</sup>

«Mahmud və Məryəm»də məni çəkən nə məhəbbət məsəlesi-dir, nə də tarixi faktlar. Sadəcə insanların, o dövrdə yaşıyanların bir-birinə və dövra münasibəti, insanlar arasında baş verən mənəvi toqquşma və müəllifin surətlərin iç dünyasını açıb tökməsi... «Firəngə üryisinin sözünü dedi. Fikirləşdiyini dedi. Bəzən demək istədiklərin, fikirləşdiklərin illərlə sinəndə qubar bağlayır, on yaxınlarına belə heç nə deyə bilmirsən, öz doğma xalqın barədə düşündüklərini xalqına deməkdən ehtiyat edirsən – böyük şahların, sultanların qulaqları da uzun olur və buna görə də bir şey fikirləşib, başqa şey deyirsən, bir şey istayırsən, başqasını eləyirsən və xalq da səni düşündüyüne, istədiyinə görə yox, dediyinə və elədiyinə görə qiymətləndirir: xalq heç ağlına da gətirmir ki, əslində, sən də başqa cüra fikirləşirsən və başqa cüra istəyirsən. Firəng isə uzaqlardan idи, əlcətməz, ünyetməz məmləkətdən idи, amma kim bilir, bəlkə Sultan Səlimin casusu idи, ticarət sazişi bağlamaq adı ilə bu yerləri gəzib-dolaşırı, bəlkə elə Sah İsmayılin özünün xəfiyyəsi idи, bayılrbəyliklərini gəzib yerli hökmardarların əhvali-ruhiyyəsini öyrənirdi, hər halda kim olursa-

olsun – Ziyad xan gülümsədi – həqiqəti demişdi və heç olmasa iyirmi üç ildə bir dəfə həqiqət demək olar, yoxsa yox?

Ziyad xan o əcnəbiyə hələ çox şey deyə bilsərdi. Allah ki, bu torpağı, təkcə Qarabağ bəylərbəyliyini yox, bütün Azərbaycan torpağını, bir ucu Qazvində, o biri ucu Dərbənddə, bir ucu Xəzərin sahillərində, o biri ucu Ərzurumun dağlarında olan bir məmələkətin torpağını bu qədər bərəkətlə eləyib, həmişə başıbeləli olub, həmişə soyulub və həmişə də belə olacaq...».<sup>39</sup>

Sən demə, bu problem elə hər dövrə olub və bu günün özünə qədər golib çıxıb. Elə indinin özündə də kimsə ölkənin vəziyyətini fikirləşir deyir ki, mən Prezidentin yerində olsaydım, belə eləyərdim. Və ya kimsə hansı nazırın yerində dağı-dağ üstə qoya biləcəyindən dəm vurur. Amma bilmir ki, onun bildiyini də bilirlər, gördüklerini də görürlər, uzaqdan döyüş adamın gəlir. Bir evin çörəyini vərə bilməyən adam günahı rəhbərlikdə görür və ona elə golir ki, yuxarıda otursa böyük işlər görə bilər. Daha düşünmür ki, aşağıda otura-otura kiçik işi görə bilmir.

Ziyad xan camaatın bildiyini bilir, gördüğünü görür, onlardan da yaxşı görür, bilir, amma neyləsin ki, «həqiqəti demək olmur». «Bu torpağın işi Allaha qalıb», -düşünən Ziyad xan sakitlik tapa bilmir. Ziyad xan onun ətəyindən əpən, ona tariflər yağıdırın riyakarları, yaltaqları tanır və bilir ki, hər an bu adamlar onu arxadan vura bilən adamlardır: «Ziyad xan naiblərini, kələntərlərini təkcə Bayandur bəyəndən başqa bütün saray adamlarını bir-bir gözünən qabağından keçirir və heyrat edirdi ki, bu dünyadan necə işidi ki, elə bil ki, bu satıqları, riyakarları, anasının əmcəyini kəsənləri bu boyda böyük bir xalqın, bu boyda igid və namuslu bir xalqın içindən bir-bir seçib çıxarıblar və hərəsinə bir mahal, bir şəhər etibar ediblər. Kim eləyib bunu? Ziyad xan fikirləşdi ki, bunu eləyənlərin elə ən birincisi özüdü və görünür başqa cür mümkün deyil, görünür Şeyx Nizamının vəsf etdiyi adillik və ədalət quruluşu ancaq kitablarda mümkündür, görünür taxt-tac – dünyadan nə qəribə işləri var! – ancaq özünün düşmənlərinə arxalanmalıdır, yaltağa, ikiüzlüyə, xainə arxalanmalıdır».<sup>40</sup>

Müəllif illərlə öz yerində qala bilən Ziyad xanın birdən-birə arxadan vurulmaq qorxusunu, eləcə də özündən sonra yerində kimin oturacağından yaranan nigaranlılığını elə verir ki, adamin ona yaziği gəlir. Ziyad xanın iç dünyasındaki yazılıq Ziyad xanı görəndə bir

daha düşünürsən ki, bu dünya doğrudan da heç kimə vəfali deyil. Hamiya beş gün «gəl-gəl» deyib, bir gün dalından dəyir və özün də bilmirsən ki, günahın nə olub.

Əsərdəki hakimiyət məsələləri ilə yaxından tanış olanda başa düşürsən ki, dünya həmişə belə olub, bu gün də belədir. Heç kəs heç zaman öz yerində olmur. Çünkü bu dünya haqq-nahaq dünyasıdır. Burada hər şeyin yerində olması heç lazımdır deyil. Bu dünya elə bu cür də olmalıdır. Həmişə haqsız haqlıya qalib gəlməlidir. Həmişə vəzifədə yaltaqlar, riyakarlar oturmalidır. Bu dünyanın cəhənnəmi cənnətdən böyükdür, o biri dünyadasa, əksinə, cənnət cəhənnəmdən böyükdür...

Əsərdə müəllif bu gün üçün aktual olan bir problemdir də nəzər yetirir. Hələ o zaman türk xalqlarının birləşdirilməsi məsəlesi də var imiş, kimsə bunun üçün çalışmış. Əsərdə keşisi axtaran Ziyad xan onun Ərzurumdan o yana gedə bilməyəcəyini düşünür, Süleyman paşanın ona kömək eləyə biləcəyini bilir, amma ona müraciət etmək istəmir. Niyəsini isə müəllif belə açıqlayıb: «Ərzurumda Süleyman paşa adlı cavan bir hakim var idi və Ziyad xan kömək üçün Süleyman paşaya müraciət edə bilərdi, amma Ziyad xanın o cavan paşadan gözü su içmirdi, çünkü toxminan bir il əvvəl həmin Süleyman paşadan qəribə bir məktub almışdı. Süleyman paşa qəribə birliyə, qəribə ittifaqə çağırırdı, yer üzündəki, nə qədər türk xalqları var idi, hamisini birliyə çağırırdı, Büyük Türk Xalqları Dövləti arzulayırdı, belə çıxırı ki, azərbaycanlı ilə osmanlınlın, özbək ilə yakutun fərqı yox idi və bunlar gərək hamısı bir yerdə olaydı. Ziyad xan bu məktubu oxuyandan sonra, fitnə-fəsaddan ehtiyat etdi, məktubu Şah İsmayıla göndərmək istədi, amma sonra səkrindən daşındı; məktubda bu qəribə, acaib fikirlərdən başqa, qəribə də bir səmimilik var idi: amma hər halda Ziyad xan cavab da yazmadı, yazmadı ki, ey cavan, belə-bələ fikirlərlə bu mürəkkəb dövranda öz boynunu sindirarsan və anan yaziğin gözlərini ağlar qoyarsan».<sup>41</sup>

Kim bilir, o zaman bu birlilik yaransayı, yarana bilsəydi, indi vəziyyət necə olardı. Yəqin ki, Anarın «Ağ qoç və qara qoç»unda olduğu kimi, ya da bir qədər forqlı...

Əsərdə məhəbbət motivi güclü verilmişdir. Əslili-Kərəm dastanına oxşasa da, burada tamam başqa-başqa hadisələr əhatəsində bu məhəbbət də özünməxsusluq qazanır. Müəllif bunu dövrün facisi kimi verir. Bu faciə əsər boyu əsas xətdə olsa da, əslində, ikinci də-

rəcəli olduğu anlaşılır. Rafiq İsmayılov «Yeni əsər, yeni üslub» adlı məqaləsində yazır: «Mahmud və Məryəm» romanında Elçinin düşündürən məsələ – Mahmudla Məryəmin məhəbbəti, bu məhəbbəti doğuran mənəvi və psixoloji səbəblər deyil. Müəllifi iki gəncin məhəbbət faciasının içtimai səbəbləri maraqlandırmır, yazıçı bu facianın bəşəri problemlərdən doğan saysız-hesabsız faciələrdən biri olduğunu göstərir. «Mahmud və Məryəm» romanı nərimizin inkişafından xəbər verən bir əsərdir».<sup>42</sup>

«Mahmud və Məryəm» müxtəlif aspektlərdən təhlil etmək olar. Elçin burada o qədər məsələyə toxunub ki, arasında çəşib qalırsan, bilmirsən hansından danışasan. Hamisindən danışmağa da təbii ki, imkan yoxdur. «Mahmud və Məryəm» romanı təkcə Azərbaycanda deyil, respublikadan kənarlarda da çap olunmuş və maraqla qarşılanmışdır. Müəllif Hüquqlarının Müdafiəsi İdarəsinin işçisi Müzəffər Talibli «Ədəbiyyat və incəsənət» qəzetindəki «Mahmud və Məryəm» «alman dilində» adlı məqaləsində Elçinin bir çox uğurlarından söz açır, müxtəlif ölkələrin müxtəlif nəşriyyatlarında çap olunmuş kitablarından danışır. Müəllif yazır: «Hazırda Bolqarıstanın «Otechestven front» nəşriyyatı Elçinin «Mahmud və Məryəm» romanını, «Dolça» və «Bir görüşün tarixçəsi» povestlərini toplu hələndə bolqar dilində nəşrə hazırlayırlar. Toplu bu il (1988-ci il – S.X.) çapdan buraxılacaq. Uşaqlar üçün yazılış «Şüşə qızılılgı» kitabının serb və xorvat dillərində nəşri barədə Yuqoslaviyanın «Senter» firması müşqavilə imzalanmışdır. Qərbi Berlinin «Dağyeli Ferlaq» nəşriyyatı «Ağ dəvə» romanının türk və alman dillərində nəşrini planlaşdırırb... Müəllifin «Parisdə avtomobil qəzası», «Mahmud və Məryəm» kitabları Polşanın «Vspulprose» nəşriyyatında və bir sıra xarici firmalarda da tərcümə olunur.

Bu yaxınlarda ADR-in «Folk und Vel» nəşriyyatı «Mahmud və Məryəm» romanını nəfis tərtibatla tələbkar almanın oxucularının mühakiməsinə vermişdir. Bu, həmin nəşriyyatın Elçinin yaradıcılığına ikinci müraciətidir. 1981-ci ildə «Folk und Vel»in buraxılmış olduğu «Nar ağacı» toplusunda Elçinin «Köhnə məscidə üzbüəz» əsəri çap edilmişdi.

«Mahmud və Məryəm»i alman dilinə İlza Çertner çevirib...

Elçinin əsərlərinin daha bir sorağı Tunisdən alınmışdır...<sup>43</sup>

«Azərbaycan» qəzeti 1995-ci ilin 24 may tarixli nömrəsində AzərTacın məlumatını dərc etmişdi və burada da Türkiyədə Elçinin

üç kitabının işq üzü görməsi xəbər verilirdi. «Mahmud və Məryəm»in doktor İldeñiz Kurtulanın tərcüməsində və Elçinin yaradıcılığından bahs edən öz sözü ilə İstanbulun «E» nəşriyyatında, görkəmli ictimai xadim, doktor Fikri Sağların öz sözü ilə Ankaradakı «Kültür Bakanlığı» yarınları»nda çap olunduğu bildirilir. AzərTac, həmçinin, Elçinin hekayələr toplusunun da Yusif Gədiklinin tərcüməsində və «Elçinin hekayələri» adlı geniş təqdimati ilə «Ötükən» nəşriyyatında çap olunduqunu qeyd edir. «Bakı» qəzeti 2001-ci il 23 fevral tarixli nömrəsində isə «Çağdaş dünya ədəbiyyatı» seriyasından «Mahmud və Məryəm»in «Everest» nəşriyyatında nəfis şəkildə buraxıldığını xəbər verir. Eyni zamanda, Türkiyədə Elçinin artıq onuncu nəşri olduğunu bildirir. Həmin məlumat «Azərbaycan» qəzeti 2001-ci il 13 fevral tarixli sayında da verilmişdir.

«Mahmud və Məryəm» kitabında Elçinin «Aman ovçu, vurma məni» adlı kinopovesti də verilmişdir. Əsər İlyas Əfəndiyevin «Mahnı dağlarda qaldı» pyesinin motivləri əsasında yazılmışdır.

Elçinin növbəti kitabı «Beş dəqiqə və əbədiyyət» adlanır. Müəllif özü kitabın ön söz yazır. Və öz sözə belə bir arzusu ifadə olunub: «Mən çox istərdim ki, oxucu bu kitabı yarımcıq büküb bir kənara qoymasın». Yəni axıra kimi oxusun. Amma mənə elə galır ki, oxucu bu kitabı elə yaridan oxumaga başlasa yaxşı olar. Çünkü yəriyə kimi olan hekayələr müəllifin əvvəlki kitablarında çap olunub. Yaridan yeni hekayələr gelir. Bunlardan birincisi «Ayaqqabı» adlanır. Müəllifin uzun-uzadı söhbatından sonra hekayədəki obrazlar haqqında məlumat öyrənirik. Nəhayət, bir and, Bəbirin xatirələri, araqdan qızarmış sıfət, yorğun-argın tramvaya minən Bəşir və ayaqqabısız rahat həyat...

Əğəddin Mansurzadə «Təmizliyə çağırış» adlı məqaləsində «Beş dəqiqə və əbədiyyət» kitabı haqqında öz fikirlərini bildirir, ümumiyyətlə, Elçin yaradıcılığının səciyyəvi cəhətlərindən danışaraq, yazısını belə bitirir: «Elçinin yaradıcılığından danışarkən, bir əsas məsələ üzərində də dayanmaq lazıim gəlir. Bu, hər seydən əvvəl, ondan ibarətdir ki, Elçin öz yaradıcılığında, yazıçılıq laboratoriyasında həmişə ədəbiyyatımızın korifeylərinə, məsələn, Cəlil Məmmədquluzadəyə, Mirzə Ələkbər Sabirə, Nəcəf bəy Vəzirova, Əbdürəhim bəy Haqverdiyevə, Üzeyir Hacıbəyova, Cəfər Cabbarlıya arxalanmış, onları özüna ustاد, müəllim saymışdır.

Elçinin özünəməxsus yazı manerası, dəst-xətti, xarakterləri açmaq bacarığı var. Onun müəllif dilindəki səmimilik, kaloritlik, xalq dilinə yaxınlıq, obrazların dilindəki incə gülüş, təhkiyə, humor işə bu istedadlı yaziçinin gələcəkdə daha böyük uğurlar qazanağından xəbər verir». <sup>44</sup>

«Beş dəqiqə və əbədiyyət» adlı kitabın ikinci yeni hekayəsi «Hotel Bristol» adlanır. Burada həyatla ölüm, gülüşlər kədər, səmimi yalanlarla incə yumorlu mübahisələr və bütün bunların insanda yaratdığı təsir bir müddət səni aparır. Birdən-birdə sənə elə golir ki, bu həyatın sonunda necə ölüm ola bilər, yox, ola bilməz. Birdən düşünürsən ki, bu yalanlar o qədər səmimidir ki, bəlkə elə Hotel Bristol özü də bunların düz olduğunu inanır, bəlkə heç onun üçün, ümumiyyətlə, yalan deyilən bir məshum yoxdur, elə düz də, yalan da hamisi düzdür. Və birdən sənə elə golir ki, bu məzali, yumorlu həyatın kədərə veriləcək yeri yoxdur. Amma hər halda, bu günkü günsün milyon il bundan əvvəl belə çıxdığını və milyon il bundan sonra da belə çıxacağına inanmaq istərdim.

Elçinin hekaya və povestləri haqqında çox yazılıb, çox fikirlər deyilib. Hərənin öz baxışı var, hərənin öz düşüncə tərzinə uyğun sözü var. Hərə müəyyən obrazi özü görmək istədiyi kimi görür, gördüyü kimi də xarakterizə edir. Axı bədii əsərin iki üstə gol iki, bərabərdir dörd tərəfindən başqa, bir də zövqə görə, fərdi düşüncəyə görə qiyamatlaşdırılməsi var. Bu mənada əsərlər haqqında deyilənlər nə qədər müxtəlif olsa da, bu fikirləri birləşdirən bir xətt var ki, bu da hamının bu əsərlərin istedadlı yaziçi qələminin məhsulu olduğuna inanmasıdır. Abbas Hacıyev «Təzə rənglər, təzə duyğular aləmi» adlı məqaləsini belə başlayır: «Yaradılığının cəxçəhəlti tapıntıları, orijinal rəng və boyalar üzərindən keçən Elçin, bir qayda olaraq, hekayə və povestlərinin məzmununu müasir həyatdan, gənciliyi düşündürən, narahat edən, bizim günlər üçün çox səciyyəvi və tipik görünən problemlərdən alır. Çünkü Elçin müasir həyatla yaşıyır, onun axar və istiqamətini dərindən duyur, zəhmət adamlarının arzusunu, duyğu və düşüncəsini ifadə edir, gah əxlaqi-mənəvi təmizlikdən, fədakarlıq və qayğı-keşlikdən, gah da xalqa, ucsuz-bucaqsız vətənimizə məhəbbətdən yazar. Həm də o nədən yazırsa-yazısın, fərqi yoxdur, dövrün ideya-estetik tələbi səviyyəsində dayanır, çox hallarda insanın fikir və düşüncəsini, psixologiyasını, xırda, amma mənəli lövhə və detallarda açır. Və bəlkə buna görədir ki, Elçin epik əsərlərində surətlərin

çoxunu süjet xətti boyu izləmir. Onların həyatından, fəaliyyətindən, davranış və münasibətlərindən bir neçə tutarlı detal verməklə kifayətlənilir. Belə detallar hayatı, canlı və təsirli olur, obrazın ömr yolu üçün səciyyəvi görünür». <sup>45</sup>

Müəllifin «Honkurtü» adlı hekayəsi daha çox maraq doğurur. Burada da müəllif uzun-uzadı danışır, amma gözəl danışır. Bir sözü belə ötürmək istəmirən. Mənəvi dünyasının eybəcərliyini özü də başa düşən bir adamın çinara olan məhəbbəti və bu məhəbbətin yaratdığı saflıq səni düşündürməyə bilmir. Obrazın çinarla söhbəti, hətta harada olduğunu unutması, hətta maşında arvadının, oğlunun, qızlarının belə ona baxmasından xəbərsiz çinara söyüldikləri səni başqa bir aləmə aparır. Düşünürsən ki, təbiətdəki gücə bax, çinardakı qüvvəyə bax, çirkabdan saflıq yaradan məhəbbətdəki ülviliyə bax... Müəllif insan sevgisinin müxtəlif çalarlarını, bu sevginin yaratdığı saflığı belə təsvir edir: «İstəklilər yalnız adamlar arasında olmur, hərənin təbiətdə də bir istəklisi var və bəlkə bundan adamların özünün də xəbəri yoxdu: biri dumani sevir, o biri yağışı, bir başqa meşəni, ya qıpqrımızı çiçəklənmiş nar ağacını, yaxud da ki, qıjildaya-qıjilda yarğanın dibini ilə axan dağ çayını, mən dedim ki, bəlkə heç adamın özünü də bundan xəbəri olmur, yəni onu demək istəyirəm ki, misal üçün, qar yağır və sən heç özün də bilmirsən ki, bu qar sənin təbiətdə istəklindir. Amma hər tərəf ağappaq Ağarr və sən özün də o ağılıq içində tərtəmiz təmizlənirsin, qar yağı və sən qarın altında dayanıb hər tərəfi bürümüş həmin ağılığa, ləkəsizliyə baxırsan, baxırsan və o qar yağan müddətdə dünyada səndən təmiz, səndən pak adam olmur, amma qardan əvvəl belə deyildi və qardan sonra da belə olmayıcaq». <sup>46</sup>

Əsərin qəhrəmanı hər şeyi olan adamdır, heç bir şəxə ehtiyacı yoxdur, o qədər pulu var ki, daha saymır, heç arvadını da bu pulların sayı maraqlandırırmır. Hər il getdikləri yolla Tbilisiyə gedirlər. Məzuniyyət, yay istirahəti, ailəvi seyahət hamı üçün maraqlıdır, həm sevinir və birdən qəhrəman sevimi çinarını görür. Onun sevinci ailəsini təccübəldəndirir və sonda isə onun göz yaşları onları təccübəldəndirir. Müəllif hər şeyi elə ölçüb-biçib ki, «niyə, nə üçün?» kimi suallara yer qalmır. Təbiətin qoynunda ən çirkin adamın belə saflaşması, insanın öz içində bir az da olsa, yaxşı nəyinsə olduğuna inanması təbii verilmişdir. Arif Məmmədov «Ömür əbədi axtarışdır» adlı məqaləsində Elçin yaradılığına bütöv nəzər yetirir və müəllifin

əsərlərindəki zahiri görüntülərlə birgə dərin qatda olanları da işıqlandırmağa çalışır: «Elçinin nəşri ciddi nəsrdir. Doğrudur, bu ciddiliyin arxasında nikbinlik, işıq, inam... var, amma bu ciddiliyin ən dərin qatlarında hüzün, nisgil, kədər, hətta qadərində tragizm də gizlənib. Bir oxucu kimi məni Elçin nəşrinin ikinci qatında gizlənmiş həmin insanı hissələr, məqamlar daha çox maraqlandırır. Xüsusən ona görə ki, yazılı hñzñ, nisgili, kədəri, tragizmi konkret taleplerin fõvqünə qaldırı bilir».47

Kitabdakı «Bozluq içində iki nəfər», «Parisdə avtomobil qəzası», «Beş dəqiqliq və əbədiyyət» adlı hekayələrdə də Elçinin əvvəlki əsərlərində olduğu yolu, üslubu, dili görürük. Bu hekayələr haqqında ayrı-ayrılıqla danışmaq, hər birinin mövzusunu, ideyasını, bədii cəhətlərini açıqlamaq olar. Amma uzun-uzadı təsvirlər olan bu əsərlərəndən uzun-uzadı danışmaq istəmirəm. Nə vaxtı bəhanə eləmək fikrindəyəm, nə də həcmi, sadəcə danışmaq istəmirəm. Ümumiyyətlə, Elçin yaradıcılığı haqqında o qədər söz deyil ki, elə bir şey fikirləşirən, sonra baxırsan ki, kiminsə hansı məqalsindənə bu fikir var. Tutaq ki, deyim tərzini dəyişdirin, nə olsun, onsun da həmin fikir hədasa deyilib də, təkrara na ehtiyac var. Ona görə də Elçin haqqında yazınlardan sitat verməyi özümün fikir deməyimdən daha üstün tuturam. Əslində, elə deyilmiş fikirlər də quran ayəsi deyil ki, onu mən də deyə bilməm, bəlkə hansındansa bir az zəif, hansındansa bir az güclü deyə bilməm, amma haçsana deyilən fikirləri oxucuya xatırlatmaq bəlkə, daha yaxşıdır. Özü də əlisba dəyişikliyinin olduğu bir zamanda...

Kamil Veliyev «Üzü işığa doğru» məqaləsində yazar: «Elçin həyata və insana yaxın adamdır. Adı adamların sehrini, möcüzəsini və gündəlik işlərin zahirən görünməyən seiriyətini görmək, duymaq və yazmaq o qədər də asan deyil. Bədii sözün gücü ilə bu adiliyin sehrini açmaq müasir oxucu üçün, xüsusən gənclik üçün olduqca vacibdir. Müasir gənc qəhrəmanlıq axtaranda, gündəlik işlərdən dərrixanda, məhz insan və gənclik haqqında iibrətli kitablara ehtiyac duyur. Elçinin əsərlərinin gənclər arasında sevilməsinin, yayılmasının bir səbəbi də budur. Elçinin qəhrəmanları real, canlı insanlardır, bizim müasirlərimizdir».48

Doğrudan da, Elçin həmişə öz qəhrəmanını əsər boyu yetişdirmək, tərbiyələndirmək, kişiləşdirmək, böyütmək, kamilləşdirmək və oxucusuna sevdirmək istəyir. O, bunu elə bacarır ki, qəhrəmanın

niyə belə elədiyindən narazı qalmırsan. Deyək ki, Baladadaşın hasarı çıxmazı pis hərəkət olsa da, sən onu adı qəbul edirsən. Və ya Baladadaşın özündən böyükə cavab qaytarması, özü də yeddi qatdan keçən söz deməsi yekəxanalıq olsa da, sən onu alqışlamalı olursan. Ağagülün evdən toyuq oğurlaması pis hərəkət olsa da, onu qınamırsan. Məsməxanının Məmmədağa ilə gecə yarısı görüşü əlaqədən kanar hərəkət olsa da, sən onu məraqla izləyirən və s. Professor Sahin Səfərov «Tarixilik və müasirlik vəhdəti» adlı məqaləsində yazır: «Nədir Elçin yaradıcılığının sehrkarlığı, əfsunu? Xalqa yaxınlıq, onun mənəvi həyatını, kədərini, sevincini, hayat tərzini bədii ümumişləşdirmərlə, xarakterin dinamik hərəkəti ilə oxucusuna və ictimaiyyətə çatdırmaq qabiliyyəti. Bir də dərin təxəyyül, müşahidə və sənətkarlıq yüksəkliyi, elm ilə istedadın vəhdətidir.

Yazıcı ürəyi həssas, təfəkkürü işqli olmalıdır. Yazıcıının təsvir obyekti canlı insandır. Onun hər gün təməsda olduğu, üz-üzə gəldiyi sərt mühit, ictimai hayatdır. Görülən xoş və bədə əməllərdir. Gərək o qədər diqqətli olan ki, bu mürəkkəb xarakterləri bədii təfəkkürün yüksəkliyinə məharətlə qaldırasan. Elçin yaradıcılığı məhz bu keyfiyyətlərə zəngindir».49

1985-ci ildə «Yazıcı» nəşriyyatı Elçinin «Ağ dəvə» romanını çapdan buraxmışdır. «Mahmud və Məryəm»dən sonra ikinci böyük roman olan «Ağ dəvə»də həm mühəribədən əvvəlki, həm də sonrakı dövrün təsvirini görürük. Müəllifin qəhrəmanı xatırə yükünü dərinliklərdən çəkib yaddaşında dərin iz buraxan hadisələri bir-bir gözünün önündən keçirir, illər uzunu ona əzab verən dərdlərini oxuculara danışır. Uşaqlıq dövrünün qayğısı yox, məhz qayğılı günləri yada düşür. Kimlər gəlib, kimlər gedib kiçik bir məhəllədən, mühəribə kimləri aparıb qaytarmayıb, kimlər satılıb, kimlər kəf çəkib və bu günəcən uzanın xəttin sonunda qəhrəmanın etirafları, təəssüfləri, ürkə ağrıları, siziltiləri və s. oxucunu bir anlıq o dəhşətli illərə aparır. Müəllifin iki romanını heç vəchlə qarşı-qarşıya qoynub müqayisə etmək olmur. Har iki əsər əhatə etdiyi mövzuya, kamil obrazlarına, sənətkarlıq xüsusiyyətlərinə görə dəyərlidir. Heç kəs deyə bilməz ki, biri o birindən daha yaxşıdır. «Ağ dəvə»yə balaca bir məhəllə siğışır, amma bu məhəllə böyük bir dünyani xatırladır. Burada hər cür insan var. Burada hər şey var, hər cür dərd var, hər cür ağrı var. Burada, «Mahmud və Məryəm»də olduğu kimi, rəvayotlara müraciət də var. Burada tütək də var, klarnet də var, errəhəman

oxuyan molla da. Bu məhəllədən qəbristana gedən yol da var. Amma bu məhəllənin bəzi sakinlərinə bu qəbiristanda yer olmur, mühəribə adlı bir iblisin ağışunda kəfənsiz, məzarsız qalanlar da olur, amma fərqli eləmir, yazıçının fikrincə, hamı eyni torpağın altında olur, hamı torpaq olur nəhayət. Əsər elə qəbristanlığın təsviri ilə başlayır. Qəbir daşlarının üstündəki yazıları oxuyan və hər dəfə də bu yazıların hikməti barədə düşünən Ələkbər fikrini bəslə əsaslandırır: «Qəbir daşlarının üstündə heç vaxt mənəsiz söz olmur, ən adı bir söz, ən ibtidai bir fikir də qəbir daşlarının üstündə mənəlanır, dünyanın ən təsirli söyü, fikri olur, yəqin ona görə ki, qəbristanlığın özü dünyanın ən mənali yeridir.

Qəbristan kimliyindən, necəliyindən asılı olmayaraq insanı filosof edir və sənin o anlardakı fikirlərin bir azdan, yəni qəbristanlıqdan çıxandan sonra, adı, hətta bəsət görünür, amma həmin fikirlər qəbristanlıqda elə bil ki, dünyanın ən müdrik fikirləridir».<sup>50</sup>

Ösərdə bir balaca Ələkbər var, bir də böyük Ələkbər. Balaca Ələkbərin ətrafında bir məhəllə adam var. Xanım xala, onun altı oğlu, Fatma xala və qızı Ədilə, Muxtar və arvadı Kübra, Balakərim, Şövkət, Əminə və oğlu İbadulla, Ələkbərin atası Ağakərim, anası Sona və s. Tamam başqa-başqa adamlar var və müəllif hamisini bir balaca məhəlləyə sıçıqdır, bəlkə elə ona görə də bu məhəllə bir dünya kimi görünür və bu dünyada Ələkbərin tanıldığı adamlar içində pis də, yaxşı da yanaşı yaşayır. Bu məhəllənin dava-dalaşı da olur, gülüş səsi galon çağları da, bir də mühəribənin sükut səsi... Viliyat Quliyev «Ağ dəvənin izi ilə» adlı məqaləsində yazar: «Elçinin romanda yaratdığı surətlərin xarakterlərini, mənəvi keyfiyyətlərini ənənəvi müsbət-mənfi ölçüləri ilə müyyəyənləşdirmək çətindir. İnsan mürəkkəb məxludur və ədəbi ölçülərə görə ən mənfi sayılan adama da bir işqli cəhət tapmaq olar. Ümumiyyətə, Elçin insanı bütün daxili ziddiyət və mürəkkəblikləri ilə təsvir etməyi sevir və bu yaradıcılıq prinsipinə «Ağ dəvə» romanında da sadıq qalmışdır».<sup>51</sup>

Balakərimin fikrincə, bütün ölümlərin səbəbkəri ağ dəvədir. Ağ dəvə kimin qapısında yatsa, həmin gün o adam dünəydan köçməlidir. Balakərim ağ dəvə haqqında həmişə səhbət edir, Ələkbər bu səhbətlərə maraqla qulaq asır və hər dəfə sevdiyi adamları düşünərkən, qorxur ki, birdən ağ dəvə onun qapısında yata bilər. O qədər düşünür ki, hətta hərdən ağ dəvə onun yuxusuna da girir. Ələkbər istəmir ki, yaxşı adamlar ölsün. Bir dəfə Balakərimdən soruşur ki,

niyə ağ dəvə Hitlerin qapısında yatır? Balakərim də cavabında deyir ki, yatacaq. Əslində, ağ dəvə gec-tez hamının qapısında yatır və bu nə Ələkbərin sualından, nə də Balakərimin cavabından asılı deyildir.

Ösərdə Ələkbərgilin yaxın qonşuları Xanım xala var və bu Xanım xala altı oğula həm analıq, həm də atalıq eləyir. Oğullar da ona anadan çox ata kimi baxırlar və sözsüz tabe olurlar. Xanım xala yaxşı insandır, amma Ədiləyə münasibətində pis adamdır. Amma, əslində, taleyəklü məsələlərdən baş aymayan adamlar üçün kiminsə, «hə»si və «yox»u kin doğurur. Və xanım xala da nakam qardaşının bədbəxtliyini Ədilənin anası Fatmanın «yox»unda görür, elə ona görə də Fatmanın qızını oğlu Qocaya almaq istəmir. Ədiləni Muxtarra verəndə isə, Ədilə özünü pəncərədən atır və bir neçə gündən sonra ölürlər. Bu ölüm hamını yandırır, amma hamidan çox Ələkbəri yandırır. Hamı gözləyir ki, görəsən Xanım arvad dəfnə gələcək, ya yox. Fatma, qızı torpağa basdırılınca, Xanım xalaya deyir ki, «görərsən, çağıracaq oğlu yanına», Xanım xala isə Balakərimə deyir ki, tütkə çalsın. Ösərdə müəllif Balakərimin çalığını bəslə qiymətləndirir: «O biri otaqdan royalın səsi galır: qızım Baxın prelidlərinin çalrı.

Baxın prelidləri həmisiyəkdir, həmişə insanlara bir yerdə olacaq, o prelidləri yüz il bundan əvvəl də çalıblar, bu gün onları mənim qızım çalır, yüz il bundan sonra da kimsə onları çalacaq.

Amma Balakərimin tütkədə çaldığı havaları bir də heç kim eşiməyəcək.

Bax nəhəng idi, amma Balakərim heç kim idi.

Heç kimlərin mahnisi əbədi susur.

Bu çox acidır».<sup>52</sup>

Ösərdə belə təsirli yerlər çoxdur. Ümumiyyətə, Elçin yaradıcılığını əlavə detallarsız təsəvvür etmək çətindir. Elə bil müəllif bütün bildiyi məlumatları oxucuya çatdırmaq istəyir və bunun üçün bəhənələr də tapır. Ösərdə mənfi obraz olan İbadullanın xarakterini oxucuya açmaq üçün onun insanlara münasibətini, məhəllə adamlarının ona münasibətini, ümumiyyətə onun həyata münasibətini ela ştrixlərlə verir ki, oxucu da məttəl qalır. Müəllif deyir ki, İbadulla anası ilə qızıl davası eləyir, İbadulladan bütün məhəllənin zəhləsi gedir, heç kəs onunla danışmaq istəmir, amma müəllif İbadullaya gözəl bir tərif də verir: «Balakərim hərdən nə tütkə çalırdı, nə də Ağ dəvədən dəmİŞirdi, sarı hamamın qabağında səkidi oturub susurdu,

bir-bir məhəllənin evlərinə baxırdı və birdən bizim məhəllə ilə bağlı ciddi bir söz deyirdi. Bir dəfə görün nə dedi:

- Bir də görürsən əntiq bir çəkmədi, əntiq də dəridən tikib-lər. Ancaq bir dənə yeri partdırı, ora yamaq tikirlər. Çəkmə işdiyir, işdiyir, ancaq yenə də o partdayan yerin yamağı partdayır... Bax, bizim məhlə o cür ayaqqabıdır, elə işdiyir, işdiyir, işdiyir... İbadulla da o ayaqqabının həmən o yamaq yeridi...<sup>53</sup>

Elçinin əsərlərində diqqəti cəlb edən bir cəhət də Abşeron kəndlərinin dilini, ləhcəsinə saxlamasıdır. Elə bu sıratda da mə'lə sözü diqqətimi çəkdi. Əslində, bu söz əvvəldən də belə yazılılmış, amma hansı dilçininsə qəzəbinə gəlib, apostrof atılıb və yerinə «h» hərfi əlavə edilib, olub «məhlə, məhəllə», necə ki, fə'lə – «fəhlə» olub. Amma Elçin əsəri yazanda danişq dilini saxlamaq üçün apostrofdan istifadə eləyib və bu çox yaxşı da alınıb. Amma bu gün yenidən dilçilərin qəzəbinə keçən apostrof ləğv olunub, görəsən, Elçinin bu əsəri latin qrafikası ilə çap olunandı və bu söz «mələ» kimi yazılandı, onda müəllifin fikrinin və əməlinin mənası itməyəcəkmi və bu gün çox yerdə dilimizə zərbə vuran apostrofsuzluq çıxmış davam eləyəcək, yoxsa bir gün dilçilər bir yərə yığılıb bir qədər də ədəbiyyatın təssübünü çəkmək fikrinə düşəcəklər.

«Ağ dəvə» haqqında çox danışmaq olar, bütün surətlər haqqında da, mühəribənin ağrı-acısı haqqında da, elə balaca Əlkəbirin qəlbini sixan məsələlər haqqında da...

«Ağ dəvə» də müəllifin birinci romanı kimi təkcə Azərbaycan hüdudunda qalmadı, sərhədləri aşdı və onun da sorağı bir sıra ölkələrdən gəldi. «Azərbaycan» qəzeti 1996-ci il 18 iyun sayında yazdı: «Görkəmlı yazıçı Elçinin hekaya, povest və romanları dönyanın bir çox ölkələrində nəşr olunmuşdur. Bu yaxınlarda yazıçının «Ağ dəvə» romanı İsvəqrənin Sürix şəhərinin Avropada tanınmış və geniş nüfuzlu malik «Unionis» nəşriyyatında alman dilində çapdan çıxmışdır. Əlamətdar cəhətdər ki, roman bilavasitə Azərbaycan dilindən alman dilinə tərcümə olunmuşdur. Tərcümənin müəllifləri Alparslan və Gög-alp Bayramlı qardaşlardır.

Qeyd etmek lazımdır ki, bu «Ağ dəvə» romanının alman dilində ikinci nəşridir. Əsər alman dilində birinci dəfə Almaniyanın Frankfurt şəhərində nəşr olunmuşdu. – AzərTac».<sup>54</sup>

«Azərbaycan» qəzeti 1999-cu il 12 may tarixli sayında isə «Ağ dəvə»nin Türkiyənin ən nüfuzlu nəşriyyatlarından olan «Ötü-

kən»də nəfis şəkildə çap olunduğu bildirilir və romanı məşhur ədəbiyyatşunas və tərcüməçi doktor Əli Duymazın türkçələşdiriyi, kitabın Elçinin yaradıcılığından bəhs edən geniş ön söz yazdığı qeyd edilir.

Surətlərin, xarakterlərin, hadisələrin, ziddiyətlərin müxtəlifliyi Elçin nəşrinin rəngarəngliyinə və buna görə də sevilməsinə səbəb olur. Elçin yaradıcılığından bəhs açan müəlliflərin əksəriyyətini bu rəngarənglik cəlb edir... Ağacəfər Həsənlə «Sovet kəndi»ndə Elçinə müsahibəsinə belə başlayır: «Elçinin nəsrilə ilk tanışlığım neçənci ildən başlayıb, konkret tarix, ünvan yadında deyil. Bircə o yadimdardadır ki, bol-bol rəngin schirinə, möcüzəsinə düşmüdüdüm. İşq selində bədən-bəla üzürdüm. İlə dəfə tanış olduğum ədəbi qəhrəmanların sıfətlərini bəmbəyaz görkəmdə gördüm – gecə-gündüz gözlərimin qabağından çəkilərdilər. Özü də məni çəsdiran, tasir altına salan adı rənglər deyildi. O vaxtaca görüb əhəmiyyət vermədiyim, duymadığım rənglər idi: gümüşü, narıncı, məxməri, bugdayı, tünd yaşıł, bəmbəyaz, bomboz və s. Və bu rənglər bolluğu üz-üzə göldiyim adamların talelərinə, ömürlerinə, günlərinə hopmuşdu. Elçin həmin müsahibədə rənglər öz münasibətini belə bildirir: «Mənə elə gəlir ki, rənglər müxtəlifliyi, əslində, xarakterlər müxtəlifliyidir. Xalq arasındada belə bir məşhur söz var: beş barmağın beşi də bir-birinə bənzəmir. İnsan taleləri də eləcə. Oxşarlıq ola bilər. Tam şəkildə təkrar mümkün deyil. Mənim üçün işiqli taleli adamlar var, tünd qara boyalı kəşlər var...».<sup>55</sup>

«Azərnəşr» 1987-ci ildə Elçinin iki cilddə Seçilmiş əsərlərini çapdan buraxıb. Bu cildlərə müəllifin on dörd hekayəsi, üç povesti və iki romanı daxil edilmişdir. Buradakı əsərlərdən və onlar haqqındaki məqalələrdən əvvəldə söhbat açığımızdan, təkrafla danışmağa ehtiyac görmürük, Niyazi Mehdiyevin «Ədəbiyyat və incəsənat» qəzetindəki «Həyat həqiqəti, söz duyumu» adlı məqaləsindən bir sıratla kifayətlənirik: «Elçin bədii teksti dünyaya yaxınlaşdırmağı bacarıır. O qədər bacarıır ki, cümlələr açıla-açıla çox nazik, çox yumşaq örtük kimi göstərdiklərinin üstünə düşürlər, şeylərin, nəsnələrin, xarakterlərin ayrısimini, düzünü, genişliyini, hamarlığını, çıxıntsını alırlar. Elçin söylənti tərzini povestlərdə və hekayələrində əsasən, silsilə cümlələrdən alınmış iri cümlələrdən yığılır. Öz ədəbiyyatımızda bunun kökü gedib çıxır Füzuli naşırına, sonra da Mirzə Fətəliyə, Mirzə Cəlilə. Ancaq əski forma yeni məzmun verir. Elçin nəsrində söylənti

aramla, müdrik arxayınlıqla gedir, sözden söze keçidin vaxtı cümleçi cümlelərdən birindən o birinə keçid vaxtından elə fərqlənmir, ona görə də bu bərabərlik rəvan gediş tasrı bağışlayır...<sup>54</sup>

Elçin nəsrində gözənləməz süjet dönümləri, obraz çevrimləri gözənləməz olduqları üçün də, oxucunun şüurunu fəallaşdırıqları üçün da hərdən mübahisə vəziyyətləri törədir. Düzü, xüsusilə hekaya və povestlərində əsərin söyləntisi «bizim səhbət» xarakteri daşıyır. Səhbət var ki, sənə nəsə deyib-bildirir, vassalam! Səhbət də var ki, nəsə deyə-deyə bir də görünən, öz səsi, öz ritmi, öz intonasiyası ilə səni dərin düşüncələrə salır. Elçin nəsrinin söyləmə, səhbət tarzı tez-tez bəs magik təsir qazanır. Ancaq bəzən oxucuya səhbət oxucu ilə səhbətleşmə vəziyyəti yaradır və bu zaman mübahisə üçün də əsərlər ortaya çıxır. Ümumiyyətlə, həyatın adından, adı şürur istəkləri, etdikləri adından bədii əsərlər mübahisə etmək araşdırıcı üçün də lazmı bir işdir».<sup>55</sup>

Müəllifin ikicildliyi haqqındaki bu resenziyada toxunulan məsələlər digar müəlliflərin Elçin yaradılığından bəhs edən məqalələrində də işıqlandırılır. Elçin nəsrinin ritmi, intonasiyası, poetikası, məntiqi hər bir müəllifi cəlb edən tərəflərdir. Kamil Vəliyev müəllifin bir neçə povesti haqqında səhbət açlığı, «Azərbaycan» jurnalında çap olunmuş «Bədii intonasiya və ritm» adlı məqaləsində yazar: «Elçinin nəşr dilini ritm və intonasiya baxımından səciyyələndirən xüsusiyyət qabarıqdır. Onun dilində nitq ünsürlərinin qarşılıqlı əlaqəsi, birləşiyi çox güclüdür. Soyuq sözdən qaçan yaziçının hərarətli deyim tarzı əsərin canına, qatına hopduğundan Elçinin povest və hekayələri sevila-sevilə oxunur».<sup>57</sup>

Aydın Məmmədovun müəllifin «Dolça» povesti haqqındaki «Dəniz saflığı sevir» adlı məqaləsində ümumi Elçin yaradılığının səciyyəsini görürük. Müəllif yazar: «Sakin axan çay sahillərini yavaş-yavaş, hiss olunmadan oya-oya öz səthini genişləndirdiyi kimi, Elçin də öz əsərlərində obrazlarının daxili aləminin ən qaribe istak və duyularını hissə-hissə, pay-pay üzə çıxarı. Yaziçının əsərlərində məsafəcə müxtəlif situasiyalar və bu situasiyaların bədii təcəssümü olan detal və təfərruatlar daxilən yaziçının xüsusi ustalıqla qurdugu qeyri-adi məntiqlə bağlanır, vahid lövhə yaradırlar».<sup>58</sup>

Əziz Mirəhmədov isə «Azərbaycan» jurnalındaki «Nəşrin şeiriyyəti» məqaləsində Elçinin hekayə və povestlərindən səhbət açır, əsərlərin poetikasından danışır. O yazar: «Təbiət eşqi, təbiəti həssas

sənətkar duyguları ilə duymaq, onun sırlarını idraka və izaha çalışmaq, cəmiyyət hadisələrini təbiətin sakit və coşqun anları ilə əlaqələndirmək Elçin nəşrinin şeiriyyət qaynaqlarından biridir». Müəllif Elçinin «Dəyişmə», «Baladadaşın ilk məhəbbəti», «Bir görüşün tarixəsi» və s. əsərlərindən uzun-uzadı sitatlar verir və fikrini belə əsaslandırır: «Bizi kiçik bir yazda belə uzun sitat gətirməyə cürətləndirən yalnız müəllifin buradakı təbiət sevgisini, kompozisiya qurmaq və süjet inkişaf etdirmək bacarığını əyanlışdırıbm cəhdidə deyildir. Məsələ ondadır ki, bu parçadakı həzin təbiət təsviri lirik nəşrə məxsus bir əslubda verilən mənəvi-əxlaqi mühakimə ilə birləşərək, yənə də Elçin nəşrinə xas olan bir şeiriyyət əməla götür ki, bu dəfə bu şeiriyyət insan və onun taleyi haqqında fəlsəfi düşüncə ilə səsləşir».<sup>59</sup>

Elçinin üçüncü romanı «Ölüm hökmü» adlanır, yəzici nəşriyyatında 1989-cu ildə çap olunub. Kitaba ön söz yazar İsa İsmayılov adlı nəşr haqqında olduqca geniş, dolğun məlumat verir, «Repressiyadan durğunluğa doğru» adı altında həmin dövrlərin Elçin qalımı ilə olduğu kimi işıqlandırıldığı qeyd edərək, yaziçının yaratdığı obrazları belə səciyyələndirir: «Türkiyədə peyğəmbər kimi türbəsinə səcdə olunan müqaddəs Mövlana Cəlaləddinin belə bir gözlə, peyğəmbərcəsinə deyilmiş müdrik sözü var: «Ya olduğun kimi görün, ya göründüyüün kimi ol...». Elçinin bu romanındaki çəşid-çəşid obrazların taleyini izlədikcə, nədənsə bu müdrik sözü tez-tez xatırlayırdım. Bu adamlar taleyinmiş, zamanını hökmü üzündən, nə olduğu kimi görünürler, nə də göründükleri kimi olurlar. Çünkü onları nə olduğu kimi görünmək, nə də göründükleri kimi olmaq xoşbəxt eləyə bilər. Onlar Zamanın sərt küləkləri əlində o divara, bu divara çırpıldıqca, xayanət, alçaqlıq, satqınlıq yoluna qursandıqca, hər addimbaşı özlərini təmizə çıxarmağa hazırlırlar: bax, görürsünüzmü, bu mənim günahım deyil, bu günahı mənim adıma yazmayıñ!..

Elçin bəzən onların halına acıya-acıya, bəzən nifrətini gizləyə-gizləyə yaziçı taxəyyülinde bu adamları necə görürsa, eləcə də boyasız-filansız, bütün məziyyətləri ilə göstərməyə çalışır: onlar gözümüzün önünde həm olduqları kimi canlanır, həm də göründükliyi kimi olurlar.

Bu, yaziçinin sənətkarlığıdır...».<sup>60</sup>

Roman çapdan çıxan kimi, hiss olundu ki, ədəbiyyata yeni əsər gəlib, Elçinin əvvəlki sənətkarlılığıyla, əvvəlki stilıyla, əvvəlki söyləntisi, əvvəlki deyimi ilə, lakin daha çox diqqəti cəlb edən mövzusu ilə gəlib. Bu gəlis ədəbiyyatda bir canlanma yaratdı, əsər haqqında resenziyalar yazıldı, müzakirələr keçirildi. «Ədəbiyyat və incəsənat» qəzetiinin 1990-ci il, 13 aprel sayında bir çox alımların əsər haqqındaki fikirlərini açıqlayan «Janrin çətin yollarında» adlı yazidən da görünür ki, əsər ciddi müzakirə obyektiñə çevrilmişdir. Əvvəlcə akademik Bəkir Nəbiyevin məruzəsinə oxuyuruq. Əsərə bir tənqidçi-ədəbiyyatşunas kimİ ciddi yanaşan məruzəçi, romandakı hadisələri dövr baxımından, obrazları fərdi xüsusiyyətləri nəzarindən hərtərəfli izah eləməyə çalışır, müəllifin sənətkarlıq xüsusiyyətlərini bir daha biza aydınlaşdır: «Romanı oxunaqlı edən tək o deyil ki, uzun müddət üzərinə qadağan pərdəsi çəkilmiş bələlərimizdən bəhs edir, bir də odur ki, əsər sənətkarlıqla yazılmışdır. Elçin bədii təhkiyənin əlvən vasitələrindən yerinə görə çox sərt, realist təsvirdən, bəzən şirin, müləyim yumordan, bir sıra məqamlarda isə qroteskdən, hətta başqa əsərlərindən tanıdığımız fantasmaqoriya ünsürlərindən faydalanan, hərdən suratləri məngirləyən qarabasmalardan da sərf-nəzər etmir, onların daxili monoloquna geniş yer verir. Hadisələri məna və mahiyyətinə oxucu marağını qüvvətləndirmək məqsədilə islam tarixindən, Quranın ayrı-ayrı surələrindən, mifologiyadan gətirilən nümunələr, maraqlı parçalar da bu işdə öz səmərəli rolunu oynayır. Adı çəkilən vasitələr öz-özlüyündə təcrid olunmuş halda yox, obyektiv aləmin bir küll halında bədii tacəssümünə xidmət edən priyomlar kimi əsərin toxumasında öz tabii yerini tutur, səmərəli rolunu oynayır».<sup>61</sup> Məruzəçinin sözündə böyük həqiqət vardır. Doğrudan da əsərdə aydınların, sitatların verilməsi yerindədir. Ümumiyyətlə, Elçin yaradıcılığını folklor nümunələrindən, hikmətli sözlərdən, eləcə də müəllifin bu səpkili fikirlərindən təcrid olunmuş halda görmək təsəvvürolunmazdır. Elçin yaradıcılığında bu xəttin öz yeri var. Özü də bu seçilən, hiss olunan xətdir və müəllifin ilk yaradıcılıq nümunələrində bizə tanışdır.

Müzakirədə iştirak edən çıxışçılar içərisində Vilayət Quliyevin fikirləri də diqqəti çəkir. Əsərdəki ümummilli və ümumbaşarı problemlərin qoyulmasına diqqət yetirən natiq çıxışını belə yekunlaşdırır: «İnanıram ki, bütövlükda oxucu mədəniyyəti çatacağı təqdirdə, ciddi dərk olunacağı təqdirdə «Ölüm hökmü» romanı indiyə qədər bir-

birimizə ucundan-qulağından dediyimiz dəhşətli həqiqətlər barəsində vaxtında, cəsarətlə, ən başlıca isə roman dili və təfəkkür ilə deyilmiş sözdür. Bu mənada əsər mübaliğsiz ümumittifaq nəşrinin son illərdə yaranmış bir sıra uğurlu nümunələri ilə ayaqlaşır, həmin əsərlərdə qaldırılan problemləri milli keyfiyyətlərə tamamlayır. Lakin bununla birlikdə roman bədii ehtiva və vüsat baxımından ümumbaşarı meyarları daha çox səsləşir. Başqa sözlə desəm, buradakı güclü millilik eyni dərəcədə güclü olan bəşəriliyin təməlinə, bünövrəsinə çevrilmişdir».<sup>62</sup>

Tənqidçi Arif Məmmədov sözünə «Yoxluq problemi kimi yox, həyat, əbdilik problemi kimi, ölüm problemi Elçinin yeni romanında daha geniş miqyasda və mürəkkəb kontekstdə işlənmişdir»,<sup>63</sup> – fikri ilə başlayaraq, əsərə yüksək qiymət verir. N.Quliyev isə bu romanı cəmiyyətimizin keçdiyi yetmiş illik bir dövrün bədii salnaməsi hesab edərək, əsərdəki obrazlara öz münasibətini bildirir: «Ölüm hökmü»nda suratlər çoxdur. Lakin buhuların hamısı hacansa, hansı xətdəsə görüsür və bir-birilə əlaqəyə girir. Bu mürəkkəb strukturda olduqca maraqlı, lakin, ilk baxışda ikinci planda görünen və buna görə də nəzərə çarpmayan xətlər var. Bunlardan «beynəlmilə ailə» xəttini xüsusi qeyd etmək istərdik. Çünkü, həmin ailənin canlandırdığı həyat həqiqətləri xalqımızın bugünkü narahatlıqları ilə çox yaxından səsləşir».<sup>64</sup>

Elçin yaradıcılığına bəlkə də hamidən çox müraciət edən, müəllifin bəlkə də bütün yaradıcılığını izleyən, haqqında dəfələrlə məqalələrlə çıxış edən Kamil Vəliyevin də buradakı çıxışı maraq doğurur. Natiqin iki fikrini burada qeyd edirik: «Elçinin «Ölüm hökmü» romanını birnəfəsə oxudum və uzun müddət bu romanın təsiri altında yaşadım. Və hələ də o təsirdən qurtarmamışam», «Mövzusu, ideyası, məzmunu xalqın taleyini əks etdirən bu roman «dünən necə olmuşdur?» sualına «bu gün necədir», «sabah necə olacaq» dairəsində cavab verir».<sup>65</sup> Kamil Vəliyev müzakirə zamanı, dediyi fikirlərdən əvvəl də, Elçin yaradıcılığından bəhs eləyən «Ölüm hökmü kimindir» adlı məqaləsində də roman haqqında fikir və mühələzələrini oxuculara çatdırımışı. Müəllif yazırı: «Cəsarətlə demək olar ki, «Ölüm hökmü» romanında yazıcının təsirləndiyi yegana mənbə – həyatdır! Əsərdə həyatımızın elə inə, gözəl görünəsi çətin olan elə qaranlıq məqamları açılır ki, yazıcının müşahidə və təsvir məharətinə heyran qalmamaq olmur. Ən əsası isə odur ki, El-

çin 20-ci, 30-cu illerin indi bızdən ötrü şübhəli bir dolanbac təsiri bağışlayan faciələrindən bəhs edəndə belə, oxucunu bədii sözün izi ilə zamanın həmin çağlarına aparır öz sözünü deməyə, öz duyğu, düşüncəsini bölüşməyə haqq verir.

Ümumiyyətlə, «Ölüm hökmü» sayı çox az olan o romanları mizdandır ki, buradakı hadisələr bir zaman kəsiyində baş vermir, keçmiş, bu gün və gələcək bu əsərdə əriş-ərgac timsalında bir-birinə qovuşmuşdur. Bu qovuşma heç şübhəsiz ki, əsərin süjet və kompozisiya qurumlarına da öz təsirini göstərir və onları müəyyən edir. «Ölüm hökmü»nın süjet və kompozisiyası ilk baxışda öz mürəkkəb ölçü-biçisi ilə fərqlənir. Lakin bu mürəkkəblik səni şəkildə yazıçı tərafından yaradılmışdır, - hadisələrin təbii axarı, suratlar və onlar arasındakı münasibətlər sisteminin konstruktiv əsası məhz bu cür süjet-kompozisiya quruluşunu şərtləndirir».<sup>66</sup>

Əsərdə diqqəti çəkən məqamlar çıxdur. Sovet dövrünün səciyyəsini açıqlayan sadə söyləntiləri oxuduqca, adama elə gəlir ki, bir dəfə yaşadığın, lakin olnanlara çox təbii baxdıqın zaman kəsiyində, əslinda, başqa əclar da var imiş. Heç bir şey yeni deyil, yaşadığımız dövrdə şahidi olduğumuz hadisələrdən az-çox nə ilə isə fərqlənən hadisələrə sadəcə bu günün gözü ilə baxırıq. Deyək ki, Murad İldirimişin neçə il ali məktəbdən kəsilməsi, müəllimin tələbəni kəsmək üçün verdiyi qondarma sual, «Əzizimin cəfəsi» adlı romanın Murad tərəfindən axtarılması, eləcə də digər süründürməciliklər həmimizə tanışdır. Amma biz o zaman belə şeklärin mahiyyətinə varmaq fikrinə da düşməmişik. Sadəcə öyrəşmişik. Amma Elçin məhz bunu əsərə gətirib, özü də yerində gətirib, həmin dövrün bir neqativ halını açıqlamaya üçün ondan detal kimi istifadə edə bilib. Müəllif əsərdə çox gözəl bir fikir verir: «Əlbəttə, belə bir adda roman yox idi, amma Murad İldirimiş buna qatı əmin olmuşdu ki, bu gün insanlar elə bir dövrdə və elə bir ölkədə yaşayırlar ki, o yazılmamış romanı oxuya bilməsən, sonin işlərin heç vaxt düz getməyəcək...»

Tələbə Murad İldirimiş gecələr həmişə belə bədbin ictimai fikırlarə qapılanda birdən-birə qaranlıq içindən bir el çıxıb galib gözlərinin qabağında dayanırdı və o əlin barmaqlarının güclə sezikən hərəkəti, elə bil ki, rişxəndə deyirdi: ay axmaq tələbə, hərənin bu dünyada öz yeri var, həmişə belə olub və həmişə da belə olacaq – ibtidai icma dövründən tutmuş bu güna qədər və min il bundan sonraq qədər! – amma sən o qədər vecsiz və lazımsız bir məxluqsan-

ki, nahaq yerə təqsiri zəmanənin və ölkənin boynuna yixırsan, sənin kimilər bütün zamanlarda və bütün ölkələrdə, bax, bu əlin kölgəsində heyvan kimi ömür sürüb qara torpağa qarışıblar, çünki onlarla (və sənində) heyvan arasında heç bir fərq olmayıb».<sup>67</sup> Burada müəllif artıq problemi bəşərilik səviyyəsinə qaldırır. Burada artıq yerindən, heç bir göstəricisindən asılı olmayaraq, bütün muradların problemindən səhbat gedir.

Əsərdə yaralı yerlərdən biri də abidələrə olan münasibətdir. İstər daş olsun, istər kağız, istər maddi olsun, istər mənəvi, əşrlərin yadigarı olan, keçmiş yaşadan hər bir şey müqaddəsdir. Amma sovet dövründə bir çox tikililərin dağıdılması, əski yazılı abidələrin yandırılması, məhv edilməsi də bu əsərdə ürək ağrısı ilə qeyd olunur: «Ələsgər müəllim Füzulinin və Vaqifin şeirlərindən ibarət iki qədim əlyazmasını da həmin zirzəmədə gizlətmədi, çünki o əlyazmalar təbii ki, ərəb əlifbasında idi.

İndi o adam ki, ərəb əlifbası ilə kitab oxuyurdur, ərəb əlifbası ilə məktub yazırı - o əlifba ilə ki, bu bədbəxt xalq min il idı ki, yəzirdi, oxuyurdu - onu xalq düşməni kimi ifşa edirdilər: hərgəh evində ərəb əlifbası ilə kitab varsa, deməli, sən mollasan, dini təbliğ edir-sən (kimə başa salasan ki, bu Füzulidi! Vaqifdi!), yaxud sən müsəvətin agenti-sən, qatı burjuva millətçisən, pantürkistən (ən dəhşətli ittihad bu idi - pantürkist!), panislamistən... Tək kitabdı bəyəm? Bunlar daşlarla da düşməncilik edirlər. Bibi-heybatdəki o gözəl məscidi ki, adam baxanda onun yarasına mat qalırdı, uçurub dağıtdılar, yerlə yeksan elədilər. Maştağadakı o qədim məscid də elə... Azərbaycanda nə qədər tarixi məscidlər dağıdıldı?.. Şəkidəki o qədim, o gözəl məscid... Dünyanın ən günahsız yeri qəbristanlıqdı, ora da əl atırlar, orada da məqbərələri dağıdırlar... Qəbristanlıqda da bəd əmal axtarırlar... Hansını deyəsan? Yaxşı, ay aclarlar, ay vicedansızlar, ay nankorlar, ay adını yeni həyat qurucusu qoyub həyatı dağıdanlar, yaxşı, deyək ki, məscidlər müsəlmanıñkıdı, siz də ki, - islamla qanlı-bıçaqınız, bəs onda Bakının ən gözəl yerindəki o nə-həng Aleksandr kilsasının niyə dəşəni daş üstündə qoymadınız, uchu-rub yox elədiniz?...».<sup>68</sup>

Əsərin bu hissələrini oxuyanda yadına Əli Şamilin bir səhbəti düşdü. Deyirdi ki, arxiv materialları içərisindəki bir sənəddə qeyd edilmişdir ki, Əmin Abidin pantürkist olduğunu sübuta yetirən faktlardan biri də qardaşı Əliabbas Müznibin fikridir. Ondan soruşular

ki, sən təsdiq edə bilərsən ki, Əmin Abid pantürkistdir. O da cavabında demişdir ki, bəli, mənim qardaşım pantürkistdir... Bir sıra «tərif»dən sonra da nəhayət demişdir ki, mən özüm də qatı pantürkistim. Sonra hər ikisi güllələnmişdir. Bu anda içimdən bir ağrı da keçdi, - pantürkistlərin çoxu üzə çıxarılib, məşhurlaşıb, haqqında məqalələr, hətta kitablar yazılıb. Adalarına küçələr, məktəblər var, amma Əmin Abidlə Əliabbas Müzənnib Mütəllibzadələrin bəxti açılmış ki, açılmış...

Romanın «Ölüm hökmü» adlandırılmasının oxucunu ən əvvəl bu hökmün sorağına çıxarır. Əsərdə «Tonqal» adlı hissədəki hadisələri izleyirən, tauna qarşı mübariza səhnələri, sonda Murad İldirimişin özünə «yazdırış» ölüm diqqəti çəkir. Adama elə gəlir ki, elə ölüm hökmü budur. Amma əsərin sonuna, «İntihar» hissəsinə çatanda, səni heyət bürüyür. Hətta itin da cəmiyyətdən iyrənib, ölümü həyatdan üstün tutduğu bir dövrdə bütün təhqir olunmuşların intiharı keçir beynindən. Bir anda elə bil səni cərəyan vurur. Sakitcə yerində quruyub qalırsan. Nə qədər silklənin özünə gəlmək istəyirən, bacarmırsan. Bu anda Tülkü gəldi qəbristanlığı çıxır yadından, fikrin daha uzaqlara, adsız qəbristanlıqlara gedib çıxır, - qəbristanlığa oxşamayan, qəbirləri olmayan qəbristanlıqlara... Bu şəhər üçün müəllifin sənətkarlılığı qıtbə etməyə bilmirsən. Arif Əmrəoğlu «Ölüm hökmü unudulandı» adlı məqaləsində yazır: «Son vaxtlar söz sənətimizdə, xüsusən Elçinin yaradılığında insanın insanlığının, ömrün mənənliliğinin, həyatın dəyərliliyinin möhək daşı kimi ölüm probleminə maraq artmışdır. Həyat haqqında danışmağın insan talepleri qədər müxtəlif və zəngin yolları vardır. Bu yollardan biri də Elçinin son dövr yaradılığının özünəməxsusluğuna çevrilmişdir. Yaziçi həyat haqqında ölümdən danışmaqla söhbət açır».<sup>69</sup>

Romanda Elçin yaradılığına xas olan bəzi fikirlər də maraqlıdır. Bəzən heç kimə pisiliyi keçməyən bir adamın zalil vəziyyəti, bu andakı düşüncəsi, bəzən millatın qanını soran, hətta ölüün cibini kəsən bir adamın məntiqi səndə həm ikrəh hissi doğurur, həm də səni düşündürür. Bu baradə çox danışmaqlı olar, çox sitatlardan vermək olar. Amma sadəcə iki sitatla kifayətlənirik: «Məni...it doğaydı də... gər-r-rək anam... Anam pisiydi də...köpək qızı anam...it doğmadı də manı!...İt olar-r-r-dim...gəzər-r-dim...sənənn bir yer-r-rda küçələrdə...Səniyinən dost olar-r-rdim...Dost olar-r-rdiq özümüzün...Adamlar çox... eclafdı, e... bilirsən?.. Çox eclafdı!..

Mən istəyir-r-rəm ki... it olam... Bax...belə!.. – Və o arıq kişi it kimi hürməyə başladı və onun eləcə hürməyi, elə bil ki, bu dar dalanın o rahatlığını, o təmizliyini Giebəsər üçün daha da artırırdı, o sakitliyi də pozmadı, əksinə, o sakitliyin davamı oldu», «Əbdül Qafarzadə belə hesab edirdi ki, kişi olan kəs işlərini görək elə qursun, fahişədən asılı olmasın: ümumiyyətə, o işə ki, arvad qarışdı (özü də ki, fahişə!), onda o işin axını olmaz!».<sup>70</sup>

Əsər haqqında yazılın məqalələrdə nədənsə ən çox Əbdül Qafarzadə obrazı haqqında danişılır. Amma mənimcün bu obraz o qədər açıqdadır ki, yəni, müəllif bu obrazı o qədər bizim üçün işçiləndirir ki, onun yenidən təhlilinə ehtiyac qalmır. Çünkü Qafarzadənin atrafında cərəyan edən hadisələr hər şeyi açıqlayırlar. Mənimcün burada ən maraqlı müsbət obraz Xosrov müəllim, mənfi obraz isə Arzudur. Əsərdə ən çox Qafarzadədən danişılır, ən az isə bu adamlardan, amma bu adamların az düşüncəsi ilə müəllif dövrün ab-havasını daha aydın verir. Bu istiqamətdə də çox şey danışmaq olar, amma bu romanla bağlı səhəbətimizi uzatmaq fikrində deyilik...

«Ölüm hökmü» də Elçinin digər romanları kimi ölkə hüdudlarından kənara çıxdı. «Azərbaycan» qəzetiinin 1995-ci il 24 may tarixli sayında AzərTac xəbər verirdi ki, Elçinin «Ölüm hökmü» romanı bu yaxınlarda Moskvadan «Sovremennyy pisatel» nəşriyyatında məşhur ədəbiyyatşunas Tatyana İvanovanın tərcüməsində rus dilində nəfis şəkildə çapdan buraxılmışdır. «Azərbaycan» qəzetiinin 1997-ci il 10 yanvar tarixli sayında isə oxuyuruq: «İstanbul'daki nüfuzlu «Ötükən» nəşriyyatı Elçinin «Ölüm hökmü» romanını türk dilində nəfis şəkildə nəşr etmişdir. Romanı türk dilinə Türkiyənin görkəmli ədəbiyyatşunas və tərcüməcisi Yusif Gədikli çevirmişdi.

O, kitaba yazdıığı on sözə yüksək qiymətləndirdiyi romanın geniş təhlilini vermiş, əsərin həm Azərbaycan, həm keçmiş sovet ədəbiyyatında, eləcə də müasir türkdilli ədəbiyyatda nə kimi yer tutduğunu işlandırmışdır. Kitabda şair İsa İsmayıllazadənin bu romanın Elçin yaradılığında əhəmiyyətli yer tutmasından bəhs edən geniş məqaləsi də verilmişdir. «Ölüm hökmü» Elçinin Türkiyədə nəşr olunmuş beşinci kitabıdır».<sup>71</sup>

Biz Elçin nəsrindən danişarkən, müəllifin əldə etdiyimiz kitablarla müraciət etdik və bu kitablar haqqında yazılın resenziyalarдан, ümumilikdə Elçin yaradılığından bəhs edən yazıldardan sitatlarla fikrimizi aydınlaşdırmağa çalışdıq. Elçinin uşaqlar üçün yazdığı

kitablarından söz açmaq imkanımız olmadı. Amma həmin kitablar-dakı əsərlərin də yüksək səviyyədə olduğunu qeyd etmək istərdik. Ümumilikdə, Elçin nəsrində diqqətimizi çəkən nə oldu? – İlk növbədə Elçinin əvvəlcə hekayələr, sonra povestlər, nəhayət romanlar yazdığınışının şahidi olduq. Yəni, Elçin bəzi yazarlar kimi, birdən-birə povest və ya romana müraciət etməmiş, ciçik həcmli əsərlərdən başlayıb üzüyuxarı getmişdir, bu yolda da püxtələmiş, qələmini itiləmiş, sənətkarlığını yüksəltmişdir. Elçin hələ gənc bir yazıçı olarkən, Yəhya Seyidov «Əlvanlığın və mürəkkəbliyin inikası yollarında» adlı məqaləsində yazırı: «Nərimizin ümidi verən, istedadlı nümayəndələrindən biri olan Elçin, alim-filoloqdur. Müəllisin tərcüməyi-halına aid bu faktı xüsusilə qeyd etmək ona görə zəruridir ki, həmin amil Elçinin axtarışlarına güclü təsir göstərmışdır. O, klassik Azərbaycan nəşrini qiyəmtə ənənələrindən bəhrənlidiyi kimi, təsadüfi deyil ki, bir çox hekayələri üslub və ahəng cəhətdən Cəlil Məmmədquluzadənin əsərlərini xatırladır və bu fakt artıq ədəbi tənqid tərəfindən qeyd olunmuşdur, müasir dünya (bu həqiqəti də nəzərə çatdırmaqdan çəkinməyək), xüsusilə sovet nəşrinin nailiyətlərindən də öyrənir. Amma bu proses, müstəqil və yaradıcı səciyyə daşıdığından, müəllifi istədədi ilə şərtlənən tənqidə baxışa tabe olduğundan, Elçin heç kəsə oxşamır, özüne xas yazı üslubu, mövzusu olan bir nasir kimi diqqəti cəlb edir.

Elçin müasirlərimizin bədii surətini yaratmağa, onların mürəkkəb daxili aləmlərinə nəzər salmağa cəhd edir, bu yolda axtarışdan çıxınır. Onun bu istiqamətdə irəlilədiyinə şübhə yoxdur».<sup>72</sup>

Elçin nəsrində diqqətimizi çəkən ikinci cəhət hər bir müsbət qəhrəmanın da mənfi cəhətlərinin və hər bir mənfi qəhrəmanın da müsbət cəhətlərini daxili danişq vəsitəsilə açıb göstərməsidir. Elçin bununla bir həqiqəti göstərmiş olur ki, Allah hər bir insanın daxilində həm müsbət, həm mənfi cəhətləri bilqüvvə şəklində yaratmış və müxtəlif mühitlərdə insanlar bu cəhətlərin şəraitə uyğun olanını bürüza verirlər və həmin cəhətləri də xarakterlərində zaman keçidkə möhkəmləndirirlər. Üzə çıxmayanlar isə daxildə qalır, hardasa imkan tapan kimi, zatını göstərir. Cahangir Məmmədov və Mübariz Əhmədov «Bir nəşrin poetikasından» adlı məqaləni belə bitirirlər: «Onun əsərlərinin hər birində hansı problem qoyulursa qoyulsun, əsas diqqət surətlərin mənəvi aləminə yönəldilir. Əksar hallarda da xarakterlər keçilən ömür yoluna nəzər salmaqla – retrospepsiya ilə

əğlir. Yalnız bu retrospepsiyalarda biz insanın harda səhv etdiyini, harda zərbə aldığıni, harda büdrədiyini, yaxud harda və hansı mübarizə aktına haqlı olduğunu, bu haqqın onu hara gətirdiyini duyuruq, qiyəmtələndiririk, özümüzün həyatımıza, keçmişimizə ekskursiyalara gedirik, özümüzü obrazlarda yaşayıb təəssüflənirik, ya da təsəlli tapırıq.

Təsvir olunan hadisənin poetik açılışı da psixoloji nəşrin ov-qatı ilə bağlıdır. Bu nəşrdə həyatın özündə galən melodiyaların səsi aydın eşidilir. Bu polifonik melodiya uzun müddət oxucu qəlbində qalır, onu işığa, gözəlliyyə səsləyir».<sup>73</sup>

Elçin nəsrində diqqətimizi çəkən cəhətlərdən biri də onun əsərlərinin qətiyyən bir-birinə oxşamamasıdır. Hekayələri oxuyur-san, hətta tanış adlar, obrazlar olan hekayələri də qarışdırmaq olmur. Hər əsər öz obrazları ilə, öz ideya-badii cəhətləri ilə, öz təribyəvi əhəmiyyəti ilə yadında qalır. Elcə də, müəllisin povestlərini oxuyanda, bir-birinin ardını deyim, bir-biri ilə bağlı olanlığı deyim, bilmirəm, - amma bəzən eyni bir ömür yolunun müxtəlif anları müxtəlif əsərlərdə görünür – hadisələr də əsərlərin qarışdırılmasına gətirib çıxarmır. Təkrar özür yolu da, təkrar hadisə də biza təzə nəsə deyir və bir povesti ideyəsi, məzmunu o birininki ilə səhv salına bilmir. Hərə özü kimi yadda qalır. Bəlkə elə ona görə də Elçin yaradıcılığı həm oxucuların, həm də tənqidçilərin diqqət mərkəzində olur. Nizaməddin Şəmsizadə «Bu da bir sehrdir» adlı məqaləsində yazırı: «Ədəbi tənqid Elçin yaradıcılığına heç zaman laqeyd olmayıb. Onun əsərləri həmişə tənqiddən özüna qarşı səviyyəli münasibət təlab edib. Məlum, şablon, hamiya aid olunan meyarlarla Elçinin yaradıcılığı haqqında söz demək mümkün deyil. Onun yaradıcılığı öz əsl mahiyəti haqqında həqiqəti tənqidçiyə qısqanlıqla təslim edir».<sup>74</sup>

Yuxarıda dediyimiz fikri Elçinin romanlarına da şamil edə bilərik. Hər üç roman ayrı-ayrılıqda öz xüsusi çəkisi, tutumu, zəngin, kamil obrazları, sənətkarlıq xüsusiyyətləri baxımından geniş bir əsərin mövzusunu ola bilər. Vilayət Quliyev «Dünəndən bu günə və gələcəyə» adlı məqaləsində yazırı: «İstər «Mahmud və Məryəm», istərsə də «Ağ dəvə» romanında Elçinin doğma xalqın mənəvi həyat tarixini, zamanın sınaqlarından çıxan və bu günüümüzə qədər gəlib çatan yüksək əxlaqi keyfiyyətləri, insansevərlik, bəşəriyyətin taleyinə cavabdehlik kimi ülvi hissələri diqqət mərkəzinə çəkir. Yaziçı xalq həyatını konkret zaman hüdudlarında görürsə də, onun dünənini və

sabahına gedən yolları izləyir, keçmişdən gələcəyə aparmalı olduğumuz mənəvi sərvəti, bütün zamanlarda insanı insan edən amilləri öz qohrəmanlarının timsalında yüksək bədiilik və obrazlılıqla canlandırır».<sup>75</sup> Müəllif «Fəlakətqabağı xəbərdarlıq» adlı məqaləsində yazıcının üçüncü romanı haqqındaki fikirlərini belə ümumiləşdirir: «Ölüm hökmü» mövzusuna, yazılış tərzinə, bədii axtarışların yeniliyinə və obrazlılığın vüsətinə görə təkcə Elçin yaradıcılığında deyil, bütövlükdə müasir Azərbaycan nəşrində maraqlı, orijinal hadisədir».<sup>76</sup>

Elçinin kitablarından danışarkən, ara-sıra həmin kitabların xarici ölkələrdə çapı ilə əlaqədar xəbərləri də qeyd etmişdik. Amma Elçinin xaricdə kitablarının çapı bu gün kimi də davam edir, yəqin ki, hələ bundan sonra da yeni-yeni xəbərlər eシidiləcək. Bəzi ölkələrdə vətəndə çap olunan kitablar eyni adla, bəzilərində isə müxtəlif əsərlərin başqa-başa adlar altında çap olunduğunun şahidi olurq. Hətta çap olunan bəzi kitablar haqqında resenziyalar da yazılmışdır. Yusif Savalan «Kommunist» qəzetində «ADR-də çap olunmuşdur» adlı məqaləsində tərcümənin səviyyəsindən söz açaraq, onun orijinala yaxın olduğunu qeyd edərək, yazar: «Mahmud və Məryəm», - Romanı almancaya çevirən tərcüməçi İlza Çertner çox düzgün hərəkət edərək, bir sıra Azərbaycan sözlərini, realilləri dilimizdə olduğu kimi saxlamışdır. Türkologiya üzrə məsləhətçi Hans Ulrix İn kitabın sonunda onların elmi-bədii şərhini vermişdir».<sup>77</sup> «Azərbaycan» qəzeti 1996-ci il 25 iyun tarixli sayında «Elçinin kitabı çin dilində» adlı yaza Sinuan əyalətinin xalq nəşriyatında Elçinin «Dar ayaqqabı» adlı kitabının çap olunduğunu xəbər verir. Həm də bildirilir ki, ÇXP-də bu, ilk azərbaycanlı müəllisin kitabıdır. Tərcüməçilər Yan Tyen Tsin, Fan Tsı Lui və Van yon Fadir. ÇXP səfirliyindən Azərtaca bildirmişlər ki, Pekindəki «Kempinski» mehmanxanasında kitabın təqdimat mərasimi də keçirilmişdir. «Azərbaycan» qəzeti 1997-ci il 22 aprel sayında isə «Elçinin hekayələri İraqda nəşr edilmişdir» adlı yazıda oxuyuruq: «Yazıcının yeni bir kitabı Bağdadda nəşr olunmuşdur. «On ildən sonra» adlı bu kitaba Elçinin eyni adlı hekayəsi, eləcə də «Bülbülün nağılı», «Talvar», «Sarı pencək», «Qatar. Picasso. Latur. 1968», «Otel Bristol» hekayələri daxil edilmişdir. Kitab türkəmən dilində nəşr edilmiş və İraqda yaşayan qan qardaşlarımız üçün gözəl bir töhfə olmuşdur. Görkəmlı İraq şairi və tədqiqatçısı Əbdüllətif Bəndəroğlu hekayələri türk dilində çapa ha-

zırlamış və kitaba Elçin yaradıcılığı, onun müasir türkdilli ədəbiyyatda tutduğu mövqə haqqında ətraflı ön söz yazmışdır».<sup>78</sup>

«Azərbaycan» qəzeti 1998-ci il, 29 aprel tarixli sayında isə Azərtac Moskvada nəşr olunan «Drujba narodov» jurnalının üçüncü sayında Elçinin «Dünyanın bəxtəvəri» adlı hekayəsinin dərc olunduğunu xəbər verir və əsəri rus dilinə Keli Kovaleviçin tərcümə etdiyini bildirir. «Azərbaycan» qəzeti 2000-ci il 13 sentyabr tarixli sayında isə «Elçinin Türkiyədə yeni kitabı» adlı yazışdan yeni məlumatlar alırıq: «Bu günlərdə Türkiyənin məşhur «Everest» nəşriyatı Elçinin «Şuşaya duman çökdü» adlı hekayə və povestlərdən ibarət yeni kitabını nəfis şəkildə nəşr etmişdir. Kitaba müəllisinin «Şuşaya duman gəldi», «Talvar», «Baladadaşın ilk məhabbatı», «Dəyişmə», «Ayaqqabı», «Qış nağılı», «On ildən sonra» kimi dəfələrlə müxtəlif dillərə tərcümə edilmiş əsərləri daxildir. Həmin əsərləri Azərbaycan-Türkiyə ədəbi əlaqələrinin inkişafında böyük xidmətləri olan İldeniz Kurtulan türkçələşdirmişdir».<sup>79</sup>

«Azərbaycan» qəzeti 2001-ci il 10 aprel tarixli sayında da Türkiyə Yazarlar Sindikatında görüş keçirildiyi, Sindikatın başkanı məşhur türk yazarı Cingiz Bektaşın görüşü açaraq, Elçin yaradıcılığından, bu yaradıcılığın bədii-estetik xüsusiyyatlarından geniş bəhs etdiyini öyrənirik. Bu görüşdə Elçinin əsərlərinin türk oxucuları və tamaşaçıları tərəfindən maraqla qarşılandığını, ölkənin ədəbi ictimaiyyəti tərəfindən yüksək qiymətləndirildiyini bildirən qəzet, görüşdə çıxış edən şair Aydin Hətiboğlu, dramaturq Tuncer Cücənoğlunun, şair Mehmed Yılmaz Qaraibrahimoğlunun və başqa ədəbiyyat adamlarının Azərbaycan ilə Türkiye arasındakı ədəbi-mədəni əlaqələrin inkişafında Elçinin böyük xidmətlərindən danışdıqlarını və yazıçıya böyük yaradıcılıq uğurları arzuladiqlarını da vurgulayırlar. «Azərbaycan» qəzeti 2002-ci il 14 fevral tarixli sayında Zəkərə Quliyeva «İlin ən yaxşı bədii əsəri» adlı məqaləsində yazar: «525-ci qəzet» bir il ərzində öz səhifələrində dərc olunan poeziya və nəşr əsərləri içərisində ən yaxşı ədəbiyyat nümunəsi seçmək üçün «İlin bədii əsəri» mükafatını təsis edir. Mükafat hər il yanvar ayında təqdim ediləcək. Redaksiya ötən il üçün «İlin bədii əsəri» mükafatını xalq yazarı Elçinin «Sarı gəlin» hekayəsinə verməyi qərara almışdır. Bu münasibatlə Azərbaycan Yazarlar Birliyinin Natavan klubunda tədbir keçirildi...».<sup>80</sup>

Son illərdə respublika qəzetlərində Elçinin müxtəlif janrlarda əsərləri, eyni zamanda, yazıcının yaradıcılığından bəhs edən müxtəlif yazılar və yazıçı ilə müsahibələr çap olunmuşdur. Amma M.F.Axundov adına kitabxananın kartotekasında bu qəzetlərin qeydiyyatına rast gəlmədiyimiz üçün mənbələri dəqiqləşdirə bilmədik və bu qəzet materiallarından istifadə etmək imkanımız olmadı.

Elçinin nəşri haqqında nə qədər oxuya bildikə, nə qədər düşünə bildikə, o qədər fikrimizi oxucularla bölüşdük. Elçin yaradıcılığının yeni uğurları hələ irəlidədir, haqqında yazılıcaq kitablar da, yaqın ki, daha da çox olacaq. Ona görə də deyə bilmədiklərimizə heyfisihmərik və müəllif haqqında böyük arzularla bu bölməni bittirmək fikrindəyik.

Son olaraq yalnız onu deyə bilərik ki, bir küll halında Elçinin nəşri – onun parlaq istedadının bəhrələri olan onlara hekayəsi, po-vəstləri, romanları Azərbaycan ədəbiyyatının əldə etdiyi yüksək bədii-estetik səviyyənin göstəricisi, yeni bir mərhələsidir.

## ƏDƏBİYYATŞÜNAS ELÇİN

Azərbaycan ədəbiyyatında nəşr, təqnid-ədəbiyyatşunaslıq, publisistika, tərcümə işi, dramaturgiya sahəsində böyük xidmətləri olan Elçini oxucular nasır kimi, son illərdə isə tamaşaçılar dramaturq kimi daha çox tanıyırlar. Amma mənim şəxsi qənaatim belədir ki, Elçinin ədəbiyyatşunası qələmi də ədəbiyyatımız üçün böyük iş görüb. Xüsusən də tənqidçi qələmi... Son dövrədə ədəbiyyata ümidiyərıcı nasirlər, dramaturqlar gəlməyə başlayır, amma ümidiyərıcı tənqidçilər yetişmir... bu subyektiv fikir kimi qəbul oluna bilər...

Elçin ədəbiyyata nəşrlə galib, amma Elçin ədəbi tənqidə nəşrdən gəlməyib, ədəbiyyatşunaslıqdan galib. Ədəbiyyatşunaslıqla isə Nizami adına Ədəbiyyat İnstytutunun aspiranturasından başlayıb. «Ədəbiyyat və incəsənət» qəzeti 1970-ci il 28 fevral tarixli sayında «Müasir ədəbiyyatımızın tədqiqi» adlı yazida xəber verirdi: «Bu günlərdə Nizami adına Ədəbiyyat İnstytutunun ədəbiyyat nazəriyyəsi şöbəsinin elmi əməkdaşı genç yazıçı Elçin Əfəndiyev filoloji elmlər namizədi alimlik dərəcəsi almaq üçün «Azərbaycan bədii nəşri ədəbi tənqidə» (1945-1965) mövzusunda dissertasiya müdafiə etmişdir».

Elçinin «Kitablar aləmində» jurnalının «Danışır müəlliflər» rubrikasındaki bir fikri diqqəti çəkir: «Bəzən öz-özümə sual verirəm – bu yaxşıdır ki, həm bədii əsər, həm tənqidçi məqalə, həm də sifət elmi-tədqiqat üzərində çalışıram? Buna xüsusi ehtiyac varmı, bu cür «haçalanmalardansa» bir sahə ilə məşğul olmaq, yalnız nəşr yazmaq daha səmərəli nəticə verməzmi? Həmişə də belə bir qərara gəlirəm ki, yalnız bir sahədə qələm işlətmək, yalnız nəşrlə məşğul olmaq lazımdır. Lakin bu qərarın yerinə yetirə bilmirəm».<sup>81</sup> Mənssa belə düşünürəm ki, nə yaxşı Elçin bu qərarını yerinə yetirə bilməyib, yoxsa ədəbiyyatşunaslıq çox sey itirdi.

Elçin «haçalanma»nın təkcə nəşr, elmi-tədqiqat və tənqid məqalə ilə məhdudlaşdırılır, əslində isə, bu sadalanma bir qədər də uzundur. Müəllifin məqalələrini araşdırıram: ilk növbədə diqqətimi tənqidçi yazıları çəkir və bunlar ayrıca bir əsərin mövzusudur: daha sonra ayrı-ayrı şəxsiyyətlər haqqında yazılar, - klassiklər, müasirlər,

- bunların arasında şairler, nasirlar, ədəbiyyatşunaslar, siyasi xadimlər, hətta incasənət adamları da vardır; daha sonra publisist yazılar, ədəbi düşüncələr, daha kimlər, daha nələr... Bunları hansı başlıqlar altında cəmləşdirmək, ya ayrı-ayrı məqalələr şəklində işləmək, ya bəlkə elə bir ədəbiyyatşunasının yazıları kimi aşasdırmaq daha əlverişlidir və daha məqsədə uyğundur, bilmirəm, təkcə onu bilmirəm ki, bu məqalələrin hamisində danışmaq istəyirəm. Çünkü çıxdas olunası yazı yoxdur. Amma kəmiyyat də keyfiyyət kimi yüksəkdir. Elçinin bu sahədəki yaradıcılığını əhatə eləyə biliçəyəmmi, bilmirəm. Hər halda əhatə eləmək istəyirəm və onu da bilmirəm ki, burada səhvərim də olacaq, subyektiv fikirlərim də, fikrimdən yayınan məsələlər də ola bilər, artıq dərəcədə aludə olduğum məqamlar da... hər halda düşündürümüñ yazmağa çalışacağam. Nə yazacağamsa, sünilikdən uzaq olacaq...

Elçinin istər tənqidin məqalələrində, istərsə də klassiklər və müasirləri haqqındaki yazılarında vurğuladığı əsas nöqtə sənət, sənətkarlıq və vətəndaşlıqdır. Bunalırmın bünövrəsindən istedad dayanır. İstedad olmayan yerdə nə sənətdən, sənətkarlıqdan, nə də şəxsiyyətdən, vətəndaşlıqdan danışmaq olar. «Sənət və istedad», - Elçinin öz yazısına belə ad verması də tasadüfi deyil. Və bu məqalədə mülliif sənətə, sənətkara olduqca düzgün mövqədən yanaşaraq, həqiqi qiymətinə verir. Məqalə belə başlayır: «Sənət və istedad – bunlar bir-birinin ekvivalenti olan anlayışlardır, sənət – istedadın gerəklikdə tacəssümüdür: «məhv olmuş istedad» - bu, yalançı iddiadır, çünki əsl istedad heç bir zaman məhv olmur, o, mütləq öz gerəkliyini tapşırır: istedad nə qədər parlaq, gözəçarpandırsa, sənət bir o qədər yüksək bədii-estetik dəyərlidir: istedadsız proza, poeziya, rəngkarlıq və s. varsa da, istedadsız sənət yoxdur».<sup>82</sup>

Bu günün özündə də çox rast gəldiyimiz təəssüflərdən biri də budur ki: filankəs istedadlı idi, amma dövr onu məhv elədi. Bəlkə doğrudan da bu barədə düşünməyə dəyər ki, axı hansı istedadlı adamı yaşadığı dövr əzməyib? Hansı dahini öz dövründə öpüb göz üstüna qoyublar? Bəlkə elə dövrün keşməkəsləri, məzəmmət daşları, hər cür ehtiyacları insanı nəhəngləşdirir, dahiləşdirir. Bu gün «oyuna bilmirəm, yerim dardır» misalını yadımızda salan «istedadlar» bəlkə elə istedadsız olduqları üçün məhv olurlar. Bu gün istedadlı ilə istedadsız arasında bir o qədər də fərq yoxdur. Çünkü bu günün tənqidçiləri də elə yaziçıları kimi istedadlı və istedadsız olanlara bölü-

nürler. Bu günün özündə də gözəl əsərlər yazılır, səviyyəli kitablar çap olunur, amma tənqid bunların haqqında söz deməyə ərinir, amma elə kitablar haqqında palaz-palaz resenziyalar yazılır ki, elə adamların haqqında «istedadlı» sözü takrar-takrar işlədir ki, istəyirsən qələmi qoysan yerə, daha heç nə yazmayasan. Bu günün yazarları əksərən şan-şöhrət üçün yazar, bəziləri də «beş manat» üçün yazar. Ədəbiyyat da, xalq da ikinci dərəcəli şeydir. Hər yazarın öz tarifləyənlər qrupu var, öz çap qəzetləri var. Bu gün qəzetlərin çoxu da kimlərisə şair, yazıçı eləməyə xidmət edirlər. Ədəbiyyat sahifələri isə «beş manata» görə kimin «əsəri» oldu alıb yiğir, təki sahifə dolsun. Bu, bugünkü ədəbiyyatın mənzərəsidir. Bir də şairciklər yetişdirən, bəlkə də yaradan ədəbi məclislər var. Düz gələn iki qafiyə tapan kimi yürürlər həmin məclislərə, bir də görürsən ki, «beş gün»dən sonra həmin adamın kitabı çıxıb, təqdimat mərasimi keçirilir və zırpi-zırpi şairlər də onu tərifləyib dağ başına çıxarırlar. Mövzu qılığı da yoxdur, allah razı olsun ermənilərdən, nə yaxşı bu Qarabağ məsələsini ortaya atdlar, şairlər, jurnalistlər orduyu yaradı. Bizim millət həmisiə nəyi salır, dedilər ordu yaradıq, çox sahədə ordu yaradı: qacqınlar, köçkünlər orduzu, biznesmenlər orduzu, diləncilər orduzu... və s., amma heç biri bu şairlər və jurnalistlər orduşuna çatmaz. Əsl yazıçı necə olmalıdır, onu nələr düşündürməlidir? Elçin «Literaturnaya qazeta»nın müxbiri Elmira Axundova ilə müsahibəsində bu suala bəla cavab verir: «Əsl yazıçı nə deməkdir? Tərəddüd edən adam! Bu o adamdır ki, təkcə öz şəxsi mənafeyi, ailəsi haqqında düşünmür. Onu həm də xalqın taleyi narahat edir, nə vaxt ki, cəmiyyətdə sabitlik yoxdur, nə vaxt ki, hər şey kökündən məhv edilir, onu şübhələr didir: görəsən düzmü yol tutmuşq? Deyək ki, 90-ci ilin yanvarında bu qədər adam nəyə görə məhv oldu? Bu qurbanların mənası? Beləcə, hadisələrin əzab-əziyyətlə fəlsəfi-mənəvi dərkətmə prosesi gedir».<sup>83</sup>

Bəli, xalqın mənafeyini düşünmək, - bunun üçün insan birinci növbədə öz dairəsindən çıxmağı bacarmalıdır. Xalqın mənafeyini düşünən adam nə ev maraqlandırır, nə fəxri ad, nə elmi dərəcə, nə mükafat. İndi görək bugünkü ədəbi mühitdə bunları istəməyən neçə adam tapmaq olar? Mənəcə, əlin barmaqları bəs eləyər onları söyleyə.

Elçinin «Ulduz» jurnalindəki «Gözlərinə bir ox olub batıram» adlı məqaləsi belə başlayır: «Hər bir sənətkar – əsl sənətkar, ilk növ-

bədə öz doğma xalqının sənətkarıdır, onun fəaliyyəti, onun yaradıcılığı həmisi xalqının mənafeyinə hər edilir və hərgah istedad böyükdürsə, hərgah həmin fəaliyyət yüksək vətəndaş qayalarından bəhrələnib və həmin yaradıcılıq da bədii-estetik qadırılıq ilə bərabər, səsial-ictimai problemləkəyaka aktiv surətdə müdaxilə etmək iqtidarındadırısa, o zaman haqqında danışdığımız o «xalq mənafeyi»nin daxili tutumu, əlbəttə, daha vüsstli, daha mənali olacaqdır».<sup>84</sup>

Doğrudan da sənətkar xalqı düşünəndə böyük olur. Düzdür, sənət birinci növbədə sənət üçündür. Amma sənət üçün olan sənət də xalqın arzularının, əməllerinin, ixtirablarının, adət-ənənəsinin, bir sözə, xalqın özünün ifadəsi deyilsə, onda öz oxucusunu tapa bilməz, öz diniñicisini, öz tamasaçısını qazana bilməz. Elçin «Ədəbiyyat və incəsənət» qəzetiindəki «Vətəndaşlıq» adlı məqaləsində yazır: «Ədəbiyyat tarixində hansı xalqa mənsub olursa-olsun, elə böyük sənətkar tapmaq mümkündürmü ki, onun əsərləri xalq təssübkeşliyinin ifadəsi olmasın? Əlbəttə, təssübkeşlik məshhumunu geniş mənada işlədirəm; xalqın təssübünü çəkmək, yəni xalqı sevmək, onun müqəddərətini düşünmək, onun həyatı ilə yaşamaq və yaratmaq, onu qorumaq deməkdir...

Yazıcıının içtimai simasını onun dünyagörüşünün zənginliyi, əqidəsi, hayat hadisələrini, içtimai-siyasi münasibətləri dərk etməsi şərtləndirir və bütün bunlar isə vətəndaşlıq məshhumunun tərkib hissələridir. Bütün bunlara görə də istedad olan yerdə, böyük vətəndaşlıq, böyük də sənət nümunəsi yaradır!»<sup>85</sup>

Elçinin bir çox elmi-tənqidi məqalələri hələ 70-80-ci illərdə yazılsa da, bu günümüzə çox səsləşir. Çünkü eyni problemlər, eyni giley-güzərlər, hətta bu gün bir qədər də qabarıqdır. Deməli, hər dövrün ədəbi mühitində daim istedadlı ilə istedadsız paralel fəaliyyət göstərib. Hələ 70-ci illərdə yazılmış məqalələrdə belə Elçinin yazılarında ədəbi tanqidi zəiflədiyindən, tanqidi tərif əvəz etdiyindən şikayətləndiyinin sahidi olurraq. Elçin hər şeyə münasibətini bildirir: sənət də, sənətkarın şəxsiyyətin də, xalqa münasibətinə də, hətta özünə münasibətinə də. «Azərbaycan» jurnalındaki «Bizə qalan sənət» adlı məqaləsində oxuyurraq: «Molyer sənətkar idi. Dünya tarixində çox az sənətkar tapmaq olar ki, zəmanəsinin hakimlərinin və hakim ideolojisinin tam rəğbətini qazanmış olsun, çünki sənətkar (əsl sənətkar!) özü həmisi zəmanəsindən narazıdır, heç bir içtimai quruluş və heç bir hökmətar həyatla bağlı, güzəranla, içtimai-sosial

və mənəvi-əxlaqi münasibətlərlə bağlı sənətkarın daxili tələbatını, mənəvi istəyini, yəni onun humanizmini, əzilənin, ədalətsizlik qurbanlarının təcəssübünü çəkmək ehtirasını qane edə bilməz. (Füzulinin xatırlayaq, Şekspir, Höteni, Dostoyevskini xatırlayaq, lap elə sovet dövrünün Cavidin, Bulqakovunu, Platonovunu xatırlayaq). Ölksində bircə nəşər ac varsa, bircə nəşər hüququ tapdalanmış varsa, sənətkar zəmanəsindən və quruluşundan narazı olacaq...»<sup>86</sup>

Bu gün də zəmanədən, quruluşdan narazı olanlar var. Həmişə olduğu kimi, onlar da iki qismə bölünür: özünə görə narazı olanlar, xalqa görə narazı olanlar. Təcəssüs doğuran hiss də odur ki, özünə görə narazı olanlar daha çoxdur. Yaşı otuza çatmayan, bir kitabı çıxan, ya heç çıxmayan yazıçı, ya şair Yazıcılar Birliyindən ev istəyir. Elə bil ki, yaşı əllini keçənə, on kitabi çıxana ev verdilər, bu qaldı. Söz düşəndə sovet dövrünün şairlərinin «kef çəkməyinə» də paşılıq eləyirlər. Guya o dövrə hamı baxtəvar idi. Mən bir şeyi bilirəm ki, adama evi də, güzəranı da, xoşbəxtliyi də verən Allahdır. Yuxarıdan qismət yazılmayıbsa, ha özünü öldür, heç nə əldə elemək mümkün deyil. Elə sovet dövründə də yaxşı yaşayan şair, yazıçı var idi, elə bu dövrə də var. Pis yaşayanlar da eləcə. Hərə öz taleyini, qismətini yaşayır. Sadəcə insanda şükranlıq olanda, dözüm olanda və bir də şüurlu şəkildə dərk elayəndə ki, bu da bir qanuna uyğunluqdur, onda yaşamaq da asan olur, hər çətinliyə dözmək də... Elçin «Azərbaycan» jurnalında Cavanşir Yusifli ilə müsahibəsində xoşbəxtliyi belə mənalandırır: «...Xoşbəxtlik səhəbatinə geldikdə isə, mənim üçün o da, «bədbəxtlik» də tamam nisbi məshumlardır. «Yazıcı xoşbəxtliyi» isə mənəcə tamam boş səhəbdərdir. Tarixdə elə bir yazıçı, ümumiyyətlə, böyük sənətkar göstərin ki, xoşbəxt olub; Füzulinin rüşvət deyil deyə, salamını almayıblar, Balzak borclu olduğu adamların əlindən qaçmağa yer tapmayıb, Van Qoq da öz qulağını kəsib. Kim xoşbəxt olub? Nasimi? Şekspir? Yoxsa, Bayron, Dostoyevski? Qoca Tolstoyun, elə bil ki, hər şeyi var idi: pulu, malikanəsi, rütbəsi, səhərəti, sağlamlığı... Amma gündəliklərini oxuyun, görəcəksiniz ki, ondan bədbəxt insan yoxdur! Cavid Sibir cöllərində tapmaliydi xoşbəxtliyi, yoxsa Sabir sabunçuluqda? Bəlkə Puşkin Dantescin gülləsinin də tapmaliydi xoşbəxtliyi? Bir sözə, yazıçı xoşbəxtdirsə, deməli, səhəbt sənətdən yox, vəsfçilikdən, konyukturadan gedir. Əsl yazıçı, sənətkar həmisi öz dövrü ilə, dövrün qolugüclüleri ilə konfliktde olub və başqa cürə mümkün deyil. Yaxın keçmişin Lenin, Stalin,

partiya, Qızıl meydən, Moskva, Qızıl Ordu, al bayraq, qırmızı qalıstuk məddahlığı elə həmin «yazıcı xoşbəxtliyi»nın əlamətlərinin göstəriciləri idi. Nə isə, bu elə səhbətdir ki, uzandıqca, uzaqacaq, konkret də budur: mən nə xoşbəxtəm, nə də bəxbəxtəm, taleyin mənə ayırdığı vaxt müddətində bu dünyanın adı qonağıyam».<sup>87</sup>

Elçin haqqında bir tənqidçi kimi danışmaq çox çətindir. Bir var tənqidçi-bədii əsərlərin ədəbi-tənqidçi cəhatlərini araşdırın. - Elçinin bədii ədəbiyyatla, xüsusun də nəşrlə bağlı tənqidini yazıları diqqəti çəkir. Amma bir də var tənqidin tənqidçisi. - Elçin bu cəhdən digər tənqidçiləri üstləyir. İndi mən də Elçin haqqında söz demək üçün gərək tənqid tənqidçisini tənqid eləyəm. Bu ümərtəbəli evi tikməyə mənim nə savadım çatır, nə də istedadım. İnsan həmişə əl-çatmaz şeylərə qıbtə ilə baxır. Allah-təala az-çox mənə də nəsə verib, ona görə də çox nadir hallarda qıbtə hissi mənə hakim kəsilsər. Deyək ki, çalışsam, daha doğrusu, hər şeyi bir tərəfə qoyub, ancaq bir sahaya enerji sərf eləsem, yaxşı şair də olmaq olar, yaxşı nasır də, lap yaxşı tənqidçi də. Ona görə də heç kimə qıbtə eləmirməm. Bu günün tənqidçilərinə baxıram, onların əsərlərini oxuyuram, onlar kimi yazırıram, ancaq istəsem yaza bilərəm. Amma desəm ki, Elçin kimi yaza bilərəm, inanmayın. Ona görə də Elçinin tənqidinə, daha doğrusu, tənqidçi Elçinə qıbtə eləyirəm.

Tənqidçi Elçini başqa tənqidçilərdən fərqləndirən nədir? Birinci növbədə cəsarət! Elçində olan cəsarəti heç bir tənqidçidə görməmişəm. Elçinin tənqidini haqqında bir çox tənqidçilər fikir söyləyiblər. «Ədəbiyyat və incəsənət»da Şirindil Alişanovun «Tənqidin sözün kəsəri» adlı məqaləsini oxuyandasə, mənə elə gəldi ki, Elçini onun qədər hərətarəfli təqdim edən yazıya rast gəlməmişəm. Müəllif yazır: «Elçin müasir ədəbi proseslə yanaşı, bədii fikrin tarixinə də ardıcıl müraciət edir, milli, ümumittifaq və dünya bədii fikrinin tipoloji hadisələrini əyanlılaşdırın tarixi-mədəni gerçeklik, estetik başlangıç etrafında düşünür, böyük və qədim tarixi olan milli bədii sərvətəmizi bəşəri estetik faktı çevirirən ideya və sənətkarlıq möcüzələri barədə öz mülahizələrini irili sürürlər. Hansı dövrün ədəbi məhsulundan, hansı ədəbi məktəbin nümunəsindən danışmasına baxmayaq, onu dövrümüzün vacib mətbələrini düşündürür. Tarixi ədəbi faktlar və şəxsiyyət Elçin üçün bu gün xalqı hayəcanlandıran, narahat edən başlıca problemlər etrafındaki düşüncələrini əsaslaşdırmaqdə güşə daşına çevirilir; özü də bunların iibrətamız milli ənənələr üzərində

pərvazlandığını və onların var olmaq, yaşamaq hüququnu ehtirasla müdafiə edir.

Elçini tənqidimizin müasir nəzəri-estetik səviyyəsi, təhlil mədəniyyəti, metodoloji hazırlığı daha çox narahat edir».<sup>88</sup>

Görəsən, ədəbiyyatşunaslığın bu qolunu biz niyə tənqid adlandırmaşıq? Ədəbi tənqid tariximiz Xətib Təbrizidən başlayır. Gərək ki, Xətib Təbrizi ərəbdilli şeirlərin fars dilində şərhlərini verib. Onun da bu günkü tənqidə dəxli yoxdur. Ya bəlkə tənqid sözü meydana çıxanda, daha doğrusu, bu, ədəbi tənqid adlandırılmasında, ancaq əsərlərin tənqidini cəhatləri göstərilirdi. Yəni müsbət cəhatləri haqqında da yox, ancaq mənfi cəhatləri haqqında söz açılırdı... Əgər tənqid həm müsbət, həm mənfi cəhatləri deməkdirse, yani hər şeyi olduğu kimi göstərməkdirse, əslinda bu tərifdir. Hər hansı bir elmlə - riyaziyyatla, dillə və ya konkret elmlərin hər hansı ilə bağlı «tərif»ə baxsaq, gərək ki, əlaməti, xarakteri olduğu kimi verir. Onda elə bunu da «ədəbi tərif» adlandırmaq olardı. Amma nədənsə tənqid adlandırılalar. Və düz də eləyiblər. Gərək elə bədii əsərin ancaq mənfi cəhatlərini deyəsan. O zaman yerində duran tənqidçi olmaq eşqina düşməz. Demirəm ki, əsər haqqında tərif deyilməsin, sadəcə tənqid adı altında yox, elə öz adı altında deyilsin. Axi bu gün kitablar haqqında yazılılan məqalələrin əksəriyyətində ancaq tərif var. Elə mən özüm də xoşuma gələn kitablar haqqında müsbət fikirlərimi yazımaq xoşlayıram. Nadir hallarda cüzi iradım olur. Eləcə də, müasirlərim haqqında yazanda, ancaq müsbət cəhatlərindən danışmaq istəyirəm. Amma mən nə özümü tənqidçi sayıram, nə də yazdıqlarımı ədəbi tənqid materialı hesab edirəm. Sovet dövründə tənqid nəzarətdə idi, amma indi heç kəs heç kəsə «gözün üstə qaşın var» deyə bilmir. Kim nə istəyir, yazır. Nə olar, qoy yapsın. Sadəcə hər yazılan yazının öz adı olsun. Hələ 1986-ci ildə «Ədəbiyyat və incəsənət» qəzetindəki «Tənqidin vətəndaşlığı» adlı məqalədə Elçin yazırı: «Həyat həqiqəti ilə bağlı sənət üçün, o cümlədən ədəbiyyat, eyni zamanda da ədəbi tənqid üçün yeganə bir meyar var: həqiqəti olduğu kimi əks etdirmək lazımdır, onun problematikasına qara yaxmaq olmaz, eləcə də şəkər qatmaq olmaz.

Ədəbi tənqidin bədii ədəbiyyata verdiyi qiymət elmi-nəzəri hazırlanıqla barabər, metodoloji əsas kimi məhz həmin yeganə meyara arxalanmalıdır və tabii ki, bu meyarden çıxış edərək, mülahizələri, ənənələri, bədii təcrübənin təhlilinə, ideya-estetik xüsusiyyətlərinin

elmi təsnifatına tətbiq etmək üçün tədqiq və təhlil obyektini – sənəti analitik təfəkkür süzgəcindən keçirmək lazımdır. Bizim tənqidini yazılarımızın qüsürü isə məhz bu nöqtədə özünü bürüzə verir...

Tərif... Tərif... Yaxşı əsər də tariflərin, pis əsər də... İstedadlı tənqidçimiz də tarifləyir, istedadsız tənqidçimiz də... Bəzən də (indi bu da azalıb) ədəbi tənqid məqalənin, ya resenziyanın sonunda stereotip və təbii ki, tamam təsirisiz bir «irad abzası» ilə kifayətlərin, dərhal da «lakin bu arzumuz əsərin ümumi müsbət təsirinə qəti surətdə xələl toxundurmur» - deyə həmin sənük «irad abzası» da də edir».<sup>89</sup>

Doğrudan da belədir. Heç uzağa getməyək, elə Elçin yaradıcılığından bəhs edən tənqid məqalələrin əksariyyəti bu kökdəndir. Yaxşı, indi bu tənqidçi yoldaş neyləsin, Elçini necə tənqid eləsin? Ya tənqid eləməsin, gərək yazmasın, necə Elçin haqqında yazmasın? Bəlkə mənim kiminsə hansı əsərisə xoşuma gəlir və o qədər xoşuma gəlir ki, onun mənfi cəhətlərini görə bilmirəm, onda neyliyim? Ya gərək əsər haqqında yazmayam, ya da gərək məqalənin sonunda yalandan «irad abzası» yazam. Axi irad yazmaq istəmirəm. İstəmədiyim şeyi zorla yazmaq özü də tənqid olunmali cəhət deyilmə! Ha tərəfə çevirirsan, çevir, yena də nəsə düz gelmir. Bunlar hamisi ondan irəli gəlir ki, ədəbiyyat sənətdir, elm deyil. Biz ondan elm düzəltmişik. Axi sənət zövqə görədir, birləş mənfi görünən, bir başqasına müsbət görünür. Tənqidçi olanda nə olar ki... Görəsən tənqidçi Elçin nasır Elçinin, dramaturq Elçinin əsərlərinə necə baxır, onları necə tənqid edir?.. Bu çox maraqlıdır...

Azərinformun müxbiri L.Qoldşteyn «Ədəbiyyat və incəsənat» qəzetində çap olunmuş «Masuliyət» adlı müsahibəsində «Nəşrlə ədəbi tənqidin necə əlaqələndirildiyini» sual edir və Elçin cavabında deyir: «Bu baradə mən özüm də çox fikirləşmişəm. Mənə elə gəlir ki, nəşr dünyasının obrazlı qavranılması deməkdir, tənqid isə obrazların obrazlı təfsirinə cəhd etmək deməkdir. Əslinə baxanda, bunlar başqa-başa şeylərdir. Lakin manim üçün bunların hər ikisi özünü ifadə vasitəsidir. Nəşr əsəri üzərində işləyəndə, ancaq nasır kimi qalırıam, öz əsərimi tənqidçi mövqeyindən o vaxt qiymətləndirə bilirəm ki, əsər bitmiş, hələ bəlkə çap olunmuş olsun. Vaxtilə yazdıığım əsərlərə qayıdır tənqidçi kimi oxuyanda, onlarda nəyiə qəbul etmirəm, hər dəsa müəlliflə razılaşmırıam, halbuki çox hallarda burada nasırla tənqidçi bir-birini tamamlayır. Eyni zamanda, yəqin ki, yazılılıq

təcrübəsi başqasının yaradıcılığının xüsusiyyətlərini dərindən başa düşməkdə, hiss etməkdə tənqidçi fəaliyyətə kömək edir. Bir neçə il əvvəl mən Azərbaycan ədəbi tənqidinin tarixinə aid kitabın tərtibçisi, elmi redaktoru və müəlliflərindən biri idim. Milli tənqidçi fikrin, onun ədəbiyyatla əlaqəsinin xülasasından çıxardığım əsas nəticə budur: yazılı-tənqidçi xalqın bir hissəsidir və o yazılı xoşbəxtidir ki, yaradıcılığında özünü ifadə edərkən, xalqını da ifadə edir».<sup>90</sup>

Mənimcün nasır Elçinlə tənqidçi Elçin arasında nə fərqli var? Tənqidçi Elçin tənqidini yazda ancaq qarşısına qoymuş məqsədi güdür. Düzdür, bu yuzlarda uzun-uzun, hatta hərəsi bir abzas olan cümlələr olur, cümlənin sonunu oxuyanda, bəzən əvvəli yadından çıxır, amma konkret fikir olur. Bu «uzunçuluq» məni qane elayir. Əlbəttə, bu cümləni bölüb iki-üç cümlə ilə də demək olar və Elçinin yazısı öz dəyərini itirməz, əksinə, başa düşülməsi daha da asanlaşar, ancaq tənqidçinin stili belədirək, məqbuldur.

Burada yadımı bir vaxtlar uzun-uzun cümlələrlə danişan vaxtlarım düşür. O qədər elmi ədəbiyyat oxuyurdum ki, adı adamlarla danişanda bir suala verdiyim cavab, bəzən, bir sahifə, azi yarım sahifə olurdu. Həmişə də deyirdilər ki, Sona kitabda oxuduğu cümlələri əzberləyir, danişanda deyir. Heç kimi başa sala bilmirdim ki, mən heç nə azərbələmirməm, bu, sadəcə, mənim danişiq dilimdir. Bir müddət dözdüm, nəhayət, həmin danişığı tərgitdim. İndi danişanda on cümlə deyirəm, o zaman dediyim bir cümlənin effektini vermir. Hərdən heç olmazsa, yazı dilimdə həmin vaxta qayıtmış istəyirəm, amma alınmır. Ya son vaxtlar az oxuduğumdandır, ya da yenidən tənqid hədəfi olmaqdan qorxduğumdan. Nə isə, mətləbdən uzaqlaşdım.

Elçinin «Klassiklər və müasirlər» kitabına yazdığı «Vətəndaşlıq və istedad meyari ilə» adlı ön sözə Vilayət Quliyev Elçini yazılı və tənqidçi kimi belə səciyyələndirir: «Elçin faallığına, polemikaya məylliliyinə, ədəbiyyatın, sənətin taleyi ilə bağlı mübahisəli məsələlərdəki casarət, prinsipiellilik hissina görə bir sira professional tənqidçiləri qabaqlaşa da, mərkəzi matbuatda ardıcıl çıxış edən azsaylı azərbaycanlı tənqidçilərdən biri olsa da, o, hər şeydən əvvəl yazılıdır. Mənə elə gəlir ki, Elçinin qarşısında heç vaxt «yazıcılıqmı? tənqidçilikmi?» dilemməsi dayanmayıb. O, tənqidə bir yazılı kimi gəlib, Azərbaycan nəşrində öz üslubunu, yazılı texnikasını, mövzu və obradalar aləminin spesifikasiyini formalasdırdığı kimi, tənqidçi üslubunu da

yarada bilib. Elçin-tənqidçinin yaradılılığı, Elçin-yazıcıının ədəbi fəaliyyətinin davamıdır və bu mənada onun tənqidində bədiyyatdan galən ünsürlər, məqamlar, sadəcə, tənqidçi, galən ünsürlər, məqamlar çoxdur». <sup>91</sup>

Vilayat Quliyev belə düşünür. Amma mənə elə gəlir ki, Elçin tənqidində bədiyyatdan galən ünsürlər, məqamlar, sadəcə, tənqidçinin öz fikrini daha aydın deməsi üçün işlədirilir və bu yazılılıqdan irəl gəlmir. Uzun-uzadı növü izah eləmək Elçin nəsrində də var və mənəcə bu bir yaradıcı adam kimi Elçinin səciyyəvi cəhətidir. Yəni Elçin nasır olmasayı belə, bu xüsusiyyət onda ola bilərdi, çünki o öz fikrini oxucuya məhz bu cür başa salmağı üstün tutur. Əslindən Elçin tənqidə elmi-tədqiqat institutunun təcrübəsi ilə gəlib. Yəni, ədəbiyyatşunas kimi gəlib.

Akademik Kamal Talibzadə «Tənqid və janların taleyi» adlı məqaləsində Elçinin tənqidə münasibətini belə açıqlayır: «Elçin ədəbi prosesi tənqidciz təsəvvür etmir, onun üçün tənqidə ədəbiyyatın səviyyəsini təyin edən ən etibarlı bir meyar, həm yazıcıını, həm oxucunu istiqamətləndirən ideya-estetik vasitə, həm də ədəbi həyatın ehtiyac duyduğu, onun müvazinətini saxlayan məskurə silahıdır». <sup>92</sup>

Elçinin «Tənqid və ədəbiyyatımızın problemləri» adlı kitabına yazılmış bu ön sözə müəllif Elçini bir tənqidçi kimi səciyyələndirməyə, onun ədəbiyyata, xüsusən, də tənqidə olan münasibətini düzgün dəyərləndirməyə çalışmışdır. Ümumiyyətlə, hansı tənqidçinin Elçin haqqında nə düşünməsindən, onu necə qiymatləndirməsindən asılı olmayıaraq, mən belə düşündürəm ki, ədəbi tənqidimiz inkinci Elçini bir də təsdişirməyəcək. Çünki Elçin ədəbi tənqiddə nəzər yetirmədiyi cəhət qoymayıb, hamisina öz münasibətini bildirib. Özü də kiminsə və ya nəyinə xatirinə yox, ədəbiyyatın xatirinə... «Azərbaycan» jurnalındaki «Uman yerdən küsərlər» adlı məqaləsində də Elçinin tənqidlə bağlı dəyərlər fikirlərinin şahidi oluruq. Məqalə belə başlayır: «Tənqid yaradılığının elə bir növüdür ki, olsun ki, daha ar-tıq dərəcədə obyektiv məzmun təşkil edir; ən yaxşı tənqid nümunəsi fərdi qiymət və fərdi bədiyi-estetik zövq, fərdi ideya mövqeyi çərçivələrini dağlıtmalı və ictimai fikir səviyyəsinə qalxmalıdır və məhz belə bir ictimai fikir ədəbi prosesə ən intensiv şəkildə müdaxilə etməlidir». <sup>93</sup>

Yaxşı duadır, müstəcəb olsa! Hani bu gün belə tənqid? Hələ sovet dövründə – bunun mümkün olduğu dövrə – Elçin şikayətləndirdi. Bu günkü vəziyyət necədir? Hami istədiyini yazdığını üçün, hamı

istədiyi kimi «tənqid edir». Axı, bu gün Elçinin dediyi tənqidin əziz-sorğu görünür. Yazıcıların 11-ci qurultayı ərefəsində tənqidlə bağlı müşavirədə məruzətrafi çıxışlarından kənarlaşmalar, ümumi ədəbi tənqidlə bağlı fikirlər oldu. Kamal Abdulla bu günkü tənqidin bərabər vəziyyətindən danışandan sonra, bu gün tənqidin lazım olduğunu söyləyəndə, hamı üsyana qalxdı. Mənəcə, Kamal Abdulla heç də həqiqi tənqidin əleyhinə deyildi, sadəcə, bu gün həmin tənqidin yoxalması, sözə qalması faktını söylədi və çox düz də söylədi. Elçinin tənqidçi kimi fəaliyyət göstərdiyi ilkin dövrlərdə tənqid hələ kəsərini o qədər itirməmişdi, amma Elçinin məqalələrində o qədər tənqidin tənqidinə rast gelirik ki. İndi isə tənqid tamam olub, bunu etiraf eləməyə niyə gücümüz çatır. Əgər bu etiraf bizim üçün bu qədər ağırdırsa, ədəbiyyatı tənqidlər təsəvvür eləmək istəmiriksə, galin onda onu diriltməyə, ayağa qaldırmağa çalışaq, yox, bu sözsəhbat ancaq elə «şərəfli tənqidçi adı»nın itirmək qorxusudursa, onda Kamal Abdulla düz deyir, galin əl çəkək bu tənqiddən. Axı, olmayan şeydən danışmağın nə mənası var?

Elçin hələ 1972-ci «Azərbaycan kommunisti» jurnalında «Tənqidçi məsuliyyəti» adlı məqaləsində yazdı: «Bu gün tənqidimizdə vətəndaşlıq pafosu, sənət vurgunuğu çatışır, ümumi mənəfeyini güdmək, ümumi mənəfeyi ilə yaşamaq bir o qədər də qabarıl şəkildə nəzərə çarpmır.

Bəlkə bizim ədəbi tənqidimizdə ədəbiyyatımız ilə əlaqədar bütün problemlər həll olunub qurtarılıb, müzakirələrə ehtiyac yoxdur? Bəlkə Azərbaycan ədəbiyyatının inkişafı elə bir səviyyəyə galib çatmışdır ki, heç bir elmi-nəzəri mübahisə üçün əsas vermir?»<sup>94</sup> – Çox gözəl suallardır. O dövrə bilmirəm bu suallara tənqidçilər necə cavab verərdilər, amma bu gün bunların ancaq bir cavabı var: Bəli... Problemlər həll olunub, çünki o vaxt tənqidçiyə hər hansı bir əsər haqqında resenziya yazmayı hər hansı ədəbi orqan tapşırırdı, indi müəllif özü tapşırır. Son dörd ildə Yazıcılar Birliyinə tez-tez gedib-göldiyimdən ədəbi mühitdən az-çox xəbəri olan adam kimi cəsarətlə deyə bilərəm ki, heç kəs ədəbiyyata xidmət üçün tənqidini yazı yazar, hamisi sıfarişlə yazar... Bu günün tənqidçisini ədəbiyyatla gələn istedad və ya bu gün çap olunan gərkəli kitab maraqlandırır. Əksinə, oxucu auditoriyası qazanan kitablar çap olunanda, onun müəllifi gözdən düşür. Bir dəfə Fikret Qoca yaxşı bir söz dedi. Dedi ki, əgər istəyirsən hami sənə hörmət eləsin, səni istəsin, onda sən də bunlar

kimi bekar-bekar gəz, heç nə yazma. Əvvəlcə bu fikrə inanmaq istəmədim, amma sonralar gördüm ki, bu ədəbi mühit belədir. Akademiyaya şükür elədim, heç olmasa, yeni bir şairin əsərlərini üzə çıxarında, onu qiymətləndirən olur. Və bir şeyə də təəssüf elədim ki, ədəbi tənqid niyə ədəbiyyatşunaslıqdan ayrılib, Yaziçılar Birliyinə galib çıxıb ki, bu günə düşüb. Hər halda Ədəbiyyat İnstitutunun həmdə tənqidçi kimi fəaliyyət göstərən ədəbiyyatşunaslarının yazıları sadəcə şeirdən, nəşrdən, publisistikanın, ədəbi tənqidə gələnlərin yazılarından öz keyfiyyətinə görə çox fərqlənir. Mən demirəm ki, şair, nəşir və ya publisist ədəbiyyata aid yazı yazmasın. Yaxsin, amma onu ədəbi tənqid materialı, özünü də tənqidçi kimi göza soxmağa çalışmasın. Onsuz da hər şey öz donunda görünür. Hər kəs öz adı ilə çağrıılır, amma ara yerdə ədəbi tənqid keyfiyyətini itirir. İtirən yənə də ədəbiyyat olur.

Elçin hələ 1976-cı ildə «Bakı» qəzetindəki «Xoşbəxtik ki» adlı məqaləsində yazar: «Əlbəttə, əxlaqi bir keyfiyyət kimi güzəşt məfhumunu insanpərvərliklə, humanizmə bağlamaq mümkündür. Lakin zəif əsərə, ideyaca naqış əsərə, bədii cəhətdən qeyri-kamil əsərə güzəşt yoxdur və olmamalıdır. Əsl sənət həmişə təfəkkürün, bədii-estetik qadırlığın ən yüksək mərtəbəsində dayanır, birca pillə aşağı düşdükdə belə, artıq sənət yoxdur. Bu mənada sənət amansızdır və bu amansızlıq bədii-estetik qadırlığın kəşkicisidir.

Mövzu aktuallığı adı ilə istedadsız qələmin məhsulu olan bədii cəhətcə naqış əsərlərə oxucunu razi salmaq mümkün deyil. Lakin bədii dona geyindirilmiş cəfəngiyatlə da müasir oxucuya təsir etmək mümkün deyil. Yüksək bədiliik və mövzu aktuallığı – yalnız bu dialektik vəhdət yeni və daha böyük nailiyyətlərimizi təmin edə bilər». <sup>95</sup>

Elçin burada çox gözəl bir məsələyə toxunur. Aktual mövzu və mövzunun aktuallığına görə müəllifə güzəşt. Elə bu şairlər, nəşirlər, publisistlər ordusunu yaradan Qarabağ münəqşəsini götürək. Bir-birinə oxşayan na qədər əsər oxumaq olar? Eyni şeyi təkrar-təkrar na qədər yemək olar? Deyəndə də «oğru elə qışqırın ki, doğrunun bağıri yarılır». Guya bunlar Qarabağın dərdini bizdən çox çəkir, qaçqının, kökünün problemləri onları daha çox maraqlandırır. Əlbəttə, niyə də maraqlandırmamasın, bu münəqşə olmasaydı, qaçqın, kökün olmasayı, onlar da yazıçı ola bilməyəcəklər.

Elçin Elmira Axundova ilə müsahibəsində bir məsələyə diqqət yetirir, «Qarabağ mövzusunda kitab yoxdur» deyənlərə başa salmaq istəyir ki, ürəyə hökm eləmək olmaz, yazıçının gördükərini sözlə ifadə ediləcək səviyyəyə çatdırması üçün vaxt lazımdır. Heç kimi bu işə məcbur eləmək lazımlı deyil. Vaxtı çatanda, yəqin ki, bu mövzuda kitablar da yazılılaçq. Amma bir çoxlarının bu «niyə yoxdur, yazılılmadır, mütləq Qarabağ dərdimizdən yazılmazı lazımdır» kimi fikirləri yazıçılara və yazıçı olmağa məqam tapanlara Elçinin fikirlərindən daha tez sırayat elədi və nəticəsi də göz qabağındadır. Yarımçıq adamların yarımcıq fikirləri, «gün o gün olsun ki», arzusu və sair və ilixə... Biz sahvi düzdən daha tez qavramıraqı.

Elçin «Ədəbiyyat və incəsənət» qəzetinə verdiyi «Ədəbi tənqidin səviyyəsini qaldıraq» adlı müsahibəsində (müsahibəni R.Əliyev aparır) hələ 1979-cu ildə çap olunan əsərlərə öz tənqidini münasibətini və tənqidə münasibətini belə bildirirdi: «Son dövrün tənqidini məqalələrini, resenziyaları nəzərdən keçirək, bize belə bir təsəvvür yaranı bilər ki, çap olunan kitablarımızın hamısı, bütün roman və povestlərimiz, poema və dram əsərlərimiz, hekayə və şeirlərimiz ən yüksək bədii-estetik tələblərə cavab verən sənət nümunələridir. Lakin biz yaxşı bilirki, yaxşıyət belə deyil, yaxşı əsərlərimizlə bərabər, şəksiz bədii nailiyyətlərimizlə yanaşı, zəif əsərlərimiz, hətta qrafoman yazılarımız da az deyil. Biz həqiqəti deməkdən çəkinməməliyik. Yaxşını görmək, əlbəttə, müsbət hadisədir, lakin bu – pisa göz yummaq ba-hasına olmamalıdır». <sup>96</sup>

Yenə yadına qurultayqabağı müşavirələrdəki hesabatlar düşür. Elçinin dediyi kimi belə çıxır ki, hər şey əladır. Çünkü kim kimi «la» görürə, ondan danışır. Bütöv ədəbiyyatdan danışan yoxdur. Özü da bu dəsfəki məruzələr gənclərə tapşırıldığından, yaşı nəsilin nümayəndələrinin az yer ayrılmışdı, ən çox gənclərə yer verildiyindən və məruzətrafi çıxışlarından çoxu gənclər tərəfindən edildiyindən olduqca qırıba bir mənzərə yaranmışdı və ədəbiyyatımızın bu günkü mənzərəsi doğrudan da bu idisə, onda çox ciddi düşünməyə əsas var, yoxsa bir gün bütünlükə ədəbiyyat ədəbi tənqidin gününə düşər. Elçin 1983-cü ildə «Ulduz» jurnalının müxbirinə verdiyi müsahibəsində demişdi: «...Bu gün mənimlə yaradıcılıq əlaqəsi saxlayan bir çox gənc dostlarımı ilk məsləhətim bu olur: çap olunmağa tələsməyin, mətbuat professional yazıçının əsərlərini çap etməlidir, həvəskardan professionala keçid prosesini öz səhifələrində eks et-

məməlidir».<sup>97</sup> Onsuz da bu gün həvəskardan professionala keçid prosesini əks etdirmək üçün o qədər qəzetlərin ədəbiyyat səhifələri var ki. Amma nə fərqi, elə Yaziçılar Birliyinin orqanlarında çap olunanlar da o səhifələrdə çap olunanlardan fərqli deyil, bəziləri çox-çox aşağıdır. Elçin hələ 1986-ci ildə «Zamana və ənənəyə layiq» adlı məqaləsində yazdı: «Azerbaiyan ədəbiyyatı tarixən öz xalqını ifadə edən, bu xalqın mənəvi marağı ilə nəfəs alan, onun dilinin keşiyində dayanan, azadlıq və istiqlaliyyət mübarizasının təəssübünü çəkən yüksək bədii-estetik səviyyəyi vətəndaş ədəbiyyatı olmuşdur. Bəs bu gün vəziyyət necədir? Bu sualın cavabı elə biliram ki, yazıçılar qurultayının müzakirə edəcəyi əsas problem, əsas mətləb olmalıdır».<sup>98</sup> Mənca, Elçinin bu arzusu elə bu gün üçün də aktualdır və doğrudan da elə bir vaxt gölib çatıb ki, bu qurultay ədəbiyyatda hər tərəfdən baxmalı, neqativ halların aradan qaldırılması üçün məhz bu gün tədbir görməlidir. Elçinin «525-ci qəzet»ə verdiyi və sonradan «Ədəbiyyat qəzeti»ndə çap olunmuş 18 iyul 2003-cü il tarixli müsahibəsində də qurultayla bağlı dəyərli fikirlərinə rast gəlirik. Yazıçı qurultaydan sonrakı Yaziçılar Birliyini daha takmil, ədəbiyyatımızı hər cür pisliklərdən uzaq görmək istəyir. Yazıçılar Birliyinə hörmətlə yanaşmağı tövsiyyə edən müsahib qurultaydan sonrakı dövrə böyük ümidi baslıyır.

Professor Nizaməddin Şəmsizadə «Ədəbiyyat qəzeti»ndəki «İnadkar bir inamlı» adlı məqaləsini Elçinin 50 illik yubileyi münəsibətilə yazmışdır, amma elə məqalənin başlangıcında yubiley yazılarındakı ənənəni pozacağını bildirir və bunu da Elçinin hər cür standartın və şablonun aleyhinə olduğu üçün elədiyini qeyd edir, eyni zamanda, bu cəhəti «Elçinin ədəbi-ictimai mövqeyini səciyyələndirən, bədii düşüncəsinin formada saxlayan cəhətlərdən biri» olduğunu vurgulayıır, yubiley yazısında Elçin yaradılıcılığından danışır. Əslində, elə bütün müəlliflər Elçindən yox, həmişə yaradılıcılığından danışırlar! Müəllif yazar: «Elçin istedadının əldənindən bilən, ədəbiyyatın xalqın taleyində həlliədiciliğinə inam bəsləyen tənqidçidir. Təkcə yazıları ilə yox, vaxtılıq Yazıçılar İttifaqının katibi olarkən o, ürkən genişliyi ilə gənc istedadlara qayğı göstərib, yazılarına yol açıb. Ədəbiyyatın taleyinə ictimai laqeydiliyin hökm sürdüyü, ədəbi mühitin durğunluq keçirdiyi indiki dövrə vaxtılıq Elçinin keçirdiyi ədəbi yığıncaqlarla, poeziya, nəşr və tənqid müzakirələrinə ciddi ehtiyac var idi».<sup>99</sup>

İndi bunlara daha çox ehtiyac var. Amma hardan tapaq ikinci Elçini ki, gölib bu kitab təqdimatlarını disputlarla, yubiley, xatirə gecələrini yaradılıqlı gecələri ilə əvəz eləsin? Hələ 1992-ci ildə «Ədəbiyyat qəzeti»ndəki «İllər, düşüncələr» adlı məqaləsini oxumaq kifayətdir ki, Elçinin ən çətin anlarda belə ədəbiyyatı ön planda saxladığının, ən çətin məqamda belə ədəbiyyatı heç nəyə qurban vermədiyinin, ədəbiyyatla nəfəs aldığının şahidi olasan: «Qan axıdılan zaman, cəmiyyət yeməyə bir şey tapmadığı vaxt ədəbi prosesdən danışmağın yeridirmi?»

Bu sualın cavabı mənim üçün tamam aydındır: bəli!

Nə üçün?

Bütün o günahsız qanlarla, qılıqla, güzəransızlıqla bərabər, Azərbaycan bu gün öz istiqlaliyyəti, həqiqi müstəqilliyi, azadlığı uğrunda mübarizə aparır və ədəbi prosesi, sənət təəssübəşərliyini də mən məhz həmin BÖYÜK MÜBARİZƏNİN bir tərkib hissəsi kimi görürəm.

İstiqlal da, müstəqillik də, azadlıq da hər şeydən əvvəl mənəvi kateqoriyalarıdır və xalq sənətsiz öz mənəviyyatını ifadə edə bilməz.

Ədəbi prosesin ən acınacaqlı vəziyyətə düşməsi və bunun heç kimi maraqlandırılmaması barədə danışanda, bu haray bəzilərinin xoşuna gəlmir, öz iqtidarsızlıqlarına görə bunu azarla qəbul edirlər.

Əlbətə, iclas çağırmaqla ədəbiyyat yaranmaz, heç kim də heç kimin əvəzinə oturub əsər yazmamalıdır, lakin ədəbi disputlar, sağlam (bu sözü xüsusi qeyd edirəm, çünkü heç kimin ürəyinin partladılmasına çağırıram) ədəbi mübahisələr, ədəbi problemlərin (illah da indiki mürəkkəb, ziddiyətli dövrə) müzakirəsi yalnız yaxşıının adını çəkmək yox, eyni zamanda ədəbi xal turanı, konuk turanı, istedad iddiyasında olan aqressiv istedadlılığı da üvanlı şəkildə tənqid etmək, yəni ədəbi prosesi canlandırmak, sənətin yaranması və xalqın böyük problemlərini bədii şəkildə ifadə edə bilməsi üçün münbit şərait yaradır.

Bir sıra yazıçılar var ki, artıq «keçmiş yazıçılar» çevriliblər və bunu başa düşmək mümkündür; qayğılar çıxdı, ilham gəlmir, vaxt yoxdur, barit qurtarıb...

Lakin o fəlakət ola bilər ki, ümumiyyətlə, ədəbiyyat keçmişin ədəbi-estetik hadisəsinə çevrilisin...».<sup>100</sup>

Əlbətə, bu doğrudan da fəlakət olardı. Amma bura Azərbaycanı, ədəbiyyat nə qədər can versa də, ölä bilməz... «Azə-

baycan» qəzeti 1997-ci ildə Heydər Əliyevlə yaziçilərin qurultayqabı görüşü 30 oktyabr sayında işləndirmişdir. Burada bir çox yaziçilər çıxış edir, hərə ordan-burdan, sözün əsl mənasında, ordan-burdan danişirlər. Biri özünə olunan haqsızlığı ön plana çökir, biri özünə olan hörmətdən danişir, bir sözlə hər öz içini açıb tökür. Elçin isə əvvəlk qurultaydan keçən altı ili altmış ilə bərabər sayaraq, deyir: «Mən bu nöqtəyi-nazərdən ədəbiyyatımıza baxanda, bir məsələyə diqqəti cəlb etmək istəyirəm. Bu da nədir? Ədəbiyyatımızın bu günü və gələcəyi namına qələm əhli kimi, şəxsən özüm daxil olmaqla, bizim yaratdığınış şərait – yəni biz nə eləmişik? Yaziçilər Birliyi nə edib, mən – Elçin nə eləmişəm, deyək ki, həm Qabil, həm Fikrət Qoca nə eləyiiblər? Yəni, daxili bir hesabatı nə olub, necə olubdur? Bu nöqtəyi-nazərdən birinci özüm daxil olmaqla görürəm ki, ilk növbədə, ədəbiyyata təssübkeşlik hissiyatı, elə bil, bir az arxa plana keçibdir. Başqa məsələlər, problemlər ədəbiyyat təssübkeşliyini üstələyibdir».<sup>101</sup>

Hər bir ədəbiyyat adamı, Elçinin dili ilə desək, əhli-qələm özü nə daxili hesabat versəydi, nə vardi ki, onda heç qurultaya da ehtiyac olmazdı. Yaziçilər Birliyinə də. Öz-özünə hesabat qalsın bir yana, heç olmasa sovet dövrünün bəyənmədiyimiz, ağız büzdüyüümüz bəzi məqamlarına qayıdaq. Deyək ki, vaxtaşarı Yaziçilər Birliyinin yiğincəqlərində şairlərin, yaziçilərin hesabat, vermələri, onların yaradıcılığının idarə heyətinin iclasında müzakirə olunması, axı bunların nəyi pis idi? Hər hansı bir kitabın təqdimatindansa, bir yaziçinin hesabatı daha maraqlı olmazdım? Yaziçi biləndə ki, nə vaxtsa idarə heyətinin qarşısında hesabat verməli olacaq, onda bəlkə hər gecə özünə hesabat verəcək ki, həmin gündə öz mənini səbət eləyə bilsin. Məgar bu işləri təşkil eləmək çətin işdirmi?.. Heç kəs buna cəhd eləmir. Çox xuna da bu sərf elayir. Ayrı-ayrı adamlar qazandıqca, ədəbiyyat itirir. Tənqidçilər də susur. Nə vaxta qədər tənqid susacaq? Nə vaxta qədər?..

Elçinin müşavirələrdən birindəki çıxışında «Tənqid və yaradıcılıq prosesi» ilə bağlı çox gözəl bir müqayisəsi var. Yaxşı əsər ilə pis əsəri qızıl ilə xəzəl kimi verən müəllif fikrini belə açıqlayır: «Bir az obrazlı fikirləşsək, bəzən adama elə gəlir ki, xəzəl də, qızıl da eyni rəngdə – sarı olduqlarından bir-birinə qarışır, onları bir-birindən seçən və ayırdı edən yoxdur. Hətta, bəzən qızıl ağır olduğundan aşağı çökür, gözdən itir, üst qatı xəzəl bürüyür, biz isə sənətin keşiyində durmalı olan güclü qolumuzu uzadıb qızılı yuxarı qadırmırıq. Ən

yaxşı halda özümüzü görməməzliyə vururuq, guya gözümüzün qabağındaki bu xəzəli görmürük... Mən «ən yaxşı halda» deyirəm, çünki bəzən xəzəli qızıl qiymətinə tutmağımız, qızılmış kimi tərifləməyimiz olur».<sup>102</sup> – Nə gözəl müqayisədir, nə gözəl, dəqiq, yerində deyilmiş sözdür... O zaman tənqidçilər heç olmasa boyunlarına alırdılar ki, görürler, amma özlərini görməməzliyə vururlar. Amma bu gün demək olar ki, heç görmürlər, görənləri də günahkar sayırlar. Bəzən lap kor hesab edirlər. Kor görənə deyir ki, sən düz görmürsən. Baxırsan, qalırsan yana-yana, bilmirsən bunlara nifrat eləyəsan, ya gəlib bu mühitə düşdüyüncün özünə... Yaxşı halda tənqidçi olmadığına şükr eləyirsən...

Vaqif Yusifli «Tənqidçi salahiyəti ilə» adlı məqaləsində Elçinin tənqidçi fikirlərinə istinad edərək, tənqidçi haqqında tənqidçi fikrini bildirir: «Elçin səbüt edir və göstərir ki, hər bir ədəbi mərhələnin özünəməxsus inkişafı var, lakin bu inkişafı səciyyələndirən bir sıra zəruri hallar mövcuddur. Ola bilər ki, ədəbiyyat, xüsusiələr nəzərən inkişaf sürətindən geri qalsın, onun tələbləri ilə ayaqlaşmasın, lakin ədəbi tənqid bunu vaxtında görməli, ədəbiyyatın təssübkeşli olmalıdır. Lakin göstərilən dövrün ədəbi tənqidini bir sıra müvəffəqiyyətləri ilə yanaşı, həm də həyatla əlaqəsinin zəifliyi; elmi-nəzəri səviyyəsinin aşağı olması ilə səciyyələndiridir.

Elçin bütün bunların üzərində müfəssəl dayanır, təkcə nöqsanları qeyd etməklə kifayətlənməyərək, onların səbəblərini də izah edir. Elçinin tənqidində fəal və işgüzər, hətta deyə bilərik ki, bəzən çox sərt səslənən polemika var».<sup>103</sup>

Elçinin tənqididi etdiyi məqalələrinin bəzilərində konkret ünvanlar var və bu cəhət tənqidçi cəsarətinin layiqli göstəricisi olur. Həls 1983-cü ildə «Ədəbiyyat və incəsənat» qəzetində çap olunmuş «Tənqidimizin metodoloji problemləri» adlı silsilə məqalələrində professor A. Hacıyevi və tənqidçi A. Hüseynov tənqid edən müəllif subyektiv fikirlərə qarşı çıxır. Bu məqalədə diqqəti çəkən «mən»lərin müqayisəsidir. Müəllif yazır: «Oxucunun «mən»indən fərqli olaraq, tənqidçinin «mən»i yalnız bir fərdi – tənqidçini ifadə etmir, həmin fərdin simasında, ümumiyətlə, tənqidin «mən»ini ifadə edir və yalnız belə olduğunu tənqid bir küll halında, yəni ictimai fikrin mühüm tərkib hissəsi kimi özünü təsdiq etmək iqtidarında olur...

Tənqidçi inandırmalıdır, onun irəli sürdüyü mülahizələr əsaslandırılmalıdır, çünki yalnız bu zaman səhbat hər hansı «filankəsin»

fikirlərindən yox, tənqidin münasibətindən, tənqidin verdiyi qiymətdən gedə bilər. Tənqidçinin «mən»i adiləşdikcə, tənqidin «mən»indən ayrılib oxucunun «mən»i ilə eyniləşdikcə, onun verdiyi ədəbi qiymət də göydən asılı qalır, əsaslandırılmışdır və buna görə də inandırırmır.<sup>104</sup>

Elçinin «Ədəbiyyat və incəsənət» qəzetiindəki «Daha dərin qatlara» adlı məqaləsində də tənqidin tənqidini ilə rastlaşırıq. Müəllif 20-30-cu illər tənqidini ilə günün tənqidini müqayisə edir, tutarlı fikirlər söyləyir və çox dərinlərə gedir. Burada həm də Trifonovun, Belovun, Fyodor Abramovun, N.Qrekovanın qəhrəmanlarından danışır. Daha sonra müqayisolarla Azərbaycan tənqidindəki nöqsanları qeyd edir. Deyək ki, Anarın Təhminəsinin tənqidini ilə razılaşmadığını bildirir və s. Məqalədəki cümlələr o qədər uzun və mürəkkəbdir ki, adam Elçinin beyninə heyrat edir. Bir abzasla kifayətlənirik: «Ədəbi tənqid bəzən millinin və ümumbaşərinin çox mürəkkəb, eyni zamanda dialektik vahdəti daxilində fərdin milli konsepsiyasına, ədəbi qəhrəmanların milli psixolojisine bir o qədər də diqqət yetirmir. Ayndır ki, çılpaq şəkildə, ayrıca və müstəqil bir ümumbaşərilik mövcud deyil: milli bədii-estetik qadirlıq özünün nə yüksək nöqtəsində ümumbaşərilik mərhələsinə keçir və bu mərhələnin ayrı-ayrı özünü-fədə komponentlərinə çevirilir. Bu cəhət, xüsusun bu gün - milli mədəniyyətlərin qarşılıqlı əlaqə və qarşılıqlı təsir gücünün artlığı bir dövrdə özünü daha artıq dərəcədə təsdiq edir».<sup>105</sup>

C.Məmmədov isə «Bakı» qəzetiindəki «Dərin qatlardan gələn səs» adlı məqaləsində Elçinin tənqid yaradıcılığından söz açır, onun ədəbiyyatın ayrı-ayrı sahələrinin - nəşrin, poeziyanın, tənqidin tənqidini ilə bağlı fikirlərinin dəyərləndirərkək, tənqidçi gözü ilə baxıb, obyektiv qiymətinə verməyə çalışır. Müəllif yazar: «Elçinin məqalələrinin maraqlı cəhəti bir də ondadır ki, tənqiddən yüksək səviyyə, cəsarət, obyektivlik, sənətkarlıq uman müəllif öz əsərlərində bu mühüm keyfiyyətləri reallaşdırıb. Biz mətbuat sahifələrində bol bol məqalələrlə rastlaşırıq ki, bu məqalələrin əksəriyyəti «tənqidin dişsizliyindən», «tənqidin ünvansızlığından» gileylenir və... özləri da dişsiz, ünvansız atəşlər açırlar. Elçinin tənqid təcrübəsi - ister tənqiddən bəhs etsin, ister nəşrdən və istərsə də poeziyadan - həmişə ünvanlı tənqiddir. Bu tənqid təsirli edən də ilk növbədə onun ünvanlılıq cəhətidir».<sup>106</sup>

Elçinin «Ədəbiyyat və incəsənət» qəzetiində çap olunmuş «Tənqidçinin «mən»i və tənqidin problemləri» adlı məqaləsi bu deyilənləri bir daha təsdiq edir. Məqalə Yaşar Qarayevin «Tənqid: problemlər, portretlər» kitabı haqqındadır. Elçin kitabın hər fəslini ayrıca təqdim edir, hətta hər fəsl az qala bir cümləyə yerləşən bir abzasda təhlil edir, açıq fikirlərini söyləyir. Tənqid fikirlərini də elə yazır ki, elə bil heç Yaşar Qarayevi tanımır, sadəcə əlinə tanımadiği bir müəllisin kitabı keçib, ancaq kitabı haqqında fikirlərini yazar. Nə görürsa, nə düşünürsa, onu yazar, heç nəyi tanışlığı qurban vermir, güzəştə getmir. Fikirləri dərindir, sərrastdır, sitat götürmək mümkün deyil. Düzü, məqalə haqqında nə deyəcəyimi, onu necə təhlil edəcəyimi də bilmirəm.

Etiraf edim ki, Elçini tənqidçi kimi təqdim eləməyə bildiklərim bəzələməm. O mənada, sadəcə, heyratımı yazımaqla kifayətlənirəm. Yaşar Qarayevin digər bir kitabı haqqında da Elçinin resenziyası var. «Kommunist» qəzetiində çap olunmuş «Fəal mövqedən» adlı məqalə belə başlayır: «Tənqidçi Yaşar Qarayev iyirmi ilə yaxındır ki, müasir ədəbi prosesin və klassik ırslın aktual nəzəri məsələləri ilə müntəzəm məşğul olur. Onun ilk üç kitabında üstünlük dramaturgiyaya, teatra və ədəbi tənqidin problemlərinə verilirdi, «Yazıcı» nəşriyyatı tərəfindən buraxılmış «Poeziya və nəşr» həmin kitablari problem və janr baxımından tamamlayıb və davam etdirir.

Lakin sonuncu kitab başqa bir cəhətdən - ümumən ədəbi-tənqid fikrimizin inkişafında və tənqidçinin öz fərdi yaradıcılıq təkmülündə son on ilin əsas cizgilərini eks etdirməsi baxımından dəha əlamətdar və əhəmiyyətli təsir bağışlayır. «Poeziya və nəşr» yalnız poeziyanı və nəşri yox, öz məzmunu, təhlil tərzi, ideya-metodoloji axtarışların müasirliyi ilə bugünkü ədəbi tənqidini də xarakterizə edir».<sup>107</sup>

Elçin hələ 1972-ci ildə «Ulduz» jurnalında çap olunmuş «Tənqidimiz bəzi məsələləri» adlı yazısında tənqidin yerində saydığını; yeni tənqidçilərin yetişmədiyini qeyd edir və bundan ciddi narahatlıq keçirdiyi hiss olunur. Burada yarımqi tənqidçilərin tənqidinin şahidi olurraq. Gənc tənqidçilərin yaritmaz yazıları, ədəbi tənqidin tələbələrinə cavab verə biləcək yazıların yoxluğu müəllisin giley-güzərinə səbəb olur və bu məqalədə gənc Elçin çox ciddi məsələlər qoyur, dəqiq hədəflər seçilir və cəsarətlə, üsyankarcasına fikrini əsaslandırır. Müəllif yazar: «Bizə elə gəlir ki, mətbuat orqanlarımızın qarşısında

duran ən mühüm vəzifələrdən biri yeni tənqidçi nəslini yetişdirməkdən ibarətdir və bu yenilik sözü yalnız cavaklığı bildirməməli, bədiyyatın münasibəti, keyfiyyəti səciyyələndirməlidir.

...Hələ on il bundan əvvəl Y.Qarayevi, yaxud A.Əfəndiyevi yaxud Ş.Salmanovu «gənc tənqidçi» adlandırırdılar və o zaman bu ifadəni işlədərkən dırnağa ehtiyac olmurdu, lakin bu gün də gənc tənqidçilərimizdən səhbət düşəndə, həmin müəlliflərin adı çəkilir halbuki onlar həm yaş, həm də təcrübə etibarılə gənclik pilləsinin çıxdan adlamışlar. Belə bir vəziyyətin səbəbi odur ki, son illərdə həm poeziyamızda, həm nəşrimizdə estetik prinsiplər tamlığı, məqsədlər birliyi etibarılı dırqətli cəlb edən, özünü ifadə və təsdiq edə biləcək qüvvəyə malik nəşil yaranmışsa da, ədəbi tənqid sahəsində bunu demək mümkün deyil. Xeyli miqdarda yeni adlar sadalamaq olar – ayrı-ayrı resenziyaların altındakı imzalar – lakin bir küllə hələndə Azərbaycan tənqidçilərinin son illərdə formalşmış yeni nəşrlərə dənüşməq mümkün deyildir, çünki bu imzaları yuxarıda qeyd etdiyimiz estetik prinsiplər vahidliyi məqsəd birliyi birləşdirmir, həm də bu resenziyalar, kiçik məqalələr çox zaman «həvəskar» səviyyəsindən yuxarıda dayanır. <sup>108</sup>

Burada yadına Anarın bir sözü düşdü. Gərək ki, «geç döşüncələri»ndə yazdı ki, qırx il bundan əvvəl də Azərbaycanda gənc nəsir mən idim, indi da mənəm. O ki, qaldı mətbuat orqanlarının tənqidçi nəslini yetişdirmələrinə bununla razı deyiləm. Elə mətbuat orqanlarına tənqidçi yetişdirme vəzifəsinin tapşırılmasının nəticəsidir ki, Azərbaycan-tənqidçi bu gənə düşüb. Niyə tənqidçilər Ədəbiyyat İstítutunda, universitetlərin filoloji fakültələrinin müasir Azərbaycan ədəbiyyatı kafedrallarında yox, mətbuat orqanlarında yetişməlidir? Bu mənə çatdır. Tənqid ədəbiyyatşunaslığının bir qolu kimi daha yüksək səviyyədə inkişaf edirdi. Onu müstəqil sahə kimi ayırandan sonra tənqidin evi yixılıb. Hər bir elm inkişaf etdiyində, sahəsi genişləndikdə, təbii ki, yeni qollara ayrılır. Deyək ki, ədəbiyyatşunaslığı da inkişaf etdiyindən, qolları da genişləndiyindən müstəqil sahələr şəklində inkişafi məqsədə uyğun hesab olunur. Bəs niyə ədəbiyyatşunaslığının o biri sahələri müstəqil sahə olsalar da, elə elm, təhsil ocaqlarında qalır, bircə tənqid ayrılib. Yaziçıların Birliyinin mətbuat orqanlarının öhdəsinə verilir? Bir şey ki, elm ocağından ayrılır, onun elmiliktən uzaqlaşması da, zəifləməsi də labüddür.

Yadına bir epizod düşdü. Tənqidlə bağlı qurultayqabağı müşavirədə müxtəlif çıxışlar oldu və bunlar «Ədəbiyyat qəzeti»ndə işləndirildi. Məqalənin müəllifi Tehran Əlişanoğlu bir yerdə yazırıdı ki, Kamal Abdulla ədəbi tənqidin get-geda ədəbiyyatşunaslıqla əvəz olunmasının vacibliyini vurguladı, Sona Xəyal da onun fikrinə şərık çıxdığını bildirdi. Kamal Abdullanı bilmirəm, amma Sona Xəyal ədəbi tənqidin ədəbiyyatşunaslığının sinonimi hesab etmir, ədəbiyyatşunaslığının tərkib hissəsi kimi qəbul edir və bir qolun bütöv ədəbiyyatşunaslığla əvəz olunmasının mümkünüyünü belə düşünə bilməz, nəinki vacibliyini. Ola bilər ki, tənqidçi Tehran Əlişanoğlu üçün ədəbi tənqidlə ədəbiyyatşunaslıq tamam başqa-başqa sahələrdir və onların bir-biri ilə əvəz olunması mümkün kündür. Amma Sona Xəyalın bu heç yatsa yuxusuna da girməz...

Mən bütün bunları deməkla, Elçinin fikrini tənqid etmək fikrində deyiləm. Ola bilsin ki, Elçinin danışdığı zamanda mətbuat orqanlarında ixtisaslı jurnalıstlər fəaliyyət göstərirdilər, alımlar çalışırdılar. Amma bu günün mənzərəsi başqa cürdür. Ona görə də ədəbi tənqidin mətbuat orqanlarının öhdəsinə buraxmaq düzgün deyil. Bu günün mətbuat orqanları nəinki tənqidçi nəslini yetişdirmək iqtidarındə deyil, hətta olan-qalanı da məhv eləyə biləcək səviyyədədir. Ona görə də Tehranin dediyi kimi ədəbi-tənqidin ədəbiyyatşunaslığla əvəz-ləmək yox, ədəbi-tənqidin ədəbiyyatşunaslığı qaytarmaq daha düzgün olardı. Qoy bu subyektiv fikir olsun, hər halda Tehranin təhrisindən daha ağılabatändir.

Qayıdaq Elçinin tənqidlə bağlı yazılarına və tənqidçilər haqqındaki fikirlərinə. 1986-ci ildə «Kommunist» qəzetindəki «Ədəbi tənqid ictimai işdir» adlı məqalədə Elçin ədəbi tənqidin bədii təcrübəyə əsaslanan olduğunu vurgulayır: «Ədəbi tənqid cəmiyyətin fikrini ifadə edir və buna görə də o, ədəbiyyat və incəsənətdən həmişə bədii kəşfləri, həyat həqiqətinə sadiq qalmağı tələb etmişdir. Eyni zamanda, ədəbi tənqid bu keyfiyyətlərin sənətin «mahiyətini təşkil etməsi» üçün münbit zəmin yaratmayı bacarmalıdır, yəni, bədii təcrübəyə əsaslanaraq bədii kəşfin də, həyat həqiqətlərinə sadiqliyin də mənasını, mündəricəsini açıb göstərə bilməlidir». <sup>109</sup>

Elçin «Nəşrimizdə konflikt və xarakter probleminin tədqiqi» adlı məqaləsində tənqidçi Vaqif Yusiflinin kitabından bəhs edir. Məqalənin ilk abzasında bir cümlə ilə mövzunun aktuallığını bildirən müəllif Vaqif Yusiflinin «Müasir Azərbaycan nəşrində konflikt

«və xarakter» adlı əsəri ədəbiyyatşunaslıq elminin elə bir sahəsinə həsr olunmuşdur ki, bu sahə ədəbiyyatın təşkükü tapıldığı dövrdən bu günə kimi (və sabah üçün də) həmişə aktual olmuşdur, çünki badii ədəbiyyatda konflikt və xarakter məsələsi, əslində, bu ədəbiyyatın badii estetik keyfiyyət göstəricisi kimi, onu təsdiq, yaxud radd edir».<sup>110</sup> Yazar və əsərin dəyarını qeyd etməklə bərabər, nöqsanlarından söz açır, əsər üzərində işi davam etdirməyi arzulayır.

Elçinin təqnidə yazıları təkcə təqnidə deyil, eyni zamanda ədəbiyyatın müxtəlit sahələrinə də işq salır. İstər şeir, istər nəşr, həftə folklor, elmi tədqiqat və s. bağlı əsərlər da müəllifin təqnid hədəfi olmuşdur. Elçin «Ədəbiyyat və incəsanət» qazetindəki «Bəzi müləhizələr» adlı məqaləsində bir təqnidçi kimi həm yazıçı haqqında, həm də əsər haqqında öz müləhizələrini bildirir. Müəllif yazar: «Hər hansı bir yazıçının mövzusu onun öz mövzusu olmalıdır, çünki onun öz məxsusi hissələr aləmi, öz məxsusi görmə, seçmə qabiliyyəti, məxsusi düşüncələri, nəhayət, məxsusi qələmi vardır. Başqa bir yazıçının da eləcə. Odur ki, məxsusi qələm zorlanmamalıdır. Belə olmasa, epikonçuluq labüddür».<sup>112</sup>

Doğrudan da, bir yazıçının əsərini, bir şairin şerlərini oxuyursan, o zaman sənə ləzzət edir ki, orada həmin yazıçının özünü tapırsan. Bir az başqasına oxşayan nə isə görən kimi yazıçı gözündən düşür, kitabı axıra çatdırı bilmirsən. Oxucu Elçini niyə sevir? Ona görə ki, Elçinin əsərlərində Elçin var. Yalnız Elçin! Həc müəllifi yazılmasa da, hər hansı bir əsərini oxusən, o saat biləcəksən ki, bu Elçinin dəst-xəttidir. Sənətkarlıq elə birinci bundan başlayır. Elçinin Eikrət-Sadiq haqqında yazdığı «Sənət və istedad» adlı məqaləsində şair haqqındaki fikirlərindən əlavə, ümumi şeiriyyat, ümumi sənətkar haqqında da elmi fikirlərinin, özünəməxsüs düşüncəlarının şahidi olur. Müəllif yazar: «Məzmun ilə poetikanın əlaqəsi elə bir amildir ki, şair öz məxsusi mövzusuna xəyanət etdiyikdə, yəni bir az obrazlı şəkildə desək, özüna məxsus olmayan meydanda at oynadıqda, əsərlərin poetikası da yabançı olur. Mürəkkəb ictimai-bəsəri məsələlərdən yaranan sənətkar mürəkkəb hiss və həyəcanlara varan sənətkar, hərgələn bu zaman nail olursa, deməli bu, onun məxsusi mövzusudur. O, bu mövzunu işləməlidir və onun şeirlərinin poetikası da məzmununa uyğun olaraq, obrazlar, metaforalar, epitetlər qələreyası təşkil etməlidir».<sup>113</sup>

Elçinin nəşr ilə bağlı təqnidə məqalələri sayca çoxluq təşkil edir. Bəlkə ona görə ki, Elçin nəsirdir, ədəbiyyata nəşrlə galib və nəşr onun üçün daha maraqlıdır. Elçinin şairlər, nəsirlər və başqa sahələrin nümayəndələrindən söz açan «Müsəsirlər və klassiklər» haqqında yazılardan sonra danışacaq. Burada isə sadəcə müəllifin ayri-ayri janrlar haqqındaki ümumi fikirlərini qeyd edirik. «Azərbaycan» jurnalındaki «Hekayə janrı. İmkənlərimiz və iddiəmiz» adlı məqaləsində Elçin yazar: «Əxlaqi-ictimai «yxaxılıq» kimi, bədii-estetik «yxaxılıq» da daima səni səsləyir, pis isə iyrəncdir. Bütün bular doğrudur. Bəs «yxaxının» hesabına «pisin» elə hey artlığı bir zamanda necə? Bu zaman «pisin» əlaqədər sükut, «yxaxı»ya xəyanət etmək deyilmə!

Əlbəttə, ədəbiyyat tarixinin hər bir dövründə «yxaxı» ilə «pis» yanaşı addimlaşmışdır və bədii-estetik təsnifati zaman özü aparmışdır. Bədiiyyatın min illərlə tarixi boyu hələ elə bir təsadüf olmamışdır ki, tarixin məhək daşından «yxaxı»larla bərabər, heç olmasa, bircə «pis» də süzülüb keçsin. Bu mənada tarix amansızdır və həmin amansızlıq sənətdəki saflığın, ülviliyin, müdrikiyin keşikcisiidir».<sup>114</sup>

Bəlkə də Vilayət Quliyev «Elçinin təqnidində bədiiyyatdan gələn ünsürlər, məqamlar var», - deyəndə, müəllifin bu tipli yazılarını nəzərdə tutmuşdur. Doğrudan da, Elçin oxucunu başa salmaq üçün hər cür imkandan istifadə edir və fikrini aydın çatdırır. Bəzən ümumi bəhsdə xüsusü bir detal üzərində daha çox dayanır, bəzən isə, əksinə, konkret əsərdən danişanda ümumilşəmə aparır. Bir sözla, Elçinin təqnidini oxuyanda, qarşısına qoyduğu məqsədi aydın görünən, üstəlik əlavələr də öyrənə bilirsən. Hələ 1966-ci ildə «Azərbaycan» jurnalındaki «Rəqiblər» haqqında müləhizələr» adlı məqaləsində də Mehdi Hüseynin eyni adlı həkayəsində danişan gənc müəllif ümumi janrı səciyyələndirərək yazar: «Məlumdur ki, badii dilin gözəlliyi nəşr əsərlərinin, xüsusən həkayənin müvəffəqliyində birinci dərəcəli rol oynayır. Dilin sadəliyi və aydınlığı, bədii təsvir vasitələrinin təravətliliyi, yeniliyi, suratlərin dil xüsusiyyətlərinin fərdiləşdirilməsi həmişə həkayə janrı üçün böyük əhəmiyyət kəsb etmişdir.

Bu cəhət Azərbaycan həkayəsində özünü xüsusən qabarlıq şəkildə göstərir.

«Rəqiblər» həkayəsində də müəllif Azərbaycan həkayə məktəbinin bu enənəsinə sadıq qalmışdır. Yəzici sanki hər bir söz barədə xüsusi fikirləşmiş, hər sözü ayri-ayri seçib yerinə qoymuşdur».<sup>115</sup> Bu

rada bu gün yazılan hekayeleri xatırlayıram. Mənə elə gəlir ki, bugünün nəsirləri, xüsusən də gənclər hekayəyə bir qədər xarici gözlə baxırlar. Oxuyanda adama elə gəlir ki, hansısa xarici bir hekayənin tərcüməsini oxuyursan. Xarici ədəbiyyat oxumaq qalanda, Elçindən, Anardan çox oxuyan adam təsəvvür eləmirəm, çünki yazılarında da, elə onlar haqqında deyilənlərdə, yazınlarda da buna işarələr vardır. Bəs onların dili niyə dəyişmir. Xarici ədəbiyyat oxumaq, ümumiyyətla, çox oxumaq, onunçundur ki, başqalarını təkrar etməyən. Amma indiki gənclər ona görə oxuyurlar ki, başqalarına oxşasınlar. «Pərvanə» ədəbi məclisində dəfələrlə şahidi olmuşam ki, bir gənc nəşr əsəri oxuyur, başqaları o saat bu əsərin kimdən gəldiyini hiss edirlər və mübahisə düşür. Sonra tənqid eləyen adam öz hekayesini oxuyur, o birilər də onun hardan gəldiyini deyib onu tənqid edirlər. Düzü, mən kimin kimdən bəhralandıyini tuta bilmirəm, çünki xarici ədəbiyyatı az oxuyuram, amma o yazıldan hiss edirəm ki, nəsə bu yaddan gəlmədir, bizimki deyil. Mənə elə gəlir ki, Azərbaycan nəşrinin öz mənzərəsi var, onu nəyinsə xatırınə dəyişmək, yalançı novatorluq eləmək mənasız hərəkətdir. Azərbaycan oxucusu özünü oxumaq istəyir. Şəxsən mən gənc nəsirlərin əsasında həmin «özü» görmürəm. Bunun axarı hara gedib çıxacaq, bilmirəm. Vallah, nə deyirlər desinlər, mənə Salam Qədirzadəni oxumaq rahatlıq götərir. Lap bəsitdir, köhnədir, adıdır, hər nədir, mən onu oxuyanda düşünürəm ki, Azərbaycan nəşri oxuyuram. Müasirlər mənə güllə də bilərlər. Amma mənə nə xoş galırsə, onu oxumaq istəyirəm. Demirəm ki, Azərbaycan nəşri həmin səviyyədə qalaydı, yox, niyə ki, Elçini də, Anarı da qəbul edirəm, çünki onlarda da Azərbaycan nəşrinin ənənəsi qalib. İstəmirəm oxucu fikrimi təhrif olunmuş şəkildə başa düşsün. Hərənin öz üslubu var, bu belə də olmalıdır.

Elçinin «Azərbaycan» jurnalındaki «Olum, ya ölüm» - yox, necə olum» adlı məqaləsindəki Azərbaycan romanı ilə bağlı mühəzzələri də maraqlıdır. Əlbəttə, müəllifin məqalələrini hərtərəfli təhlil edib söz demək mümkün deyil, biz sadəcə bir-iki kəlma ilə kifayətlənirik. Əslində, Elçinin hər bir yaradılıq sahəsi ayrıca elmi-tədqiqat tələb edən mövzudur. Biz sadəcə hər seydən bir az deyib, ümumi yaradılığından danışmaq fikrində olduğumuzdan bir sıratla kifayətlənirik: «Məlumdur ki, Azərbaycan ədəbiyyatında püxtalşmış, yeni bir janr kimi formallaşmış romanın tarixi çox qıсадır, hərçənd mən-zum romanımızın adı Nizami ilə bağlıdır. Azərbaycan ədəbiyyatı

Füzulinin «Leyli və Məcnun» kimi böyük mən-zum romanına malikdir.

Deməli, bir halda ki, Azərbaycan romanının tarixi qıсадır, təbii ki, Azərbaycan romanı haqqında Azərbaycan tənqidçi fikri də nisbatən gənc və təcrübəsizdir. Azərbaycan ədəbi tənqidinə diqqətlə nəzər salınarsa, bu iddianın həqiqət olduğu meydana çıxar». <sup>116</sup>

Elçinin məqalələrindən görünür ki, o çox deyilmiş, çox yazılımış sahələrdən daha çox az yazılmış sahələrə meyl edir. Sanki imkanı olsa, ədəbiyyatın bütün sahələrinə baş vurardı. Elə imkanı daxilində az da uzağa getməyib. Onun dramaturgiya ilə bağlı məqalələri də diqqəti çəkir. «Qobustan» jurnalində Elçin yazır: «Şərtlik müasir insanın zəngin və zəngin olduğu qədər də mürəkkəb daxili aləmini açmaqdə, yazıçı dünyabaxışını aydınlaşdırmaqdə müəllisin müttəfiqi, köməkçi olan bir bədii vəsaitidir. Mənə odur ki, bu son dərəcə əsaslandırılmış, ehtiyaca müvafiq olmalıdır. Hərgah şərti bir surət (deyək ki, vicedan, yaxud bütün sırrlərə vaqif qüvvə və s.) qarşıya «Həyat nədir? Xoşbəxtlik nədir?» kimi ümumbəşəri-falsafi suallar qoyursa və həmin sorğularla ibtidai cavablar verirsə, biz, bu şərtliy qəbul edə bilmirik, çünki əsaslandırılmamışdır: bu şərti surətlər bəlkə də dəbdən geri qalmamaq üçün yaranmışdır». <sup>117</sup> 1971-ci ildə «Ədəbiyyat və incəsənat» qəzetində dramaturgiya və teatrla bağlı sənətkarlıq məsələlərinə həsr olunmuş müzakirə açan Elçini ədəbiyyatın başqa sahələri kimi dramaturgiyanın da taleyi düşündürür. Nədənsə Elçin həmişə yaxşı mənəndən «Qaşınmayan yerdən qan çıxarmağa» çalışır. Onun üçün ədəbiyyatda sakitlik, sükut, ölü anlar düzülməzdirdir. Həmişə nə isə təşkil etmək, nəyisə araşdırmağa can atmaq, nəyisə axtarıb özülinə getmək Elçin xarakterinin ən nəzərə çarpan xüsusiyyətidir. Elçini başqa cür təsəvvür elemək də mümkün deyil. Ən çətin anlarda belə müzakirəyə can atır, ədəbiyyatın hansı sahəsində sükunət yaranırsa, birinci Elçina çatır və Elçin ora tələsir, bir məqalə ilə olsa, münəsibətini bildirir. «Elxan fədakarlığı ilə» adlı məqaləsində də Elçini müzakirə arzulayınan görürük: «Biz hamımız elə müzakirə arzulayıraq ki, mədəni həyatımızda iz qoya biləcək bir sambala malik olsun, dramaturgiyamızın və teatr sənətimizin gələcək ümumi inkişafına müyyəyen təsir göstərsin, bir çox məsələlərlə əlaqədar, müxtəlif fikirləri açıqlamaq üçün imkan yaratınsın.

Azərbaycan dramaturgiyası, Azərbaycan teatr sənəti dedikdə, səhbat zəngin ədəbi irsə malik dramaturgiyadan, yüksək bədii-estetik onanələrə malik bir teatr sənətindən gedir və bu dolğunluq, bu yetkinlik də öz növbəsində mühüm problemlər qaldırır».<sup>118</sup>

Elçin təkcə tənqidçi kimi dramaturgiyamızın vəziyyətinin müzakirəsi ilə, nöqsanların aradan qaldırılmasına çalışmaqla işini bitmiş hesab etmir, bu sahədə baş verən bütün hadisələrə nəzər yetirir, həqiqəti üzə çıxarmağa, üzə çıxanları təqdir eləməyə səy göstərir. «Ədəbiyyat və incəsənat» qəzetindəki «Həqiqət, ancaq həqiqət» adlı məqaləsində oxuyuruq: «Mənə elə gəlir ki, uzaq, yaxın, lap yaxın keçmişdə sənətə tətbiq olunan ifrat sosioloji sxemlər və normativ qurğular, sadəcə olaraq, yalnız aşağı əyarlı və bəsít deyildi. Həm də şəxsi mənfiət hissindən doğardı. Belə sxemlər və qurğular arxasında adətən, ya səriştəsizlik, ya da vicdansızlıq daldalanır. Bu sxemlərlə bağlı ədəbiyyatımızda əcayıb hadisələr baş verirdi.

Məsələn, böyük Azərbaycan dramaturqu Hüseyin Cavidin 1922-ci ildə yazdığı «Peyğəmbər» adlı maraqlı mənzum drami var. Bu parlaq pyes işq üzü görər-görmez, müəllif guya baş qəhrəmanını «idealizə» etmişdir deyə hücumlara məruz qaldı, görünür yazıçıdan tələb olunurdu ki, karikatura, nəşə pamfletvari bir şey yazsin. Lakin o, Məhəmmədi yəqin ki, əslində necə olubsa, yəni nəhəng bir sima kimi təsvir etmişdir.

Bərəət almış «Peyğəmbər» Cavidin yüz illik yubileyində təkrar nəşr edildi».<sup>119</sup>

Elçin üçün təkcə nəşr, təkcə şeir, təkcə dramaturgiya deyilən anlayışlar yoxdur. Elçin ədəbiyyata bütöv baxır. Bu baxışda Azərbaycan folkloru da onun nəzərindən yayınmir. Bu, Elçinin Vilayət Quliyevlə birlikdə hazırlayıb, 1993-cü ildə çap etdirdiyi «Özümüssözümüz» adlı kitabından da görünür. Kitabda folklor terminləri verilmiş, izah edilmiş və nümunələrlə dəqiqləşdirilmişdir. Folkloru yüksək qiymətləndirilən müəllif onu bəsít, sadə, ancaq savadsız adamların məşgül ola biləcəyi bir sahə hesab edənləri qınayır və folklorla daha dərin biliyə malik tədqiqatçıların məşgül olmasının vacibliyini vurgulayır. «Ədəbiyyat və incəsənat» qəzetiñin oxucularına təqdim olunan «Mən səndən ayrılmazdım»... adlı məqaləsində folklorun problemlərinə toxunan müəllif yazar: «Təəssüf ki, tez və asan yolla dissertasiya müdafiə etmək üçün, yaxud başqa sahələrlə bağlı tədqiqatlar aparmağa elmi-nəzəri savad çatışmadığı üçün folk-

lorla məşgul olan «qələm sahiblərinə» biz son vaxtlar mətbuat sahilərində, qondarma «folklor» və folklorla bağlı bəsít «tədqiqat» kitablarının üz qabığında tez-tez rast gəlirik. Halbuki folklorla on istedadlı və yüksək elmi-nəzəri savada malik alimlərimiz məşgül olmalıdır. F.Köçərlinin, H.Əlizadənin, H.Zeynalının, V.Xuluşlu-nun, Y.V.Çəmənəzəminlinin, R.Əfəndiyevin, Ə.Abidin, H.Arasılinin, M.Arifin, M.Təhmasibin, Ə.Axundovun və başqa qələm sahiblərimizin, toplayıcılarının adı ilə bağlı olan Azərbaycan folklorşunaslıq məktəbi bu gün pərakəndə yox, sistemli şəkildə fəaliyyət göstər-məlidir və təsadüfi adamların meydana girib at oynatmasının qarşısı alınmalıdır».<sup>120</sup>

Amma bu problem bu gün də həll olunmamış qalır. Baxmayaraq ki, folklor sarayı elmi-tədqiqat institutuna çevrildi, ətrafında elmi dərəcəsi olan alimləri birləşdirir, yenə də keyfiyyət həmindir.

Elçinin maraqlı yazılarından biri də «Ulduz» jurnalında çap olunmuş «Azərbaycan uşaq ədəbiyyatı haqqında düşüncələr»dir. Burada müəllif beş illik uşaq ədəbiyyatı nümunələrinə nəzər yetirmiş, beş illik təəssüratını oxucularla bölüşməkdür. Maqalədə müxtəlif problemlərə toxunulur, nöqsanlar qeyd edilir, arzular bildirilir. Müəllifi narahat edən problemlərə münasibəti, uşaqların tarbiyəsi, maariflənməsi üçün bu ədəbiyyatın nə dərəcədə rol oynamasına münasibəti, qarşıya qoymuş suallar diqqəti çəkir. Buradan kiçik qeyd ilə kifayətlənirik: «Narahatlı törədən digər bir cəhət uşaq nə-srimiz janrı mahdudluğu ilə bağlıdır. Bizdə bədii fantastikanın, yeniyetmələr üçün macəra və detektiv əsərlərin yüksək bədii-estetik səviyyəli nümunələri demək olar ki, yox dərəcəsindədir. Eyni zamanda, uşaqlar və yeniyetmələr üçün sadə və şirin bir dillə dövrün vacib siyasi-ictimai, mənəvi-əxlaqi, iqtisadi və s. problemlərdən bəhs edən elmi-kültərli əsərləri də biz hələ yalnız arzu edə bilsək.

Biz əlimizi ürəyimizin üstüne qoyub deyə bilirikmi ki, kitablarımız, ayrı-ayrı nəşr və poeziya əsərlərimiz vasitəsilə Azərbaycan xalqının qədim və zəngin tarixi boyu yetişmiş böyük şəxsiyyətlərimiz haqqında uşaqlarla söhbət üçün dil tapmışıq».<sup>121</sup>

Mən niyə bu sitati seçdim. Ona görə ki, məni həmişə uşaqlar üçün elmi hekayələrin yoxluhunda narahat edib. Üç il dalbadal məktəbilər üçün hekayə kitabı nəşr etdirmişəm: 2000-ci ildə «Təbiət başdan-başa möcüzədir» adlı kitaba biologiya və təbabətlə bağlı hekayələr, 2001-ci ildə çap olunan «Mənim gördüyüm Tusi» adlı kita-

ba Nəsirəddin Tusinin həyat və yaradılılığı ilə bağlı hekayələr, 2003-cü ildə «Körpə dünyasından qopan fəryad» adlı kitabı isə müharibə ilə bağlı hekayələr daxil etmişəm. Bu kitablar imkan daxilində məktəblərdə yayılıb və sinifdən xaric oxu materialı kimi programma daxil edilib. (Bunları özüüm tərif üçün demirəm, sadəcə Elçinin məqaləsindəki arzulara qismən də olsa uyğun olduğu üçün deyirəm). Amma XI qurultayqabağı müşavirədə uşaq ədəbiyyatından məruzə edən «tənqidçi» ancaq bədiiliyi əsas götürdüyüünü və bu cəhətdən səviyyəli olan əsərlər haqqında danışdığını qeyd edərək, bir-iki hekayəsi, şeiri çap olunan adamların yaradılığında danışdı, bu kitabların adını belə çəkmədi. Eləcə də həmin müşavirədə çox adamlar çıxış edib iradlarını bildirdilər. Elə səviyyəsiz məruzədə kitablarının adının çəkililib-çəkilməməyinin mənim üçün heç bir əhəmiyyəti yoxdur. Amma həmin məruzə «Ədəbiyyat» qəzetində çap olundu, hatta məruzənin «bədiiliyi əsas götürməsi» də qeyd olundu, amma bir nəfər tənqidçi tapılmadı, çıxış desin ki, uşaq ədəbiyyatında bədiilik yegana başlıca coħħat deyil. Zeynal Xəlilin yaxşı bir məqaləsi var və orada göstərir ki, uşaqlar üçün yazılılan əsərlərdə obrazlı deyimə çox meyl eləmək olmaz, imkan daxilində obrazlı deyimən qaćmaq, mümkünən, ondan tamam imtiyin etmək gərəkdir. Görəsən illər üzünü ədəbiyyatda yaşıyan, uşaqlar tərəfindən həvəslə əzberlənən «Keçi» şeirində mürəkkəb obrazlı ifadə varmı? Məruzəçi doğrudanıń başa düşmür ki, uşaq ədəbiyyatında məntiq, əyanlaşə bilən fakt, ritm, intonasiya daha vacibdir.

Elçin tənqiddə nə qədər cəsarətlidirsə, bir o qədər də ehtiyatlıdır. Həqiqəti heç nəyə, na dövra, na zövqə, na dostluğa qurban verməyən tənqidçidir. Qərəzlə fikirlərə qarşı çıxan, kölgədə qalan həqiqəti müdafiə edən tənqidçidir. Elçini nahaq tənqid də nahaq tarif qədər agrıdır. Keçid dövründə yazılmış məqalələrində müəllifin bu ağrısını daha kəskin duyuruq. İstər publisistikasında, istərsə də tənqidində bu qarmaqarışq dövrün eybəcərlikləri içində başını itirməyən yazıçı hamını sayıq olmağı, yaxşını-pisi ayırmagi bacarmağa çağırır. «Ədəbiyyat və incəsənət» qəzetindəki «Ədəbi proses: - olum ya ölüm» adlı məqaləsində yazar: «Dünən yeri gəldi-golmədi, misal üçün «Molla Nəsrəddin» jurnalından danışır, yalnız onu qiymətləndirir, yənə də misal üçün «Füyuzat» jurnalına isə qara boyalar yaxır, onun «reaksion» simasını ifşa edir, yaxud «Azərbaycan» qəzetinin üzərində xətt çəkir, onun «burjuva mahiyyətinə» açıqlayırırdıq. Çox

sükürər ki, bu gün «Füyuzat»a da obyektiv qiymət vermək, «Azərbaycan»ın da işiqli ənənələrinəndə danışmaq imkanımız var, lakin bu qiymət, bu ədəbi səhbat heç vəchlə «Molla Nəsrəddin»in kölgədə qalması bahasına olmamalıdır.

Bu mənada medalın bir üzü ilə o biri üzünü görüb eyni zərərlı mahiyyətdə olmasını dərk etmək, yalnız ictimai fikrimizin yox, ümumiyyətlə, mədəniyyətimizin zərərdə olmasını anlamaq üçün son yetmiş ilin acı təcrübəsi biza iibrət olmalıdır.

Biz ayrı-ayrı ədiblərimizdən, əski təbir ilə desək, əhli-qələmdən, xadimlərimizdən intiqam alıma ehtirası ilə yanmamalılığ (yetmiş ildə beləcəzədə intiqam alınmayıb, «əhli-qələm» hətta müstəqim mənəda az güllələnməyib), onları başa düşməyə, hiss etməyə çalış-a-çalışa, yaşıdlıqları zamanın kontekstində çıxarmayaraq, özümüz daxilən həyəcanlanma-həyəcanlanma (sevinə-sevinə yox) tənqid etməyi bacarmalılığ. Həmin tənqidlə bərabər, təqdir olunması cəhətləri də görməli və göstərməliyik». <sup>122</sup> Elçin çox yaralı yerimizə toxunur. Bu günün özündə də bu anlaşılmazlıqlar davam edir.

Elçin ədəbiyyatı ədəbiyyata görə yox, insanlara görə müdafiə edir. Bir məqaləsində ədəbiyyatın cəmiyyəti xilas edə bilməsə də, heç olmasa bir fərdi xilas edə biləcəyini vurğulayan yazıçı bunu da qənimət sayır. Doğrudan da hər hansı bir bədii əsər əgər ən çatın məqamda məhv olacaq insani düz yola qaytarı bilirsa, bir bədbəxtliyin qarşısını alırsı, hardasa təküləcək bir qanın arasına girə bilirsa, ən dar çərçivədə belə, bir insanı xilas etmək iqtidarındadırısa, onu yazmağa dəyər, təqdir etməyə dəyər. Hardasa bir fərdi belə tərbiyələndirməyə qadirdısa, o ədəbiyyatı yaşatmağa dəyər və cəmiyyətin tərbiyalanması də elə o bir fərddən başlanır. Keçmişdə uşaqlar, gəncələr çoxlu kitablar oxuyurdular və hər dəfə də özlərini qəhrəmanlarının yerində təsəvvür eləyəndə, bu onların xarakterinə müsbət təsir göstərirdi. Yadimdadır, hər dəfə inşa yazı yazanda, yazının son planı «Əsərin tərbiyəvi əhəmiyyəti» olurdu. Heç kəs deyə bilməz ki, ədəbiyyat adamı tərbiyələndirdim. Ədəbiyyat həmişə cəmiyyətə fəzil olub, bu gün də lazımdır. Elçin gənclərin tərbiyəsində təkcə ədəbiyyatın deyil, digər sahələrin rolunu da görür və müxtəlif sahələrdəki neqativ hallar onu ədəbiyyatdakı nöqsanlardan az narahat eləmir. «Komunist» qəzetindəki «Nəslin tərbiyəsi üçün» adlı məqaləsində yazır: «...Lakin burası da sirr deyil ki, bəzən biz gənclikdə milli ədəbiyyata, milli mədəniyyətə bir az yuxarıdan aşağı baxmaq meyli

müşahidə edirik. Bu barədə deyirik, yazıraq, lakin bəzi hallarda özümüz, necə deyərlər, metodoloji səhv'lərə yol veririk, məsələyə bir-tərəfli yanaşırıq. Misal üçün, biz bəzi gənclərin qarbin caz musiqisini aludəciliyin təqnid edirik, caz musiqisi adı altında eybəcər həykəylüyün, çığır-bağırın estetik zövqü korlamasından danışırıq və düz də edirik. Lakin bu zaman, çox təessüf ki, biz indiki musiqimizdə eybəcər halları görmürük. Mən deyərdim ki, biabırçı təməyüllərə ciddi münasibət bəsləmirik. Gəncliyi həmin təməyüldən uzaqlasdırmağa səmərəli təşəbbüs göstərmirik.

Bu gün müxtəlif toy xanəndələri, ağızlarına gələni oxuyan cürcəcür «müğənnilər» əmələ golub. Sənətlə əlaqəsi olmayan bu başşəbəla ifaçıların zəngin Azərbaycan musiqisi ənənələrinin adı tələblərinə cavab verməyən, adı mədəniyyətin təsəvvürlərinə sığışmayan boş-boğazlılıq xalq musiqisi adı ilə sadəlöh və gənclərin sürdüyü «qıquş»larda, onların məclislərində, hətta bulvari gəzməyə çıxıqdə belə, əllerində tutduqları maqnitofonlarda aləmi başına götürür. Adam qulaqlarını tutub qaçmaq istəyir. Lakin hara qaçsan? Saysız-hesabsız maqnitofon lentlərindən orda-burda eşitdiyin o bayağı sözlərin, mənasız «zəngülərin», hind, fars, türk musiqisini yamsılayan elektrik gitaralarının tasırı adamı rahat buraxmir. Fikirlərsən ki, gözəl, saf, yüksək mədəniyyətli Azərbaycan musiqisi niyə bəzən bu vəziyyətə düşür?..»<sup>123</sup>

Bu yazı səksəninci illərdə yazılıb. O günə də şükür elədiyimiz bu günlərdə musiqimizin vəziyyəti də hamiya məlumdur, onsuз da pozulmuş əsəblrəmizi bir qədər də tarima çəkməmək üçün bu barədə danişmasaq yaxşıdır...

Adətən, bir məsələ ortaya atılonda və ya hər hansı qadağan olunmuş bir şəxəs rəvac veriləndə hamı ondan yazmağa, öz «savadını» göstərməyə can atır. Guya, yazmağa başqa heç nə yoxmuş kimi eyni mövzuda, amma alabəzək yazılar meydana çıxır. Hərə öz qabiliyyətini göstərmək istəyir, qabililiyətsizliyini üzə çıxarır, savadını göstərmək istəyənin savadsızlığı üzə çıxır, humanistliyini göstərmək istəyənin qəddarlığı, saflığını göstərmək istəyənin eybəcərliyi və...

Yenidənqurma dövründə din azadlığı ideyası ortaya atıldı və demokratiya dövründə məscidlərin açılması, yenilərinin tikilməsi, xaricdən vaqon-vaqon «Quran» gətirilməsi, mədrəsələrin fəaliyyəti, dini məclislərin keçirilməsi, nəhayət, dini yazıların matbuata yollamması – «dinin inkişaf» qabarlıq nəzərə çarpmağa başladı. Çox

yerdə, çox adamların şüurunda bəsitlik, çox əməllərdə səhv'lərə gətirib çıxardı. İslmanın elmiliyi bir kənara qoyulub, mövhumat tərəfi daha qabarıqlaşdırıldı. Hər bir olaya öz münasibətini bildirən Elçinin burada da narahatlığını hiss edirik. «Azərbaycan» qəzetinin redaksiyasına məktubunda yaziçi yazar: «Din bəşəri bir sərvətdir və onun mahiyyətindəki ülvı bəşərilik bəşəriyyətin tarixində heç bir qüvvə ilə müqayisə edilə bilməz.

Din – inamdır, etiqaddır və din həyatın mənasına da inandırır, ədalətə də, mərhamətə də, mənəvi təmizliyə, məhəbbətə, sədaqətə, ləyqətə də inandırır, yəni, insanın mənəvi qadırlığını artırır.

Və islam şübhəsiz ki, elmin, mədəniyyətin böyük dostu və təhrikçisi, cəhalətin, nadanlığın isə düşmənidir. İslam işığa çağırır, cəhələt isə qaranlıqdır. Və biz o işığa nail olmaqdan ötrü həqiqi ilahiyyat elmindən bəhrələnməliyik». <sup>124</sup>

Müllif məqalənin sonunda pedaqqoq, həkim və vaxtilə «Quran» tərcümə etmək fikrində olan mərhum ədəbiyyatşunas Əli Fəhəmini xatırlayıb və onun tərcümələrindən sitatlar göstərir. Bunlar bir daha göstərir ki, Elçin təkcə ədəbiyyata yox, insan həyatının hər hansı məqamına, insanın kamilləşməsinə təsir edən hər bir sahəyə öz münasibətini bildirir. Nərədə Elçin təpədən-dırnağa nasır olduğu kimi, təqniddə də Elçin təpədən-dırnağa təqnidcidir. Hansı sahədə nöqsan varsa, Elçinin qələmi ora tələsir.

Biz Elçini bir təqnidçi kimi hərtərəfli təqdim etmək istərdik, amma görünündüyü kimi, buna gücümüz çatmadı. Nə bacardıq, onu dedik. Onu da gördük ki, təqnidçi Elçin haqqında nasir Elçindən qat-qat az fikir deyilib. Bəlkə bu da təbiidiir. Hər halda Elçinin təqnid sahəsindəki uğurları nəzərdən yayınmayıb. Hələ 1970-ci ildə Elçinin namizədlilik işi haqqında öz fikirlərini oxucularla bölən sənətşü-nashıq doktoru Mehdi Məmmədov «Qiymətli tədqiqat əsəri» adlı məqaləsində yazardı: «Elçin ciddi və dolğun məzmunlu elmi əsər yazmışdır. O, ədəbiyyatşunaslığımızı bu gün də məşğul edən ayri-ayrı hallarda sənətşünaslığı və estetika elmləri ilə sərhədlənən problemləri ilk aspektdə – həm bədii nəsirin təcrübəsində, həm də onun təqnidində diqqət və ehtiyatla araşdırır, müqayisələr aparır, bədii əsərləri və təqnidçi fikirləri, müxtəlif müəlliflərin röyrlərin tutuşdurur, nəticə çıxarır, yüksək səviyyəli elmi xülasələr əldə edir...

Elçin saxtanı həqiqətdən, elmi-nəzəri müləhizəni doqmatizmədən, ehkamçı və subyektiv fikirlərdən seçməyi bacarıır. Belə hallar-

da o, cəsarətlə tənqid edir, amma ehtiram və təvazökarlıq cizığında da kənara çıxmır.<sup>125</sup>

«Ədəbiyyat və incəsənət» qəzetiinin 1974-cü il 9 fevral tarixli sayında Elçinə «Drujba narodov» jurnalının dördüncü nömrəsində «Tənqiddə məhəllilik əleyhinə» adlı məqaləsinə görə mükafat verildiyi bildirilir. Elçinin mükafatlarını sadalamaqla bitməz, hamisindan danışmağa imkan da yoxdur. Sadəcə, müəllifin tənqiddə ilk və son uğurlarını qeyd etməklə, bütün yaradıcılığının masasəsini bildirmək istəyirik. Nərgiz Paşayeva «Elçinin tənqid yaradıcılığı» adlı məqaləsində yazır: «Xalq yazıçısı, görkəmlü nasir və dramaturq Elçinin son iki elmi-tənqidli kitabı «Tənqid və nəşr» (Günəş, 1999) və «Ədəbiyyatımızın yaradıcılıq problemləri» (Təhsil, 1999) – bir daha əyani şəkildə göstərir ki, professional tənqidçi və ədəbiyyatşunas kimi də Elçin maraqlı və orijinal bir simadır, o, ədəbiyyata, ümumiyyətlə, sənətə, klassik və müasir əsərlərə, ədəbi problemlərə öz fərdi münasibəti ilə seçilir və bu fərdi münasibətdə də həmişə ictimai rayı ifadə etməyə çalışır. O, tənqidçi kimi obyektiv və prinsipialdır, cəsarətlidir. Ədəbiyyatşunas kimi də tarixi məxəzlərə dərindən təmas etməyi bacarır, ədəbi faktları, məlumat və informasiyaları elmi həqiqətə çevirir və bütün bunları yüksək nəzəri səviyyədə ifadə edir. Azərbaycan ədəbiyyatını dünya ədəbiyyatı kontekstində araşdırmağı bacarır.

Ancaq, təbii ki, onun yaradıcılığı ilə tənqidçiliyi arasında qətiyyən uçurum olmamışdır, əksinə, bunlar daim bir-birini tamamlamışdır.<sup>126</sup>

Ədəbiyyatşunas kimi, Elçin yaradıcılığında diqqəti çəkən yazıçılar içərisində klassiklər və müasirlər haqqındaki yazıları çox maraqlıdır. Bu yazıların bəziləri elmi, bəziləri elmi-publisist üslubda olsa da, səciyyəsinə və dəyərləndirmə səviyyəsinə görə təqdirəlaylıqdır. Bu məqalələrin bir qismi «Klassiklər və müasirlər» adlı kitabda toplanmışdır. Buna baxmayaraq, biz dövri mətbəti vərəqləməyi daha üstün sağırıq. Müəllifin əsərləri toplanmış və ya müəllif haqqında məqalələr toplanmış bir kitabı, çadacə, həmin məqalələr haqqında məlumat əldə edirsən. Amma altıaylıq və ya birillik qəzet toplusunu alıb, orada olan bir-iki məqaləni arasında, həm də həmin zaman kəsiyində, o, zamankı ədəbi mühitdə baş verən ədəbi hadisələr də, topludakı diqqəti çəkən hər hansı bir yazı da, heç olmazsa, müsəyyən yazılarının adları da nəzər-diqqətində olur və həmin məqaləni

bütünlükdə çap olunduğu zaman çərçivəsində, ədəbi mühit əhatəsində qarayırısan. Burada tənqidçilərin çox xoşadığı və təkrar-təkrar işlədiyi «kontekst» sözü yerinə düşür. Amma nadənsə mən ədəbi terminlərdən istifadə etməyi məqbul sayıram. Əgər mahiyətə sərf elmi yazıda elmi terminlər işlədilirsə, bu məqbuldur. Amma bir də görürsən ki, boş söz yiğimindən ibarət olan yazıya terminlər vasitəsilə elə bəzək-düzək vururlar ki, guya bununla yazı dönüb elmi yazı olacaq. Bu, səviyyəsiz adamə zər-xara paltar geyindirib qiymətini artırmağa bənzayır. Şəxsən mən biliram ki, sərf elmi yazı yazıram. Yazıram ona görə ki, mən haqqında danışdığım adamı – yazıçını oxuculara sadə dildə təqdim etmək istəyirəm. Mən yazımı beş nəfər alım üçün yazıram, kütłə üçün yazıram. Elçini onsuza da alımlar tənqidi, mənəm təqdimatına kimin ehtiyacı var ki? Mən Elçin haqqında elə yazı yazmaq və elə dildə yazmaq istəyirəm ki, onu kəndçi də oxuyanda bilsin ki, Elçin kimdir, necə yazıçıdır, necə insandır. Mən biliram ki, yazdıqlarım sadəcə öz düşüncələrimdir; burada subyektiv fikirlər də çox ola bilər və bu yazı elmlilikdən hardasa uzaqdır. Ona görə də buna terminlərlə bəzək vurub xalqa elmi yazı adı ilə sırimaqdan uzağam. Kimlərsə buna irad tuta bilər. Daha doğrusu, irad tuturlar, çünki bu birinci yazı deyil. Biri deyir ki, Sona əsərlərini qarışdırır, biri deyir, yazdıqları publisistikadır, elmdən uzaqdır. Guya ki, Sona özü bilmir ki, nə yazar... Mən kitabı oxunmaq üçün yazıram, alımların kitab rəflərində sərgiya qoyulmaq üçün və ya kitabxanalarda rəflərində toz basmaq üçün yox. Bu gün isə sərf elmi kitab oxunmur!.. Alımlar ha özünü öysünlər, oxunmur, elmi kitab oxunmur! Heç alımlar də oxumur! Daha alımlar də ədəbiyyatdan düzəldikləri bu yalançı elmdən beziblər, onlar da rahat nəfəs almaq istəyirlər, onlar da sadə adam dilində nəsə oxumaq istəyirlər!.. Axi alım də adamdır, nə qədər özünü aldatsın ki, yazdıqları elmdə və xalqa lazımlıdır?..

Deyəsan mən çərçivədən çox kənara çıxdım, bir az da yekənahlıq etdim... Amma neyləmək olar, Sabir demişən, qanmaya bilmirəm, məni məzur tut...  
Elçinin klassiklər və müasirlər haqqındaki yazılarından danışanda, həm elmi-tədqiqatları, həm də tənqidçi fikirləri nəzərə almaq lazımdır. Klassiklərlə bağlı, istər ümumi yazılarında, istərsə də monografik yazılarında, müəllifin məqsədi yalnız ədəbiyyatı müdafiə etməkdir. Yəni, bir adam haqqında olan yazılarında da ümumi ədə-

biyyat haqqında, ümumi sənət, sənətkarlıq haqqında fikirlər də qabarır. Professor Nizaməddin Şəmsizadə «İstdəd işığında» adlı məqaləsində yazar: «Elçin elə klassiklərdən yazar ki, onlar öz xalqlarının mənəvi fikir tarixində yeni mərhələnin müjdəcisi və yaradıcı olublar. O, bu və ya digar mübahisəli fikirlərini açmaq üçün ədəbiyyat tarixinin mənəvi dayaqları olan klassiklərə – Nizamiyə və Şekspir, M.F.Axundova və H.Cavidə, Mirzə Cəlilə və M.Şoloxovə istinad edir.

«Klassiklər və müasirlər» Elçinin təkcə tənqidçi və ədəbiyyatşunas kimi yox, həm də yaziçi kimi 80-ci illərdəki bədii-estetik maraq dairasının zənginliyini yaxşı əyanılışdır. Klassiklər, ədəbiyyat və mədəniyyətimizin müxtəlit problemləri haqqında söylənən mülahizələrin arxasında müəllisin özü durur. Burada tənqidçi «mən» ilə yazıcı «mən»i təbii surətdə birləşir. Elçinin məhərəti orasındadır ki, klassiklər müasirlərə yaxınlaşdırımaq bacarığı.<sup>127</sup>

Biz əvvəlcə həm ədəbi-tənqidçi məqalələrdəki, həm də klassiklər, müasirlər haqqında olan yazıldakı tənqidli fikirlərdən danışdıq, indi isə ancaq ayrı-ayrı şəxsiyyətlər haqqındaki fikirlərə müraciət edərək, müəllisin münasibətini açıqlamağa çalışacaqıq. Elçinin klassiklərlə bağlı yazılarına nəzər salanda, M.F.Axundovdan üzü bəri olan dövrün nümayəndələrini görürük. Nəsimi haqqındaki fikirlərini isə şair Qabil haqqındaki yazarda oxuyuruq. «Ədəbiyyat və incəsənət» qəzetinin oxucularına təqdim olunan «Əfsanə davam edir» adlı məqalədə Elçin yazar: «Nəsimidən söz düşəndə, bəzən onun analilini zənginləşdirməsini Dante ilə, humanist lirikasını Petrarka ilə, fəlsəfəsindəki panteistliyi Lukretsi Kar ilə, İnsan, Azadlıq və Gələcək namına həyatından keçməyini Cordano Bruno ilə müqayisə edirlər.

Əlbəttə, bu analogiyalarda bir həqiqət var, lakin həmin həqiqətlə bərabər, mənə elə galır ki, Dante də, Petrarka da, Lukretsi Kar da, Cordano Bruno da və Nəsimi də bəşər tarixinin elə parçaları, hissələridir ki, onları bir-biri ilə müqayisə etmək olmaz.

Tarixin parçaları, hissələri müqayisəyə siğışır.

Tarixin bu sahifələri o qədər işqli, o qədər yüksəkdir ki, onlar müqayisəsiz, analogiyasız, öz-özlüyündə insan dühəsinin qadırlığını dən xəbor verir.

Nəsimi şəxsiyyəti böyük İnsan nümunəsi idi və buna görə də Nəsiminin İnsan haqqında yazdıqları böyük də təsir gücünə malik idi və həmin təsir gücü bu gün də poeziyanın qüdrətindən deyir». <sup>128</sup>

Elçin bu məqalədə, əsasən, Qabilin «Nəsimi» poemasından sohbət açır.

Elçinin «Ədəbiyyat və incəsənət» qəzetindəki «Mənim fikirlərim haqqdır» adlı məqaləsində M.F.Axundovun şəxsiyyəti və yaradıcılığı haqqında dəyərli fikirlərə rast galır. Müəllif yazar: «M.F.Axundov bədii təxəyyüülü öz qəhrəmanlarını bilavasita hayatdan götürüb əsrlərinin sahifələrində canlandırdı və onun novator yaradıcılığı dövrünün real, görümlü bədii salnaməsinə çevrildi. Onun fəlsəfi təxəyyüülü dünyasının, cəmiyyət hadisələrinin, estetikani materialistikasının dərk edərək, yozaraq Azərbaycanda «Axundov materializmi və demokratizm» məktəbini yaratdı.

Bəli, M.F.Axundov böyük yaziçi idi, böyük materialist filosof idi, bəli, M.F.Axundov Azərbaycanda və ümumiyyətlə, islam şərqində realist dramaturgiyanın banisi idi, Azərbaycan ədəbi-tənqidli fikrinin inkişafı ən əvvəl M.F.Axundovun adı ilə bağlıdır, bəli, bütün bunlar belədir, lakin onun şəxsiyyətini, yaradıcılığını və faaliyyətini bir sözə səciyyələndirmək olsayıdı, biz deyərdik: vətənpərvəlik...»<sup>129</sup>

Son illər ideologiya dəyişdiyindən, dina rəvac verildiyindən, materializm idealizmin kölgəsinə keçdiyindən insanların sürüurunda da qarışılıq əmələ galmış, sovet dövründə alqışlanan əməllər yasaq edilənlərlə, elə bil, yerini dəyişmişdir. Bu mənada, qələm sahiblərinin yaradıcılığında meyllər də dəyişmişdir. Keçid dövründə dövri mətbuatın kəmiyyatca artması, qeyri-professionalların çap imkanının artması, yaziçılığın ancaq maddi cəhətə yönəldilməsi və s. bir çox gorəksiz yazıların meydana çıxmamasına səbəb olmuşdur. Hər kəs özünü göstərmək üçün yeni bir şey kəşf eləmək istayırsa, sovet dövrünün təqdir etdiyi şəxsiyyətləri təhqir etməyi münasib görüb, qələməni bu istiqamətə döndərmişdir. Bu mənada bir çox şəxsiyyətlər böhtanlara, qarayaxmala maruz qalmışlar.

Elçin, həmişə olduğu kimi, ən çətin məqamlarda da tüki tükənən seçməyi bacardığı üçün, bu böhtanların, təhqirlərin əleyhinə yazılarla çıxış etmiş, öz münasibətini bildirmişdir. «Ədəbiyyat qəzetindəki «Alam sürətlə dəyişməkdədir» adlı məqaləsində də müəllisin bu dəyişmə prosesində ortaya çıxan neqativ hallara aydınlıq gətir-

mək istədiyinin şahidi olur: «Bu gün yaxın keçmişimizin yasaq etdiyi böyük siyasi və ictimai xadımları, milli qələm sahiblərimizi tərənnüm etmək asandır və elə buna görə də konyuktur, «bülbül tərənnümləri» get-gedə acı və zərərlə bir mənzərə yaradır, bilən də bilməyən də, oxuyan da, oxumayan da M.Ə.Rəsulzadə, Ə.Hüseynzadə, Ə.Ağayev, Ə.Topçubaşov, C.Hacıbəyli, Ö.F.Nemanzadə və başqları kimi Azərbaycan ictimai fikrinin böyük, görkəmli, faal nümayəndələri haqqında ucuz tərifnamələr yazar, bu zaman elmi səriştə, tarixi məlumat olmadığı üçün heç bir əndəzə gözlənilmir, ölçü hissi itir, təhlili və həmin təhlil vasitəsilə faydalanağrı şüarçılıq əvəz edir, digər tərəfdən isə yeri düşdürülmədi A.Bakixanova, M.Kazimbəy, hatta M.F.Axundova qərəzi və buna görə də təbii ki, qeyri-obyektiv, birtərəfli münasibət baş alıb gedir. C.Məmmədquluzadə və ümumiyyətlə, «Molla Nəsrəddin» ədəbi məktəbi və həmin məktəbin vətəndaşlıq ənənələri sanki unudulmağa başlayır, H.Zərdabi, N.Vəzirov, Ə.Haqverdiyev, hətta M.Ə.Sabir, elə bil ki, yavaş-yavaş arxa plana keçir.

Mənim üçün heç bir şəkk-sübəhə yoxdur ki, elmi-tənqidə araşdırılmalarla, esselərdə, hətta gündəlik publisistikada küyə getmək, əslində, milli ictimai fikrə təcavüz etmək deməkdir, çünkü kuyə professional getmir, diletant, qrafoman gedir (daha doğrusu, küçülükdən istifadə edir) və buna görə də milli-mənəvi sərvətimizin həqiqi, dəqiq qiymətini vermək, onun dəyərlərini müəyyənləşdirmək üçün ciddi elmi-nəzəri tədqiqat təməyüllünü boş hay-küçüklük əvəz edir. Biz əgar bu barədə inididən ciddi söhbat açmasaq, məsələni qəti qoymasaq və səyisiz -hesabsız qəzet rəhbərlərindən səriştə tələb etməsək, sonra gec olacaq». <sup>130</sup>

Doğrudan da demokratiyaya keçid dövrü ədəbiyyatımıza da, mədəniyyətimizə də ucuz başa gəlmədi. Cox qocaman cinarlar əyildi, çox budaqlar sindirildi. Amma özünü təsdiq edə bilənlər ayaq üzətə şax durmağı bacardı. Bir qədər də xalqın təssübkeş oğullarının hesabına bacardı. Balta çalanlar çoxaldıqca, millətin həqiqi ziyanlarını sinalarını qabağa verib, müdafiəni bir qədər də gücləndirdilər. İndi demək olar ki, həmin coşub-dاشan vaxtlar arxada qalmışdır...

Elçinin «Klassiklər və müasirlər» kitabı haqqında xeyli resenziya yazılmışdır. Hətta sonralar da bu kitabın müraciət olunmuşdur. Arif Məmmədov «Klassiklər, müasirlər, - tənqidçi mövqeyi» adlı məqaləsində yazardı: «Elçinin tənqidçi əsərləri narahatlılıqdan,

yagışdan və iftixar hissindən yaranır. Onu müasir ədəbi prosesin inkişaf problemləri, ədəbi-bədii tənqidin, ədəbiyyatşünaslığın hazırlığı səviyəsi nə qədər narahat edirsə, mənsub olduğu xalqın mənəvi sərvəti, söz sənəti onda bir o qədər iftixar və sevinc hissi doğurur. Narahatlılığı narazılıq deyil, ədəbiyyatın irili-xirdələ bütün uğurlarına, nailiyyətlərinə öz uğuru, nailiyyəti kimi sevinə bilmək hissi yaradır». <sup>131</sup>

Doğrudan da, Elçinin yazılarını oxuyanda, görürsən ki, bir şəxsiyyətdən danışır və sanki fəxr edir ki, belə övladı olan bir xalqın övladıdır. Hər hansı bir yazıcıının yaradıcılığından danışanda, uğurunu elə sevincə qeyd edir ki, elə bil öz uğurudur. Arif müəllim bunu çox yaxşı tutmuşdur. Elə ona görə də Elçinin yazıları oxunaqlı olur, sevinc hissi, fəxarət yaradır.

Elçinin Üzeyir Hacıbəyov haqqındaki məqalələri xüsusiət diqqəti çəkir. «Ədəbiyyat və incəsənat» qəzeti ndə çap olunmuş «Bu, vergi id» adlı yazida Üzeyir bəydən sitat gatırır, onun dediyi «vergi» anlayışını açıqlayan müəllif istedadlarının xalqa təmənnasız xidmətindən söz açır və istedadları olduğu üçün xalqı xoşbəxt sayır: «Xalqın xoşbəxtliyi onda idi ki, Mirzə Cəlil istedadı, Sabir istedadı, Üzeyir bəy istedadı yalnız tək-tək adamlarda olduğu halda (bütün dövrlərdə və bütün xalqlarda da belə olub, böyük istedad həmisi nadir hadisədir), bu böyük istedadın özünüfadəsinin əsas daxili kütləsinə təşkil edən vətəndaşlıq, xalqa xidmət etmək ehtirası, gələcəyi görmək və həmin gələcəyə aparan yollar uğrunda mübarizə etmək əzmi dövrün başqa ziyanlarının, maarifçilərinin əqidəsi və fəaliyyəti üçün də səciyyəvi cəhət idi. Bu mütərəqqi ziyanı zümrəsi məhz xalqın gələcəyi namına o böyük istedadları təbliğ və müdafiə edirdi, hətta gələcəyə aparan inkişaf yollarını özləri üçün tam müəyyənləşdirməmiş, tərəddüdlərə dolu mürəkkəb bir ictimai həyat yaşayan bəzi nüfuzlu qələm sahibləri də bu məqamlarda istedadlarının müdafiəsinə qalxırı...»

...Üzeyir bəyin dediyi o «vergi» geniş mənada xalqın milli-mənəvi inkişafı namına, xalqın, vətənin azadlığı namına həmin «vergi» təssübkeşlərini də birləşdirirdi. «Vergi» - eyni zamanda xalqa xidmət ehtirası...» <sup>132</sup> – fikrini belə yekunlaşdırıran müəllif özü də həmin «vergi»ya malikdir...

Elə həmin il «Ədəbiyyat və incəsənat» qəzeti ndə digər sayında «Padşahla padşahlıq eləmək olar» adlı yazısında Üzeyir bəy haqqın-

da düşüncelerini oxucularla bölüşen Elçin sözünə bir qədər də uzadıq başlayır: «Şimali Azərbaycanda doğulub böyüyən, burada ya zib-yaradan, burada mübarizə aparan Üzeyir Hacıbəyov üçün da C.Məmmədquluzadə, M.Ə.Sabir, N.Nərimanov, Ömər Faiq və bəi çox başqa qələm dostları kimi, Azərbaycan vahid bir ölkə, Azərbaycan xalqı vahid bir xalq idi və Arazın o tayında Cənubi Azərbaycanın şah istibdadı altındakı milli məhkumluğu da Üzeyir bəy üçün Şimali Azərbaycanın çarizm müstəmləkəçilik siyasəti sahəsindəki milli-mənəvi iztirabları qədər ağır və dözlüməz idi. Üzeyir Hacıbəyov publisitikası bir vətəndaş ehtirası ilə çarizm müstəmləkəçilik siyasətinə qarşı mübarizə aparırdı, eyni zamanda bu publisistikada Cənub problemi Cənubi Azərbaycan xalqının güzəranı, mənəvi sıxıntısı da ümumiyyətlə, İran mövzusu əsas mövzulardan biri idi.

Xalqın öz mübarizəsi ilə özünü təsdiq etməsi min illərin sahliq institutu üzərində mənəvi və müstəqim qələbə çalması Üzeyir Hacıbəyov üçün təbii, qanunauyğun, dialektik bir hadisə idi, çünki, o, əlinə qələm alıb ilk məqalələrini, ilk satiralarını yazdıqı dövrən etibarən, ən çətin məqamlarda belə bu xalqın qadırliyinə inanırdı». <sup>131</sup> Və elə bu sitatdan Elçinin xalqa xidmət ehtirası da, ədəbiyyatı təqiq etmə, görünməyən tərəfləri işiqlandırmaya, xalqa çatdırma ehtirası da aşkar görürün.

Buradan görünür ki, müəllif bir çoxları kimi elə bəstəkar Üzeyir Hacıbəyovun bir-iki musiqili komediyasına baxıb, onun haqqında fikir söyləmir. Burada müəllifin hissi, duyğusu adamı cəkir. Bir şəxsiyyət kimi Üzeyir bəyin daxili aləminə varmaq, onun iç dünyasına enmək, xalq üçün yanın qəlbinin odunu, alovunu görə bilmək, hərəratını duya bilmək və ondan sonra həm dəqiq, həm səmimi fikirləri sətirlərə düzəmk istədədi da hər yazıçıya nəsib olan şey deyil. Üzeyir bəyin həm də mədəniyyət tariximizdəki rolunu oxucuya açıqlamaq istəyən Elçin «Siz həmişə diri qalacaqsınız» adlı məqaləsində yazar: «Düz on yeddi il bundan əvvəl zəmanəmizin böyük bəstəkarı Dimitri Şestakoviç yazardı: «Mən arzu edərdim ki, Azərbaycan bəstəkarları Üzeyir Hacıbəyovun böyük ənənələrini qoruyub saxlasınlar və daha da inkişaf etdirsinlər». Biz Üzeyir Hacıbəyovun şəxsiyyətinin və sənətinin saçdığı işığın mənəvi-estetik qadırliyinə o qədər öyrəşmişik ki, bu, adı bir hala çevrilib, hətta D.Şestakoviç kimi dühaların yuxarıda misal getirdiyi sözləri sanki adı sözlərdir, elə belə də olmalıdır. Lakin biz bir anlıq o adılık hissindən uzaqlaşıb,

Üzeyirin Azərbaycan mədəniyyətində oynadığı rolu, tarixilik baxımdan bu zəngin mədəniyyətdə qazandığı mövqeyi və həmin mədəniyyətin Ü.Hacıbəyov sənəti və vətəndaşlığı sayəsində əldə etdiyi bədii-estetik səviyyəni bir daha gözlerimiz qarşısında canlandırsaq, bunun mənə və məzmununa varsaq, o zaman yuxarıdakı sözlerin doğurduğu məsuliyyəti daha dərindən hiss edərik». <sup>134</sup>

Elçinin şəxsiyyətlərdən danışanda «vətəndaşlığı» ön plana çəkməsi elə onun özünün vətəndaşlığından irəli gəlir. «Bəstəkarın vətəndaş sözü» kitabında Üzeyir şəxsiyyətindən, Üzeyir yaradıcılığından, Üzeyir vətəndaşlığından yüksək pafosla, böyük fəxrə səhəbət açan müəllif yazar: «Üzeyir bəy vətəndaşlığı əsrin əvvəllerində Azərbaycan ictimai fikrində müstəmləkəçiliyə, cəhalət və nadanlığa qarşı mübarizə baxımından Azərbaycan tarixində «Molla Nəsrəddin» ədəbi məktəbini yetişdirən vətəndaşlıq idi, xalqın gələcəyi namına zəmanənin qoluzorlularından, cibidolularından, başəmmamalılardan, Sabir demirkən, «boynukraxmallarından» çəkinməyərək şəxsi firavanhıqın, şəxsi rahatlığın, hətta sağlamlığın hesabına yorulmadıq bilməyən mübariz bir fəaliyyətə sövq edən Vətəndaşlıq idi». <sup>135</sup>

Elçinin bir sıra məqalələrində «Molla Nəsrəddin»dən, «Molla Nəsrəddin» məktəbindən və bu məktəbin yetirmələrindən söz açılır. «Kommunist» qəzetiinin 1986-ci il 22 noyabr tarixli sayında «İşığə səsləyen sənət» adlı məqalədə da müəllif bu məktəbin yetişdirdiyi şairlərdən, onların mübarizliyindən, qorxmazlığından, vətəndaş casarından danışır. M.Ə.Sabir, Ə.Nəzmi kimi şairlərdən sitatlar götərək sözünü əsaslandırır. Müəllif göstərir ki, «mollanəsrəddinçi şairlərin» ürək ağrısı pessimizmə, ələcsizliqə gətirib çıxarmırdı, onlar vətəndaş casaratinə arxalandıqları üçün, mübarizələri qalib mübarizəyə çevrildi və Molla Nəsrəddin ənənələri qalib ənənə kimi bu gün də yaşayır.

Elçinin yazılarında iki böyük şəxsiyyət: Məhəmməd Əmin Rəsulzadə ilə Nəriman Nərimanovun ədəbi və siyasi fəaliyyəti, hansı cəhətdən müqayisəsi də müəyyən yer alır. Müəllif sanki bu müqayisəni istəmədən aparır, ürək ağrısı ilə aparır. Hiss olunur ki, onun üçün hər iki şəxsiyyət əzizdir, böyükdür, qiymətlidir. Amma həqiqət xatirinə sözünü deməyə məcbur olan müəllifin təssüfləri də, əzabları da biza tanişdır. Çünkü hər birimiz bu iki şəxsiyyət haqqında düşündəndə eyni hali yaşayırıq, eyni hissəleri keçiririk. Müəllifin hər iki şəxsiyyət haqqında kitabçaları çap olunmuşdur, onlardan əvvəl is-

«Ədəbiyyat qəzeti»nin oxucuları bəzi mülahizələri ilə tanış olmuşdu. «Nəriman Nərimanov: şəxsiyyəti və fəaliyyəti» adlı kitabında adından göründüyü kimi, Nərimanovun ömr yoluna bütöv nəzər salan Elçin yazar: «Nəriman Nərimanov Vətəndaşlığı xalqla, vətənlə bağlı öyüd-nəsihətlər verməklə, yalnız kədərlənməklə, yalnız müdrük kəlamlar izhar etməklə kifayətlənə bilməzdı, çünki bu Vətəndaşlığın təbiətini həyata aktiv bir müdaxilə səciyyələndirirdi. O, millətə üz tutub yazardı: «Siz ata-babalarınızın müqəddəs yerlərinə o vaxt Vətən deya bilərsiniz ki, onun sahibi olasınız».

Nəriman Nərimanovun mübarizəsi xalqın belə bir sahiblik hüququ və səlahiyyəti qazanması naminə idi. Milli hüquqsuzluğa və bunu törədən qüvvəyə - Şimali Azərbaycanda çarızm müstəmləkəçilik siyasetinə, Cənubi Azərbaycanda isə İran şahlığı istibdadına qarşı amansız mübarizədə - Vətənin sahibi olmaq uğrundakı mübarizədi.

Həmin müqəddəs mübarizədə ədib Nəriman Nərimanov zəngin ədəbi irs qoyub getdi və o irs həmişə öz doğma xalqı ilə bərabər olacaq, çünki həmin xalqın mənəvi sərvətinə daxildir. Ancaq siyasetçi Nəriman Nərimanov isə həmin müqəddəs mübarizədə bütün xeyirli cəhətlərlə bərabər, bir küll halında qalib olmadı, çünki onun inamla, ehtiras və xəyalpərvərliklə aludə olduğu ideologiya tarixin si-nağından çıxmadı». <sup>136</sup>

Elçinin «Ədəbiyyat və incəsənat» qəzetindəki «Ədəbi proses: - olum, ya ölüm» adlı məqaləsində Nərimanov ilə Rəsulzadənin siyasi fəaliyyətindən də söz açılır. Nərimanovun siyasi faciəsini yadın yox, doğmanın faciəsi adlandıran müəllif uzun illər Nərimanovun və «Nərimanovçuluğun rəsmi dairələr üçün qatı millətçiliyin sinonimi, xalq üçün isə gizli bir iftixar mənbəyi olduğunu qeyd edir. Böyük gələcəyin isə Rəsulzadənin tərəfində olduğunu və bunu tarixin də sübut etdiyini vurgulayan müəllif, bu gün məhz onun qalib olduğunu, lakin məglubun da «iblis, şeytan yox, məhz faciə qəhrəmanı» olduğunu qeyd edir, qızışmış başları onun ifşasından ləzzət almağa yox, bu faciəyə acımağa, ona yanınağa çağırır.

Adam hərdən düşünür ki, görəsən o dövrə Nərimanovun başqa yolu var idimi? Əgər birdən Nərimanov da Rəsulzadə kimi sovet hakimiyyətinə qarşı çıxıb Azərbaycanı tərk eləməli olsayıdı, o zaman onun yerinə kim gələcəkdi və o adam Nərimanovdan da pis olsayıdı, Azərbaycanın hali necə olacaqdı?

Yəqin ki, Nərimanov Rəsulzadə ilə birləşə idi, müharicət etməli olacaqdı, onun yerinə də həmin ideologiyaya baş əyən birisi tapılacaqdı və o adam da azərbaycanlı olacaqdı və bu gün faciə qəhrəmanı da o olacaqdı. Nə fərqi var idi ki, hər halda kim isə o zaman bu vəzifəni tutmalıdır və bu gün Rəsulzadənin qalib kimi qiymətləndirildiyi dövrə məglub yerində olmalıydı. Nərimanovun Rəsulzadə ilə birləşməsiylə həmin qurulus dağılmayacaqdı ki. Deməli, Azərbaycanın qismatına düşən bu dövr yaşanmalydı, kim isə onun qurbanı olmalıydı. Bir də axı qurban olan da və bu gün məglub olan da təkcə Nərimanov deyil ki, o dövrün hər bir nümayəndəsi, lap elə biz özümüz də, lap elə Nərimanovu məglub kimi təhqir edənlər də, ifşa etməkdən ləzzət alanlar da - hamimiz məglub deyilikmi?.. Niyə yaxamızı kanara çəkib, bütün günahları bir adamın üstüna yığaq...»

«Ədəbiyyat qəzeti»nin 1992-ci il 6 mart tarixli sayından isə «Tarihin dərsleri və ya milli faciələrlə üz-üzə» adlı müsahibədə Sadiq Elcanının: «Nəriman Nərimanov kimdir?» - sualına Elçin: «Nəriman Nərimanov Kral Lirdir», - deyə cavab verir, eyni zamanda, ayrı-ayrı şaxslərin taleyindən və əməlindən yox, sistemin qorxunc dərslərindən ibrat almağın gərkiliyini vurğulayır.

Məhəmməd Əmin Rəsulzadənin 110 illik yubileyində «Bir kərə yüksələn bayraq, bir daha enmə» adlı məruzəsində Elçin Rəsulzadənin uzaqqoranlıyindən, onun dillər əzbəri olan bu sözünün bu gün özünü doğrultduğundan söz açaraq, Rəsulzadənin öz sözləri ilə fikrini əsaslandırır. Məruzadə Rəsulzadənin həm siyasi xadim kimi, həm ədib kimi fəaliyyətindən geniş söz açan məruzəçi deyir: «Rəsulzadə görkəmli ədəbiyyatşunas idi. Əslində, siyasi və ictimai xadim Rəsulzadə publisist və şair Rəsulzadədən başlayır. Onun milli ideyaları, siyasi dünayogrusu əvvəlcə şeirdə, sənətdə formalaşmışdı... Rəsulzadənin bilavasitə mədəniyyət, tarix və ədəbiyyat problemlərinə həsr edilmiş elmi əsərləri, məqalə və məruzələri onun yaradıcılığının mühacirət dövrünə təsadüf edir». <sup>137</sup>

Elçinin bu yazılarını oxuyanda, bu fikirlərin qələmə alındığı on il əvvəlki dövrü xatırlayıram. 91-92-94-cü illər. O zamandan keçən on il ərzində də çox şey dəyişib və görəsən, Elçin bu gün də Nərimanovu məglub, Rəsulzadəni qalib hesab edirmi, ya...

Nə isə, siyaset mən girən kol deyil. Bu barədə danışmasam yaxşıdır...

Hər halda Elçin «Məhəmmədəmin Rəsulzadə» adlı kitabında yazırı: «XX əsrin əvvəllerində Azərbaycan milli qurtuluş hərəkatı yeni vüsat almışdı və bu dövr milli şürurun inkişafı və formalasmasında yeni məhiyyət ilə səciyyələnirdi. Azərbaycannın siyasi həyatının müyyənənləşdirən bu hərəkatın unudulmaz nümayəndələrindən, şəxsiyyətlərindən biri Məhəmməd Əmin Rəsulzadə idi.

Rəsulzadənin dolğun ictimai və quruculuq fəaliyyətini zəngin ədəbi-siyasi ərsini öyrənmədən, onun elmi-nəzəri görüşlərinə bələd olmadan XX əsrin əvvəllerinin aydın mənzərəsini vermək mümkün deyil. Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda yorulmaz mübariz Rəsulzadənin hayat və yaradıcılığı bu baxımdan olduqca qiymətlidir».<sup>138</sup>

Elçinin Sadiq Elcanlı ilə müsahibəsində diqqətimi çəkən bir fikir var: «Mən elə hesab eləmirəm ki, Mirzə Kazım bəy Azərbaycan xalqının dahi oğludur. Büyük alimdir, son dərəcə savadlı və nüfuzlu qələm sahibi, zəmanəsinin məşhur oriyentalistidir, bəli, lakin xalqın dahisi (yəni, onun Füzulisi!) Molla Cümənin təbiri ilə desək, ya bir olar, ya ikisi». <sup>139</sup>

Na ürəyimdən deyir. Mənimcün ən ağırli yer budur ki, hər tədqiqatçı öz tədqiqat obyektiini dahi hesab eləyir. Hətta bu dövrdə Məmməd Araza dahi şair deyənlər və bunu mətbuatda çap eləyənlər var. Demirəm, Məmməd Araz balaca şairdir. Hami kimi man da onu çox istəyirəm, haqqında «Müasirlərim seriyasından» kitab da yazmışam. Amma mənimcün anadilli şeirimizdə bircə dahi var, o da Elçinin dediyi kimi FÜZULİdir!.. Elçini elə ona görə yüksək qiymətləndirirəm ki, həmişə obyektividir!

Elçinin görkəmlı adamlar haqqındaki kitablarından biri də milli dramaturgiyamızın banisi Cəfər Cabbarlı haqqındadır. Hələ 1974-cü ildə «Ədəbiyyat və incəsənət» qəzetində «Öz borcu qarşısında» adlı məqaləsində Cəfər Cabbarlı haqqındaki fikirlərini oxucularla bölüşən müəllif Cabbarlı dramaturgiyاسını «milli xarakterlər qalereyası» adlandırmışdı. Doğrudan da adam Cabbarlinin az vaxt ərzində yaratdığılarına baxanda düşünür ki, bir otuz il də artıq yaşasayıdı, yaqın ki, yaratmadığı xarakter qalmayacaqdı. Poeziyada Sabiri, nəsrde C.Məmmədquluzadəni, misiqidə Ü.Hacıbəyovu, rəsmədə Ə.Ozimzadəni dolğun və gerçək milli xarakterlərin yaradıcısı hesab edən Elçin dramaturgiyada bu işi M.F.Axundovun, daha sonra realist ənənələrin davamçısı kimi C.Cabbarlinin gördüğünü vurğulayır

və yazar: «C.Cabbarlı öz qələminin gücü ilə Azərbaycan dramaturgiyasını sovet dramaturgiyasının ən qabaqcıl, bədii-estetik cəhətdən ən qüdrətli qollarından birinə çevirmişdir və bu günün özündə biz onun əsərlərində yeni mənalar keşf edir, dramaturgiyanın poetikasında yeni estetik keyfiyyətlərlə rastlaşıraq. Müasir dövrda onun hər hansı əsərinin tamaşası mədəni həyatımızda hadisəyə çevirilir. Çünkü hər dəfə yeni rejissor yozumları ilə, suratların yeni gözəl «oxunması» faktı ilə qarşılaşır, mübahisələr aparırıq. Əlbəttə, belə bir cəhət Cabbarlı dramaturgiyasının təbiətindəki müasirlikdən irali galır.

Sənətkarın müasirliyi onun yaradıcılığının yalnız yaşadığı dövrdə nisbətən deyil, gələcək onillərin, gələcək əsrlərin zaman müqavimətinə sinə gərməsi ilə ölçülür». <sup>140</sup>

C.Cabbarlı haqqındaki kitabda dramaturqun yaradıcılığına hərtərəfli nəzər salaraq, onu dərindən-dərinə təhlil edən müəllif həm təqidçi kimi, həm də sənətşunas kimi danışır, həm pyeslərə, həm də tamaşalarla münasibətini bildirir. «Cabbarlı millidir» adlı yazısında Cəfər sənətindən, sənətkarlığından bəhs edən müəllif onu Cavidlə müqayisə edir. Yazı belə başlayır: «Cabbarlı yaradıcılığında əlamətdar cəhətlərdən biri mənim üçün burasıdır ki, bu yaradıcılığın ümumbaşarı mahiyyəti onun son dərəcə milli səciyyə daşımásından irali gəlin və Cabbarlı sənəti milli ilə bəşərinin belə bir dialektik bağlılığı üçün həqiqətən xrestomatik bir göstərici səviyyəsindədir.

Cabbarlı dramaturgiyası başdan-başa milli xarakterlər qalareyasından ibarətdir və bu xarakterlərin əldə etdiyi başarı mahiyyətə, başarı yüksəkliyə aparan yollar məhz həmin millidən keçir.

Cabbarlinin bəşəriliyinin bünövrəsi, təməli – millidədir.

Cabbarlı böyük həmkarı Hüseyn Cavidlə bir vaxtda yaşayış yaratmışdır və Cavid dramaturgiyası başdan-başa romantikadır, hətta mən buna sadəcə romantika yox, elitar romantika deyordim, təmiz, şəffaf romantika və bu romantika tamam başarı bir səciyyə daşıyır.

Cavid romantikası həmişə göylərdədir, Şeyx Sənan donuz otarmağa razı olarkən belə, o romantika yera emmir və buna görə də Cavid dramaturgiyasının ünvanı konkret deyil, bu ünvan – bütöv yer kürəksidir.

Cabbarlı dramaturgiyasının isə ünvanı – ilk növbədə Azərbaycadır və bundan sonra başarı mahiyyətdir». <sup>141</sup>

Burada Elçinin «Ədəbiyyat qəzeti»ndəki «Sübə şəfq»ının işığı adlı məqaləsi yada düşür. «Hüseyin Cavid yaradıcılığı və Avro-pa intibahı» müqayisəsində müəllif Hegelin «sübə şəfq»ı ifadəsini xatırladır. Ciraldi Çinto yaradıcılığından danışır və Hüseyin Cavidin müxtəlif dramlarını onun novellaları ilə müqayisə edir. Elçin onu da qeyd edir ki, Hüseyin Cavid Ciraldi Çintonun novellalarından xəbərdar imiş. On altinci əsr yazılışının əsərləri ilə Cavid yaradıcılığı arasında olan fərqləri də qeyd edən müəllif məqalənin sonunda Hegelin «sübə şəfq»ına müraciət edir və fikrini belə bitirir: «Söhbət istedaddan və «sübə şəfq»ından gedir.

...O elə bir «sübə şəfq» idi ki, işığı əsərlərin süzgəcindən səzülüb gelir və həmişə də öz ilkin ehtirası ilə, ilkin sövqü ilə parlardır. Əsrlər bir-birini əvəz edir. O işiq isə həmişə İstedadı özüna çəkir. Çünkü o İşığı da İstedad alovlandırib.<sup>142</sup>

Elçinin istər klassiklər, istər müasirləri haqqında yazılarında, istərsə də ümumi tənqidin məqalələrində əsas meyar böyük İstedaddır. Ümumiyyətlə, Elçin həmişə heyrat etdiyi ucalıqlara qalxanda, zirvələrdəki sənətkarlardan danışanda, eləcə də ümumi cəmiyyət hayatında, mədəniyyətdə, siyasetdə – hər bir sahədə onun heyratının səbəb olan nə varsə, onlar haqqında söz açğanda böyük məfhumları oxucuya daha qabarlıq göstərmək istəyir. Kiçik hərfələ yazılara bilən sözlərin böyük hərfələ yazılması Elçin heyratının ifadəsidir. Elçinin, adını böyük hərfələ yazdığı istedadlardan biri də Mikayıl Müşfiqdır. Gəncliyi coşqun-dəşqin, sözü-söhbəti şirin, misraları odlu-alovlu, taleyi faciali olan MÜŞFİQ.

«Ədəbiyyat qəzeti»nın oxularına təqdim etdiyi «Mənim könlüm deyir ki...» adlı məqaləsində Elçin yazır: «Ənənəyə sadıq qalmaq, onu novatorcasına inkişaf etdirməkdir» prinsipi Müşfiq yaradıcılığının bədii-estetik əsasını təşkil etmişdir. Müşfiq şeirinin vazni, forması, Müşfiq leksikasının tərkibi, Müşfiq sintaksisinin qu-ruluşu, Müşfiq intonasiyasının odu, atəşi bu fikri sübətə yetirir. Müşfiq «əski şairlərin» söylədiklərinə, «çindir kitablarla» qarşı çıxanda, ümumiyyətlə, klassik sənətə, ədəbi ənənələrə qarşı yox, mücorrad, ünvansız, zamansız və məkansız aşiq-məşquş şeirlərinə, epiqonçuluğa, vaxtı ötmüş quru didaktikaya, xəyal aləminə qapılmağa, mütiliya qarşı çıxırı və bu zaman qəti və barışmaz olurdur.<sup>143</sup> Burada bir qədər Elçinlə razılaşa bilmirəm və kənara çıxram. Biz keçən əsrin əvvəlindən elə indinin özünə kimi əruz vəznində

yazılan şeirlərin hamısını epiqonçuluq damgası altında mahv eləyib, əruz vəznli şeiri sıradan çıxarmışq. Bunun acı nəticəsi isə göz qabağındadır. Bu gün heç filologiya fakültəsinin tələbələri belə, hətta müəllimlərin əksəriyyəti belə klassik şeiri üzündən oxuya bilmir. Hamı müasir ədəbiyyatda meyl edir. Burada yadına bir şey düşdü, bir dəfə bıza Dədə Qorqudla bağlı keçirilən tədbirdə Azad Mirzəcanzadə də iştirak edirdi və söz düshəndə, belə bir göstəricini qeyd etdi ki, hansı il ərzində ədəbiyyatdan müdafiə olunan dissertasiyaların səksən faizi müasir ədəbiyyatdan olub və ardını nə dedi, ondan danışmiram... Klassik şeirin epiqonçuluq adı altında tanqid olunmasının bu gün üçün də ziyanlı tərafları var. Elə bu gün Yaziçılar Birliyində gənclər surasının yığıncağında Əkbər Qoşalı mənə bir elan verdi ki, Əlyazmalar İnstitutunda ləvhəyə vurum. İkinci Füzuli şeir müsabiqəsinin keçirilməsi şərtləri yazılmış vərəqdə diqqətimi bir şərt calb elədi: «Şeirlər heca və sərbəst ölçüdə olmalıdır». Aydın məsələdir ki, münsiflər heyətinə salınacaq adamların klassik şeir savadı, səviyyəsi nəzərə alındığı üçün bu şərt qoyulub. Ancaq, bir məsələ də var – vacibdir ki, bu şeir müsabiqəsinin adı Füzuli ilə bağlılsın. Necə olur şan-şöhrət üçün Füzulinin adından istifadə edirik, amma onun yazdığı vazni, formanı kölgədə qoyur. Bu olur: na yordan doyur, nə əldən qoyur. Axi nə vaxta kimi söz ilə əməl uyğun gəlməyəcək?..

Bu gün üçün ziyanlı olan bir şey də məni ağırdır. Düzdür, mən heç də demək istəmirəm ki, bu gün əruzda yanan şairlər epiqonçuluğa meyl eləmirlər. Bu, həqiqətdir. Amma bu gün hecadə və sərbəstdə yanan elə şairlərimiz var ki, onlar əruzu bilsəydi, epiqonçuluğa getməzdilər, elə yeni şeirlər yaradardılar. Həm klassik forma unudulmazdı, həm də heç olmazsa, əruz vəznli şeir üzündən oxuna bilərdi. Biz istəsək də, isəməsək də, bir gün bu itkinin ağrısını çəkəcəyik. Bəzən şairlərə elə galəkli ki, sərbəstən imkanları dəha genişdir, amma, əksinə, əruzun imkanları sərbəstdən çox-çox genişdir. Deyək ki, Ramiz Rövşən kimi, Çingiz Əlioglu kimi şairlərin şeirlərində elə içəriyə doğru üç-dörd pilləlli fikirlər var ki, onu əruzda daha gözəl demək olar və bu heç də epiqonçu şeir olmaz. Amma...

İndi isə qayıdaq Elçinin şairlər haqqındaki məqalələrinə. «Azərbaycan» jurnalındaki «Əlimdər hələ qələm» adlı məqaləsində Elçin yazır: «Səməd Vurğun bir şeirdə epik şairdir, o birisində ince lirikdir, bir şeirində biz onun bədii-estetik özünüifadəsində monumentallığın şahidi olurusa, digər şeirində həzin bir kameralıq,

məhrəm bir intimlik hissərimizi kövrəldir və bu cəhəti biz onun hətta eyni mövzuya həsr olunmuş şeirlərində belə görə bilerik». <sup>144</sup>

«Azərbaycan» qəzetiin 1996-ci il 20 iyun tarixli sayında Elçinin «Kiçik bir vərəqin tarixçəsiv» adlı yazısı da diqqəti cəlb edir. Səməd Vurğunun 90 illiyi ərafəsində şairin bir əlyazmasından söhbət açan müəllif orada olan «Ağlaram», «Olmuşam» və «Unutdum onu» adlı üç şeirini oxuculara təqdim edir. Elçin bildirir ki, Gövhərin albomundakı birinci iki şeiri şair 1924-cü ildə yazmışdır. On altı ildən sonra Moskvada Gövhərlə görüşən şair «O şeirlər bənim degil, qara keçmişlərindir» və «Gizlə onu qoy görməsin uzaq şimal ölkəsi» - deyə Gövhər üçün yeni bir şeir yazılmışdır. Müəllif bu şeirlərin vurğunuşunaslara gərk olacağını düşünüb, maraqlı detalların, ştrixlərin olduğunu qeyd edir. Məqalə Elçinin «...Əlyazmaların da elə bil ki, insan ömrürdür, öz taleyi var», - heyrəti ilə bitir.

Səməd Vurğunun 90 illik yubileyinə həsr olunmuş gecəni açan və orada çıxış edən Elçin şairin ömür yoluna, yaradıcılığına şairə olan xalq sevgisine öz münasibətini bildirmiştir. Çıxışın «Azərbaycan» qəzətindəki çap variantından bir hissəni burada veririk: «Səməd Vurğun bütün böyük sənətkarlar, yazıçılar, qələm sahibləri kimi, yaradıcılığında özü ilə bərabər öz xalqını da ifadə edirdi, doğma ana dilini yaşadırdı və inkişaf etdirirdi. O, ən mürəkkəb, qorxucu, qəmli illərdə belə Azərbaycan poeziyasını milli dəyərlərlə zənginləşdirirdi.

Səməd Vurğun, eyni zamanda, öz epoxasının övladı idi. Bundan imtina etmək, çəkinmək, utanmaq lazımlı deyil. Sadəcə olaraq, heç olmaşa ona görə ki, bu mümkün də deyil. Bu, bir şair taleyi idir ki, Səməd Vurğunun payına düşmüdü. O, həm də parlaq istedadlı bir şair taleyi idir.

Xalq Səməd Vurğunu təşkil olunmuş, sisariş verilmiş bir məhəbbətlə deyil, həqiqi məhəbbətlə, sevgi ilə, pak, təmiz bir məhəbbətlə, sevgi ilə sevirdi. Bu sevgi eyni vüsətlə bu günədək davam edir və elə bilirom ki, bu gündən sonra da davam edəcəkdir». <sup>145</sup>

Sovet dövründə üç güclü şairdən biri də Süleyman Rüstəm olub. Süleyman Rüstəm poeziyasını başqa şairlerin poeziyasından fərqləndirən bir tərəfdən Cənub həsrətinin şeirlər olubsa, digar tərəfdən də xanəndələrin repertuarında özünəməxsus yer tutan qəzəlləri olub. Elçinin «Vüsalın uzun yolu» adlı məqaləsində həm Süleyman Rüstəm haqqında, həm Şimalın Cənub həsrəti haqqında, həm də bir

grup yazıçının Naxçıvan şəfəri haqqında məlumat əldə edirik. Məqalə belə başlayır: «Süleyman Rüstəm çox nikbin, güclü humor hissəsinə malik bir şəxsiyyətdir və əlbəttə, onun nikbinliyi bir küll halında Süleyman Rüstəm poeziyasını da səciyyələndirir, bu poeziya gələcəyə səsləyən, insani sevən və onu xoşbəxt görmək istəyən bir şairin poetik özünüüfadəsidir.

Lakin bir dəfə mən onun uzaqlara dikilmiş gözlərindən iki damla yaşın süzüllüb axdığını gördüm...

Biz, bir dəstə yazıçı, qatarla qədim və gözəl Naxçıvana gedirdik. Qatar sübh tezən Araz sahilinə çatacaqdı, bir müddət sahildə gedəcəkdi və biz şəhərin gözü açılmamış yerimizdən qalxıb, təntənəli bir mərasima hazırlaşmış kimi, salıqə ilə geyinib, təmiz yuyunub sürətlə gedən (və bizim hissələrimizdən xəbərsiz...) qatarın pəncərələrinin qabağına yığıldıq». <sup>146</sup>

Burada diqqəti çəkən bir ifadə var: «təmiz yuyunub», - səhər tezən Araz sahil boyunca gedən qatarda Arazin o tayına baxmaq üçün təmiz yuyunmaq, salıqə ilə geyinmək lazımlı olmuşdur. İnsan həmişə əlçatmaz şəylərə müqəddəs varlıq kimi baxır. Cənub həsrəti ilə yaşıyan yazıçılar üçün o tay o qədər müqəddəs məkan idi ki, hətta qatarın pəncərəsindən ora baxmaq üçün həm mənəvi cəhətdən pak, həm də fiziki cəhətdən təmiz olmaq lazımlı olmuşdur. Eynilə bir Allah adamının ibadətə hazırlaşlığı kimi... Qəribə insan hissələri, göylərdə uçan şair xəyalı...

Elçin məqalədə Süleyman Rüstəm poeziyasının səciyyəvi cəhətlərindən söz açaraq, onun Cənub şeirlərindən danışır. Şairin gözlərindən süzülən və Cənub həsrətinin ifadəsi olan iki damla göz yaşının müəllifdə oyatdığı təsir bu yazının sətirləri arasından boyanır. Məqalənin sonunda Elçin yena də xəyalən Naxçıvana gedən o sürət qatarına qayıdır, Araz qırığına, həmin qatarın kecdiyi sahila qayıdır və bu an hiss edir və inanır ki, o Cənub torpağında yeni bir səhər açılacaq, günəşin şəfəqləri o torpağı qızdıracaq və o zaman o qatar pəncərələrinin buz soyuğuna da bir hərəkat gələcək...». Və bu gün artıq o həsrət yoxalıb, o buz soyuqluğu azalıb, amma Cənub torpağında hələ yeni günəş doğmayıb. Hələ mübarizə davam edir. Hələ aradakı məsafə yənə də uzundur. Qapılar açıq olsa da, qapıya qədər uzanan yol hələ uzundur.

Sovet dövrünün üçüncü gözəl şairi Rəsul Rzadır. Rəsul Rza haqqında onlarla məqalələr və monoqrafiyalar yazılıb. Elçinin

«Azərbaycan» jurnalındaki «Şair – vətəndaş» məqaləsində də şair haqqında, onun yaradıcılığı haqqında dəyərlər fikirlər diqqətimizi çəkir. Müəllif yazar: «R.Rzanın şeirlərini anlamaq, dərk etmək, duymaq üçün onu diqqətlə oxumaq lazımdır, bircə dəfə oxusun da kifayət edir, çünki bu şeirlərin xeyli hissəsindəki fikir oxucu üçün doğmadır, müasir R.Rza poetikası oxucunun estetik tələblərinə cavab verir. Bu şeirlər aydın bir dillə yazılıb, fəqat elə aydın bir dillə ki, «nadan yüz yol oxusun, yenə bir şey anlamaz («Şeir dili»)».

Nədənsə, Rəsul Rzadan danışında, yada Nazim Hikmət düşür. Elçinin Nazim Hikmət haqqında ayrıca məqaləsinə rast gəlmədi, bəlkə də var, bilmirik. Amma Daşkənddə Asiya və Afrika ölkələri gənc yazıçılarının görüşündə aldığı təssüratı «Qələbələr arzusu ilə» məqaləsində işləndirən Elçin burada Nazim Hikməti də xatırlayır. «Ədəbiyyat və incəsənət» qəzetiñin oxucularına təqdim olunan bu yazidan bir hissəni burada veririk: «Böyük və müqəddəs ideallarla yaşıyan, vahid, bütöv qəhrəmanın, əsrin yükünü çiyinlərində daşımağı bacaran insanın dolğun bədii surətini yaratmaq üçün, mənca, iki mühüm şərt vacibdir: sənətkarlığı artırmaq, bədii-estetik qadırılığı yiyələnmək, dünya ədəbiyyatına bələd olmaq, başqa xalqların müterəqqi ədəbi təcrübələrindən öyrənmək və istifadə etmək; ikinci isə həyatla qaynayıb-qarışmaq, öz qəhrəmanlarından geri qalmamayaq, onlarla birlikdə mübarizə etmək və sevmək.

Böyük türk şairi Nazim Hikmətin bir şeiri yadına düşür. Həmin şeirdə müəllif hər hansı bir ölkənin hər hansı bir vətəndaşına müraciət edərək soruşurdu: sən vicdanın qarşısında təmizsənmi ki, sülh və əmin-amanlıq naminə, azadlıq və xoşbəxtlik naminə əlindən gələni etmişən?

Bu sual milliyyətimizdən və ölkəmizdən asılı olmayaraq, daim bizimlə yaşamalıdır. Hərgah mən Azərbaycan yazıçısı, Azərbaycanda yaşayıb-yaradıramsa, bu sual yenə də həmişə manimlə olmalıdır və mən öz afrikalı qardaşımı, asiyali bacımı düşünməliyəm». <sup>148</sup>

Yenidən Cənub həsrətinə qayıdırıq. Elçinin «Ədəbiyyat və incəsənət» qəzetindəki «Əbədi gün sorağında» adlı məqaləsi Mədinə Gülgünün «Könlümü ümidişlər yaşadır» adlı şeirlər kitabı haqqındadır. Burada Mədinə Gülgün poeziyasına münasibətini bildirən müəllif, eyni zamanda, ümumi poeziya haqqında, sənət, sənətkarlıq haqqında söz açır, ədəbi təqđidin poeziyada rastlaşdığı müxtəlif məqamlardan danışır. Cənublu-şimallı vahid bir poeziyaya malik olan xal-

qın, Elçinin sözü ilə desək, özünüifadəsi olan şeirlərdən bəhs edərkən, müəllifin həm də öz hiss və duyularının şahidi olur. Təkcə Mədinə Gülgünün Cənub həsrətini, şimalı-cənublu bir vətən olan məhəbbətini deyil, eyni zamanda, Elçinin həsrət və məhəbbətini duyuruq. Kitabda toplanan şeirlərə münasibətini bildirən müəllif şeir haqqında ümumi müləhizəsindən sonra fikrini şairin əsərlərinə yönəldir. Elçin yazar: «Bizim tanqidimiz müasir Azərbaycan poeziyasını tədqiq edərkən, tez-tez bələ bir cəhətlə rastlaşır ki, söylənən poetik müləhizələr şəxsnə yaşılmış hiss-həyəcanlardan, şəxsi təcrübədən doğmur, bəzən iddia çox böyük olur, lakin bir tərəfdən şeirin versifikasiya səviyyəsi, digər tərəfdən isə mövzunun müəllif üçün doğmaliq dərəcəsi həmin iddianı doğrultmur, çünki müəllifin hayatı ilə, yaradıcılığı ilə o iddia arasında üzvi bağlılıq yoxdur. Bu çox naqis cəhətdir, bədii-estetik təsir səhihliyinə ziyan vurur və təbii ki, sənətin gerçək, hayatı, xəlqi bir sərvət kimi qavranmasına mane olur. O zaman ki, bələ deyil, o zaman ki, bədii iddia təbii hissələrin, yaşılmış ömrün təbii nəticəsidir, əksinə, həmin təsirin emosional gücü daha da artır...»

Mədina Gülgün poeziyasının diqqəti cəlb edən cəhətlərindən biri budur ki, bu poeziyada Cənubla bağlılıq, cənub məhəbbəti, cənub təəssübü özünün Şimal qarşılığı ilə tamam müştərəkdir. Bu poeziya Cənub poeziyası deyil, necə ki, bizim müasir sovet şairərimizin poeziyası yalnız Şimal poeziyası deyil. Bizim bir poeziyamız var: Azərbaycan poeziyası!»<sup>149</sup>

Elçinin Qabil haqqında yazdığı «Əfsanə davam edir» adlı məqaləsindən əvvəldə də söz açmışdıq. Onun Nəsimi ilə bağlı fikirlərindən danışmışdır. Məqalədə müəllif qeyd edir ki, «Nəsimi» poemasının yazılışından artıq bir neçə il keçmişdir, lakin bu gün də diqqət mərkəzindədir. «Qabil sənətkar haqqında əsər yazıb. Hərgah bu sənətkarın ədəbi irsi yalnız öz xalqının yox, bütün bəşəriyyətin mənəvi sərvətidirsə, hərgah bu sənətkarın əməlliəti həyatın bəşəri qəhrəmanlıq nümunəsidirsə, o zaman əlbəttə, həmin sənətkar haqqında əsər yazmaq çətindir», - deyən müəllif bu çətinliyin Qabili qorxutmadığını, dünya mədəniyyətinin görkəmli nümayəndəsi, bəşər tarixində özünəməxsus yeri olan bir şair haqqında, sənətkar haqqında cəsarətə epik poema yazmağa girişdiyini və nail olduğunu bildirir. Elçinin fikrincə, sənət əsəri bir neçə ilə köhnəlməməli, dünənin ədəbi faktuna چəvrilməməlidir, bələ olan anda o sənət əsəri yox, gündəlik sənət

məməlatidir. Və müəllif Qabilin poemasını sənət əsəri hesab edir, onun ham ictimaiyyət, həm də oxucular tərəfindən layiqli qiymət aldığını xüsusi vurğulayır və bütün bunlara baxmayaraq, özünü «kiçik» qeydlərini bildirməyi də vacib bilir.

Elçin Qabil yaradıcılığına əvvəllerdə də müraciət etmiş, onun poeziyası haqqında öz ürək sözlərini və həm də tənqidçi sözünü de-mişdir. «Ədəbiyyat və incəsənət» qəzetiндeki «Axmisan hissimdə, duygumda, şeirim» adlı məqaləsində müəllif yazar: «Qabilin siyasi-ictimai lirikası da («Şəhv düşəndə yerimiz» şeirini xatırlayaq), mə-həbbət lirikası da, epik əsərləri də orijinaldır, bütün bu böyük şeir təsərrüfatındaki məziyyətlər də qüsurlar kimi heç kimin yox, məhz Qabilindir, «xirdaca gəmi», «məxsus» bayraq sahibinin.

Qabilin poeziyası iddiyası poeziyadır, burada iddia ilə imkan arasında təzəd yoxdur, ona görə də ürkükərə yol tapa bilir, hissələri oxşamağı bacarıır, düşüncələrə həmsöhbət olur...

Qabilin poeziyası müasir poeziyadır, zəngin Azərbaycan poeziyası ənənələrinə sadıq novator poeziyadır.

Qabil poeziyası vətəndaş-şair poeziyasıdır, vətəndaş-şair düşüncələrinin, hiss-həyəcanlarının bəhrəsidir.

Qabil poeziyası bir küll halında müasir poeziyamızın əldə etdiyi nailiyatdır və minlərlə oxucunun bu nailiyətlə qururlanmağa haqqı var». <sup>150</sup>

Elçinin tənqidisi yazılarından danişarkən Fikrət Sadıq haqqında yazdığı «Sənət və istedad» adlı məqaləsindəki fikirlərinə də yer vermişdir. Bu məqalədə müəllif, əsasən, şairin «Sevgi yağışı» adlı kitabındaki şeirlərindən səhbat açır. Fikrət Sadığın yaradıcılığından hərtərəfli danişan müəllif onun poeziyasının əsas məziyyətlərini qabarlıq şəkildə oxucuya çatdırır. Müəllifin fikrincə, Fikrət Sadıq poeziyası hər şeydən əvvəl sadə və təbii poeziyadır və bu çox düzgün fikirdir. Burada məzmun ilə poetikanın əlaqəsindən bəhs edən Elçin şairin yaradıcılığında bu uzlaşmanı təqdir edir və əsərdən nümunə verməklə fikrini əsaslandırır. Kitabdakı eyni adlı poemanın səciyyəsini verən müəllif fəlsəfi-poetik nailiyəti yüksək qiymətləndirir. Hələ məqalənin əvvəlində müəllif yazardı: «Fikrət Sadığın poeziyası artıq özünə vətəndaşlıq hüququ qazanmış elə bir müstəqil poeziyadır ki, bu poeziyanın bədii-estetik keyfiyyətlərini ayırd etməyə, poetikasının mahiyyətinə varmağa və mündəricəsini aydınlaşdırmağa, üslub qələmlərini müəyyənləşdirməyə ehtiyac hiss olunur; çünkü o, müasir

Azərbaycan poeziyasının tərkib hissəsidir, həm də nəzərə çarpan hissəsidir, necə ki, Fikrət özü də bir şair kimi Azərbaycan poeziyasının (klassik və müasir) yetişdirməsidir. Fikrət Sadığın şeir yaradıcılığını heç nəyi sərf-nəzər etmədən tədqiq edib təhlilini vermək pəşəkar tənqidçi qələmini tələb edir ki, həmin qələmin susduğundan, indiki halda olduğu kimi yox, hərtərəfli tənqidçi analizi yox, şair haqqında nasir müşahidələri meydana çıxır. Fəqət, bu müşahidələr yalnız «boşluq doldurmaq» məqsədi güdmür, çünki haqqında səhbat gedəcək «Sevgi yağışı» kitabı heç bir «borc» hiss etmədən müasir poeziya, ümumiyyətlə, müasir sənət barədə, onun müasir həyatdakı rolunu və əldə etdiyi yeni poetik keyfiyyətlər barədə düşünmək üçün kifayət qədər əsas verir və düşündürür». <sup>151</sup>

Elçin imkan daxilində Azərbaycan ədəbiyyatına bütün baxaraq, iştiradə tənqid, iştirə nəşr, istərsə də şeir haqqında öz müşahidələrini yazımış və onun bu yazdıqları adı müşahidə materialı deyil, böyük tənqidçi qələminin məhsulu kimi qəbul olunmalıdır. Müasir şairlər haqqında, onların yaradıcılığı, kitabları haqqında deyilən fikirlərin hamisi adəbi tənqid materialı kimi qiymətlidir.

«Ədəbiyyat qəzeti»ndəki «Borçalıdan gələn yollar» adlı məqaləsində də Elçinin gözəl fikirlərinə rast gəlirik. Eyyaz Borçalının «Dünya, məni tərkinə ał» adlı kitabına yazılmış bu resenziyadan bəzi məqamları burada qeyd edirik: «Əlbəttə, ilhamı çağırmaq asandır, bunu həmi bacarıır, amma həqiqi ilhamın məhsulu olan şeirlər yazmaq isə ancaq şairin, sənətkarın imkanı daxilindədir və mən Eyyazın yeni kitabını oxuduqca sevinirdim ki, qələm doshumun dili ilə ilhamı çağırın mənəvi ehtiyacı, «könül achiğ»ının özü də elə ilhamdan gəlir...»

Eyyazın poeziyası Azərbaycan dilini yaxşı bilən, bu dili sevən və bu dilin zəngin poetik imkanlarından istifadə etmək istəyən bir şairin poeziyasıdır. Onun nəinki sözlərlə İsləmək, hətta səslerlə İsləmək istəyi və bu zaman əldə etdiyi poetik uğurlar bu mənada biza prinsipial əhəmiyyətli görünür...

Əlbəttə, hər misrada, hətta hər bir şeirdə poetik kəşfə nail olmaq mümkün deyil, lakin məhz vətən məhəbbətini tərənnüm edən, eləcə də insanı «yxaxlılaşdırma» dəvət edən şeirlərdə poetik kəşflərə ehtiyac daha artıqdır, çünki bu barədə çox yazılıb və sənətin yazdırılan mütləq seqilməlidir, eks təqddirdə şeir məməlatları içində itibaracaqdır». <sup>152</sup>

Coxunun qələmindən keçən bir məhəbbət var – ata-bala məhəbbəti. Bu məhəbbəti, bu sədaqəti ana-anə Kürçaylıya layla çalan şeirlər də, nəğmələr də, bu məhəbbəti, sədaqəti sətirlərində yaşadan məqalələr də həmisi ürək ağrısı ilə oxunur. Yazıçı dostlarının göynərti ilə dediyi ağırlar, ahlı-naləli yazılar gənc Ülkərin faciəsini açıqlayanda, adama elə gelir ki, bu əfsanədir, olmayan bir seyid, ola biləcək deyil, amma fakt-faktlığında qalır. Bu dünyada əfsanəlaşsa bilən məhəbbətlər də varmış, özünü təsdiq edən sədaqət də... Elçinin «Ədəbiyyat və incəsənət» qəzetiñin oxucularına təqdim etdiyi «Ay işığında» adlı yazida da bu ülviliyin tərənnümunü görürük. Müəllif yazar: «Biz təskinliyi onda tapırıq ki, illər keçəcək və yalnız biz onu şəxşən tanıyanlar deyil, bütün xalqımız Kürçaylıni unutmayacaq, Kürçaylıni qəlbində yaşadacaq.

Biz hamımız döña-döño onun əsərlərinə qayıdaçığıq, bu əsərlərdə yeni-yeni mənalar kəşf edəcəyik, onun işıqlı siması döña-döño gözlərimizin qarşısında canlanacaq, səhbatlərimzdə, xatirələrimzdə, gündəlik işimzdə Kürçaylı bizimlə birgə yaşayacaq.

İllər keçəcək, bizim bu ağır günlərimiz ata və bala məhəbbəti, sədaqət, paklıq, təmizlik haqqında bir dastan kimi, qoşmalar kimi, bayatılar kimi, ağilar kimi elimiz-in-obamızın dilində-sazında, sözündə gəzəcəkdir».<sup>153</sup>

Elçinin «Kommunist» qəzetiñdəki «Vətəndaş qayəsi ilə» adlı məqaləsi isə Sabir Rüstəmxanının «Gəncə qapısı» adlı şeirlər kitabından söz açır. Sabir poeziyasının səciyyəvi cəhətlərinə nəzər yetirən müəllif həm müsbət cəhətləri, həm də nöqsanları qeyd edir. Burada müəllifin şairə arzusunun şahidi oluruq: «Sabir Rüstəmxanlı konkret şairdir, sözçülükdən uzaqdır və biz ona poeziyanın ən yaxşı cəhətlərini daha da inkişaf etdirməyi arzu edirik. Çünkü sözçülük ədəbiyyatın hər hansı bir janrı kimi, poeziyanın da düşmənidir (müasir poeziyada «şəir axını» prosesi bunu əyani şəkildə nümayiş etdirir)».<sup>154</sup>

Elçinin nasılrlar haqqındaki fikirləri də çox maraqlıdır. «Ədəbiyyat və incəsənət» qəzetiñin 1979-cu il 28 dekabr sayında «Möcüzəyə aparən yollarla» adlı məqalədə günün bədii nəşrindən danışan müəllif yeni nəslin layiqli nümayəndələrinin yaradılığından söz açır, Mövlud Süleymanlı, Natiq Rəsulzadə, Baba Vəziroğlu, Şahmar, Dilsuz, Afaq Məsud, Saday Budaqov kimi gənc nasılrların artıq öz kitablarını oxuculara təqdim etmək əzminde olduğunu bildirir.

Elçin bu kitabların bəzilərile hələ əlyazma şəklində tanış olduğunu qeyd edir. Əlində Baba Vəziroğlunun hekayələrindən ibarət əlyazmanın olduğunu söyləyir və həmin hekayələr haqqında danışaraq, müsbət cəhətlərini demakla bərabər, nöqsanlara iradını da bildirir. «Çətin yolların aparıb-çıxaracağı sonət amansızdır, o ən kiçicik bir süniliyi, ən kiçicik bir yalanı, ən kiçicik bir üzdən getməni belə qəbul etmir», - deyən müəllif gəncləri düzgün ədəbi yola istiqamətləndirmək istəyir.

«Ədəbiyyat və incəsənət» qəzetiñin digər sayında «Quyu» müəllisinə məktub» adlı yazida İşi Məlikzadənin «Quyu» povesti haqqında danışan Elçin eyni zamanda ədəbi tənqiddəki biganəlikdən, məsuliyyətsizlikdən söz açır: «...Məsələ burasındadır ki, son zamanlar bizim jurnalımızda bir sıra povestlər (sizin əsəriniz kiçik povest janrında olduğu üçün mən da yalnız kiçik povestləri xatırladıram), həm də maraqlı fikir söyləməyə, ümumiyyətlə, müasir nəşrimizin problemləri ərafında fikir mübadiləsi aparmağa bədii obyektlə biləcək povestlər çap edilmişdir; lakin nədənsə ədəbi tənqid susur və hərgah belə bir «sükunət» fikirləşmə, araşdırma, bir sözlə, hazırlıq mərhələsidir, çox uzamış olsa da, dözmək olar, yox, hərgah «sükunət» laqeydiliyin, bir tənqidçi sevincini bölüşdürməyə, bir tənqidçi təəssüfunu açıq və prinsipial surətdə söyləməyə qadırsızlıyın və cəsarətsizliliyin təcəssümüdürsə, əlbəttə, bizi narahat etməli, düşündürməlidir...».

Yaxud Anarın «Əlaqə» povestinin çap olunduğu vaxtdan bir neçə ay keçmişdir, tənqid yenə da susur. İndi əqədər əsas etibarilə real, olumlu əsərlərini oxuduğumuz bir yaziçinin birdən-birə elmi-fantastik janra müraciət etməsi yaradılığın psixologiyası baxımından, həm də müasir bədii təsərrüfatımızda bu janr qitligini nəzərə alsaq, maraqlı fakt deyilmi? Mənəcə belədir...».<sup>155</sup>

Elçinin «Azərbaycan» jurnalındaki «Bir ömür nədir ki?..» adlı məqaləsini oxuyanda qeyri-adi sevincin, fərəhin şahidi olursan. Sən deməsə əsl ədəbiyyatşunas üçün ədəbiyyatın hər gələn istedad sevinc, fərəh imiş. Yadıma bir epizod düşür. Xarici dillər institutunda ingilis dili kursuna gedirdim. Orada Rafiq adında bir müəllim biza dərs keçirdi. Olduqca savadlı idi, insan kimi də gözəl insan idi. Hardasa dinləyicilərdən biri mətni rəvan oxuyanda, bu müəllim o qədər sevirdi ki, hətta bir dəfə sevincindən, «bax, budu müəllim xoşbəxtliyi» ifadəsini deyəndə, o qədər heyət eləmişdim ki. İndi də Elçinin bu

məqaləsinin elə başlanğıcında heyət hissi məni bürüdü. Məqalə belə başlayırıdı: «Qarşısında nazik bir qovluq var və bu qovluğun içindəkilişlər İsmayıllı Hacıyevin hekayələri, miniatürləri, gündəliyindən səhifələrdir.

Bu nazik qovluq fərəhləndirir, sevinc bəxş edir, daxili təmizlikdən, paklıdan xəbər verir, gələcəkdə əldə ediləcək bədii zirvələrin vüsətini təsəvvürümüzdə yaradır və eyni zamanda nə acı, nə yanğınlıki, bu nazik qovluq bizə bir türək dolusu qüssə, kədər getirir.

Biz fərəhlənilir, sevinirik ona görə ki, bu hekayələrdə, miniatürlərdə, bədii qeydlərdə həqiqi istedad hiss edilir».<sup>156</sup>

«Ədəbiyyat və incasənat» qəzetiндəki «On ildən sonra» adlı məqalədə Elçin biza Saday Budaqlının yaradıcılığından söz açır. Məqalədən görünür ki, Saday Budaqlı M.Qorki adına mükafata layiq görülüb. Müəllif burada çox ciddi bir məsələyə də münasibətini bildirir. Qeyd edir ki, müəllifin aldığı mükafatlarla onun yaradıcılığı arasında uyğunsuzluq olduğu halların çox şahidi olub. Elçinin fikrincə mükafat na qədər böyük olursa-olsun, onun yaradıcılığı dəxli yoxdur. Mükafat ədəbi əsərin keyfiyyətini artırır, əsəri yaşadan, illərin sınağından çıxaran onun keyfiyyətidir. Bu manada Saday Budaqlının bir yazılı kimi oxucuların diqqətini calb etmisi, onun aldığı mükafatda deyil, əsərlərinin keyfiyyətindədir. Elçin yazıcının hekaya və povestlərinin mövzusundan, dilindən, sənətkarlılıqdan söz açaraq yazar: «Sadayın öz mövzusu, öz qəhrəmanlar aləmi var və mən arzu edərdim ki, bu mövzu məxsusiliyinin müqabilində yazıcının təhkiyəsi də bir məxsusilik səlahiyyəti əldə etsin. Sadayın bədii sintaksisi, təsvirinin nəqlinin frazeoloji təqdimi heç kimi yamsılamır, bir sira qələm-dostları kimi, bəzi özündən əvvəlki nəslin nümayəndələrinin təhkiyə təsiri altında deyil və bu təbii ki, çox yaxşıdır. Lakin, eyni zamanda, Sadayın özünün üslubu sərf estetik baxımdan hələ müsayənlaşmamışdır, halbuki, artıq vaxt çatıb və biz müəllifdən xəbərsiz oxuduğumuz üçə cümlədən sonra deməliyik: «Bax, bunu Saday Budaqlı yazıb. Bu onun dilidir!».<sup>157</sup>

Elçinin tənqidləri doğrudan da həm ciddi, həm də səmimidir. Elçinin tənqidli fikirləri haqqında öz fikrini bildirən bütün müəlliflər ilk növbədə bunu qeyd edirlər. Nizami Cəfərov «Klassiklərdən müasirlərə qədər» adlı məqaləsində yazar: «Klassiklər və müasirlər»də polemik ruh hakimdir: müəllif mübahisə edir, fikri əsaslandırır, nəticə çıxarıır. Təsdiqində də, inkarında da ədəbiyyatçı mənafeyini

müdafia edir, ona görə də mövqeyin doğruluğuna olan inamlı yazar... Lakin Elçin nə qədər inamlı yazar-sazsa, nə qədər sərt polemika aparırsa-aparsın, ifadə mədəniyyətinə, təmkinini və ağayanalığını gözlayır, tənqidində də səmimiliyini itirmir».<sup>158</sup>

Elçin «Fikrin karvanı» kitabına yazdığı ön sözə də ədəbiyyatdan, ədəbi tənqiddən və tənqidçilərdən söz açır. Bu kitabın bir çox ədəbiyyatşünaslarının, tənqidçilərin məqalələri daxil edilmişdir. Elçinin fikrincə, ədəbiyyatda və ədəbi tənqidde şəxsiyyət böyük rol oynayır. Onun nəzərində şəxsiyyət adıca insan, adıca yazar deyil, «böyük hərflə Şəxsiyyət, böyük hərflə Vətəndaş, Mütəfəkkir, İstedad deməkdir». Elə bu kitabın daxil edilmiş məqaləsində böyük tənqidçi, sözün əsl mənasında ədəbiyyat adımı olan Məmməd Arif haqqında dəyərli fikirlərini oxucularla bölüşən Elçin, onu məhz böyük hərflə şəxsiyyət kimi təqdim edir: «Məmməd Arif yalnız Azərbaycan ədəbiyyatı və ədəbiyyatşünaslıq elminin nümayəndələri üçün deyil, ümumiyyətlə, Azərbaycan mədəniyyət xadimləri, ictimai elmlərlə məşğul olanlar üçün də «Arif müəllim» idi. Həm də bir yox, bir neçə nəsilin müəllimi idı və məsələ yalnız bunda deyildi ki, o, sözün müstəqim mənasında bir çoxumuzun müəllimi olmuşdu. Məsələ burasında idı ki, Arif müəllim «müəllim» məşhumunun daşıdığı mənəvi yetkinliyi, idrakı kamilliyi öz şəxsiyyətində və yaradıcılığında cəmləşdirmişdi».<sup>159</sup>

Həmin kitabda Elçin ikinci bir ədəbiyyatşunas haqqında da biza məlumat verir. Buradan ancaq bir cümləni qeyd eləmək istəyirik: «Məmməd Cəfər klassiklərimizə elmi-nəzəri fikrimizin bu gün əldə etdiyi yüksəlkildən nəzər salmaqla, sadə, lakin mənali və emosional bir təhkiyə ilə ədəbiyyat tariximizin ən mürəkkəb dövrlərini, ən ziddiyyətli carəyan və hadisələrini, ən görkəmli nümayəndələrin sənətkarlığını, onların yaradıcılığının fəlsəfi-estetik mahiyyətini açmaq və izah etməklə bərabər, müasir ədəbiyyatımızın problemlərini ilə eyni ardıcılıq və işgūzarlıqla məşğul olur». Bu bir cümlənin içinde böyük bir alimin elmi fəaliyyəti açıqlanır. Elçin Məmməd Cəfər müəllimin 70 illik yubileyində yazdığı, «Ədəbiyyat və incasənat» qəzetiñin oxucularına təqdim etdiyi «Qalib sənətkar» adlı məqaləsində yazardı: «Qələm, yaradıcılıq eşqi, daim yaratmaq əzmi, əzx etmək və bu əzx olunmuşları bölüşdürmək ehtiyacı və ehtirası zaman çərçivəsini, illər mahdudluğunu pozmuşdur, vaxta qalib gəlmİŞdir.

Məmməd Cəfər müəllim qalib bir sənətkardır, onun çoxçəhəli fəaliyyəti, çoxsahəli yaradıcılığı elmi-nəzəri, adəbi-pedaqoji, təcrubi qalibiyyyatlarından ibarət bir mütəfəkkir həyatı və əməyidir.

Məmməd Cəfər müəllimin yetmiş yaşı tamam olur...

Bu konkret imza bu gün mənim təsəvvürüm də nəhəng bir ağac gövdəsidir və bu gövdədən törəmiş, hər biri ayrıca bir ağac qüdrətinə sahib budaqlar müasir Azərbaycan mədəniyyətinin sağlam və qüdrətli qollarındandır, eyni zamanda, bu güclü qolların qüdrəti həmin mədəniyyəti, mənəvi sorvəti ifadə etdiyi kimi, təsdiq də edir».<sup>160</sup>

Elçin arxiv materiallarının üzə çıxarılması, əski əlifbada olan dövri mətbuatın müasir əlifbaya çevriləməsi və bu günün oxucusuna çatdırılması işini yüksək dəyərləndirir və bunu əsl vətəndaşlıq hesab edir. Bu sahədə əmək sərf edən alimlərin, elmi işçilərin zəhmətini qiymətləndirir və bunu ədəbi irsə hörmət və məhəbbətin ifadəsi hesab edir. «Molla Nasreddin» işığında adlı məqaləsində «Ədəbiyyat qəzeti»nın oxucularına sevinclə çatdırıldığı bir xəbərdə yazar: «Görkəmli alimiz Əziz Mirzəhmədovun rəhbərliyi ilə Nizami adına Ədəbiyyat İstututunun mətnşünaslıq şöbəsinin gərgin zəhməti, işgüzarlığı özünün bu sahədə ilk barını verdi: düz yetmiş beş ildən sonra «Molla Nasreddin»ın ilk nömrəsinin faksimili və müasir əlifbamızda transliterli çapı yenidən oxuculara çatdırıldı.

Bu, əsl vətəndaşlıq işidir.

Bu, ədəbi irlərimiz, böyük sələflərimizin yaradıcılığına və fəaliyyətinə böyük də hörmətin və məhəbbətin ifadəsidir.

Bu - Mirzə Cəlil qələminin, Mirzə Cəlil amalının, «Molla Nasreddin» jurnalı vətəndaşlığının xalqımızın hər hansı ayrı-ayrı sahələrdə deyil, ümumi milli inkişafında oynadığı böyük rolun daha bir təsdiqididir.<sup>161</sup>

Elçin şairlər, sənət adamları, alımlar haqqında yazanda, həmisi şəxsiyyəti düşünür. Əslində, Elçinin bütün yaradıcılığı şəxsiyyətə söykənir. Sağ adamlardan yazılın məqalələrdə tərif də, təqnid də səmimi deyilir, amma mərhum adamlardan yazılın yazıldarda bu səmimiyyət bir də həzinlik qarışır. Vaxtsız ölümlərə qarşı təssüf hissi ilə yanaşı vəfəsiz dünyaya qarşı bir qədər ikrəh hissi də insana hakim kəsilir. Elçinin «Azərbaycan» qəzetindəki «Dünyanın möhnəti və ziynəti» adlı yazısı şərqsünas Aida İmanquliyevaya həsr olunub. Aida İmanquliyevanın 60 illik yubileyinin onsuz qeyd olunmasını təssüflə, ürək ağrısı ilə bildirən müəllif yazar: «Yaradan Aida İmanqu-

liyevaya elə bir tale qismət eləyib ki, onun haqqında düşünəndə, onunla bağlı nəsə bir söz demək istəyəndə, özündən asılı olmayıaraq, dünya barədə fikirləşirsən, dünyanın faniliyi, vəfasızlığı barədə, gəldi-gedərliyi barədə...

Əlbəttə, bu vəfasızlıq düşüncələri, bu gəldi-gedərilik, fanilik səhəbəti təzə bir şey deyil, dünya, gəlimli-gedimli dünya, son ucu ölümlü dünyadır və elə buna görə də qoca Yunus İmrə bu dünyani, yəni o «son ucun» yaratdığı həmin ovqatın, həmin kədərin ələcəsizliyi üzüne şax deyirdi:

Yeri, yeri, yalan dünya  
Yalan dünya deyilmisən?

Bəli, bütün bunlar belədir, gələn getməlidir, bunu bilirik, ancəq bizim bu bilgimiz Aida İmanquliyeva həyatının (şərəfli bir həyatın) doğum və ölüm tarixləri arasındaki nakamılığın yaratdığı kədəri azaltmır, içimizdəki dərin təessüf və pərişanlıq hissinin müqabilində bir təşkinliyə çevrilə bilmir...».<sup>162</sup>

Elçin tənqididə tənqid edərkən laqeydlikdən, məsuliyyətsizlikdən danışır, tənqidçilərin nöqsanlarını iradlarını bildirir və eyni zamanda, ədəbi tənqid sahəsində gərgin və davamlı fəaliyyət göstərən tənqidçilərin də zəhmətini qiymətləndirir. Vaqif Yusifilinin kitabı haqqında yazdığı resenziyadan danışmışdır. «Ədəbiyyat qəzeti»ndəki «Tənqidimizin zəhmətkeşi» adlı məqaləsini isə Elçin Vaqisin 50 illik yubileyi ərafəsində yazmışdır. Bu məqalədə həm bir tənqidçi kimi Vaqisin fəaliyyətindən söz açan, həm də onun yubileyini təbrik edən müəllif sanki tənqidçinin yaradıcılığına güzgü tutur: «Vaqif çoxçəhəli bir yaradıcılığa malikdir. Bir tərəfdən ədəbiyyatşunas-alım kimi nəşrin nəzəri problemlərini, yaxud Azərbaycan romanının tarixini tədqiq edir, o biri tərəfdən müasir ədəbi proseslə məşğıl olan tənqidçi kimi gözəl şairimiz Fikrət Qoca haqqında monoqrafiya yazar, bir tərəfdən peşəkar sənətşunas kimi müğəm ustalarının yaradıcılığını arasdırır, Alim Qasımovun «Şur»u üstündə düşüncələrə dalır, yaxud Səməndər Rzayevin sənətinə danışır, o biri tərəfdən düşünən və düşündürən bir ədib kimi, millətin və cəmiyyətin mətləblərini qaldıran publisistika ilə çıxış edir».<sup>163</sup>

Vaqifi həm tənqidçi kimi, həm də sənətşunas kimi təqdim edən Elçinin özünün də sənətə bağlı məqalələri diqqəti çəkir. Onun

«Azərbaycanın görkəmli şəxsiyyətləri» seriyasından yazdığı «Bülbül» adlı kitabında görkəmli xanəndənin həyat yoluna, sənət fəaliyyətinə, bir şəxsiyyət kimi səciyyəvi cəhətlərinə nəzər salan müəllif öz dəyərli fikir və düşüncələrini oxucularla olduqca samimi bölüşür. Burada Bülbülün sənət dostları haqqında da məlumatlar alır, qiymətli fikirlərin şahidi olur. Müəllif yazır: «Bülbül ilə Şövkət xanim Azərbaycan xalqının sənətdəki Koroğlusunu və Nigarı idi və bu dəm uzaq İtaliyadakı o gözənlənməz keçmiş görüş mənim gözlərimin qarşısında canlanır, mənə elə gəlir ki, həmin görüş təsadüfi deyildir, xalqa və onun sənətinə gələcək Koroğlu bağlılığının, Nigar bağlılığının nəticəsi idi...».

Bülbül istər opera, istər estrada səhnəsində adice oynamamışdır, adice oxumurdu, səhnədə də yaşayırı və buna görə də həyatda da, səhnədə də eyni səmimi, xeyirxah tabəssümüla gülümsayırdı...».<sup>164</sup>

Elçinin Bülbül haqqında elə həmin il «Azərbaycan» jurnalında çap olunmuş «Yaxan düymələ-düymələ» adlı məqaləsində Bülbül şəxsiyyətinə təkcə xanəndə kimi deyil, həm də bir folklorçu kimi, bir pedaqoq kimi qiymət verildiyini görürük. Müəllif yazır: «Bülbül folkloru toplamaq, onun nəzəriyyəsini işləməklə barəbar, həm də bir pedaqoq kimi, Azərbaycan Dövlət Konservatoriyasının professoru kimi, xalq arasından çıxmış istedadlı cavınların seçilib üzə çıxməsində, onların təhsil almasında, gələcəkdə Azərbaycan mədəniyyətinin görkəmli xadimləri səviyyəsinə yüksəlməsində çox iş görmüşdür».<sup>165</sup>

Elçinin sənətlə, incəsənət xadimlərlə bağlı yazılarından kiçik sitatlarla onun bu sahədəki fəaliyyətinə də işiq salmaq istəyirik. «Qobustan» jurnalında gedən «Yandırır bu ölüm» adlı yazısında «Fikrət Əmirov vəfat etdi», - ifadəsindən tutmuş, sətirlər arasından boyanan ürək sızlətilərini kimi Elçinin sənət yanğısını, sənətkar itki-sindən doğan kədərini, gərkiliklərin dünya dəyişməsindən yaranan təəssüfunu görürük, duyarlıq. Müəllif yazır: «Xəsta Qasım: «Dünya dediyin bir fanidir, fani Əzəl Nuh gəlməşdi, görünmür, hani?» - soruştu və əlbəttə, bu sual cavabsızdır, əlaçısızdır, bunu bilirik, dərk edirik, amma hər dəfə də bu dünyadan bir insan köçəndə sarsılıraq, bütün hissərimizi-həyəcanımızı matəm toranı bürüyür.

Həmin insan yalnız özünü, yalnız öz ailəsini, yaxınlarına, dostlarına yox, bütün xalqa, vətənə məxsus olanda, o sarsıntı daha dözləməz olur, o toran işiq üzü görünməyən bir zülmətə çevrilir.

Həmin insan sənətkar olanda öz əzizləri ilə birgə xalqı, vətəni ilə birgə kitablar da ağlayır, simfoniyalar, tablolar da ağlayır. Ağlayışların en müdhişidi bu!»<sup>166</sup>

Elçinin sənət haqqında dəyərli fikirlərinə, sənətkarı səciyyələndirən düşüncələrinə «Ulduz» jurnalındaki «Aydın və aydınların faciəsi» adlı məqalədə də rast gəlirik. Burada həm rejissor kimi Tofiq Kazimovdan, həm də bir aktyor kimi Həsən Turabovdan söz açan müəllif həm də sənətin incəliklərinə varır, bir sənətşünas kimi öz fikirlərini əsaslaşdırır. İki kiçik sitatla kifayətləndirik: «Bir rejissor kimi Tofiq Kazimovu fərqləndirdən əsas cəhətlərdən biri onun xarici effektlərə uyğramağa, dramatik gərginliyə psixoloji yollarla nail olmağa, personajların hiss və həyacanlarını ön plana çəkməyə, onların daxili aleminə daha derindən nüfuz etməyə çalışmasındadır.

Ümumilikdə, biz Turabovun Aydını hiss edə və sevə bilirik, bu artistin oyununa xas olan təbiilik Aydının təbiəti ilə üzvi vəhdətdədir və bu vəhdət səhnədə də öz bədii təcəssümünü tapmışdır. Turabov Aydının varlığını duyur, onun risxənd və kinayəsini də arzu və istəkləri kimi hiss edir və tamaşaçıya da hiss etdirir».<sup>167</sup>

Sənətə, sənətkara Elçin yanaşmasında həmişə hörmət, mahəbbət, rəğbat hissələri yanaşdır. Sənətkarlar haqqındaki bəzi yazılar, bəlkə də əksəriyyət yazılır publisistik əslubda olsa da, biz onları ədəbiyyatşünas Elçinin yazıları kimi təqdim etdik və burada müəllifi «Klassiklər və müasirlər» silsiləsinin davamı kimi verdik. Bu nə dərəcədə düz və ya sahvdır, deyə bilmərəm, hər halda, istər şair, naşir, tənqidçi-ədəbiyyatşünas olsun, istər xanəndə, bəstəkar, rejissor, aktyor, rəssam olsun – bütün sənətkarlar haqqında deyilənlərə bir sırada baxmaq istədik...

Elçinin «Ədəbiyyat qəzeti»nin oxularına təqdim etdiyi «Həmişə yolda olan adam» adlı məqalə də bu stildəndir və burada Polad Bülbüloğludan söz açan müəllif onu həm sənətkar kimi, həm də şəxsiyyət kimi səciyyələndirərək yazır: «Poladın yaradıcılığında da, şəxsiyyətində də kaloritli bir milli ilə qərb mədəniyyətinin, dünayagörüşünün üzvi vəhdəti var: o sənətdə də, həyatda da azərbaycanlıdır, amma, eyni zamanda, özünə qapanmış, məhdud bir dairədə olan adam deyil və buna görə də o, sənəti ilə, xasiyyəti ilə, təassübkeşliyi ilə, nəhayət, şəxsi əlaqları ilə Azərbaycanı Azərbaycan- dan kənara çıxarmağı və töbliği etməyi, tanıtmağı bacaranlardan biri olub. Müasir Azərbaycan mədəniyyəti həm sovet dövründə, həm də

sonrakı illərdə belə bir yaradıcı və vətəndaş fəaliyyətindən çox qazanıb.

Bu, şübhəsiz ki, mühüm bir cəhətdir və Poladdakı bu xüsusiyətin də ailəvi ənənəsi var, başlangıç, şübhəsiz ki, Bülbüldən gəlir, azərbaycanlılıqdan gəlir. Bülbül dünyasındaki Qarabağ ab-havasından gəlir».<sup>168</sup>

Nəhayət, Elçinin sənətkarlarla bağlı sonuncu təqdim edəcəyimiz məqaləsi rəssam haqqındadır. «Ədabiyyat və incəsənat» qəzeti-nin oxucularına ünvanlanan «Koroğlu nərəsiyle» adlı məqalədə müəllif yazar: «Bu mehriban təbəssümlü, üzügülər cavan adam müəsir Azərbaycan rəssamlarından biridir, Parisdə yaşayır-yaradır.

Biz Bolqarıstanın Qabrova şəhərində tanış olduq. Adı Mustafa, famili Ramazanidir. Atası İbadulla Ramazani Təbrizlidir.

Mustafa 1978-ci ildə Tehran Universitetinin gözəl sənət fakültəsinin qrafika bölməsini bitirib və o vaxtdan da Parisdə yaşayır. İstedadlı müasir qrafika və karikatura ustalarından biridir.

Tehranda yeddi fərdi sərgisi, Parisdə isə fərdi sərgisi nümayiş etdirilib...

Mən quru məlumatlar verən bu cümlələri yazıram, amma Mustafanın ürəyinin nisgili, yenə də elə bil ki, mənim ürəyimi dəlib keçir.

Mustafanın ürəyi nisgillə doludur: vətən nisgili ilə, xalq nisgili ilə, istiqlaliyyət nisgili ilə...».<sup>169</sup>

Məqalənin sonunda müəllifin Bakıda, Təbrizdə haçansa açı-laçq sərgisi xəyal kimi Elçinin gözü önünde canlanır, o sərgi nisgilsizdir və dünyadan gözəlliklərindən bəhs edir...

Biz Elçinin ədəbiyyatşünaslıq fəaliyyətinə hərtərəfli nəzər salmaq istədik, gördüklerimizi, duydularımızı, başa düşdüklerimizi və öyrəndiklərimizi oxuculara çatdırmaq istədik. Nə dərəcədə bacardıq, nə qədər səhv elədik, nə qədər yekəxanalıq elədik, nə qədər diqqətimizdən kənardə qalanlar oldu bilmirik, hər halda yazdıqlarımızı səmimi idi və bacarığımız müqabilində idi...

## PUBLİSİST ELÇİN

Elçinin publisistikaya aid etdiyimiz yazılarını iki yerə ayırmış olar: səyahət təssərətləri və əsasən «Vətən» cəmiyyəti ilə bağlı müsahibələr, yazılar, bir qədər də vətəndaş təssübkeşliyinin ifadəsi olan müxtəlif yazılar. Əslinə baxsan, bu iki qism arasında da elə bir uçurum yoxdur. «Vətən» Cəmiyyətinin sədri olan Elçin də vətəndaşdır, müxtəlif ölkələrdə səfərdə olan yazıçı Elçin də. Sadəcə biz yazımızda müyyəyən ardıcılılığı izləyə bilmək üçün bu bölümə apardıq. Ola bilsin ki, bizim əldə etdiyimiz məqalələr heç də Elçin publisistikasının hamısı deyil. Hər halda, biz əlimizdə olanlardan danışmaq istəyirik, bizə elə galır ki, Elçin bütün əsərlərində Elçindir, beş əsərini oxuyub ellisi haqqında danışmaq olar...

Elçinin səfərləri, səyahətləri ərefəsində gördükərini əks etdirən yazılarında həm ədəbi hayat, həm də bu həyata marağının insanların hissələri, duyguları, arzuları, düşüncələri var. Hələ 1978-ci ildə Tovuz və Cəlilabad rayonlarının üzümçülük ilə görüşə gedən yazıçı Azərbaycan kənd təsərrüfatının bir sahəsi olan üzümçülüyün inkişafında göstərilən xidməti qələmə almışdı. Orada sovxoza və kolxoz əməkçilərinin çalışdığı sahələri gəzən, qocalarla, cavanlarla görüşüb, onların arzu və istəklərini işıqlandıran yazıçı «Komunist» qəzeti-dəki «Gənclik həvəsi» adlı məqaləsində yazırı: «Oğullar-qızlar... Bu gün bu nəsil heç bir vaxt olmayan dərəcədə inkişaf edib, həm əmək qələbələrinin sayı artıb, həm də ümumi mədəni səviyyələri yüksəlib. Sahələrdə gördüyüümüz, tanış olduğumuz gəncləri şəhərlər, qızlardan, oğlanlardan seçmək mümkün deyil. Onların fərəhi də, inamları qədər güclü, qüdrətlidir».<sup>170</sup>

Göründüyü kimi, müəllifin sevinci, fərəhi heç də onların fərəhindən az deyil. Yaziçı kənd adamlarının rifah halının yaxşılaşmasına, şəhərlə kənd arasındaki fərqi aradan qaldırılmasına sevinir. Əlbəttə, bu gün bunlar çox-çox arxada qalıb, indi nəinki kəndin şəhərə çatmasını düşünmək, ən azı şəhərlərin kəndə çəvirilmək qorxusunu yaşamaq dövründəyik. Yəqin ki, bu gün də daha başqa fərəhələr, başqa arzular yaşandığından, bu günümüzə dəşək etmək gərəkdir. Hər halda biz Elçinin bu yazılarına bu günün yox, dünənin pəncərəsindən, elə bu yazıların yazılıdığı zaman kasıyindən baxma-hıq.

O dövrün nayı pis idisə də, yaxşı cəhətlərini də pislərin sırasına yazmaq düzgün deyil. O dövrda yazıçılar dəstə ilə rayonlara gedirdilər, bu gün bu mümkün deyil, mümkün olanda da ancaq bir-iki eyni adam üçün mümkünkündür. O zaman rayonlarda zona müşavirələri keçirilirdi və bu müşavirələrdə yazıçıların iştirakı mütləq idi. Biza elə gəlir ki, indi də belə səfərlərin başqa yöndə mümkünlüyü pis olmazdı və yazıçılar bu gün də belə səfərləri sabırsızlıkla gözləyirlər. Amma nə Elçin, nə də başqaları bu barədə fikirləşməyə imkan tapmırlar, çünki bu gün daha vacib səfərlər haqqında düşünmək gərəkdir.

Elçinin İsmayıllı səfərinin təəssüratı da maraqlıdır. «Kommunist» qəzətinin 1981-ci li 31 oktyabr, 4 noyabr, 21 noyabr tarixli sayalarında çap olunmuş «Torpağın səsi» adlı geniş publisistik yazısında əksini tapan bu səfərdə müəllif yaxşılı-pisli çox şeyin şahidi olur. Yaziçi ziyyələrlə görüsür, məktəblərdə olur, şagirdlərin, mülliimlərin səhbətinin dinləyir, əmək adamlarının arzularını, istəyini eşidir. Bu yazida diqqəti çəkən məqamlar var: biganələrə, məsuliyyətsiz adamlara qarşı üsyən səsi, meşşanlığa, tüfejiliyə nifrat hissi, yazıçının ürək ağrısı, təəssüf hissi, insanları daha ağıllı, daha bacarıqlı, daha məsuliyyətli, əməksevər, vətənpərvər görmək arzusu və s. Müəllisin bəzi fikirlərini burada veririk: «Mən İsmayıllı məktəblərini gəzərkən, xalqımızın böyük maarifçilərindən biri olan H.Zərdabının hələ keçən əsrə yaxdıcı sözləri xatırladım: «Elə fikirləşməyin ki, xalqın maariflənməsi bir məqalə, ya pyesla düzələsi şeydir. Xeyr, burada görüləsi is çoxdur! Bu yolda külüng vura biləcək onlara adamin həyatı və əməyi də azdır».

Bu gün müslim babamızın arzuladığı o külüng onların, yüzlərin deyil, on minlərin, yüz minlərin əlindədir, lakin belə bir vüsət bizi aldatmamalı, bir an belə arxayınlasdırmamalıdır. Biz xalqımızın hərtərəfli maariflənməsi və daha böyük nailiyyətlər əldə etməsi üçün məhz «Həyatımızı və əməyimizi əsirgəməməliyik», «Bu gün bizim aramızda şəxsi mənəfeyini güdənlərə, vəzifəsindən sui-istifadə edənlərə, xalqın dərd-sərini vecinə almayanlara yer olmamalıdır və biz tutduğu mövqədən asılı olmayaq, belələrini ifşa etməliyik», «Bu da çox ciddi məsələdir. Bəzən biz nüfuzlu, vəzifəli atalarının kölgəsində yaşayan, müftə «jiqliklərdə belədən-beşər» sütüyən məsləksiz, qanacaqsız, avara övladları görür və ürək ağrısı ilə təəssüf hissi keçirir. Onlar üçün hər şey hazırlır və bu cür hazırla nazir övladlar, bu «hazır»ın mənasını və məsuliyyətini nəinki dərk etməyən, hətta bu

barədə heç fikirləşməyən övladlar sabah hansı qeyrətlə, hansı hazırlanıqla, hansı hayat təcrübəsi ilə öz xalqına, öz torpağına xidmət edəcəklər? Buna görə də biz atalarına layiq övladlarla rastlaşanda istər-istəməz bir qürur hissi keçiririk». <sup>172</sup>

Elçinin rayonlara səfərinin təəssüratı olan bu məqalələri oxuyanda yadına 1978-ci ildə Bərdənin Bərcəvan kəndində keçirdiyimiz pambıq yiğimi düşdü. Hərçənd sevimli, fərəhənlənməli bir şey yox idi. Şəhərlə kənd arasında da böyük fərq var idi. Hətta insanların xasiyyətində belə qəribəlik nəzərə çarpırdı. Kəndin gəncləri bizi elə qəribə baxırdılar ki, guya onların kənddə yaşamaqlarına biz şəhərlər günahkarıq. İşgüzarlıq da o qədər yuxarı deyildi, bizzət elə tələbələr var idi, kənd cavanlarından daha yaxşı işləyirdilər. Qəhrəmanlar da məlum idi, - Cümə adında bir briqadir var idi, deyirdi ki: «Belə də iş olar, dörd dənə nər kimi oğlanı işlədirlər, yığıdı pambıq bir qızın adına yazıb deyirlər ki, qəhrəmandır». Biz bu barədə danışmırıq, bəlkə ona görə ki, başqa cəhətlər yaxşı idi, hamı bir parça çörək tapırdı. Eh, nə isə, bu barədə danışmağa dəyməz, onsuz da nə olmahiysa, necə olmahiysa, elə də oldu və indi də necə olmalıdır, elə olur. Yəqin ki, sabah da elə belə olacaq...

Elçinin Macaristana səfəri və bu səfərin təəssüratı da maraqlıdır. «Bakı» qəzətinin 1983-cü il 24-25-26 may tarixli sayalarında arxivlə şəkildə oxuculara təqdim olunan bu təəssüratda Elçinin «Dyula Çak ilə müsahibəsi» verilmişdir. Söhbəti yazıçı özü qələmə almışdır. Söhbətdən eləvə, burada yazıcının Macaristan haqqında, macar xalqının səciyyəvi cəhətləri, adət-ənənələri, bir sıra qəribə məqamlar haqqında da düşüncələr öz əksini tapıb. Yazı çox genişdir. Bu təəssüratı gorək özün oxuyasın, sitatlarla müəllisin hissini, duyğusunu çatdırmaq çatındır. Amma hər ehtimala qarşı üç sitati oxuculara təqdim edirik: «Dyula Çak 1930-cu ildə anadan olub. Şair, dramaturq, publisistdir. Yaradılıqla publisist kimi başlayıb. Romanları, povestləri, hekayələri bir çox dilə tərcümə olunub, pyesləri tamaşaşa qoyulub.

Dyula Çak ilə söhbətlərimizin təşkilatçıları həyacan keçirirdilər ki, birdən fikir mübadiləsi mübahisəyə çevrildi, ara qızışdı, Dyula da sərt adamdır... Əvvəlcədən deym ki, nə söhbət əsnasında, nə də sonra mən Dyulada bir sərtlilik hiss etmadım, əksinə, səbirli, təmkinli idi və olsun ona görə ki, Dyula da, mən də bir çox məsələyə münasibətdə demək olar ki, həmfikir idik», «Dünyanın çoxlu ölkəsinin pul-

larının üzerinde... şairlerin şekli var? Macaristan pullarını yalnız şairlerin şekilleri bəzəyir: Sandor Petefinin, Endre Adinin və Atilla Yofesinin, «Macarlar ciddi xalqdır və bu ciddi xalqda gözəl zarafat duyusunu var. Bir dəfə...

Yox, daha bəsdir. Yüz dəfə eşitməkdənə, bir dəfə görmək yaxşıdır. Mən hələ Macaristana getməyə imkan tapmayan oxucularıma uğurlu Macaristan səfəri arzulayırıam». <sup>173</sup>

Bu məqaləni oxuyanda yadına 1987-ci ildə Macaristana səfərimiz düşdü. Zoltan adlı bir bələdçimiz var idi, çox ciddi adam idi, amma yeri göləndə, zarafatı da var idi. Heç vaxt boş yerə vaxt itirməyi xoşlamırdı. O qədər cavan da deyildi, yəqin ki, bu işdə də çoxdan çalışırı, amma elə bil ki, öz bələdçilik peşəsindən zövq alırdı. Hər şeyi biza başa salmağa səy edirdi. Hiss olunurdu ki, çox təmiz adamdır, üzündə də nur var idi. Bir dəfə mehmanxanada otaqlardan birinin kılıdı xarab olmuşdu, biz də gəzintiyə getməliydik, Zoltan gecikməyi xoşlamırdı, program saatında bütün programda olanları ardıcıl yerinə yetirməyi sevirdi. İndi də gecikməmək üçün dedi ki, heç nə olmaz, qapı açıq qalandan nə olacaq, gəlin gedək. Uşaqlardan biri dedi ki, necə yəni gedək, sonra girib əşyalarımızı oğurlasınlar! Zoltan təccübələ baxıb, bir az da kinayə ilə dedi: «Sizdə belə eləyirlər?... Hamımız xəcaltlə başımızı aşağı saldıq. Söyü elə demişdi ki, güclü təsir eləmişdi. Həmin gün biz dəfələrlə o sözün üstünə qayıtdıq və sonralar da hardasa, yeri düşəndə, həmişə Zoltanın bu hərəketini qeyd edirəm. O zaman bu biza doğrudan da qəribə gəlmışdı, amma sonrakı günlər mağazalara gedəndə, mağazaya girən alıcıların içinde uşaq olan və dəstəyindən əşyalar olan sellofan torbalar asılmış arabacıqları görəndə, artıq başa düşüdki ki, bu ölkədə oğurluq yoxdur. Və bu cəhdən macarlara qıtbə elədik... Macaristan özü də gözləyerdir. Nədənsə, programa salınan yerlər içərisində kilsələr üstünlük təşkil edirdi, bu bizi təccübələndirirdi. Gündə bəzən iki-üç kilsəyə gedirdik. Kilsələr zəngin idi, amma adamı çəkmirdi. Bəlkə də çox idi, bir-birinə oxşayırdı ona görə, bilmirəm, amma onu bilirəm ki, cəmi bir dəfə bizi bir türk məscidinə apardılar, ora girəndə o qədər rahatlıq tapdıq ki, sadə bir otaq idi, divara ərəb əlifbasında yazılar yazılmış qara parça vurulmuşdu. Kasıb idi, amma elə təmiz havası var idi. Elə bildik ki, bir an Bakıdayıq... Nə isə, danışmaqla deyil, Elçin demişkən, gərkək gedib özün görəsan...

Elə həmin il «Bakı» qəzeti 12-13-14 sentyabr tarixli nömrələrində Elçinin «Qabrovo görüşləri»ni oxuyuruq. Bolqaristanın Qabrovo şəhərində keçirilən VI beynəlxalq satira və humor festivalının iştirakçısı olan yaziçi bu səyahətnaməsində Qabrovo şəhərinin təsvirini verir, şəhər əhalisinin səciyyəvi cəhətlərindən söz açır, olanlardan, keçənlərdən danışır. Bu yazı haqqında da danışmaqla, sitat göstərməklə oxucuda bir təsir yaratmaq çatındır, ən azı oxucu bu səyahətnaməni oxumalı, ən çoxu isə Qabrovaya getməlidir. Amma bu yazidan bəzi məqamları diqqətə çatdırmaq pis olmaz: «Qabrovo şəhərinin ortasından Yantre çayı axır və Qabrovular şəhərin mərkəzində, çayın ən gur axan yerində Qabrovonun əsasını qomyuş dəmirçi Raço Kovaçın heykəlini ucaldıblar. Deyirlər ki, qabrovular o qədər xəsisidirlər ki, torpağa xəsislik eləyiblər. Kovaçın heykəlini çaya qoyublar...

Əlbəttə, o xalq ki, öz qəhrəmanına belə möhtəşəm və orijinal heykal ucaldır və özü ilə də beləzarafat edir, öz-özünə gülməyi bacarr - o xalq xoşbəxt xalqdır», «Festivalın təşkilat komitəsi Qabrovo elektrik qızdırıcıları zavodunun fəhlələri ilə mənim görüşümü keçirdi. Mən həmin nəhəng və müasir zavodun həyatında böyük bir qaya parçasının üstünə həkk olunmuş belə bir yazı oxudum: «Ey sən, bolqar, öz əslini və dilini bil və unutma!» Elə ilk görüşdəcə Mustafa (rəssamdır, biz onun haqqında əvvəldə danışmışdım - S.X.) belə bir sağlıq dedi: - Dünyada əbədi ayrılıq yoxdur və olmamalıdır. İçək Qabrovoda bir-biri ilə təpişmiş iki Azərbaycanının sağlığını. Mən də əlavə etdim: - İki Azərbaycanının və bir də Azərbaycanın şərəfinə!»<sup>174</sup>

Elçinin «Dyula Çak ilə söhbət» və «Qabrovo görüşləri» adlı yazıları «Beş dəqiqa və əbədiyyat» adlı kitabda çap olunmuşdur.

«Ədəbiyyat və incəsənat» qəzeti oxucularına təqdim edilmiş «Üç qırmızı qərənfil» adlı yazı Nəriman Nərimanova həsr edilmişdir. Burada bir şəxsiyyət kimi, ədib kimi, hər seydən əvvəl, böyük hərflə Vətəndaş kimi Nərimanovdan bəhs edən Elçin xatira lövhəsinin üstünə üç qərənfil qoyur və məqalənin sonunda da öz düşüncəsinə verir. Yazıcıdan bəzi məqamları və sonluğu diqqətə çatdırmaq istəyirik: «Xalq və Vətən məşhumlari Nəriman Nərimanov üçün tamam konkret səciyyə daşıyırı və əslində, bu məşhumlular onun dünyagörüşündə bir eyniyət təşkil edirdi: hər bir nəfər onun üçün xalqın və vətənin bir hissəciyi, bir parçası idi, hər bir nəfərin taleyi xalqın və

Vətənin taleyi idi», «Nəriman Nərimanovun hər bir fərdin əməlinə, əxlaqlına təslibi bu dərəcədə böyük idi və on əsası isə, onun öz həyatı, xalq və Vətən baxımından bu yüksək təsliblərə cavab verən parlaq bir nümunə idi», «Mənə elə gəldi ki, Vətəndən gəlmış o üç qırmızı qərəfil o xatır lövhəsinə bir sərinlik görtirdi.

Mənə elə gəldi ki, o üç qırmızı qərəfil heç zaman solmayı, acaq. Həmişə beləcə təzə-tər qalacaq, yadda sərinlik gətirəcək, qışın şaxtasında isə isidəcək...».<sup>175</sup>

Biz Nərimanov haqqında əvvəldə də danişmışdım, amma bu yazidan da qeydlər etdik, - birincisi ona görə ki, Nərimanov haqqında hər dəfə danişmağı görəkli hesab eləyirik, ikincisi isə bu yazi Elçinin publisistik yazıları içərisində ən çox xoşumuza gələn yazılarından biridir. Elçinin publisist yazıları çox səmimi təsir bağışlayır, bəlkə ona görə ki, bu yazıların arkasında yaziçi, tənqidçi, dramaturq Elçin yox, sadəcə Elçin dayanır. Bilmirəm...

Elçinin Qana səfərindən qeydləri də maraqlıdır. «Azərbaycan» jurnalında «Yanan ağacın şəfəqləri» adlı yazida müəllifin bu səfərdən aldığı təssürat əks olunub. Bu məqalədə təssüratdan əlavə, müəllifin ictimai-siyasi düşüncələri də özünə yer alır ki, bu düşüncələr diqqəti daha çox çəkir və bunlarda Elçinin ağrıları, təssüsü, bəşərilik xüsusiyyəti hiss olunur. Müəllif məqalənin bir yerində yazar: «Mən yaxşı başa düşürəm ki, xalqın dili, folklorunu, mədəniyyəti, tarixini, onun məxsusılıyını dərindən öyrənmədən adət-ənənə barədə, icra etdikləri mərasimlər barədə fikir yürütütmək, ümumiyləşdirilmələr aparmaq, hətta bununla kifayətlənməyib, onları rədd etmək mümkün deyil. Lakin bütün bunlarla bərabər, elə xüsusiyyətlər, detallar var ki, onları birçə dəfə sezmək hər şeyin yalançı olduğunu başa düşmək üçün kifayətdir. Mən indi bu səfirləri yazarkən də tam əminəm ki, müstəmləkəçilərlə birlikdə Avropadan gəlmış inancla icra edilən mərasimin, ümumiyyətlə, Afrikaya, o cümlədən də Qa xalqına dəxli yoxdur. Daha doğrusu, bu mərasim əsl xəlqi adət-ənənənin eybəcərləşdirilməsi deməkdir».<sup>176</sup>

Elçin «Həyat eşqi» adlı yazısında Türkiye səfərindən səhbat açaraq «Bakı» qəzetinin oxucularına həm də iki gözəl insanı: Abbas Zamanovu və Niyazini təqdim edir: «Səfər zamanı ədəbi məclislərdə, görüşlərdə, yığıncaqlarda türk yazıçıları, ədəbiyyatşunaslar, sənat adamları məndən, əsasən, iki nəfəri xəbər alır və o iki nəfərə salam

göndərirdilər: unudulmaz maestro Niyazi və professor Abbas Zamanovu.

Maestro Niyazi neçə dəfə Türkiyəyə gəlmişdi, konsertlər vermişdi, opera quruluşlarına rəhbərlik etmişdi...

Abbas Zamanov isə heç vaxt Türkiyədə olmayıb, lakin onun ədəbiyyatımızın, mədəniyyətimizin, keçmişimizin və bu günümüzün təbliği namına göstərdiyi fəaliyyət xarici ədəbi əlaqələrimiz sahəsində çox səməralı rol oynayır və bu barədə söz düşəndə biz həmişə sidq-ürəkdən etiraf edirik: Abbas müəllim o işi görür ki, onu bizim heç birimiz görmürük!».<sup>177</sup>

Elçin Türkiyəyə növbəti səfərini «Kommunist» qəzetiindəki «Dostluq arzusu ilə» adlı yazısında əks etdirmişdir. Elçin burada Türkiyəyə səfərini hayatında böyük hadisə hesab edir. Səfər zamanı onu özünə çəkən məqamları kiçik qeydlər adlıdanın müəllif (əslində isə kiçik deyil) İzmirlə Bakının qardaşlaşmasını xüsusi qürur və fərəh hissi ilə qarşılıyır. Məqala belə bitir: «Mən bu kiçik qeydləri məhz həmin epizodla qurtarmaq istəyirəm. Bakı şəhəri nümayəndəliyinin Türkiyəyə səfəri İzmirdə bir «Dostluq evi» yaratdı. Belə «dostluq evləri» çoxalsın, xalqların, ölkələrin böyük və əbədi dostluğuna çevrilsin, xalqların, ölkələrin dostluğu isə sülh və əmin-amanlıq deməkdir!».<sup>178</sup>

Elçinin «Kommunist» qəzetiin 1989-cu il 22 avqust tarixli sayidakı «Hirs ancaq ziyan gətirər» adlı məqaləsinə oxuyanda isə onun Qərbi Almaniyada səfərdə olduğunu və həmin vaxt televiziyyada Qarabağla bağlı verilişin verildiyini, bu verilişdə Ermənistən KP-nin orqanı olan «Kommunist» qəzetiindəki məqalədən danişildiğini, müxtəlif fikirlərin söyləndiyini öyrənirik. Elçin bu prosesə öz vətəndaş münasibətini bildirir.

Elçinin «Kommunist» qəzetiin verdiyi müsahibələrdən biri «Bizə birlik gərəkdir» adlanır. Yazıçı İlham Rəhimli ilə səhbatində Şimalla Cənubun birləyi məsələsinə toxunur. Fikirlərini əsaslandırmak üçün özünün Amerika səfərində gördüklorundən danişir: «Azərbaycan torpağı şimalı və cənubu ilə bərabər bərakətli torpaqdır. Min bir maddi sərvəti, neməti var. Xalqın birləyi özünün öz torpağına sahiblik qüdrətini və inamını artırır. Bu isə çoxlarının ürəyincə olmur. Təsədüfi deyil ki, bu qüdrəti, bu inamı parçalamaq üçün yayan sayıelərdən əleyhimizə ilk növbədə erməni millətçiləri istifadə edirlər.

Amerikaya işgürər səfər məni bir daha əmin etdi ki, qarşida bizi son dərəcə çətin və çətin olduğu qədər da şərəflər gözləyir. Biz bu gına qədər kütləvi məlumat və informasiya vəsitələrinən lazımlıca istifadə edərək özümüzü dünyaya layiqinca tanıda bilməmişik. Nyu-Yorkda bir saat vaxt tapıb həmyerlimiz, istedadlı gənc rəssam Ayaz Mirhadi ilə birlikdə məşhur Metropol muzeyinə getdik. Muzeydə Səfəvələr dövründə yaranmış sənət əsərlərinə həsr olunmuş salonları gəzdik. Buradakı Azərbaycan xalçaları, zərgərlik, misqərlilik nümunələri, miniatürlər, xüsusən bu sahədə Təbriz məktəbinin misil-siz sənət inciləri İran eksponatları kimi təqdim olunur. Bu barədə Metropol muzeyinin rəhbərliyinə artıq rəsmən müraciət etmişik. Lakin, gəlin etiraf edək ki, bütün bunlar bir nəfərin, bir cəmiyyətin fəaliyyəti ilə başa gələn məsələ deyil... Bütün azərbaycanlılar, harada yaşamağımızdan asılı olmayıaraq, hamimiz six və əlbir fəaliyyət göstərməliyik!».<sup>179</sup>

Elçinin səfərləri, səyahətnamələri haqqında çox danışmaq olar. Biz sadəcə məlumat xarakterli qeydlərlə kifayətləndik. Ən məraqlı əsərlərdən biri də «Yaxın, uzaq Türkiyə» kitabıdır. Akademik Həmid Araslı eyni adlı məqaləsində həmin yazı haqqında öz fikrini oxucularla bölüşüb. Məqalə belə başlayır: «Elçin istedadlı yazıçılarımızdan biridir. Onun hekayə və povestləri, müasir ədəbiyyatımızın mühüm problemlərinə həsr olunmuş tədqiqat məqalələri sovet ədəbi tənqidinin, geniş oxucu kütlələrinin diqqətini cəlb etmişdir. «Yaxın, uzaq Türkiyə» əsəri isə bizi Elçin istedadının yeni bir keyfiyyəti ilə tanış edir.

Bu oçerkdə bədii publisistika ilə elmi publisistika özünün çox maraqlı bir vəhdətini tapmışdır. «Yaxın, uzaq Türkiyə» əsərində müəllif gördüklerini yalnız təsvir etməklə kifayətlənmən, görüb anlaşıqlarını oxuculara təhlil və şərhlərlə maraqlı bir şəkildə çatdırır!»<sup>180</sup>

Elçinin digər publisist yaradıcılığında baharla, yeni illə, cəmiyyəti narahat edən neqativ hallarla bağlı yazılar və son illərin hadisələrini əks etdirən fikirlər maraqlı doğurur. Bahara həsr olunmuş «Yazın ətri, təravəti», «Həmişə bahar olsun» və «Yaz dumani bar gətirər» adlı məqalələrdə müəllisinin ən səmimi, ən kövrək duyguları öz əksini tapıb. «Yazın ətri, təravəti» məqaləsi belə başlayır: «Qişın sona çatmasına az qalıb, lakin qış elə bil ki, qurtarmaq istəmir, yaza təslim olmur, qarı, yağışı, küləyi köməyə çağırır...

Amma bu günün özündə belə, hələ yaza bir neçə həftə qalmış, bizim ürəyimiz yazın ətri, təravəti ilə nəfəs alır və əslində, bu yaz ətri, bu yaz təravəti son vaxtlar ilin fəslindən asılı olmayıaraq, qardan, yağışdan, küləkdən asılı olmayıaraq, həmişə bizimlədir. Çünkü, bu yaz ətri, təravəti bizim alnimizin tərində, əllərimizin qabarında, əməllərimizin işığındadır. Çünkü, bu yaz ətri, təravəti artıq nəinki bizim arzu və xəyallarımızdadır, yox, bizim bu günümüzdə, bu günümüzün gerçəkliliyində, həqiqətindədir!»<sup>181</sup>

«Bak» qəzetiinin 1984-cü il 20 mart tarixli sayındakı «Yaz dumani bar gətirər» adlı məqalədə müəllif Xəbib Təbrizinin «İnsan gözəlliyyin vurgunuudur!», «İnsan yaz aylarını bəyənir. Bu onun gülə, çiçəyə, gözəlliyyə fitri eşqindədir» kəlamlarına müraciət edir və «Əlbəttə, insan xislətində gözəlliyyə belə bir fitri eşq, eyni zamanda, yaza fitri eşqdır. Gözəllik, əslində, ümumi, mücərrəd bir anlaysıdır. Yaz isə bu anlaysın dəqiq əyanı təcəssümüdür», - deyə, öz münasibətini fəlsəfi fikirləri ilə bildirir. Bu yazıldakı fikirlər bəzən də sadədir, hətta səmimiyyətinə görə bəzən lap məktəblı usağı xatırladır. Bəlkə də heç belə yazılar Elçin qələmi üçün deyil? Niyə yazib bunları Elçin? Bilmirəm, amma hər halda baharı, yazın təravətini, gözəlliyyi düşünüb, öz yaşantısına çevirib yazıb...

Elçinin publisistik yaradıcılığında bizi çəkən bəzi məqamları oxuculara təqdim etmək istərdik: «Kitab nəşri əzab-əziyiyətinin arxasında Vətəndaşlıq borcu ilə plana çəkilməlidir. Bu mənada, redaktor sənati ən böyük hörmət və nüfuza malikdir. Lakin təssəffü ki, nəşriyyatlarında bəzən elə redaktorlara rast galırı ki, özləri öz sənətlərinə qiymətləndirməyi bacarmır, onun qədrini bilmirlər. Halbuki, redaktor məsul sənət sahibidir. Əsərin taleyi, əsasən, redaktora həvala edilir» («Kitab mənəvi sərvətdir» - «Kitablar aləmində», 1981, № 4, səh.35); «İllər keçdi... yeni-yeni nəsillər gəldi və həmin sənətkar məhəbbəti, ehtiramı, mənəvi bir estafet kimi, ürəklərdən ürəklərə keçdi. İllər keçəcək... Əsrlər keçəcək... Nəsillər bir-birini əvəz edəcək. Üzeyir məhəbbəti, Üzeyir ehtiramı yənə də nəsillərdən nəsillərə, ürəklərdən ürəklərə keçəcək» («Nəsildən-nəsilə» - «Kommunist», 1985, 12 oktyabr, səh.3); «Gələcəyə aparan yollarda zirvəsi göylərə dəyən o dağların əzəməti var və gələcəyə aparan yollar həmişə dənəndən başlayır. Dünən görmedən, dünəni sevmədən və qiymətləndirməyi bacarmadan Gələcəyin mənəvi sərvətlərini yaratmaq çox çətindir və olsun ki, heç mümkün deyil. Hər bir dövrdə «bu

günün» bədii təcrübəsi öz müəllifi ilə birlikdə, dilində yazıldığı, haq-qında bəhs etdiyi, marağlı ilə nəfəs aldığı xalqı da ifadə edirə, deməli Gələcəyə aparan yollarla bir aydınlıq götürir, istiqaməti müəyyənəşdirir. Gələcək ilə ünsiyəti daha mənalı, daha mündəricəli edir. («Karvan yola düzülür» - «Azerbaijan», 1986, № 5, səh.161); «Sərr deyil ki, çatınlıklar barədə susmaq, öz obyektiv həllini gözləyən sərt döngələrdən və problemlərdən yan keçmək az zərər göturmır, yolu-xucu mənəvi xəstəliklərə, insanların müqəddəs hissələri ilə alverə meydən açır» («İnqilabın daha dərinliklərinə üzəmk üçün» - «Azerbaijan kommunisti», 1987, № 10, səh.87); «Uşaq evlərində tərbiyə alan körpələrin taleyini qurban hesab etməmək üçün hər birimizin na isə etməyə real imkanı vardır. Tale o yetimlərin üzünə gülməyib. Onlarin qayğılarını öz üzərinə götürən dövlətin də imkanları bəzən məhduddur. Gəlin qədim, xeyirxah ənənəni yada salaq və əllikcə yetimlərlə kömək edək. Axi, biziñ az şey tələb olunur, nəticə isə çox böyük ola bilər. Bu gün biz onu edə bilerik ki, bu uşaqlar uşaq kimi böyüşünlər, güclü mənəvi qüvvə ilə həyata atulsınlar. Taleyin amansız rəftarına məruz qalan şikast və zaiflər isə o qədər qayğı görsünlər, o qədər məhəbbətə və xeyirxalılığa bələnsinlər ki, körpə ürəklərinin dərdi azalsın». («Vicdan borcumuz» - «Bakı», 1987, 31 avqust, səh.3); «Təəssüf ki, bəzən elə şəxsiyyət görürük ki, onun sözü ilə əməlləri bir-birinə zidd golir. Professordur, tələbələrinə mənəvi tərbiyə vermək iddiasındadır, özü isə bir şəxsiyyət kimi mənəvi puçluq içindədir. Şair oxucularını düzülya, paklıq çağırır, özü isə şəxsi əxalaqlıqda xudbinlik və mənsəb-pərvəstlik bataqlığına yuvarlanır, oxucuları dünyagörüşünü artırmağa çağırır, özü isə heç öz kitablarından başqa heç nə oxumur. Bir rəis, direktor, yaxud raykom katibi sözə işğüzarlıqlan danışır, ümumi mənafeyindən dəm vurur, özü isə biganə və epiostdır. Biz belə professorlara, yazıçılara, rəhbər işçilərə təəssüf ki, rast golurk, söz ilə əməl arasındaki belə-təzad cəmiyyətimizə çox mənəvi zərər vura bilər» («Mənəvi pasportumuz» - «Kommunist», 1982, 26 mart, səh.3).

«Azerbaijan gəncləri» qəzetiinin 1988-ci il 30 yanvar tarixli sayında «Vətən: Qarşılıqlı anşalma və etimad görüşləri» rubrikasında Azərinformun müxbirinin Elçinla müsahibəsi dərc olunmuşdur. Burada «Vətən» cəmiyyətinin işindən, əməli fəaliyyətindən, planlaşdırından danışan Elçin fikrini bir cümlə ilə belə yekunlaşdırır: «Biz «Vətən» cəmiyyətini təsis edərkən, belə bir möhkəm inamı əsas tut-

muşuq ki, ictimai quruluşu müxtəlif olan dövlətlərin dinc yanaşı yaması prinsiplerinin təntənəsi naminə, xalqlar arasındakı dostluq və qarşılıqlı anlaşmanın naminə xoşməramlı adamların səylərinin birləşdirilməsi yer üzündə sülhün möhkəmləndirilməsinə təkan verəcəkdir». «Gənclər» qəzeti təqdisi digər müsahibəsində da Elçinin «Vətən» cəmiyyətinin yaradılması barədə fikirlərini eşidirik. «Vətən» cəmiyyətinin sədri sıfırdan başladıqlarını, hətta oturmağa stulları, yazmağa kağız-qələmləri belə olmadığını, eyni zamanda, idarəcilik işində heç bir təcrübələri olmadığını, maliyyə məsələlərindən başlamış kadr probleminə kim hər şeyi əvvəldən başladıqlarını vurgulayır. Elçin Qarabağ problemi ilə bağlı fikrini də açıqlayır. Eyni zamanda, müxbirin yaradıcılıqla bağlı suallarını da cavablandırır. Bir iki sitat müsahibin fikrini oxuculara çatdırırıq: «Dağlıq Qarabağ hadisələri bizim hamımız üçün bir dərs olmalıdır. Biz hamımız keçmişə, bu günə, sabaha ayıq və daha iti nəzərlərə baxmalıyıq. Biz öz hissələrimizi qeyri-mütəşəkkil, başsız, milli və siyasi səviyyəsi aşağı olan mitinqlərdə yox, xalqımızın bu günü, gələcəyi ilə bağlı şüurlu vətəndaşlıq fəaliyyətimizdə ifadə etməliyik. Dağlıq Qarabağ hadisələri bizi xalqımızın taleyi ilə bağlı lokal yox, qlobal məsələlər ətrafin da düşündürməlidir...

...Yazı masamın üstündəki bütün başqa kağız-kuğuzu bir kənarə atmışam və yalnız «Ölüm hökmü» adlı romanla məşğulam. Bu əsəri hesabla keçən ilin yayında bitirməli idim... Heç cürə qurtara bilmirəm. İsladikcə gözənlənilmədən ortaya yeni bir motlob çıxır... Eyni zamanda, son ayların nigarənciliği işləməyə imkan vermir. Hər halda ümidi yaxşı şeydir, elə bilirəm ki, payız üçün, «Ölüm hökmü»nın son nöqtəsini qoyacağam». <sup>183</sup>

Elçinin «Ədəbiyyat və incəsənət» qəzeti təqdisi çap olunmuş «Siyasi naşılıq nümunəsi» adlı yazısı ABŞ senatına ünvanlanmışdır. Burada ABŞ-in Qarabağla bağlı qətnaməsindən söz açılır, haqsızlıqla qarşı etiraz bildirilir. Həmin yazı «Vətən» cəmiyyəti tərəfindən ABŞ senatına göndərilmişdir. Müraciətdən bir-iki məqamı burada veririk: «Dəhşətli təqiblərdən və təhqirlərdən baş götürüb dağlara pənah aparan və şaxtaya düşüb donmuş cavan azərbaycanlı, anadan tutmuş xainəsinə pusqudan qətlə yetirilən azərbaycanlı gəncə kimi, nə qədər insanın qanı axıdılmışdır.

Mərkəzi matbatanın bunlar barədə nə yazıb?..

Siz «tördülmüş cinayət hərəkətlərinin təhqiqatından danışırı-nız, qətlərdə və qan tökülməsində günahkar olanların aşkar çıxarılmasına və cinayət məsuliyyətinə cəlb edilməsinə» çağrırsınız. Qətnamənin bütün pafosundan, mülahizələrini təməyüldündən yənə də tamam aydındır ki, siz bu ümumi kontekstdə cinayət hadisəsini yalnız ermənilərə qarşı azərbaycanlılar tərəfindən zorakılıq kimi qiymətləndirirsınız. Siz hansı mənəvi haqla bu cür birtərəflı mövqə tutursunuz? Tərəf-müqabilin, indiki halda Azərbaycan xalqının monavi və cismani sarsıntılarına, Azərbaycan xalqına qarşı yönəldilmiş mütəşəkkil cinayətkar fəaliyyətə azərbaycanlıların öz doğma torpaqlarından qovulmasına bələd olmadan, bu dərəcədə məsuliyyətli bir qərar qəbul etmək hansı beynəlxalq hüquq normaları ilə bir araya siğır!».<sup>184</sup>

Elçinin «Ədəbiyyat və incəsənat» qəzetindəki «Ağır sinəq günləri» adlı məqaləsində də Qarabağla bağlı qətnamələrdən söz açılır. Eyni zamanda, respublikada son aylarda qəbul olunmuş bir sıra mühüm siyasi sənədlərin, o cümlədən, Azərbaycan dili haqqında qərarın qəbul olunmasından, eləcə də, Qarabağa Xalq yardımı Komitəsinin yaradılmasından, Xalq Cəbhəsinin rəsmi tanınmasından, qəçinlərin ümumi güzəranını yaxşılaşdırmaq məqsədilə Dövlət Komitəsinin yaradılmasından və s. danışılır. Müəllif hamını əlibir olmağa, xalqın namına birləşməyə çağırır. Müəllif yazır: «Bu günümüzün acı təcrübəsi bir daha sübut edir ki, xalqın gələcəyini düşünməmək, həqiqəti görməmək və yaxud görməməziyi vurmaq, onu gizlətmək, əməli fəaliyyət göstərməmək, xalqın taleyi ilə bağlı tədbirləri vaxtında həyata tətbiq etməmək, həmin gələcəyi fəlakətə üzləşdirir. Bu zaman keçmiş ilə gələcək mahiyyət etibarilə eyni iztirablarla bir-birinə bağlanmış olur...».

Pisi görmək və pisə qarşı mübarizə aparmaq hər birimizin vətəndaşlıq borcudur. Lakin, eyni zamanda, yaxşını da görməyi və qiymətləndirməyi bacarmaq lazımdır...».<sup>185</sup>

«Azərbaycan» qəzeti «Vətən» cəmiyyətinin rəyasət heyətinin sədri Elçinin Azərbaycan Xalq Deputatlarının fevralın 5-də işə başlayacaq sessiyasına məktubunu çap etmişdir. «Bir daha vətəndaşlıq barədə» adlı məktubda Elçin «Azərbaycan SSR vətəndaşlığı haqqında» o zaman qəbul edilmiş qanunu yarımcıq hesab edir, qanunda düzəlişlər edilməsini təklif edir. Əsasən xaricdə yaşayan vətəndaşlar, Rusiyada yaşayanlara diqqət edir. İki vətəndaşlığı müdafiə edir.

Xaricdə yaşayan azərbaycanlıların həm də Azərbaycan Respublikası vətəndaşı olmalarını istəyir. Viza almaq üçün bürokratik aparatlardakı sürətdürməciliklərə son qoyulması tələbi ilə çıxış edir və s.

Elçinin «Ulduz» jurnalındaki «On beş il əvvəl və on beş il sonra» adlı məqaləsində yazıçı Rafiq Tağı haqqında fikirlərini və təqdim etdiyi üç həkayəsini oxuyur. Məqalədə ümumi ədəbi prosesə münasibətini bildirən müəllif dövrün mənzərəsini açıqlayın fikirlərini də biza çatdırır. Haqsızlığa qarşı çıxaraq, qərəzli təqnidlərə iradını bildirir: «Bu gün mənim ətrafimdə olan, sabah Anarın kandarına qonan, o biri gün Əkrəm Əylislinin qapısının ağızına uçaq və o ətrafda, o kandarda, o qapı ağızında mizildən dəst! Anar da, Əkrəm da, Elçin də elədiklərini eləyib, dediklərini deyiblər (və yəqin ki, Allah izn versə, hələ deyəcəklər!), münasibətlərində də, türklər demişkən, aşağı-yuxarı bir sabitlik var. Bəs siz kimsiniz və kim olacaqsınız?».<sup>186</sup> Elçin bu məqaləni 1991-ci ildə yazıb və o zamandan on üç il keçib. Amma indi də ədəbi mühitdə bu sualla müracat olunası adamlar var, özü də o zamankindən daha çoxdur, bəlkə də elə onları yetirmələridir...

«Ulduz» jurnalının 1993-cü il 1-2 sayında «Mədəniyyətimizin böhranlarından çıxış yollarını nədə görürsünüz» anket sorğusuna Elçin bəs cavab verir: «Mədəniyyəti mədəniyyət xadımı, sənət xadımı yaradır. Sənət xadımı üçün nə lazımdır? Millət onu qiymətləndirsin. Eyni zamanda, millətə rəhbərlik edənlər də onun qadrını və qiymətini bilsin. Yalnız bu zaman milli mədəniyyətin inkişafı üçün münbit zəmin, əlverişli şərait yaranı bilsər. Əks təqdirdə, qorxuram ki, dediyiniz (və düz də dediyiniz) o böhran daha da dərinleşsin, millətə dəyən çox ağır mənəvi zərbəyə çevrilsin».<sup>187</sup>

Mədəniyyətdəki böhran aradan qaldırıldımı? Bizə, yox! Sadəcə, zahirən malalama getdi, sükunati aradan qaldırmaq üçün ortaya yeni mədəniyyət «işçiləri» çıxdı, professionallıq itdi, bir meyar kimi aradan götürüldü. Beş nəfərin zövqünə uyğun «sənətkar»lar meydana çıxdı. Özəl kanallar açıldı, özəl studiyalar yarandı, kliplər, disklər, kasetlər çıxdı. Hətta, yeni kinolar da çəkildi, müsabiqələr də keçirilir, saysız-hesabsız müğənnilər, bəstəkarlar, hətta şair-bəstəkarlar, bəstəkar-müğənnilər, şair-bəstəkar-müğənnilər və sair və ilâixir. Bir kobud xalq məsəli var: eşşək gotir, mərəkə yükle!

Elçin «Respublika» qəzetinə verdiyi «Dünya sivilizasiyasında Azərbaycanın yerini mədəniyyətimiz müəyyənləşdirəcək» adlı müsa-

hibədə də mədəniyyət məsələlərinə, o cümlədən ədəbiyyatın problemlərinə toxunur. Müsahibədən bir-iki sitati nəzərə çatdırırıq: «Yazıcı kimdir? Öz yazi-pozusu ilə xalqa xidmət edən vətəndaş. Amma indi xalqımızın elə bir gönüldür ki, yazı ilə edilən xidməti əyani xidmatə birləşdirmək imkanı varsa, bundan istifadə etmək lazımdır. Bu gün mədəniyyətə, maarifə əməli kömək lazımdır. Qədim və zəngin milli ənənələrimiz olan bu sahələrdə onları bərqərar və inkişaf etdirmək gorəkdir..»

Mənim şübhəm yoxdur ki, torpaqlarımız da qaytarılacaq, maddi sərvətlərimizə layiq güzəran da görəcəyik, amma mənəvi sahədə itkilərin – mədəniyyət adamlarının çıxış getmələri, ənənələrin dağılıması – bunların ağrısını sonra çəkəcəyik. Bunları sonradan əvəz etmək çox çatın olacaq. Ona görə də mən bu təklifi qəbul etdim və bu vəzifəyə göldim. Mən bu təklifin məsuliyyətini yaxşı başa düşürdüm. İşin içərisinə girdikcə də bu mənim üçün əyanılışır. Çalışacağam ki, heç bir siyasi fəaliyyət uymadan Azərbaycan mədəniyyətinə, maarifinə xidmət edim. Bu da, gurultulu səslənməsin, xalqa xidmətdir». <sup>188</sup>

Elçin bu gənə kimi Baş nazirin müavini vəzifəsində çalışır. Amma elə həmin Elçindir.

Elçinin publisistikası ilə bağlı son sitatımız Füzulinin 500 illik yubileyi ilə əlaqədar keçirdiyi mətbuat konfransındakı çıxışındandır. Elçin bu çıxışında dahi şairin yubileyi ilə bağlı keçirilen tədbirlərdən, görüşlərdən, çap olunan kitablardan söz açır. Xarici ölkələrdə, o cümlədən Fransada, İranda, İraqda, Türkiyədə keçirilən tədbirlərə öz münasibətini bildirir, onları təkcə ədəbiyyatımız üçün deyil, həm də Azərbaycanın ictimai-siyasi həyatı üçün əhəmiyyətli görüşlər hesab edir: «Bu tədbirlər, eyni zamanda, böyük siyasi-ictimai əhəmiyyət daşıyır. Elə bil bu tədbirlərdə qoca Füzuli əsrlərin arxasından qalxaraq, Azərbaycanın müstəqilliyini, Azərbaycanın azadlığını, Azərbaycanın ərazi bütövlüyünü, Azərbaycanın üçrəngli bayrağını dəstəkləyən mənəvi bir qüvvəyə çevrilmişdir. Bu, həqiqətən də belə idi. Füzuli ilə bərabər, Füzuli yaradıcılığı ilə bərabər söhbət Azərbaycanın müstəqilliyindən gedir. Azərbaycanın öz müstəqilliyi uğrunda mübarizəsindən gedir. Azərbaycanın ərazi bütövlüyünün problemlərindən, Azərbaycan ərazisinin 20 faizinin zəbt olunmasından, işğal olunmasından, Azərbaycanda bir milyondan çox qaçqının olmasından və s. və i.a. böyük agrılardan gedir. Müasir, bu gənə

Azərbaycanın problemləri bu tədbirlərdə də öz əksini tapırdı. Təkrar edirəm, elə bil ki, Füzuli böyük bir mənəvi qüvvə kimi, Azərbaycanın problematikasını öz qanadları altına alıb, Azərbaycanın müstəqilliyini, azadlıq-müstəqillik mübarizəsini dəstəkləyirdi». <sup>189</sup>

Biz Elçinin publisistikasından çox az danışdıq, əsas yeri sitatlara verdik, amma müəllifin yazılarından elə sitatlari seçdik ki, onları oxuyanda, oxucu bizim deyəcəyimizi özü bilsək, hisslerimizi, yaşıntilarımızı özü anlayacaq. Çünkü Elçin bu yazıları xalqın dərdini, vətənin əzablarını içindən keçirib, yaşantısına çevirib yazıb. Bu sitatlar yazıların elə məqamlarıdır ki, onlar həm millətin dərdini açıqlayır, həm də bu dərdləri yazan qələmin sahibinin kimliyini xəbər verir.

## TƏRCÜMƏÇİ ELÇİN

Nasir, ədəbiyyatşunas, publisist, dramaturq kimi tanınmış xalq yazarı Elçinin həm də tərcümə sahəsində böyük xidmətləri vardır. Həلا 70-ci illərdən tərcümə fəaliyyətinə başlayan Elçin məhsuldar tərcüməçi olmasa da, onun bu sahədəki işində rəngarəngliyə görə bizi «böyük xidmətləri» ifadəsinə işlədirik. Elçin həmişə, hər sahədə olduğu kimi, burada da özünəməxsusluğunu göstərmiş, hamının yapıldığından yox, çıxunun diqqətini cəlb etməyən müllişlər dən tərcümələr etmişdir. Təsadüfi deyildir ki, onun ilk tərcümələri yapon poeziyasındandır. Şair olmayan Elçinin poeziyaya müraciəti də qəribədir. Elçinin bir sira tərcüməçilərdən bir fərqi də bundan ibarətdir ki, tərcümə etdiyi müəllif haqqında, bizi tanış olmayan janr, forma haqqında məlumatlar, izahlar verərk, oxucuda daha böyük maraq oydur. Bu da Elçinin ədəbiyyatşunaslığından irəli gəlir. Elçin həm bədii tərcümə edir, həm də ona bir filolog kimi yanışır. «Ulduz» jurnalının 1976-ci il 10-cu nömrəsində yapon poeziyasından xokkuları tərcümə edib nümunələri izahlar, qeydlərlə oxucuya çatdırıran tərcüməçi «Sadəliyin müdrikliyi» adlı məqaləsində yazır: «Xokku yapon poeziyasında həcmə iki kiçik formadan birlidir. Digər poetik forma isə «tanka» adlanır, beş misradan ibarətdir.

Xokku üç misradan ibarətdir. Bu janrda yanan orta əsrin böyük şairi, yapon ədəbiyyatının klassiki Masao Basyoya (1644-1694) qədər xokku sabit ölçüyə malik idi, birinci misra beş, ikinci misra yeddi, üçüncü misra da beş hecadan ibarət idi. Lakin Basyo istədədi və sənətkar casarəti bu sabitliyi dağıtdı, xokkuya bir azadlıq, sərbəstlik gətirdi.

Xokku misraları qafiyələnmir, lakin onlar məzmundan doğan daxili bir ritmə, musiqiyyə malikdir. Dilin qəlizliyi, obrazlar, metaforalar aləminin mürəkkəbliyi, söz oynatmaq xokkuya yabançıdır.

Sadəliyin müdrikliyi! – mənəcə, xokkunun əsas yaradıcılıq prinsipi, əsas bədii və estetik qayəsi məhz bundadır<sup>190</sup>.

«Ulduz» jurnalının 1978-ci il, 7-ci nömrəsində isə artıq Elçin oxuculara yeni xokkuları təqdim edir. Kabayasi, İssa, İsikova Təkuboku, Nakamura Teydzyo kimi şairlərin əsərlərindən tərcümə

edilmiş nümunələr doğrudan da maraqlıdır. Hər şeydən əvvəl yiğcamlıq, konkret fikir diqqəti çəkir.

«Ədəbiyyat və incəsənət» qəzetiñ oxucularına təqdim olunan fransız ədəbiyyatından tərcümə nümunəsi Anri Truayyanın «Süni mərmər» hekayəsidir. Hekayənin təqdimatında Elçin yazır: «Görkəmlı fransız yazarı Fransa Akademiyasının üzvü, Qonkur mükafatı laureati Anri Truayya bir çox müasir və tarixi romanların, eləcə də Dostoyevski, Puşkin, Lermontov haqqında bioqrafik bədii əsərlərin müəllifidir. Nəşrin bütün janrlarında müvəffəqiyətlə çıxış edir. Bir sıra pyesləri, oçerk və esseləri vardır. Avropanın və ümumiyyətlə, qərb ədəbiyyatının ən güclü hekayəçilərindəndir. Adətən, istehzalı bir dillə yazdığı hekayələrin əksəriyyətində mühüm ictimai-fəlsəfi məsələlərə toxunulur. Təssüsüf ki, yazarının əsərləri hələ Azərbaycan dilinə tərcümə edilməmişdir. Onun səciyyəvi hekayələrindən birini oxuculara təqdim edirik».<sup>191</sup>

Bir neçə ildən sonra «Ədəbiyyat və incəsənət» qəzetiñ oxucuları Elçinin tərcüməsində digər bir fransız yazarının yaradıcılığı ilə tanış olurlar. Mütərcim bu dəfə Andre Moruanın «Necə oldu ki, Pyer Duş məşhurlaşdı» hekayəsini təqdim edir. Adəti üzrə həm yazarı haqqında, həm də yaradıcılığından xeyli məlumat verən tərcüməçi yazır: «Andre Morua (əsl adı Emil Qernok: 1885-1967) XX əsr fransız ədəbiyyatının ən görkəmlə nümayəndələrindən biridir. Bir çox müasir mövzulu hekayələrin, povest və romanların, eləcə də qiyaməti esselərin və tədqiqatların müəllifi olan bu yazarı, olsun ki, daha artıq dərəcədə Şelli, Volter, Bayron, Hüqo, Balzak, Turgenyev, Jorj Sand, Flemenq, Düma, Dizraeli kimi böyük şəxsiyyətlər haqqında çox maraqlı, canlı bioqrafik romanlar müəllifi kimi tanınmışdır..

Janrından asılı olmayaraq, bütün bədii əsərlərində Andre Morua həmişə dorin psixoloji araşdırılmalara meyl etmişdir. Eləcə də, yeri düşdükdə, satirik boyalarla, ironiyaya müraciət etmək də Moruanın yaradıcılığına, xüsusən hekayələrinə xas cəhətdir. Bu mənədə oxucuya təqdim etdiyimiz hekayə diqqətəlayiqdir. 1919-cu ildə yازılmasına baxmayaraq, bu hekayə bu gün belə aktual səciyyədədir<sup>192</sup>.

Elçin bir müəllif haqqında danışanda, o saat hiss olunur ki, bu sadəcə hardansa ad, soyad və bir-iki cümlə götürüb, sadəcə təqdimat üçün yazılmış yazı deyil. Elçin həmişə tərcümə etdiyi müəllifin, imkan-

daxilində, yaradıcılığını bütöv şəkildə mənimşəyib, ondan danışır. Bələd olmadığı müəllifdən nəyinsə xatirinə bir əsər götürüb tərcümə etsin, desinlər ki, o da fransız ədəbiyyatından tərcümə edib, - deyə, bu işə girişmir. Elçin «Uman yerdən küsərlər» məqaləsində bələ müəlliflər öz iradını bildirir, hətta tənqidin susması da onu qıcıqlandırır: «Bəzən rus və dünya ədəbiyyatının böyük klassiklərinin, görkəmli müəlliflərinin əsərləri Azərbaycan dilində naşı qələminin sayasında bərbad vəziyyətə salınır, tənqidimiz isə susur». <sup>193</sup>

Bəzən bu böyük müəlliflər kanarda qalır, əvəzində təsədүf əsərlər Azərbaycan dilinə tərcümə edilir, ədəbi tənqid isə susur». <sup>193</sup>

Yetmişinci illərdə «Ədəbiyyat və incəsənət» qəzeti Elçinin ingilis ədəbiyyatından tərcüməsini də oxuculara çatdırıb. «Bədbəxt hadisə» adlı hekayə ilə birlikdə Elçinin müəllif haqqındaki məlumatı ilə də tanış oluruq: «Aqata Kritsi (1891-1975) XX əsr ingilis ədəbiyyatının məşhur nümayəndələrindən biri, dönyanın çox-çox ölkələrində saysız-hesabsız oxucu auditoriyasına malik yazardır. 70-ə qədər romanın, 20-dən artıq pyesin və cildlərlə hekayənin müəllifi olan bu məhsuldar yazıçı qadın, ingilis ədəbiyyatında Konan Doyl ənənələrinin davamçısı hesab edilir. Detektiv janrıda yazılımış bu əsərlərin çoxunun qəhrəmanı Şerlok Holms, yaxud komissar Megre (Corj Simenonun qəhrəmanı) kimi geniş şöhrət tapmış kütləvi ədəbi personajlardandır. Aqata Kristinin əsərləri və o cümlədən də hekayələri əsas etibarilə «yüngül ədəbiyyat nümunəsidir. Bu hekayələr, adətən, son dərəcə gözlənilməz sonluqları ilə seçilir. «Ədəbiyyat və incəsənət» qəzetiňin oxucularına təqdim etdiyimiz hekayə də bu baxımdan səciyyəvidir». <sup>194</sup>

Yetmişinci illər Elçinin tərcümə fəaliyyətində təkcə yapon, fransız, ingilis deyil, amerikan ədəbiyyatından da tərcümələrə rast gelirik. Ədəbiyyat həvəskarları öz qəzetlərində ABŞ-dan Rey Bredberi adlı yazarının «Göl» hekayəsi ilə tanış olublar. Burada Elçin yazarının yaradıcılığı haqqında məlumatında yazar: «Rey Bredberi Amerikanın müasir görkəmli yazıçılarından biridir. Elmi-fantastik janrıda yazar bu yazıçı XX əsrda həmin janrıñ geniş imkanlarından bacarıqla istifadə edir, yüksək sənətkarlılığı və dərin elmi biliyi ilə oxucunu əsərlərinin ilk səhifəsində ələ ala bilir. R.Bredberinin «Farenheytlə 45», «Ən yaxşı adam», «Günəşin qızıl almaları» və s. kimi əsərləri, eləcə də novellələri ona dünya şöhrəti göstirmişdir. Mütərəqqi dönyagörüşü yaziçi dövrümüzün mürəkkəb problemlərinə elmi

fantastikanın vasitəsilə müdaxilə etməyi bacarır, dinc-yanaşı yaşa-mağşa, sülh və əmin-amanlıq uğrunda mübarizə etməyə çağırır. Dərin psixoloji tədqiq, elmi daşıqlıq, bəzi hallarda qarabasma ünsürlərinə meyl R.Bredberi yaradıcılığı üçün xas bədii-estetik cəhətlərdəndir. Yaziçinin səciyyəvi hekayələrindən birini oxuculara təqdim edirik». <sup>195</sup>

Elçin təqdimatlarında həmisi «səciyyəvi» sözünü xüsusi vurgulayır, bu bir daha göstərir ki, tərcüməçi yaradıcılığı ilə kifayət qədər tanış olduğu müəlliflərin əsərlərindən səciyyəvi olanı, məhz səciyyəvi olanı seçib tərcümə edir, bununla da müəllif haqqında yazdığı məlumatda müəllifin yaradıcılığının səciyyəsini verəndə də, bu, hekayəni təqdim etmək üçün qeydlərdən çox, onun yaradıcılığının səciyyəsini aşınılışdırmaq, təsdiqləmək üçün seçilən nümunə tasiri bağışlayır. Və bunu heç bir tərcüməcidi görəməmişəm. Bəlkə də, kim-lərsə var, amma tanıdıqlarım arasında birinci dəfədir ki, bir-birini tamamlayan əsər-məlumat və ya məlumat-əsər qarşılığına rast gəli-rəm. Bu da bəlkə Elçinin tərcüməcilik xüsusiyyəti, ya da ədəbiyyat-sünasılığından irali galən cəhətidir...

1980-81-ci illərdə də Elçinin tərcüməsində Amerika yazıçılarının əsərlərini görürük. Con Apdayk adlı yazarının «Mənə inan» hekayəsini təqdim edən mütərcim yazır: «Con Apdayk tanınmış və is-tedadlı Amerika yazıçısidir. O, 1932-ci ildə ABŞ-in Pensilyaniya ştatında müəllim ailəsində anadan olub, yaradıcılığa əllinci illərin sonunda şerlə başlamışdır, lakin sonralar bir-birinin ardınca «Elə həmin qapı», «Göyərçin işləyi» kimi hekayələr toplularını, «Qaq doşan», «Kentavr», «Fermə» kimi romanlarını çap etdiyimdir. Bu hekayə və romanlar müxtəlif dillər, o cümlədən rus dilinə tərcümə edilərək, müəllifin geniş şöhrət qazandırılmışdır. C.Apdayk ictimai və əxlaqi problemləri vahdətdə qaldırmağı bacaran və dərin, həm də çox inca psixoloji təhlillərə meyl edən bir yazıçıdır. Müəllifin səciyyəvi hekayələrindən birini «Ədəbiyyat və incəsənət» qəzetiňin oxucularına təqdim edirəm». <sup>196</sup>

Elçinin Azərbaycan yazıçılarının yedinci qurultayı ərefəsində «Bakı» qəzetiňe verdiyi müsahibədə tərcümə işinin yarıtmazlığı barədə fikirlərinin şahidi oluruq. «Bizim vətəndaşlıq borcumuz» adlanan bu müsahibədə Ağaddın Mansurzadənin müxtəlif suallarına cavab verən, ümumi ədəbi prosesə münasibətinə bildirən Elçin tərcümə ilə bağlı suallın cavabında deyir: «Siz çox vacib bir məsələyə toxun-

dunuz. Doğrudan da bizdə tərcümə ədəbiyyatı nəinki yaxşı vəziyyətdə deyil, halbuki qarşıda dayanmış problemlər çox böyükdür və onlar öz həllini gözləyir.

Bəzən biz tərcümə kimi məsuliyyətli bir işin səriştəsiz, hətta təsadüfi adamlara tapşırılması faktı ilə rastlaşıraq və belə kitabları oxuyarkən, böyük yazıçıların gözəl Azərbaycan dilində kələ-kötür danişmalarının, qeyri-bədii səslenmələrinin şahidi olur, həm də bir ürək ağrısı ilə, daxili bir kədərlə bu halın şahidi olur.

Dünya ədəbiyyatının bir çox şah əsəri hələ Azərbaycan dilinə tərcümə edilib nəşr olunmamışdır».<sup>197</sup>

Düzünü desəm, tərcümə oxumağı sevmirəm. İştir lap Azərbaycan ədəbiyyatı olsun, fərqi yoxdur. Mənə elə gəlir ki, tərcümə çox faizi tərcüməçinin, az faizi yazıcının olan ikili müəllifli bir əsəkdir. Nəsri bilmirəm, amma şeir tərcümələrini oxuyanda və orada tərcüməçi şairin öz stilini, öz dəst-xəttini görəndə, daha oxuya bilmirəm. Əgər maraqlı fikirlər varsa, onu elə tərcüməçinin şeiri kimi oxuyuram. Ümumiyyətlə, tərcümə haqqında isə danışmağa haqqım yoxdur, çünkü, orijinaldan oxuya bilmədiyim əsərin tərcüməsi haqqında nə deyə bilərəm ki? Elə ona görə də heç vaxt Nizami haqqında yazım olmayıb... Mənə fikrim aydınlaşdır. O ki, qaldı Elçinin tərcümələrinə, mən, sadəcə, mütərcimin tərcümə sahəsindəki xidmətini qeyd etmək üçün onun tərcümələrindən danişdım.

Müsasir dövrə çoxlu gənc tərcüməçilər çıxıb meydana, qurultayqabğı müşavirədə o qədər yeni ad çəkildi ki, amma onların çoxu elə bil ki, şairin şeirini oxuyub, onun fikrini tərcümə edib, yenidən şeir yazıb. Yəni mənə belə təsir bağışladı. Əlbəttə, Azərbaycan ədəbiyyatında həmişə səviyyəli tərcüməçilər olub, indi də var. Məsələn, o gün Çingiz Əlioğlu mənə Anna Axmatovanın və Marina Svetayevanın kitablarını verdi. Yenə deyirəm, mən orijinali oxumadığım üçün, onların səviyyəsini qeyd edə bilmərəm, amma hər halda, orada Çingizin stil, üslubu az hiss olunurdu və yaqın ki, tərcümə orijinala yaxındır. Nə isə, bu sahədə mütləkəm az olduğu üçün, bu barədə az danişsam yaxşıdır...

Nəhayət, Elçinin biza tanış olan tərcümələrindən sonuncusu Ayzek Əzimovun (ABŞ) «Boş bir şey» adlı hekayəsidir. Mütərcim yazıçı haqqında yazar: «Ayzek Əzimov müsasir dünya ədəbiyyatının tanınmış yazıçılarından biridir. O, 1920-ci ildə indiki Belorusiya SSR-nin ərazisində anadan olmuş və hələ üç yaşında ikən valideyni

ilə birlikdə ABŞ-a köçmüdü. A.Əzimov Kolumbiya universitetinin biologiya fakültəsini bitirmiş və kimya, biologiya sahəsində görkəmli bir alim kimi, sanballı elmi əsərlər yazmışdır. Onun bədii yaradılılığı da bu elmlərin, eləcə də tarixin, fəlsəfənin, müasir nailiyyətləri ilə sıx surətdə əlaqədardır. A.Əzimov bir çox elmi-kütükləvi əsərlərin, elmi-fantastič hekaya və povestlərin, «Əbədiliyin sonu» adlı fəlsəfi romanın müəllifidir. Ümumiyyətlə, bu yazıçı çoxsa hələ yaradılığiga malikdir: görkəmli publisist, səsioloq, futuroloqdur. Onun «Marslıların yolu» və «Mən robotam» adlı hekayələr kitabı rus dilində nəşr olunmuşdur.

Ayzek Əzimov, eyni zamanda, bir sıra gərgin süjetli kiçik hekayələrin müəllifidir. Onun bu cür hekayələrindən birini «Ədəbiyyat və incəsənat» qəzetiñin oxucularına təqdim edirəm». <sup>198</sup>

Ədəbiyyatın müxtəlif sahələrində tənqidçi qələmini sınayan Elçin ara-sıra tərcümə problemlərinə toxunmuşdur. Düzdür, onun tərcümə ilə bağlı ayrıca rast gəlmədik, balkə də var, bilmirik, amma ümumi tənqidçi məqalələrində müyyəyen abzaslar var ki, orada təssübkeşlik, ciddi narahatlıq hiss olunur. Hələ 1983-cü ildə «Kommunist» qəzetiндəki «Xalq qarşısındaki məsuliyyət» adlı məqaləsində Elçin yazırıb: «Tərcümə ədəbiyyatımızın inkişafında bir canlanma yaranmışdır, lakin bu, hələ ki, yalnız canlanmadır, dövr isə hərəkət tələb edir, sürət tələb edir, yüksək keyfiyyət tələb edir. İndi bizim tərcümə ilə ciddi məşğul olan yazıçılarımızı sayımaq üçün birçə əlin barmaqları kifayatdır».<sup>199</sup>

Elə indi da həmin sözləri demək olar: canlanma var. Ancaq Tərcümə Mərkəzinin işini, müsasir gənc yazarların cəhdini nəzərə alsaq, bəlkə ikinci əlin barmaqları da gərek olar biza. Amma məhsuldarlıq da şərt deyil, əsas keyfiyyətdir. Bir də, əsas məsələ, Azərbaycan ədəbiyyatının başqa dillərə tərcümə məsələsidir. Sovet dövründə, heç olmasa, qardaş xalqların dilinə tərcümə mümkün idi, qardaş sosialist ölkələri ilə mədəni əlaqələr, yazıçıların dostluğu, bir-birini tərcümə etmələri və s. mümkün idi. Bu gün artıq iş bir až da çətinleşib, üstəgəl heç olmazsa türk xalqlarının dilinə və dilindən tərcümə məsəlesi də vacib işlərdən biri kimi qarşıda durur.

Elçin «Uman yerdən küsərlər» adlı məqaləsində hələ o zaman yazarı: «Bilavasita orijinaldan, yəni rus dilindən başqa, digər dünya dillərindən Azərbaycan dilinə tərcümə bərbad vəziyyətdədir, tənqid isə həyəcan təbəlini döymür və bu yerdə ondakı vətəndaşlıq çatışır.

Azərbaycan klassikasının rus dilinə və xarici dillərə tərcüməsi, yəni bu qədim, zəngin ədəbiyyatın dünya məqyasında tanıdılması və təbliği işi son dərəcə pis vəziyyətdədir, tənqid işə bundan sərf-nəzər edir.

Tərcümənin aktual, həllinin vaxtı çoxdan çatmış problemləri mütəmadi surtdə mətbuat sahifələrində qaldırılmır və ədəbi ictimaliyətin diqqəti daha six şəkildə bu işə calb olunmur». <sup>200</sup>

Çox maraqlı və ciddi problemlərdir və bu gün də çox kəskin şəkildə mövcuddur. Elçin orijinaldan Azərbaycan dilinə tərcümənin bərbadlığından danışır, görəsən bu gün rus dilindən başqa, ümumiyyətlə, orijinaldan tərcümə varmı?..

Klassikanın başqa dillərə tərcüməsi məsələsini qaldıran tənqidçi klassikanın qədim dövrünün heç hələ özümüzünlər üçün tərcümə olunmasının lazımlığını bilirmi? Bu gün klassik şeirin elə azərbaycanlılara çatdırılmasına nə qədər ehtiyac olduğunu düşünürmü?..

Dövri mətbuatın əsərlərin deyil, «yazıcıların tərcüməsi»nin təbliği ilə məşgul olduğunu görməmək işə mümkün deyil...

Elçinin tənqidçi-tədqiqatçı kimi yazılarını oxuyanda, sərf elədiyi vaxta, əziyyətinə heyfim gəlir. Bu qədər yazıb, bu qədər deyib, özünün dediyi kimi, «həyəcan təbili döyüb», amma o vaxtdan indiyə kimi elə ədəbiyyat itirə-itirə gedir. Bəs bu deyilənlər niyə eşidilməyib? Yəqin elə bu gündü tənqid də eşidilməyəcəyini düşünüb susur... Yaxşısını Allah bılır...

Elçinin SSRİ xalqlarından tərcümələrinə rast gəlmədik, yəqin ki, olmamış olmaz. Kim bilir bəlkə də yoxdur. Ümumiyyətlə, Elçinin şəxsiyyətlər-yazıcılar, şairlər haqqındaki yazılarından danışanda, bu xalqların nümayənlərinə rast gəlməmişdik. Birçə «Bakı» qəzetiindəki «Unudulmaz səfəri xatırlayarkən» adlı məqaləsini oxumuşam, ola bilər ki, başqları haqqında da olsun. Həmin məqalədən, yeri gəlmışkən, bir hissəni burada veririk: «...Bu qəmgin və qəzəbli misraları şairə yazdırı da xalq məhəbbəti, vətən təəssübü idи və bütün böyük sənətkarlar kimi Şevçenko da böyük vətəndaş idi.

Şevçenko Ukraynanı hədsiz bir məhəbbətlə sevirdi. Şevçenko öz xalqının oğlu idи və buna görə onun qəzəbi də hədsiz idи, onun ürəyini sixan dərd, ələm də hüdudsuz idи.

Şevçenko azad Ukraynanın xoşbəxt gələcəyi naminə yazdı, mübarizə edirdi, dözürdü və biz Ukrayna səfərimiz zamanı hər bir

mədəniyyət ocağında, hər bir evdə, hər bir qəlbədə Şevçenkoya da beləcə hədsiz məhəbbət gördük. Bu məhəbbət ana ilə oğulun qarşılıqli məhəbbəti idи». <sup>201</sup>

Biz tərcüməçi Elçin haqqında heç bir şey demədik, sadəcə tərcüməçi Elçinin dediklərindən, yazdıqlarından qeydlər etdik. Neyləmək olar, bacardığımız bu idи...

## DRAMATURQ ELCİN

Nasir, ədəbiyyatşunas, publisist, tərcüməçi Elçinin dramaturq kimi meydana çıxmışında təccübü heç nə yoxdur. Əksinə, bəlkə də ədəbiyyatın bir çox sahələrində qələmini sıyan Elçinin dramaturq olmaması təccüb doğura bildərdi. İlyas Əfəndiyevin ocağında böyükün bir yaradıcı adamın dramaturq olması mütləq idi. Elçin ilk dram əsərini nə zaman yazıb? Səhv əlmirəmsə, 1970-ci ildə «Poçı şöbəsində xəyal» adlanan bu əsəri Elçin dramatik povest adlandırmışdır. Elçinin kinopovest, efir üçün hekayə yazması da onun nə zamansa kinoya, teatra gələcəyin işara idi.\* Elçin kinoya nə zaman gəlib? Gərək ki, «Arxadan vurulan zərbə» ilə İlham Rəhimli «Azərbaycan gəncləri» qəzetiində hələ 1979-cu ildə yazıdır: «Bir nasır kimi, əsasən, müasir mövzularla müraciət edən Elçinin yaradıcılığı realist səpgili lirik-psixoloji üslubda formalşır. O, yeri göldikcə, kəskin satira, yaxud zərif yumorla, sadə, ləkənək və yaxud kəskin dramatizmle yorulmuş epizodların təsvirinə də meyl göstərir. Bu, hadisələrə rəngbərənglik göttirdiyi kimi obrazlara xarakterik, fərdi keyfiyyətlər də aşşayır. Elə buna görə də Elçinin macəra-detektiv janrına müraciəti, özü də kino dramaturqu kimi müraciəti təbii görünür və gələcəkdə ondan bu səpgidə yazılmış daha güclü, bədii siqləti da-ha kamil əsərlər gözləməyə biza haqq verir.

Maraqlı cəhət burasındadır ki, «Arxadan vurulan zərbə» filmının rejissoru Arif Babayev də ilk dəfədir ki, macəra detektiv janrına müraciət edir».<sup>202</sup>

Elçin teatra nə vaxt gəlib. Gərək ki, Elçinin ilk səhnə uğuru teletamaşlardan başlayıb. Səhv əlmirəmsə, «Qırmızı ayı balası» adlı hekayesi səhnələşdirilib. «Qırmızı ayı balası» bir nəşr əsəri kimi də oxucuların yadında yaxşı qalmışdı. «Ayi balasının təkidi» ilə qızına, yoldaşına qayidian ata, ər və əsərin sonluğunu belə qeyri-adi qurtarması hamımızın yadındadır. Səhnələşmə əsəri bir qədər də açıqlayıb, tamaşaçıya əvvilən oxucu üçün daha maraqlı edir. Əsəd Məmmədovun «Ünsiyyət» adlı məqaləsində tamaşa haqqında sənətşunas sözü eşidirik. Müəllif yazır: «Nəşr əsərlərinin teleteatrda

\* Elçin kinoya «Baladadaşın ilk məhəbbəti» filminin ssenarisi ilə gəlib. – red.

təcəssümü problem kimi sənətkarların diqqətini həmişə cəlb edir. Bu mənada respublika televiziyası ilə göstərilmiş «Qırmızı ayı balası» tamaşası müasir teleteatrda nəşrin bədii həlli baxımından maraqlı doğurur. Yaziçi Elçinin eyniadlı hekayəsi əsasında gənc rejissor Eyyaz Vəliyevin hazırladığı bu tamaşa iki cəhətdən diqqətimizi cəlb etdi: rejissor həm müəllif fikrina sadıq qalmış, əsəri «dayışdırmaq» cəhdindən uzaq olmuş, həm də ədəbi material ekran ekvivalentini tapmağa, hekayənin semantikasını açmağa səy göstərmüş və teletamaşanın öz səciyyəvi dilini yaratmağa, əsasən, nail olmuşdur».<sup>203</sup>

Elçinin səhnə əsərlərinin əksarıyyəti elə nəşr əsərləri üzündə qurulmuşdur. Bu bir cəhətdən yaxşıdır ki, əsəri nəşrdə yanan müəllif onu dram əsərinə çevirəndə, əvvəl görmədiyi, yazmadığı, amma çatışmadığını hiss etdiyi detalları sonradan əsərə əlavə edə bilir. Eləcə də oxucuların nəşr kimi oxuyub müzakirə etdikləri, tənqidçilərin fikir söylədikləri əsər səhnələşdiriləndə həmin fikirlər nəzərə alınıbilir.

«Azərbaycan» qəzetiinin 1997-ci il 25 yanvar tarixli sayında Azərbaycan Dövlət Akademik Dram teatrında yanvarın 24-də Azərpasha Nemətovun quruluşunda Elçinin «Ah, Paris, Paris» tamaşasına ictimai baxış keçirildiyi xəbər verilir. Tamaşadan sonra müzakirə keçirildiyi, teatrşünasların rəylərinin dinişnildiyi və Elçinin iştirakçılara öz təşəkkürünü bildirdiyi qeyd olunur. Qəzetiin 17 avqust tarixli sayında isə həmin komediya haqqında sənətşunas Məryəm Əlizadənin «...və başqaları» (mənfi hallara müsbət rəy) adlı maraqlı məqaləsini oxuyurraq. Tamaşa haqqında fikrini faktlarla əsaslandıran müəllif neqativ hallara və eyni zamanda bu halların səhnədə öz müsbət əksini tapmasına münasibətini bildirir. Müəllif yazır: «Elçinin «Ah, Paris, Paris!» komediyası uğurlu səhnə hallini görməsəydi belə, milli teatr prosesinin faktı sayıla bilərdi. Çünkü milli komediya düşüncəsindən qaynaqlanıb bəşər mədəniyyətinə yüksələn yaradıcı əsərlər ən azı teatr prosesimizin canlı potensiyasından xəbər verir, onun intellektual və estetik səciyyələrinin sabit olmasını təsdiqləyir».<sup>204</sup>

Ədəbiyyatımızda transformasiya həmişə ya bitkilərin, ya da ağacların üzündə aparılıb. İlk dəfə deyəsən elə Elçində rast gəlirik ki, insanlarası münasibətləri papaqların üzərinə köçürür və çox yaxşı da alınır. Dramaturgiyada Elçin elə insanın üzərinə köçürür, amma bu adamlardan biri «dəlidir». Elçin bu mövzuya tə-

krar qayıdır. Elçinin bu komediyaları tamaşaçılar tərəfindən sevgi ilə qarşılanır. Hətta respublikanın sərhədindən kəndə belə oynandıqda, sonra yaxşı gəlir. «Azərbaycan» qəzeti 1998-ci il 17 aprel tarixli sayında «Elçinin əsəri Türkiyə səhnəsində» adlı yazida aprelin 15-də Türkiyənin paytaxtı Ankaranın məşhur kiçik teatrında tanmış Azərbaycan yazıçısı Elçinin «Dəlxinanadan dəli qaçıb» komedyasının ilk tamaşasının müvəffaqiyətlə oynandığı xəbər verilir.

Elçinin simvolik «dəli» obrazları cəmiyyətin özündə baş verən hadisələrin, ictimai-siyasi vəziyyətin qeyri-normallığından doğur. İnsanlararası münasibətlər bir yazıçı kimi daim Elçini düşündürmüşdür. Bəlkə də səhna əsərində bunlar daha aydın öz əksini tapdıq üçün, müəllif son zamanlar dramı nəşrdən daha üstün sayır. Müəllifin «Mənim sevimli dəlim» adlı əsəri də tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb, sənətşünaslar tərəfindən müzakirə edilib, qiymatını almışdır. Teatrşunas Nərimanə Kərimlinin «Ədəbiyyat qəzeti»ndəki «Mənim sevimli dəlim» adlı məqaləsində də müxtəlif fikirlərin şahidi oluruq. Müəllifin qənaəti belədir: «Mənim sevimli dəlim» əsərinin diqqətlə oxuyub, tamaşasına baxıqdan sonra, belə bir qənaətə gəlirən ki, Elçin dramaturgiyasında müəllif məni, müəllif fikri, istəyi, niyyəti aydın görünür. Respublikamızda baş verən ictimai-siyasi hadisələrə, bu hadisələrin törətdiyi vəziyyətlərə, həm də insanların daxilində yaranan dəyişikliklərə münasibəti, nəyi bəyənib, nəyi inkar etdiyi açıqlanır. Yəni, müəllif bir daha təsdiqləyir ki, əgər sən naqışlıyə, fənliliğə qarşı mübarizə aparmağı bacarmırsanşa, yaxud istəmirsənsə, deməli, səndə gözlilik hissi ola bilməz. Əgər sən sədaqətli, doğruyu, haqqıqtı – bir sözə, gözəlliyi müdafiə etmək niyyətində deyilsənsə, deməli, daxili, mənəvi, əxlaqi keyfiyyətində çatışmaqlı mövcuddur.<sup>205</sup>

«Azərbaycan» qəzeti 1998-ci il 24 sentyabr tarixli sayında «Tamaşaya ictimai baxış» adlı xəbərdə sentyabrın 23-də Azərbaycan Dövlət Gənc tamaşaçıları Teatrında Elçinin «Mahmud və Məryəm» tamaşasına ictimai baxışın keçirildiyi bildirilir.

1999-cu il də Elçinin dramaturgiya sahəsindəki uğurları ilə zəngin olmuşdur. «Azərbaycan» qəzeti bir sıra uğurları öz sahifələrində işıqlandırılmışdır. Ümumiyyətlə, bu cəhətdən «Azərbaycan» qəzeti təşəkkür düzür, çünki hər şeyi balaca xəbər şəklində də olsa oxuculara çatdırır və tarixin sahifələrində hifz eləyir. Qəzeti 24 mart tarixli sayında «Qızıl dərvish» mükafatı təqdim edilmişdir adlı

xəbərdə göstərilir ki, teatrın direktoru, xalq artisti Həsənağa Turabov Azərbacın müxbirinə bildirmişdir ki, xalq yazarı Elçinin «Mənim sevimli dəlim» əsəri və onun əsasında qoyulan tamaşa ilin ən yaxşı pyesi və tamaşası olmuşdur. Qəzeti 5 oktyabr tarixli sayında «Yeni tamaşaya ictimai baxış» adlı yazida Azərbaycan Akademik Milli Dram Teatrında xalq yazarı Elçinin «Diaqnoz «D...» iki hissəli melodramatik komedyasının tamaşasına ictimai baxış keçirildiyi bildirilir. Baxışda milli məclisin deputatları, dövlət və mədəniyyət xadimləri də iştirak etmişlər. 23 may tarixli sayında isə qəzet mayın 21-də Azərbaycan Dövlət Milli Akademik Dram Teatrında yazarı-dramaturq Elçinin «Mənim sevimli dəlim» tamaşasına ictimai baxışın keçirildiyini xəbər verir.

Elçinin «Mənim sevimli dəlim» tamaşası Türkiyədə də alqışlarla qarşılanmışdır. Qəzet 7 mart tarixli sayında İstanbulda türk dünyası teatrlarının birinci festivalının keçirildiyini və Akademik Milli Dram Teatrının həmin festivala Elçinin «Mənim sevimli dəlim» əsəri ilə gəldiğini qeyd edir. 13 mart tarixli sayında isə artıq tamaşanın İstanbulda uğur qazandığını qeyd edən qəzet yazarı: «Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin fəxri sədr olduğu «Mərmərə qrupu» idarə heyətinin qərarı ilə respublikamızın baş nazirinin müavini, xalq yazarı Elçin Əsfəndiyev qardaş ölkələrimiz arasında mədəni əlaqələrin inkişafındakı xidmətlərinə görə fəxri mükafata layiq görülmüşdür. Qrupun sədri Akkan Suvar həmin mükafatı Elçin Əsfəndiyeva təqdim etmişdir...»

İstanbul festivalında Akademik Milli Teatrın kollektivi də «Mərmərə qrupu»nun fəxri mükafatını almış və mükafat tamaşanın rejissoru Azərpaşa Nemətova təqdim edilmişdir.<sup>206</sup>

Onu qeyd etmək istərdik ki, Elçinin tamaşalarının belə uğur qazanmasına, mətbuatın da bu uğurları işıqlandırmasına baxmayıraq, Elçin dramaturgiyası haqqında geniş elmi təhlilə ehtiyac var.

Hər halda onu deməliyik ki, bizim üçün də Elçin dramaturgiyasından danışmaq çətin işdir. Ona görə də biz yalnız Elçinin uğurlarını qeyd etməklə kifayətlənirik. Dərsi bilməyən tələbə həmişə dərsin ətrafında danışar. İndi biz də bir növ həmin tələbənin vəziyyətdəyik, Elçin yaradıcılığından kifayət qədər baş çıxara bilmədiyimizə görə, elə ətrafında dolanıraq. Nə isə...»

Sənətşünaslıq doktoru, professor İngilab Kərimov «Diaqnoz «D» («Mənim ərim dəlidir») adlı məqaləsinə belə başlayır: «Diaqnoz

«D» («Mənim ərim dəlidir») Elçinin S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram teatrının səhnəsində göstərilən «Salam, men sizin dayınızam» komediyasını nəzərə almasaq, Akademik Milli Dram Teatrımızın səhnəsində tamaşaşa qoyulan üçüncü əsəridir. Bu əsərləri, yaxşı mənada həm forma, təza üslub, həm də janr cəhətdən bir-birinin davamı kimi səciyyələndirmək olar. «Ah, Paris...Paris!» adlı əsəri ilə teatra yeni zövqlə, yeni meylla, yeni estetik meyarla galon Elçin «Mənim sevimli dəlim» (Dəlixanadan dəli qaçıb) və «Diaqnoz «D» (Mənim ərim dəlidir) əsərləri ilə bu keyfiyyətləri qüvvətləndirdi və təsdiq etdi. Əvvəlki əsərlərdə olduğu kimi, bu yeni komediyasında da Elçin belə bir həqiqəti təsdiq etdi ki, teatr müasir cəmiyyətin içtimai-siyasi həyatının sadəcə seyrçisi kimi qala bilməz. O, bu həyata müdaxilə etməklə yanaşı, həm də onun ifadəsinə nail olmalı, əks etdirməlidir.<sup>207</sup>

«Azərbaycan» qəzeti 2000-ci il 19 dekabr tarixli sayında «Rus Dram Teatrında əsrin sonunu tamaşası» adlı yazida Elçinin «Mənim ərim dəlidir» adlı əsərinin S.Vurğun adına Rus Dram Teatrının kollektivinin diqqətini cəlb etdiyini və teatrin rejissorı Aleksandr Şarovskinin quruluşunda səhnəyə çıxdığını qeyd edərək, əsərdə cərəyan edən hadisələrin xalqımızın yaşantıları olduğunu və ona görə də qastrol səfərlərində uğurlar qazandığını vurğulayır.

2000-ci ildə Elçinin daha bir əsəri tamaşaşa qoyulmuş və alışlarla qarşılanmışdır. Hələ bir roman kimi oxucular və tənqidçilər tərəfindən yüksək qiymətləndirilən «Ölüm hökmü»nın səhnə həyatı da uğurlu olmuşdur. «Azərbaycan» qəzetindəki «Ölüm hökmü» yoxsa həyatın hökmsüzlüyü» adlı yazida oxuyuruz: «Gənc tamaşaçılar teatrı sevgi motivləri əsasında yazılmış «Mahmud və Məryəm» tamaşasından sonra xalq yazarı Elçinin ikinci bir əsərinə – ciddi, ağır, konkret ünvanlı, sənədli bir pyesine – «Ölüm hökmü»na səhnə quruluşu vermişdir. Akyorların aylarla gördüyü işə bir-növ yekun vuruldu – tamaşaşa içtimai baxış keçirildi. Əsas iş görülmüşdür. Bunu böyük bir məmənuniyyətlə ifadə edən müəllif bildirdi: - Bu əsəri 80-ci illərin ortalarında yazımağa başlamışdım. Yazdıqca da hiss edirdim ki, əsərin nəşri ilə bağlı bir sıra əngəllər ortaya çıxacaq. Elə oldu da. Çünkü konkret ünvanlı, içtimai-siyasi hadisələrlə yüklü bir əsəri çap etmək də məsuliyyət tələb edirdi. Amma gec çap olunsa da, necə deyərlər, ayağı yüngül oldu. Digər xalqların dillərinə tərcümə edildi. Türkiyədə, Moskvada böyük tirajla çap olundu.

Əsərin səhna variantına gəlincə isə, deyə bilərəm ki, bu barədə heç fikirləşməmişdim. İstedadlı rejissor Loğman Kərimov romanı oxuyandan sonra bunu səhnələşdirməyin mümkün olduğunu qətiyyətə bildirdi. Mən də romanın motivləri əsasında eyniadlı pyes yazdım. Nəticə də göz qabağındadır.<sup>208</sup>

Biz Elçin dramaturgiyasından danışmağa başlayanda ilk dramatik povestinin adını qeyd etmişdik. Nəhayət, həmin əsər də səhnəyə geldi. «Azərbaycan» qəzeti 2001-ci il 22 fevral tarixli sayında bildirilir ki, Akademik Milli Dram teatrı «Poçt səbəsində xəyal» tamaşaşa qoymuş və ona içtimai baxış keçirilmişdir. «Bakı» qəzeti tədə də Şükufə bu xəbəri bizə çatdırır: «Xalq yazarı Elçinin «Poçt səbəsində xəyal» pyesi 32 il əvvəl yazılısa da, nə mövzu, nə də bədii cəhətdən aktuallığını itirməyib. İnsanın mənəvi iztirablarından, özü-özü ilə vuruşub-paklaşmasından söhbət açan bu əsər Mehriban Ələkbərzadənin quruluşunda Akademik Milli Dram Teatrının səhnəsində tamaşaşa qoymulmuşdur.<sup>209</sup>

«Ədəbiyyat qəzeti» 2003-cü il 21 fevral tarixli sayında Elçinin «Drujba narodov» jurnalının redaksiya şurasının üzvü seçildiyini xəbər verir. Həmin il qəzeti 28 mart tarixli sayında isə Elçinin Kİ-BATEK-in «2002-ci il türk ədəbiyyatı ödülü»nə layiq görüldüyünü bildirir. 26 sentyabr sayında isə oxuyuruz: «AzərTAC xəbər verir ki, bu günlərdə xalq yazarı Elçinin Buxarestin «Pandeja» nəşriyyatında rumın dilində «Teatr» adlı yeni kitabı çapdan çıxmışdır. Kitabın müəllifin «Poçt səbəsində xəyal» və «Mənim ərim dəlidir» adlı məşhur pyesləri daxil edilmişdir. Hər iki əsəri görkəmli rumın dramaturqu və sənətşünası Dmitri Balan tərcümə etmiş və kitabın yaradıcılığı haqqında geniş ön söz yazmışdır. Dmitri Balan Elçini «dünya əhəmiyyətli milli yazarı» adlandııraraq, onun yaradıcılığını müasir dünya ədəbiyyatının layiqli nümunələri kimi təhlil edir, ədibin pyesləri ilə dünya dramaturqlarının əsərləri arasında parallelər apararaq, «Elçin» teatrinin bədii-estetik keyfiyyətlərini açıb göstərir. D.Balan yaxın günlərdə Elçinin nəşr əsərlərindən ibarət bircildiliyinin rumın dilində işiq üzü görəcəyini də xəbər verir və belə bir inamını bildirir ki, bu əsərlər rumın oxucularının mənəvi və estetik dünyasını zənginləşdirəcəkdir.<sup>210</sup>

Elçinin uğurları çoxdur, onların hamisindən burada danışmağa təbii ki, imkan yoxdur...

## 60 YAŞLI ELÇİN

Altmış yaş nədir ki... Belə deyirlər. Anar da Elçinə həsr etdiyi məqaləsində yazar ki, həyat altmışdan, altmış beşdən başlayır. İnsanın kamilliyi qırxdadır, yaradıcılığın kamilliyi altmışda. Bu mənada biz hələ Elçindən çoxlu yaradıcılıq uğurları gözləyirik. Bura qədər olanlara bütün şəkildə nəzər saldıq. Nə xoşumuza gəldi, ondan danışdıq. Hərdən bir xoşumuza galmayaşlırdən də dedik. Hər nə dedik, öz adımızdan dedik, səmimi dedik. Kimlərinə qəbul etməyəcəyini düşünüb, süniliyə, saxtalığa, yalanlara bürünmadık. Sadəcə, Elçindən tutmuş nasır, ədəbiyyatşunas, publisist, tərcüməçi, dramaturq Elçinə qədər nə danışdıqsa, öz gördüyüümüz, görə bildiyimiz Elçindən danışdıq.

Elçin istedadı və ədəbi enerjisi, Elçin ədəbiyyat təəssübkeşliyi, çoxcəhətliyi və yüksək savadı neçə onillikdir ki, ədəbiyyatımızın da, ədəbi prosesin də ön cərgəsindədir. Elçinin hansı əsərinisə bəyənmək, hansı birinisa bəyənməmək olar, amma onun qələmindən istedadsız əsər çıxmayıb. Həmişə belə olsun. Ədəbiyyatımızın Elçinə ehtiyacı var.

Bu əsər, əslində, Elçinin 60 illik yubileyinə hədiyyə idi. Amma, təəssüf ki, vaxtında dərc olunmadı, gecikdi. Gərək ki, Elçinin 55 il-likinə də gecikmişdilər və «Elçin haqqında əlli altı söz» adlı kitab da bir il sonra hazır olmuşdu. Yəqin bu da Elçinin tale yazısıdır. Gecikmiş də olsaq, Elçini 60 illik yubileyi münasibətilə təbrik edir, ona yeni yaradıcılıq uğurları arzulayıraq...

## Ədəbiyyat siyahısı

1. «Ədəbiyyat qəzeti», 2003, 9 may, sah.5.
2. Çingiz Əlioğlu «Ruhumun həndəsəsi». Bakı 2003, sah.100.
3. «Ədəbiyyat qəzeti», 2003, 16 may, sah.3.
4. «Azərbaycan», 2003, № 5, sah.3.
5. «Ədəbiyyat qəzeti», 2003, 30 may, sah.1. (Cümhuriyyət, 2003, 25 aprel).
6. Elçin «Min gecədən biri», Bakı-1966, sah.23.
7. «Ədəbiyyat və incəsənat», 1969, 18 yanvar, sah.14.
8. Elçin «Açıq pəncərə», Bakı-1969, sah.5.
9. Elçin «SOS», Bakı-1969, sah.52-53.
10. «Ədəbiyyat və incəsənat», 1973, 13 oktyabr, sah.6.
11. «Azərbaycan gəncləri», 1974, 20 iyun, sah.3.
12. «Ulduz», 1974, № 11, sah.56.
13. Elçin «Gümüşü, narıncı...», Bakı-1973, sah.39, 51, 99, 115.
14. «Ədəbiyyat və incəsənat», 1974, 16 fevral, sah.17.
15. «Ədəbiyyat və incəsənat», 1973, 13 oktyabr, sah.7.
16. Elçin «Bu dünyada qatarlar gedər», Bakı-1974, sah.5-6.
17. Yenə orada, sah.13, 16, 22, 23.
18. «Ədəbiyyat və incəsənat», 1976, 24 aprel, sah.4-5.
19. «Ədəbiyyat və incəsənat», 1976, 17 iyul, sah. 3, 7.
20. «Ədəbiyyat və incəsənat», 1977, 15 yanvar, sah.6, 7.
21. Elçin «Bir görüşün tarixçəsi», Bakı-1977, sah.81.
22. «Ədəbiyyat və incəsənat», 1978, 25 mart, sah.8.
23. «Ədəbiyyat və incəsənat», 1979, 6 aprel, sah.5.
24. Elçin «Bir görüşün tarixçəsi», Bakı-1977, sah.321-322. -
25. «Azərbaycan gəncləri», 1978, 21 yanvar, sah.4.
26. «Ədəbiyyat və incəsənat», 1981, 28 avqust, sah.3.
27. «Ədəbiyyat və incəsənat», 1978, 21 yanvar, sah.5.
28. «Ədəbiyyat və incəsənat», 1978, 15 iyun, sah.6.
29. Elçin «Povestlər», Bakı-1979, sah.23.

30. «Bakı», 1978, 27 yanvar, səh.3.
31. «Azərbaycan gəncləri», 1979, 27 fevral, səh.3.
32. Elçin «Povestlər», Bakı-1979, səh.53.
33. «Azərbaycan gəncləri», Bakı-1980, 15 iyul, səh.4.
34. «Kommunist», 1980, 10 iyun, səh.4.
35. Elçin «Povestlər», Bakı-1979, səh.116-117.
36. Elçin «Bülbülün nağılı», Bakı-1983, səh.237.
37. «Azərbaycan gəncləri», 1984, 1 may, səh.4.
38. «Ədəbiyyat və incəsənat», 1983, 25 fevral, səh.6.
39. Elçin «Mahmud və Məryəm», Bakı-1983, səh.14.
40. Yenə orada, səh.16.
41. Yenə orada, səh.73.
42. «Ulduz», 1983, № 7, səh.56.
43. «Ədəbiyyat və incəsənat», 1988, 5 avqust, səh.6.
44. «Ədəbiyyat və incəsənat», 1985, 7 noyabr, səh.6.
45. Abbas Hacıyev «Yazıcı şəxsiyyəti və bədii qanunauyğunluq», Bakı-1986, səh.194-195.
46. Elçin «Beş dəqiqə və əbədiyyət», Bakı-1984, səh.220
47. «Bakı», 1988, 16 may, səh.3.
48. «Kitablar aləmində», 1987, № 2, səh.30.
49. «Azərbaycan gəncləri», 1989, 7 fevral, səh.4.
50. Elçin «Ağ dəvə», Bakı-1985, səh.7.
51. «Bakı», 1985, 11 oktyabr, səh.3.
52. Elçin «Ağ dəvə», Bakı-1985, səh.91.
53. Yenə orada, səh.12.
54. «Azərbaycan», 1996, 18 iyun, səh.4.
55. «Sovet kəndi», 1989, 16 mart, səh.3.
56. «Ədəbiyyat və incəsənat», 1988, 1 aprel, səh.6.
57. «Azərbaycan», 1978, № 8, səh.205.
58. «Azərbaycan gəncləri», 1979, 27 fevral, səh.3.
59. «Azərbaycan», 1982, № 4, səh.87.
60. Elçin «Ölüm hökmü», Bakı-1989, səh.8.
61. «Ədəbiyyat və incəsənat», 1990, 13 aprel, səh.6.
62. Yenə orada, səh.7.
63. Yenə orada.
64. Yenə orada.
65. Yenə orada.
66. «Ədəbiyyat və incəsənat», 1990, 2 fevral, səh.6.
67. Elçin «Ölüm hökmü», Bakı-1989, səh.47.
68. Yenə orada, səh.141.
69. «Yeni fikir», 1991, 30 may, səh.4.
70. Elçin «Ölüm hökmü», Bakı-1989, səh.129, 241.
71. «Azərbaycan», 1997, 10 yanvar, səh.4.
72. «Ulduz», 1973, № 10, səh.57.
73. «Ulduz», 1986, № 7, səh.33.
74. «Azərbaycan gəncləri», 1986, 13 dekabr, səh.4.
75. «Kommunist», 1987, 24 yanvar, səh.4.
76. «Kommunist», 1990, 16 noyabr, səh.3.
77. «Kommunist», 1989, 12 fevral, səh.4.
78. «Azərbaycan», 1997, 22 aprel, səh.4.
79. «Azərbaycan», 2000, 13 sentyabr, səh.4.
80. «Azərbaycan», 2002, 14 fevral, səh.6.
81. «Kitablar aləmində», 1976, № 3, səh.35.
82. «Ədəbiyyat və incəsənat», 1970, 6 iyun, səh.10.
83. «Ədəbiyyat qəzeti», 1994, 28 oktyabr, səh.4.
84. «Ulduz», 1985, № 9, səh.12.
85. «Ədəbiyyat və incəsənat», 1977, 29 oktyabr, səh.2.
86. «Azərbaycan», 1990, № 12, səh.104.
87. «Azərbaycan», 1993, № 5-6, səh.157.
88. «Ədəbiyyat və incəsənat», 1987, 25 sentyabr, səh.6.
89. «Ədəbiyyat və incəsənat», 1986, 18 aprel, səh.6-7.
90. «Ədəbiyyat və incəsənat», 27 noyabr, səh.3.
91. Elçin «Klassiklər və müasirlər», Bakı-1987, səh.6.
92. Elçin «Tənqid və ədəbiyyatımızın problemləri», Bakı-1981, səh.5.
93. «Azərbaycan», 1981, № 7, səh.156.
94. «Azərbaycan kommunisti», 1972, № 6, səh.46.
95. «Bakı», 1976, 17 may, səh.3.
96. «Ədəbiyyat və incəsənat», 1979, 13 yanvar, səh.6.
97. «Ulduz», 1983, № 1, səh.45.
98. «Bakı», 1986, 21 may, səh.3.
99. «Ədəbiyyat qəzeti», 1993, 14 may, səh.6.

100. «Ədəbiyyat qəzeti», 1992, 3 yanvar, səh.2.
101. «Azərbaycan», 1997, 30 oktyabr, səh.3.
102. «Ədəbiyyat və incəsənət», 1978, 22 aprel, səh.5.
103. «Azərbaycan gəncləri», 1981, 17 noyabr, səh.4.
104. «Ədəbiyyat və incəsənət», 1983, 16 dekabr, səh.5, 8.
105. «Ədəbiyyat və incəsənət», 1979, 10 fevral, səh.6.
106. «Bakı», 1981, 2 dekabr, səh.3.
107. «Kommunist», 1980, 9 aprel, səh.3.
108. «Ulduz», 1972, № 7, səh.53.
109. «Kommunist», 1986, 28 mart, səh.3.
110. «Ədəbiyyat və incəsənət», 1979, 7 dekabr, səh.6.
111. «Ulduz», 1973, № 3, səh.60.
112. «Ədəbiyyat və incəsənət», 1971, 26 iyun, səh.10.
113. «Ədəbiyyat və incəsənət», 1970, 6 iyun, səh.11.
114. «Azərbaycan», 1976, № 12, səh.138.
115. «Azərbaycan», 1966, № 3, səh.172.
116. «Azərbaycan», 1968, № 11, səh.170.
117. «Qobustan», 1971, № 1, səh.8.
118. Elçin «Tənqid və ədəbiyyatımızın problemləri», Bakı-1981, səh.118.
119. «Ədəbiyyat və incəsənət», 1988, 19 fevral, səh.3.
120. «Ədəbiyyat və incəsənət», 1987, 30 yanvar, səh.6.
121. «Ulduz», 1982, № 4, səh.48.
122. «Ədəbiyyat və incəsənət», 1991, 11 oktyabr, səh.6.
123. «Kommunist», 1984, 30 oktyabr, səh.2.
124. «Azərbaycan», 1991, 23 mart, səh.2.
125. «Ədəbiyyat və incəsənət», 1970, 28 mart, səh.10.
126. «Azərbaycan», 2000, 17 dekabr, səh.3.
127. «Kommunist», 1988-ci il, 28 avqust, səh.4.
128. «Ədəbiyyat və incəsənət», 1986, 17 yanvar, səh.6.
129. «Ədəbiyyat və incəsənət», 1982, 10 dekabr, səh.6.
130. «Ədəbiyyat qəzeti», 1992, 15 may, səh.2.
131. «Azərbaycan», 1987, № 10, səh.185.
132. «Ədəbiyyat və incəsənət», 1985, 7 iyun, səh.5.
133. «Ədəbiyyat və incəsənət», 1985, 27 sentyabr, səh.5.
134. «Bakı», 1985, 3-4 iyun, səh.3.
135. Elçin «Bəstəkarın vətəndaş sözü». Bakı-1995, səh.6.
136. Elçin «Nəriman Nərimanov: şəxsiyyəti və fəaliyyəti» Bakı-1997, səh.11-12.
137. «Ədəbiyyat qəzeti», 1994, 4 fevral, səh.2.
138. Elçin «Məhəmməd Əmin Rəsulzadə», Bakı-1994, səh.7.
139. «Ədəbiyyat qəzeti», 1992, 6 mart, səh.3.
140. «Ədəbiyyat və incəsənət», 1974, 23 mart, səh.4-5.
141. Elçin «Cəfər Cabbarlı», Bakı-2000, səh.7.
142. «Ədəbiyyat və incəsənət», 1982, 17 sentyabr, səh.7.
143. «Ədəbiyyat və incəsənət», 1978, 1 iyul, səh.4.
144. «Azərbaycan», 1986, № 12, səh.157.
145. «Azərbaycan», 1997, 11 mart, səh.2.
146. «Ədəbiyyat və incəsənət», 1986, 28 mart, səh.6.
147. «Azərbaycan», 1969, № 3, səh.196.
148. «Ədəbiyyat və incəsənət», 1976, 16 oktyabr, səh.3.
149. «Ədəbiyyat və incəsənət», 1985, 8 mart, səh.6.
150. «Ədəbiyyat və incəsənət», 1976, 14 avqust, səh.3.
151. «Ədəbiyyat və incəsənət», 1970, 6 iyun, səh.10.
152. «Ədəbiyyat və incəsənət», 1984, 2 mart, səh.6.
153. «Ədəbiyyat və incəsənət», 1980, 15 fevral, səh.7.
154. «Kommunist», 1982, 4 iyul, səh.4.
155. «Ədəbiyyat və incəsənət», 16 aprel, səh.6.
156. «Azərbaycan», 1977, № 12, səh.110.
157. «Ədəbiyyat və incəsənət», 1987, 20 fevral, səh.7.
158. «Azərbaycan gəncləri», 1977, 1 sentyabr, səh.4.
159. «Fikrin karvanı», Bakı-1994, səh.188.
160. «Ədəbiyyat və incəsənət», 1979, 11 may, səh.6.
161. «Ədəbiyyat və incəsənət», 1981, 17 aprel, səh.3.
162. «Azərbaycan», qəzeti, 1999, 9 oktyabr, səh.6.
163. «Ədəbiyyat qəzeti», 1998, 10 aprel, səh.7.
164. Elçin. «Bülbüл», Bakı-1987, səh.10, 26.
165. «Azərbaycan» jurnalı, 1987, № 6, səh.160.
166. «Qobustan», 1984, № 1, səh.97.
167. «Ulduz», 1972, № 7, səh.47, 48.
168. «Ədəbiyyat qəzeti», 2000, 11 fevral, səh.3.
169. «Ədəbiyyat və incəsənət», 1984, 6 yanvar, səh.5.

170. «Kommunist», 1978, 29 oktyabr, səh.3.  
171. «Kommunist», 1980, 17 aprel, səh.2.  
172. «Kommunist», 1981, 31 oktyabr, səh.2, 4 noyabr, səh.2, 21 noyabr, səh.4.  
173. «Bakı», 1983, 24, 26 may, səh.3.  
174. «Bakı», 1983, 12, 13, 14 sentyabr, səh.3.  
175. «Ədəbiyyat və incəsənət», 1985, 30 avqust, səh.8.  
176. «Azərbaycan», 1987, № 1, səh.159.  
177. «Bakı», 1985, 20 iyul, səh.3.  
178. «Kommunist», 1986, 20 sentyabr, səh.3.  
179. «Kommunist», 1989, 1 sentyabr, səh.2.  
180. «Kommunist», 1981, 13 mart, səh.4.  
181. «Kommunist», 1979, 4 mart, səh.2.  
182. «Kommunist», 1986, 1 yanvar, səh.2.  
183. «Azərbaycan gəncləri», 1988, 25 iyun, səh.2.  
184. «Ədəbiyyat və incəsənət», 1989, 15 dekabr, səh.2.  
185. «Ədəbiyyat və incəsənət», 1990, 5 yanvar, səh.2.  
186. «Ulduz», № 7, 1991, səh.53.  
187. «Ulduz», 1993, № 1-2, səh.92.  
188. «Respublika», 1993, 10 sentyabr, səh.1.  
189. «Ədəbiyyat qəzeti», 1996, 8 noyabr, səh.5.  
190. «Ulduz», 1976, № 10, səh.57.  
191. «Ədəbiyyat və incəsənət», 1976, 13 noyabr, səh.6.  
192. «Ədəbiyyat və incəsənət», 1980, 4 iyul, səh.8.  
193. Elçin «Klassiklər və müasirlər», Bakı-1987, səh.43.  
194. «Ədəbiyyat və incəsənət», 1977, 26 mart, səh.5.  
195. «Ədəbiyyat və incəsənət», 1978, 27 may, səh.7.  
196. «Ədəbiyyat və incəsənət», 1981, 14 avqust, səh.7.  
197. «Bakı», 1981, 11 iyun, səh.3.  
198. «Ədəbiyyat və incəsənət», 1980, 28 noyabr, səh.4.  
199. «Kommunist», 1983, 24 iyun, səh.2.  
200. Elçin «Klassiklər və müasirlər», Bakı-1987, səh.43.  
201. «Bakı», 1981, 11 dekabr, səh.3.  
202. «Azərbaycan gəncləri», 19 iyun, 1979, səh.3.  
203. «Azərbaycan gəncləri», 1980, 29 mart, səh.4.  
204. «Azərbaycan», 1987, 17 avqust, səh.4.
205. «Ədəbiyyat qəzeti», 1998, 28 avqust, səh.4.  
206. «Azərbaycan», 1999, 13 mart, səh.2.  
207. «Azərbaycan», 1999, 26 oktyabr, səh.6.  
208. «Azərbaycan», 2000, 13 oktyabr, səh.6.  
209. «Bakı», 2001, 8-15 mart, səh.3.  
210. «Ədəbiyyat qəzeti», 2003, 28 sentyabr, səh.1.

## Müasirlərim seriyasından olan kitablar

Nº	Kitabın adı	Yazıldığı tarix	Çap tarixi
1.	Mailin ünvanı vətəndir	1995	1995
2.	Rəsul Rza (yaradıcılığı əsasında)	2001-2003	2003
3.	Anlanılmamaq dərdi (Anarın yaradıcılığı əsasında)	2003	2003
4.	Cabir Novruz (yaradıcılığı əsasında)	2003	2004
5.	Dünya mənim, dünya sənin, dünya heç kimin (Məmməd Araz yaradıcılığı əsasında)	2003	2003
6.	Nigar Rəfibəyli (yaradıcılığı əsasında)	2003	2004
7.	Elçin (yaradıcılığı əsasında)	2003-2004	2006
8.	Əli Tudə (yaradıcılığı əsasında)	2004	-
9.	Cingiz Əlioğlu (yaradıcılığı əsasında)	2004	2004
10.	Zeynal Xəlil (yaradıcılığı əsasında)	2004	-
11.	Vaqif Səmədəoğlu (yaradıcılığı əsasında)	2004-2005	2006
12.	Füzuli ədəbi məclisi və Hacı Mail	2004-2005	2005
13.	Fikrət Qoca (yaradıcılığı əsasında)	2005	2006
14.	Adil Babayev (yaradıcılığı əsasında)	2005	-
15.	Qabil (yaradıcılığı əsasında)	2005	2006
16.	Vahid Əzziz (poetiyası əsasında)	2005-2006	-

## M Ü N D Ö R İ C A T

Ön söz .....	3
Sadəcə Elçin .....	5
Nasir Elçin .....	10
Ədəbiyyatşunas Elçin .....	61
Publisist Elçin .....	121
Tərcüməçi Elçin .....	136
Dramaturq Elçin .....	144
60 yaşlı Elçin .....	150
Ədəbiyyat siyahısı .....	151
«Müasirlərim» seriyasından olan kitabların siyahısı.....	158

Rəssam  
*Fuad Fərəcov*

Kompyüter dizaynı  
*Məhəbbət Orucov*

Operator  
*İlhamə Kərimova*

Çapa imzalanmış 24.03.2006  
Formatı 84x108  $\frac{1}{32}$   
Ofset çap üsulu. İlkin tirajı – 300.  
Qiyməti müqavilə ilə.

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi  
Azərbaycan Dövlət Nəşriyyatı «Azərnəşr»  
M.Hüseyn küçəsi 61, döngə 2, ev 3.

R.S. poliqraf MMC-də hazır plynkalardan çap olunub.

A2f-258 631